

AZƏRBAYCAN

2'2016

1923-cü ildən çıxır

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: İntiqam QASIMZADƏ

Baş redaktor müavini: Südabə AĞABALAYEVA

Məsul katib: Tofiq MAHMUDOV

REDAKSİYA HEYƏTİ: Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

Redaksiyanın ünvani:
Bakı - Az1000
Xaqani küçəsi, 25

Çapa imzalanıb:
28.01.2016
Sifariş 372

E-mail:
intiqam.gasimzade@gmail.com
qasimzadeh@azyb.az

Telefonlar:
Redaksiya –
498-78-10
493-28-32
493-28-34
Mühasibat –
493-29-41

Tiraj 600
Kağız formatı
70x108 1/16 - 6,5
kağız vərəqi
13 çap vərəqi
18,2 şərti çap vərəqi

Qiyməti
1 manat 50 qəpik
Bakı şəhəri,
“Azərbaycan”
nəşriyyatının mətbəəsində
ofset üsulu ilə çap olunur

Çap olunmuş yazılar qəbul edilmir.
Əlyazmalara rəy verilmir.

BU SAYIMIZDA:

P o e z i y a

BALAYAR SADIQ - Şeirlər	3
EMİN PİRİ - Şeirlər	104
ƏBÜLFƏT MƏDƏTOĞLU - Şeirlər	136
QƏDİR TƏRTƏRLİ - Şeirlər	143
ƏVƏZ QURBANLI - Şeirlər	160
RUSLAN DOST ƏLİ - Şeirlər	164
ELMAN SƏMƏDOĞLU - Şeirlər	168
NAİBƏ YUSİF - Şeirlər	174

N ə s r

HÜSEYNBALA MİRƏLƏMOV - Od və büt (roman)	10
KAMRAN NƏZİRLİ - Yatan gül və ya Jozefinanın bənövşəsi (hekayə)	130
SƏHƏR ƏHMƏD - İlahə (hekayə).....	154

V a q i f S ə m ə d o ğ l u

İNTIQAM QASIMZADƏ -Sabahın xeyir, Vaqif!.....	117
VAQİF SƏMƏDOĞLU - Gürzəçöl yazıları.....	118
NÜŞABƏ - Sənə, sevgilim...	122
AYGÜN BAĞIRLI - Nə qaldı dünyada.....	124
SÜDABƏ AĞABALAYEVA - Vaqif Səmədoğlunu yaşamaq.....	126

D ü n y a , s ə n d ə n k i m l ə r k e ç d i . . .

RÜSTƏM KAMAL. - Zəlimxan Yaqub: səsdən ünə.....	146
QƏŞƏM NƏCƏFZADƏ - Yurd hekayəsi.....	150

P u b l i s i s t i k a

QƏNBƏR ŞƏMSİROĞLU - Ucahıqda keçən ömür.....	178
--	-----

Ş a i r i n a r x i v i n d ə n

ƏLƏKBƏR SALAHZADƏ - Şeirlər.....	186
----------------------------------	-----

S ö z x ə z i n ə m i z

MƏHƏRRƏM QASIMLI - Ata Qorquddan Dədə Qorquda.....	192
--	-----

T ə n q i d v ə ə d ə b i y y a t ş ü n a s l i q

VAQİF YUSİFLİ - "Bir uzun küçə"nin sakinləri	196
GÜNAY QARAYEVA - Qaranlıqdan görünən dünya.....	202

K i t a b r ə f i

205

◆ P o e z i y a



Balayar SADIQ

TƏNHALIQ RƏNGLƏRİ

(sonetlər çələngi)

-I-

Qəbrimin bir ömür uzaqlığında
Tale yollarının alını qırışib.
Ümid nə vaxtdı ki, gözümə dəymir,
Görünür, hardasa başı qarışib.

Ehtiyac şumlayır bəxt çöllərini,
Dövran da bir ucdnan elə dərd əkir.
Varaqlar üzümə ağ olur daha,
Qələm də söz altdan ciyinini çəkir.

Fələklər diksinir dərdə tabımdan,
Ömrümün-günümüzün bəxt kitabından
Arzular cirilmiş varaq kimidir.

Dəydi harayımıma sükut qurşunu,
Qırılıb içimdə dözüm qoşunu,
Ümid qana batmış bayraq kimidir.

-II-

Ümid qana batmış bayraq kimidir,
Ürəyim-ağrıyan yaralı əsgər.

Geri çəkilməyə yer qalmayıbdı,
Sonuncu misradı sonuncu səngər.

Tale göz yaşını sıxır ovcuna,
Halsız harayların köksü dağlanır.
Yuxusu qarışır xatirələrin,
Kədər dənizitək söz dalgalanır.

Açı əzabların gözləri gülür,
Dözüm kəlməsinin qəddi bükülür
Ağrılar çay kimi kükrəyən yerdə.

Səbr səbr etməyin daşını atır,
Sükutdan sükutun qulağı batır,
Əcəl şahə qalxıb kişnəyən yerdə.

-III-

Əcəl şahə qalxıb kişnəyən yerdə,
Ən uca dualar urvatdan düşər.
Əriyib tökülər yaddaş cığırı,
Son nəfəs qırılıb dodaqdan düşər.

Torpağın canında tərpənər bu dəm
Hələ qazılmamış qəbrin ağrısı.
Bir alın yazısı çiliklənəcək,
Nə fərqi - gündüz, ya gecə yarısı?!

Öpər göz yaşları doğma üzləri,
Dərd çırpıpar qəbrinə nəmlı sözləri:
"Burda sovxa qalan bu ad kimindir?"

Taleyin yolları verib səs-səsə,
Əcəl qılincini çəkib gəlirsə,
Cəsarət bir paslı yaraq kimidir.

-IV-

Cəsarət bir paslı yaraq kimidir,
Ürəkdə ağrının qaçır dodağı.
Üzür qərib-qərib qan yaddaşında
Bir yarpaq bayatı, bir əlcim ağı.

Ya döşə altına, ya çək üstünə,
Bu misra yorğanın, döşəyin olsun.
Tanrıyçün dinlərin bir fərqi yoxdur,
Təki dərgahına baş əyən olsun.

Ömür bir çiçəkdir vaxtın əlində,
Taleyin köç etmiş binələrində,
Qaralmış ocaqdır olub-keçənlər.

Gözlər göz yaşına qonubdu orda,
Vaxtın ləpirləri donubdu orda,
Kimin yaddaşdır o qarlı çöllər?

-V-

Kimin yaddaşdır o qarlı çöllər,
Orda vaxt ağlayır, zaman hönkürür.
Açıb yaxasını ağrı yolları,
Dərd qəhqəhə çekir, qəm-qüssə gülür.

Gəl soyun əynindən bu nimdaş ömrü,
Daha ümid yolu yamaq-yamaqdır.
Orda ki, arzular bələnib qana,
Orda yaşamaq da yaşamamaqdır.

Ora qəmin yurdu, dərdin vətəni,
Orda unudubdu Tanrı bəndəni,
Bəxt düşüb ömürdən aralı orda.

Arzu yollarına qəm, kədər qonub,
Orda ki, azadlıq edam olunub, -
Tarix sinəsindən yaralı orda.

-VI-

Tarix sinəsindən yaralı orda,
Orda azadlığın qanı göllənib.
Dil qıfil altına düşüb nə vaxtdı,
Söz qara geyinib, səs güllələnib.

Götür bu misranı sanc öz yaxana,
Simurq lələyidir, gərəyin olar.
Allahın bayrağı altından keçir
Özündən-özünə gedən bu yollar.

Kimin ağrısını kim xəbər alıb,
Nə qədər yaşamaq həvəsin qalıb,
Ovut içindəki xatırələri.

Dözüm göz yaşına baş qoyub yatır,
Ora nə ün yetir, nə də əl çatır,
Azadlıq ömrümün ən qərib yeri.

-VII-

Azadlıq ömrümün ən qərib yeri,
 Ömrün o üzüdür, astarı deyil.
 İlahi, verdiyin bu bəxtdir, axı,
 Qoca dilənçinin paltarı deyil.

Sınır, çiliklənir addım səslərim,
 Yollar da canını tutub dişinə.
 Maşallah, dərd bizi yaxşı yarıtdı,
 Bəxtim, daha qalma, çıx get işinə.

Səbrində dəfn elə bu son döyüşü,
 Kimin yaddaşından qırılıb, düşüb,
 O yol can üstədir, qırılır orda.

Fələk sulamaqda dərd ağacını,
 Sükut yolur orda, yolur saçını,
 O kimin qəbridir, qaralır orda?

-VIII-

O kimin qəbridir, qaralır orda?
 Tənhaliq yaylığıн üstünə sərib.
 Əl açıb göylərə bir məzar daşı,
 Üstündə mamırtək sükut göyərib.

Danışma, içimdə dərd ləpələnir,
 Diksinir qəlbimin ağrı dağları.
 Köksümdə qıvrılır yetim bir haray,
 Açılır yaxası ayrılıqların.

Ünvansız məktubdu tənhalar, təklər,
 Dərdi yelpikləyir acı küləklər,
 Can verir ocağım, qaralır közüm.

Bu son harayımdı, bu son ünümdü,
 Bu gün əcəlimlə görüş günümdü,
 Gəl, öpüm gözündən, qaratel sözüm.

-IX-

Gəl, öpüm gözündən, qaratel sözüm,
 Nəfəsi tükənib son nəfəsimin.
 Daha qapısını döymək vaxtı
 Səsimin içində qalan səsimin.

Üşüyər torpaqda tənha məzarım,
Üstünə nə oğul, nə qız gələcək.
Qərib küləklərin dodaqlarında
Qəmli misralarım yalqız gələcək.

Ölüm qayasına çırp son harayı,
Bir də geri axmaz bu ömür çayı,
Daha nəyə gərək bu səbr, dözüm?

Mən bəxt didərgini, tale yorğunu,
Sındır gözlərimdə bu daş yuxunu, -
Yox səndən doğması, yox, canım-gözüm.

-X-

Yox səndən doğması, yox, canım-gözüm,
Kimə ismarlayım bu son nəgməni.
Gəl bük xatırəmi qara dəsmala,
Üstündə bir misra ayla sən məni.

Çırpıb qanadını uçdu günlərim,
İndi əllərimdə bir lələk qalıb.
Mən çıxıb gedirəm, özünü qoru,
Apara bilmədim, kor fələk qalıb.

Bu ömür olmadı, bir sürgün oldu,
Qara gecələr də qaragün oldu,
Axı, nə yatdım ki, nə yuxu görüm.

Qəflə-qatarını çekdim bu köcün,
Yaşayamadığım o günlər üçün
Baş qoyum dizinə, bir az hönkürüm.

-XI-

Baş qoyum dizinə, bir az hönkürüm,
Analı günlərim ovutsun məni.
Bir ovuc laylanın qonağı olum,
Sonra lap tanrı da unutsun məni.

Payız qoxusuna bələnib ömür,
Canımın yaşamaq iştahı küsüb.
Xatırə dərzləri tayalanıbdi,
Ağilar dil açıb, nəgmələr susub.

Çıxsın köynəyindən saz yavaş-yavaş,
Bu gün dərdlərimin toyudu, qardaş.
Niyə barmaqların üşüyür, ozan?

Mənim ocağımı əcəl qalayıb,
Alnıma yazmağa bir şey qalmayıb,
Çırpır qələmini yerə bəxt yanan.

-XII-

Çırpır qələmini yerə bəxt yanan,
Qaçırdıb bir ömrün qafiyəsini.
İkicə dərs aldım qoca dünyadan;
Yaşamaq dərsini, ölüm dərsini.

Qan-tər içindədi keçdiyim bu yol,
Mən yolu keçmədim, yol məni keçdi.
Ürəyim susuzdu səhralar kimi,
Gözüm, göz yaşımı sən niyə içdin.

Süzmüşəm ruhuma son həyəcanı,
Dərdimin toyundan gəlirəm, canım,
Soruşma, sən belə harda "vurmusan".

Yalandı, demə ki, üzünü gördü,
Mənim ki, bəxtimin gözləri kordu,
Gözümün önündə niyə durmusan?

-XIII-

Gözümün önündə niyə durmasan,
Gözlərim açıqdı, gəl, keç içəri.
Dayan, ayağından çırpısan, zalim,
Hara aparırsan bu küçələri.

Baxdılqca hey sənə gözlərim azır,
Qərib bir küçəsən bu əyin-başla.
Mənim incitdiyim sözlər qoy qalıb,
Mənim incitdiyim sözü bağışla.

Bağışla vaxtimın vaxtsız qonağı,
Gözümdü ömrümün görüş otağı,
Üstünə tökülen yaşı sil görüm.

Haqqı yox incitsin daha kimsəni,
Qorxma, tənhalığı üşütməz səni,
Bir az taleyimə yaxın gəl görüm.

-XIV-

Bir az taleyimə yaxın gəl görüm,
Qoy həsrət yolları üşüsün bir az.

Oxşa saçlarını xatirələrin,
Səsimə, sözümə gün düşsün bir az.

Duz səp yarasına bu ömür-günün,
Bəxtin tamı-dadı çoxdan qaçıbdi.
Gör necə başını itirib dərdim,
Sənə dilənçitək ovcun açıbdi.

Kövrək xatirələr durub sıraya,
Səni and verirəm bu son misraya,
Enmə arzuların ucalığından.

Əlvida, son misra, sonuncu beyit.
Tənha yelkən kimi ağarrı umid
Qəbrimin bir ömür uzaqlığında.

-XV-

Qəbrimin bir ömür uzaqlığında
Ümid qana batmış bayraq kimidir.
Əcəl şahə qalxıb kişnəyən yerdə
Cəsarət bir paslı yaraq kimidir.

Kimin yaddaşdır o qarlı çöllər,
Tarix sinəsindən yaralı orda.
Azadlıq ömrümün ən qərib yeri, -
O kimin qəbridir qaralır orda.

Gəl öpüm gözündən, qaratel sözüm,
Yox səndən doğması, yox, canım-gözüm,
Baş qoyum dizinə bir az hönkürüm.

Çırpır qələmini yerə bəxt yazan,
Gözümün önündə niyə durmusan,
Bir az taleyimə yaxın gəl görüm.





Hüseynbala MİRƏLƏMOV

OD VƏ BÜT

◆ Roman



- *Ey Xəlil, hacətin varmı?*
...*Xəlilullah ayıtdı:*
- *Ehtiyacım var, amma sənə yox.*
Cəbrayıl ayıtdı:
- *Mədəd istə ondan ki, ona möhtacsan.*
İbrahim ayıtdı:

*Qafıl olmaz dərddən dərdə giriftar eyləyən,
Aşıqi - arif degil dərdini iżhar eyləyən.
Əl çəkin dərdim əlacından ki, təhqiq etmişəm,
İstəsə sihhət verir bimarə bimar eyləyən.*

...İbrahimin qeyridən kəmali-istiğnasi dəryayı-rəhməti mövcə
gətirib xitab gəldi ki: «Məndən qeyri-ümmid tutmayanı mən də qeyrə
möhtac etməzəm»...

Məhəmməd Füzuli

Yanan daş parçaları bir-birinə çırılır, nəhəng alov laylarının toqquşmasından əmələ gələn dəhşətli gurultular düzü-dünyanı bürüyüdü. Lut iki qızının əlindən bərk-bərk yapmışdı. Arvadı da yanınca gedirdi. Odlu kösöv parçalarına oxşayan uzunsov daşlar onların sağına-soluna, ayaqlarını yenicə götürdükləri addım yerlərinə düşür, yolu ortasına dəyiş dağılır, qığılıcımları ulduzulduz ətrafa səpələnirdi. Qızların gözləri dəhşətdən bərəlmüşdi, əsim-əsim əsirdilər... Alov dilimləri sanki onları daban-dabana təqib edirdi. Qorxudan və həyəcandan nəfəsi təngiyən Lut tez-tez təkrarlayırdı:

- Geriyə baxmayın haa...

Qızlar qorxudan atalarına sığınış yeriyir, arxaya baxmırıldılar da. Lutun arvadı Vailə isə tez-tez təlaşla qışqırırdı:

- Sən bizi hara çəkib aparırsan? Görmürsən, yer-göy od tutub yanır?

Vailənin, deyəsən, getmək həvəsi yox idi. Lut gördü ki, Vailə tez-tez yolunu kesir, onun hərəkətinə mane olur. Qarşı tərefdə dağılan alov dilimləri onu dəhşətə gətirirdi. Qorxu onun ağlığını başından çıxarmışdı. Qadın artıq yeriyə bilmirdi. Lut qəzəblə bağlırmada davam edirdi: "Geriyə baxma, yeri". Bu zaman Vailə odlu

kürələrin ayağının ucuna qədər səpələndiyini görüb dayandı. Lut irəli şığıyaraq qışqırdı: "Arxamca gəl. Mənim arxamca gəlsən, düz kürəyimə baxsan, heç bir qorxu-hürkü hiss eləməzsən. Bu bələdan canımızı qurtararıq". Dəhşətdən bağıri yarılan Vailə gözlərini düz ərinin kürəyinə zilləyərək Lutun arxasında addımlayırdı. Ancaq qadının vahiməsi səngimirdi:

-Üzü qabağa hara yüyürsən? Görmürsən, ətraf, dağ-daş od tutub yanır?!

Hər yerin od tutub yandığını Lut gördü. Amma onu da hiss edirdi ki, nə onun, nə də qızlarının, hətta bir neçə addım geridə qalan, gəlməyə tərəddüd edən Vailənin ayağına od dəymir. Qaçmaq, qaçmaq və dayanmadan qaçmaq yeganə çıxış yolu idi. Amma bu, övladlarını xilas etməyin yeganə yolu idimi? Lut qəlbində Allaha dua edib, yalvarıb-yaxarırdı ki, təki qızları onu dartıb saxlamasınlardır. Axi, bircə an uşaqlar onu saxlasaydılardır, önlərində görünən dəhşəti arxada görməyəcəkdilər və elə bununla da hər şey bitəcəkdi. Kürəyinin ortasını qarsan alov sanki xəbərdarlıq edirdi: nə qədər ki, kürəyini alov qarsır, demək o, getməlidir. O qədər getməlidir ki, daha öz kürəyində bu dəhşətli istini hiss etməsin.

Qarşıda isə yana-yana tüstülənən dağlar görünürdü. Qızlar atalarının xəbərdarlığından bilirdilər ki, geriyə baxmaq olmaz. Amma irəlidəki tükürpədici mənzərə də onları qorxudurdu. Elə buna görə gözlərini yummuşdular. Lut nə qədər yol getdiyini bilməsə də, qızlarının əlini buraxmırırdı. Axırıncı dağı aşış o biri tərəfə enməklə canlarını qurtara bilərdilər. Lut bilirdi ki, dağın zirvəsindən onun qoyub gəldiyi yer-yurd, şəhər əlinin içi kimi görünür. O, çox istəyirdi ki, dönüb doğma şəherinə baxsın, elatının başına gələn müsibəti gözlərile görsün. Görsün ki, şəhər necə yanıb külə dönür. Ürəyində bir sixıntı vardı. Az qalırdı ağrıdan qızlarının əlini buraxışın sinəsini ovuşturdsun. Lutun gözləri dumanlanır, başı gicəllənirdi. Elə bil indice huşu başından çıxacaqdı.

- Ya Allah, sən mənim son gücümü alma. Balalarımı məndən qoparma!

Sanki Allah onun yalvarışını eşitdi. Dumanlanmış gözlərinə işq gəldi. O, axırıncı gücünü toplayıb övladlarını sürüyə-sürüyə zirvədən aşırı bildi. Elə bu vaxt Vailənin fəryadını eşitdi:

- Ay aman, evimizi od götürüb, şəhərimiz yanır!..

Lut başa düşdü ki, arvadı dözməyib, geriyə boylanaraq şəhərə baxıb. Lutun qəlbi gizildədi, qızlarının anası, ömrünün yeganə dayağı Vailənin artıq yox olduğunu anladı.

Lutun qəlbi qubarlandı, gözləri doldu. Hələ də bu vahimənin ötüb keçmədiyini dərk etdiyindən qızlarının əlini buraxa bilmirdi. Sanki dəmir barmaqları uşaqların biləyində kilidlənmişdi. Lut üzüsağdı-dərəyə sarı necə tələsdiyini bilmədən yanındakları sürüyüb aparırdı. Bu vaxt zirvədə arvadının sonuncu fəryadını eşitdi:

- Mən, mən, Lut, mən qaldım, axı. Mən yeriyə bilmirəm, ayaqlarım gəlmir. Vay, mənim qollarım daş olur. Yox, daş yox, əllərim buza dönür, ovulub tökülür... Məni xilas edin, yalvarıram, Lut, Lut...

Ancaq nə Lut, nə də qızları arxaya baxmadılar. Əgər baxsaydılardı, məhv olardılar...

Və birdən Vailə öz faciəsini dərk elədi, acı bir səslə fəryad qopartdı:

- Siz gedin, Lut, qızlarım sənə əmanət olsun...

Lut qarşidakı yargana çatmışdı. Burdan o tərəfə yol qurtarırdı. Başa düşdü ki, hələ bəla sərhədini keçməyib. O, bu həddi mütləq aşmalı idi. Onsuz da yarganın başından onlara tərəf uzanan ərazi Allahnın qəzəbinə gəlmış yerlər idi. Əgər cəsəretini toplayıb bu yargandan atımasalar, onlar da Vailənin taleyini yaşayacaqdılar.

Lut buracan - düz yarganın qırığına qədər gözləri açıq gəlmışdı. Amma qızlarına yalvarırdı ki, gözlərini açmasınlar. O, bilirdi ki, əgər qızlar gözlərini açış ətrafi görsələr, o yan-bu yana boyanacaq, çevrilib geri baxacaqdılar. Bu isə onların məhv olması demək idi.

Lut indi bu dibsiz yarganın başında vaxt itirə bilməzdi. Anlar bir-birini qovurdu. Başa düşürdü ki, getdikcə qüvvəsi tükənir, iradəsi zəifləyir. Yarıdumanlı gözlərini qapadı. Qızlarının əllərində kilidləşən barmaqlarını bir az da sıxdı. Uçurumun başından dərəyə atılmaq qərarını qətiləşdirdi.

Aşağıda onları nə gözlədiyini bilmirdi. Qranit qayalar, şış uclu xəncər kimi sıvri daşlar ömür-gün sırdaşının əmanətlərini və öz qövmündən xilas etdiyi iki ciyərparasını parçalayacaqdır? Bir anlığa düşündü ki, lap elə qızları salamat qalsı, özü həlak olsa necə? Bu kimsəsiz yarganlarda ac-susuz qızlar nə qədər dözə bilərdilər? Bu ilan mələyən qayaların arasında biçarələr qurda-quşa yem olmazdlarmı? Ağlı yenə dumanlanmağa başladı. Az qala Allahsına ası olacaqdı:

- İlahi, bu nə taledi mənə qismət elədin? Qövmümün, elimin-obamın ağlı başından çıxdı, yolunu azdı, nə qədər onları düz yola dəvət etdimsə, məni saymadılar, sözümüz qulaqardına vurdular. Məni başa düşmədilər. Axi, mən onlara deyirdim, bəd əməllərdən çəkindirirdim. Bəs, onlar niyə pis yoluñ yolçusu oldular? Bəs, yazıq arvadım hansı günahın sahibi oldu ki, onun da qisməti bəd getirdi?

* * *

Lut mömin idi, Allahı sevirdi, heç bir qərarında tərəddüd etmirdi. Həmişə düz yol tutduğuna bağlayırdı işinin avand getməsini. İndiyəcən baş verənlərin hamısı onun gözlerinin qabağından xəyalən ötürdü. İndi o, elə bil həyatını yenidən yaşayırdı. Yetimliyini, kimsəsizliyini gözünün qabağına gətirirdi. Düşüncəli, fərasətli idi. Qeyri-adı aqlına görə tay-tuşları elə bilirdi ki, onun başı xarabdır, ağlı yerində deyil. Yaşlıları yanında ağılli-ağılli danışan bu oğlanın boy-buxununa, uşaq görkəminə nəzər salıb, lağ edir, məsxərəyə qoyurdular:

- Bunları, yeqin, əmindən öyrənmisən. O əmindən ki, atasının çörəyinə haram qatır, atasının qazandıqlarını haram hesab edir.

- Əmim sizə nə deyir ki? O, sizi başa salır ki, daşdan-kəsəkdən Allah olmaz. Allah təkdir, şəriki yoxdur.

Cansız-çəlimsiz Lut bu sözləri elə qətiyyətlə deyirdi ki, sanki yaşılı bir adam danışındı.

- Yox bir, bu şəhəri əminlə sən dəyişəcəksən. Bəlkə, elə əminlə birləşib Allahı çağırasız yanınızca?! Bizim Allahlarımız yerdədir, qoy sizin Allahınız da gəlib bizim Allahlarımızla görüşsün. Görek, hansı yaxşıdır?

- Bizim Allahımız göydədir. O, göydən hər şeyi görür. Yerə enməsə də, bizim yanımızdadır. Amma sizin Allahlarınız əllərinizdə gəzdirdiyiniz cansız gil parçaları, heykəlciklərdir. Onları ciyinizi qoysanız da, qucağınızda saxlaşanız da, heç nəyi görmür, anlamırlar. Bu düzəltmə gil parçaları, daş heykəlciklər heç nəyə yarayan deyil. Siz də aqliniza gələni danışırsınız. Hansı pis əməllərdən çıxdığınızı dərk etmirsiniz. Əgər onlar siz deyəndilərsə, qoy ürəyinizi işiq salsınlar, qəlbinizdən səs gəlsin, sizi bəd əməllərdən çəkindirsinlər, həqiqət yoluna yönəltsinlər.

Lut başa düşürdü ki, küt beyinləri oyatmaq asan deyil. Geri çəkilmək də mümkünüsüzdür. İki yol ayrıcında cəsaretlə sözünü dedi:

- Bax, bu daş bütü yerə cirpiram. Əgər onun gücü varsa, məni yox eləsin. Birdəfəlik məhv olum, dünyada heç izim-tozum qalmasın.

Lutun yaşlılarının kindən və qəzəbdən gözləri bərəldi. Onlar daş bütün yerə dağılmış parçalarını götürüb Lutun başına yağırdılar. Lut başa düşdü ki, ehtiyatsız davranıb, indi onların əllərinə nə keçəcəksə, üstünə yağıdracaqlar. Fürsət tapan kimi onlardan aralanıb qaçmağa başladı. Büt tərəfdaşları arxasında nə gəldi qolazlayırdılar.

- Qaç, qaç, düz əminin yanınan qaç. Səni korlayan o imansızdır. Siz bu şəhəri dağıdacaqsınız. Qoy böyüyünün haqq-hesabını çürütsünlər, biz də sənin halına birtəhər əncam çekərik.

... Lut indi yarganın başında bütün həyatını yenidən yaşamalı idimi? Od-alov başının tüklərini qarsıdı. Hiss edirdi ki, hələ kürəyinin tən ortası yanır. Nazik aq paltarını arxadan alov tutmaqdaydı. Deyəsən, qızlarının da paltarlarına artıq alov düşməkdə idi. Əlbəttə, Lut bunları görmür, yalnız hiss edirdi. İndi bircə an da keçəcək, hər şey qurtaracaqdı. Bəlkə, bu yarganın başından atılmaqla qızlarını xilas edə bildi. Bəlkə, nəslİ bu qızları ilə davam elədi. Bəlkə...

Biləyindən saqqız kimi yapışlığı qızları uçurumun lap başına getirdi və bir anda gözlerini yumdu...

* * *

Səhərin zalim və qəddar hakimi Nəmrud baş meydanda böyük tonqal qala-maği əmr eləmişdi. Tonqaldan kənarda, nisbətən hündür yerlərdə bütləri sıra ilə düzdürüdü. İri daşlardan yonulmuş, adamaoxşar bütlər, gil parçalarından yoğrulub-yapılmış yarıminsan fiqurlar təkcə onları düzəldən ustaların əl işləri deyildi, həm də memarının arzu və istəklərini, əhvallarını ifadə edirdi. Nəmrudun əmrinə görə bütün şəhər əqli baş meydana yığılmışdı. Heykəl sərgisinə təşrif gətirənlər nisbətən hündürdə qoyulmuş bütlərin qarşısından təzim edə-edə keçirdilər. İbrahim də adamların arasında idi. O da təzim edənlərlə birlilikdə dolanıb meydanın açıq tərəfində dayandı. Nəmrud bir-bir hamını gözdən keçirirdi. Kimin hansı bütə yaxınlaşmasına diqqət göstərirdi. İbrahim bütlərə nəzər yetirdikcə gülümsünür, nifratini gizlədə bilmirdi. Ən qəzəbli büt elə Nəmrudun özünə oxşayırdı. Bu qəribə heykəl, deyəsən, meydandakı digər bütlərin hakimi idi.

Şəhərin bütlərə tamaşa qılan əhalisindən fərqli olaraq, İbrahim bu bütləri hazırlayıb düzəldən ustalar haqqında düşünüb-dachsenirdi: kim idi onlar? Bu işə könüllü cəlb olunmuşdular, yoxsa məcburi vadar edilmişdilər? Quru bütlər, dilsiz-ağızsız heykəlciklər ağızlarına su alıb sakit, müti görkəmlə durmuşdular. Tərs zəmanənin qovğalarının, daxili savaşların, müharibələrin, insanlar arasında münasibətlərin qeyri-adi tərzdə parçalanmasının, qəribə məcraya yönəlməsinin onlara heç bir aidiyiyati yox idi - "susmaq qızıldır" prinsipi ilə öz aləmlərindəydlər. Əslində, Allahın qarğılığı bu məmləkətin sakinləri arasında papağını qabağına qoyub düşünən insanlara da rast gəlmək olardı. Fəqət bu təkəm-seyrəklər qorxularından cinqırlarını çıxarmır, kütlənin ab-havasına uyğunlaşırdılar.

Başqa bir tərəfdən, Nəmrudun əmriylə qalanmış tonqal hamının gözünün odunu almışdı. Kim istəyərdi ki, dirigözlü oda atılsın, sümükləri kösöv kimi alovlanınsın, külə dönsün?! Heç kəsin ixtiyarı çatmirdı başqa cür fikirləşsin, ağıllar, fəhmlər, hissələr, duyğular bütə çevrilmişdilər. Alov dilimləri göye bülənd olduqca şəhər qövmünün gözü daha artıq qorxur, onların heykəl-Tanrılarə rəğbəti çoxalır, tövbə-iman yolunu azırdılar. Uca Yaradanın isə səbri böyük, hövsəlesi çox idi...

Haqq yolcusu qoca Azər mənzərəni seyr edir, Allahdan rəhm, mərhəmət diləyirdi. Nəmrudun qəddarlığı, zalımlığı ona bəlli idi. Azərə əyan olmuşdu ki, qalanın tonqal oğlu İbrahim üçündür, bütü cansız daş parçası sayan, onlara açıq-ashar nifratini bildirən, hamı kimi səcdə etməyən İbrahimin həyatı təhlükə altındaydı.

* * *

Azər evindən çıxıb meydana gələnəcən min cür fikrə düşdü, yaşı və təcrübəsi bəzi şeyləri diqtə edirdi. Axi, bu şəhərdə ondan sinni adam yox idi. Kimsə əlgolundan yapışmaz, özü yeriyərdi; gözləri də pis görmürdü, hələ nurunu saxlayırdı. Adətən, uzun, aq əba geyər, saç-saqqalı bəmbəyaz olduğundan kənardan baxanlara elə gələrdi ki, göy üzündən enib insanların arasına düşmüş bulud topasıdır. Deyəsən, zəmanə altdan-altdan sözünü deyirdi, axi - qədd-

qaməti bir balaca əyilən kimi idi. Saqqalı az qala yerlə sürüñürdü. Yerişinə mane olmasın deyə, saqqalını belinə çəkdiyi qurşağının altına yiğirdi.

Sübə tezdən, gənəşin ilk şüaları Həranın söykəndiyi dağları işıqlandırından, kölgələri qovub itirəndən sonra, hamının meydana toplanması üçün şəhər hakiminin əmrini evbəev çatdırınların səsi kəsildi. Azər bu əmrəndən kənarda qala bilməzdi. Çünkü ayağı yer tutanların hamisini şəhər meydanına çağırırdılar. Müdrik qocanın qəlbini bir narahatlıq bürdü: "Bu nə əmrdir belə? Yenə, görəsən, özlərindən nə uydurublar?" O, bu səhər evdən çıxıb dükanlarını yoxlamalı idi. Alışverişin vəziyyətindən hali olmaq, dağlarda qoyun sürülərini saxlayan çobanların gətirdiyi südün, qatığın, pendirin alqı-satqısından xəbər bilmək isteyirdi. Zəhrimar ticarət tamam ölürdü...

"Axşamtərəfi dükən-bazara baş çəkərəm", - qoca Azər meydana getməyi qəti qərara aldı. Yaxın gəlib evindən azca aralı, hündür sütun üstündə qoyulmuş bütün qənşərində durdu. Bu büt qoca qiyafədə təsvir olunurdu. Aralıdan elə daş sütunun özüne bənzəyirdi. Bütün ciyinlərinə tökülen uzun saçı-saqqalı elə Azərin saç-saqqalı kimi idi - ağappaq. Ustalar, bəlkə də, onu elə Azərə oxşatmışdır. Azərin sevimli oğlu İbrahim bu bütü sevirdi. Ona görə yox ki, bu büt xeyir, yaxud ziyan rəmzi idi. Evdə nədənse hamı həmin bütə təzim edir, əlləri ilə ayaqlarını sıgallayıb, hər səhər qabağında dayanıb gündəlik işlərinin uğurlu olması üçün dualar edirdilər. Təkcə İbrahim heç bir dua etmir, sadəcə, saatlarla dayanıb həmin bütə baxırdı. Hər dəfə heykəli düzəldən ustanın məharətinə heyran olurdu. Axi, atasının heykəlini bu qədər gözəl yapmaq adı bir ustanın yox, istedadlı adamın el qabiliyyəti olmaliydi. Abidənin qiyılmış, bir qədər cuxura düşmüş mənalı gözlərindən müdriklik, səbr və təmkin yağırdı. Bircə damcı da olsun qəzəb işartisi yox idi. Elə bil yaşadığı ömrün bütün zamanını usta qoca Azərin timsalında heykəlin simasına hopdurmuşdu. Bu heykəli onlar Hərana gələndən sonra düzəldirmişdilər. Axi, onlar əvvəl Urda yaşıyırdılar.

Ur uzaq memləkətin dağ kəndi idi. O kəndin bol suyu, torpaqları, otlaq sahələri olsa da, dolanışqları üçün əlverişli deyildi. Elə ona görə də qoca Azər köç-külfətini yiğib Hərana varmışdı. Onun əmlakını, təsərrüfatını oğlu İbrahim idarə edirdi. İbrahim qoçaq, ağıllı, təsərrüfatdan baş çıxaran olduğu üçün işinin öhdəsindən asanlıqla gəlirdi. Dükən-bazardakı xırda ticarətə Azər nəzarət edirdi. İbrahimin nüfuz dairəsi Hərana gələndən sonra böyümüş, adamların arasında xətir-hörməti artmışdı. Haqsızlığa məruz qalanları, adətən, təsərrüfatından ayırdığı xərcin hesabına qurtarırdı. Ona görə də ətrafi İbrahimini sevirdi. Şəhərbaşı Nəmrudun qəzəbindən qurtarmaq, bu qəzəbə düşçər olmamaq üçün tez-tez İbrahimin yanına məsləhətə gəlirdilər. İbrahim siper idi, ağıllı tövsiyələri ilə camaati qoruyurdu. Özü isə, hər dəfə sadə adamlara himayədarlığı üstündə şəhər hakiminin qəzəbinə tuş gəlirdi. Nəmrud sonuncu dəfə İbrahimini yanına çağırıb hədələmiş, xəbərdarlıq eləmişdi: bu adamlara sən dil verir, qudurur, yolundan azdırırsan. Sənin atanın köç-külfətini ilk dəfə bu şəhərdə mən qəbul eləmişəm. Yaxşılığımın əvəzini belə qaytarırsan? Hamınızı çıxarıb qovaram. Dilini dinc saxla! - demiş və sonra əlini sağ tərəfində elə özü hündürlükdə olan bütə tərəf uzatmışdı:

- And olsun bu Yaradana, əgər inad etsən, səni odda yandıraram. Səsin-ünün od içindən ərşə qalxar. Hay-harayına dağlarda saxladığın sürülərin çobanları töküllüşüb gəlse belə, xeyri olmaz. Eşitdin?

İbrahim acı-acı gülmüştü.

- İstehza edir, gülürsən? Bəlkə, inanmırsan sənə cəza verəcəyimə?

- Yox, ona gülürəm ki, sən böyründəki daşa əlini uzadıb and içirsən. O ki elə sənin oxşarındır. Daha harası Yaradan oldu ki?

Nəmrud bütə sarı baxdı. Doğrudan da, bu büt elə onun özü idi ki vardi, əlinde tutduğu uzun əsanı yerə söykəyib dayanmışdı. İri, geniş alnına qırış düşmüşdü.

Başı pırız, saqqalı bir-birinə qarışmış, dolaşib-düyünlənmiş saçı uzun və qıvrımlı idi. Bu əcaib görkəmdə sanki başından onlarca ilan sallanırdı. Bu ilanların hamısı acgöz idi. Özü də hückum etməyə hazır kimi görünürdülər. Yuxarıya-aşağıya, sağa-sola, hər tərəfə ağız atmaq, didib-parçalamaq, qəzəblərini soyutmaq, zəhərlərini dişlerinin dibindən çıxarmaq istəyirdilər.

Nəmrud hər dəfə bu bütə baxanda güc alırdı. Amma qəzəbləndiyi məqamlar da olurdu. Məsələn, o, çox istəyirdi ki, bu büt əlindəki ağacı qaldırıb İbrahimin gözünü töksün. Onun bu nüfuzedici baxışlarından Nəmrudu xilas etsin. Nəmrud İbrahimin baxışlarına davam gətirə bilmirdi, dözə bilmirdi bu baxışlara. Ona görə dözə bilmirdi ki, İbrahimin həlim, müləyim üzü, nurlu gözləri vardı. Bu baxışlardan elə gur işiq saçılırdı ki, Nəmrud az qalırdı əllərini gözünün qabağına tutsun. Bu işiq onun gözlerini deşirdi, alov kimi saçını, saqqalını ütürdü, Nəmrudu yandırırdı. Elə ona görə İbrahim üçün ən yaxşı cəza onu odda yandırmış olardı.

Nəmrud göstəriş vermişdi: dağlardan şəhər bazarına gətirilən mal-heyvandan bütlər üçün pay ayırsınlar. Əslində, bu payların hamısı Nəmrudun sarayına axıdlırdı. İbrahim isə, adamları başa salırdı ki, bu daş bütlər insan kimi nəfəs almır, yerimir, yüyürmür, danişmırlar və əgər onlar yemir, içmirlərsə, nə üçün biz boğazımızdan kəsib onlara pay ayırmalıyıq?!

Əlbəttə, şəhərin kasib əhalisini özündən çıxarmaq təhlükəli idi. Nəmrud bunu anlayırdı. Elə İbrahim də kasib təbəqənin sevgisini qazanmağın müqabiliində özünü oda atlığından fərqində idı.

* * *

Azər evdən çıxıb şəhər meydanına doğru gedəndə oğlu İbrahimlə Nəmrudun axırıncı toqquşması düşməşdi yadına. Ürəyində evindəki bütə yalvarıb-yaxarmışdı ki, oğluna kömək olsun. Hərcənd Azər bilirdi ki, oğlu İbrahim bütlərin fövqəlgütünə, qüdrətinə inanır. Hər kəsin əlində odun parçası tutması, şəhər meydanına tərəf tələsməsi Azəri çox narahat eləyirdi.

- Bu qədər quru odunla qalanan tonqal şəhəri başına götürər ki... Neyləyirlər bu qədər oduncağı?

Tonqal meydanın ortasında qurulmuşdu. Azər meydana çatanda gördü ki, hamı bir nəfər kimi əlindəki odunu tonqala atır. Adamlar bir ucdnan şəhər meydanına axışmaqdə və odun gətirməkdə idilər. Nəmrud qəzəbli halda ləp yuxarıda, bütün yanında oturub şəhər meydanını izləyirdi. Hündür pillələrin ləp yuxarı başında qoyulmuş daş kürsünün üstündə rahatca bardaş qurmuşdu. Əl içi kimi görünən meydan həyəcanlı və təlatümlü idi.

Nəmrud özündən razı halda etrafi seyr etdi: "Bax, qoca Azər də gəlib çıxdı. Yaxşı oldu, özü ayağıyla gəldi. Necə gəlməyə bilərdi?! Mən tapşırılmışdım ki, ayaq tuta bilənin hamısı bu meydana gəlməlidir. Qoy indi ədalət hamiya çatsın, hər kəs axırıncı dərsini alsın. Təkcə İbrahimini yandırıb külə döndərsəm, kifayətdir. Onun tonqalda yanmayı hələ bir neçə il heç kimin yadından çıxmayaçaq və hər kəs anlayacaq ki, mənim göstərişimdən çıxməq nə deməkdir. Bizim bütlərimizin əleyhinə getməyin, Allahlarımıza istehza etməyin nəticəsi necə olur. Bunu hər kəs görməli və dərk eləməlidir.

- Ehey, getirin o əqidəsizi yaxına, - Nəmrud lovğa-lovğa qışkırdı.

Nəmrudun adamları İbrahimin qolundan tutub qabağa gətirdilər. İbrahim atasının ləp böyründən keçdi, üzünü yana döndərmək istədi, ancaq gözlərini atasından heç cür gizləyə bilmədi. Qoca Azərin sıfəti tərləmiş, gözləri dolmuşdu. Özünə o qədər qapılmışdı ki, Nəmrudun yanına gedib oğlunun bağışlanması xahiş etmək belə ağılna gəlmirdi. Çünkü yaşıdığı uzun ömürdə çox haqsızlıqların şahidi olmuşdu. Sonra haqq yerini tapmışdı, hansısa gözə görünməz qüvvə ədaləti bərpa eləmiş, hər şeyi yerinə qoymuşdu. Heç vaxt bağışlamağı bacar-

mayanlara isə, həyat görk olmuşdu. Azər düşündü, Nəmrud daş bütün özü kimidir. Dilsiz-ağlızsız daş rəhmə gələ bilərsə, onda Nəmrudun da qəlbi yumşalar.

Qoca Azərin məzəlum sifətinə bu mənzərədən xəfif bir təbəssüm qondu. Elə bil bu anda anladı ki, bütən Allah olmaz. Axı, necə Allah olsun bütən? Onu, bəyəm, elə adı usta, insan əli düzəltmirmi?! Edəmin astanasında olan oğlunun nurlu çöhrəsi, işıqlı baxışları Azərin bütün varlığına nur çiləyirdi. Bu çətin durumda, uzun illər ərzində oğlu İbrahimin daş bütlərə təzim etməməsinin səbəbini sanki indi anlamağa başlayırdı. Əyan olurdu ki, insanları cəhalətdə saxlamaq, köləyə, qula çevirmək, itaetə məcbur etmək üçün bu daş bütlər Nəmrud kimi əzazıl başçıların əlində vasitədir.

Doğrudan da, əgər bu daş bütlər olmasaydı, Nəmrud kimin adından danışardı? Axı, o, həmişə əmrlərinin icrasını bunların adından verir! Guya bütlər bütün həqiqətləri qabaqcadan deyir, anladır, başa salır, onu düz yola yönəldir.

Qoca Azərdən bir neçə addım o yanda, adamların içində, lap qabaqda Lut dayanmışdı. İbrahimin qardaşı oğlu idi Lut. İbrahimdən xeyli cavan idi. Sağlam vücuđlu, qolu güclü bir gənc olsa da, adamlarla həlim, mülayim davranardı. Şəhərin özündən deyən, dava-dalaşda ad çıxaran cavanlarını büküb dizinin altına qoysa da, heç vaxt gücünü zəif sandıqlarının üstündə sınamırdı. İbrahimini tonqala sarı aparanlar onun yanından keçərkən Lut bir-iki addım qabağı yerdi. Deyəsən, qeyreti güc gəlmüşdi, İbrahimini alıb buraxmaq istəyirdi. Amma bu qara-qorxunc kütlənin içindən onu almaq mümkün idimi? Nəmrudun bircə işarəsi bəs idi ki, nəinki İbrahimini, elə Lutu da, neçə yüz illik ömür sürmüş qoca Azəri də, onların əhli-əyallarını da - hamisini daşıyıb bu tonqalın içini töksünər. Məgər bu tonqalı şəhər meydanına yiğmiş adamların gətirdikləri odun parçaları ilə qalamamışdırı?

İbrahim Lutun gərilmiş əzelələrinə, telatümlü sifətinə baxdı. İşarəylə başa saldı ki, tərpənmə, sənin köməyin dəyməz, əskinə, artıq hərəkətinə bütün tayfamızı məhvə apararsan. Mənim tonqalda yandırılmağımdan qorxma. Çünkü gözə görünməz Allahın rızası olmasa, onlar məni tonqalda yandırı bilməzlər. Yox, əgər onlar məni tonqalda yandıracaqlarsa, bu bəlkə də daha böyük fəlakətin qarşısını alar.

Lut İbrahimin ayın-arxayıñ baxışlarından sarsıldı. Anladı ki, artıq hərəkətə yol vermək olmaz. Amma gözləri dolmuşdu. İbrahim Lutun qabağından ötəndən sonra heç kimə baxmaq istəmirdi. Amma anlayırdı ki, bu adamlar öz iradələri xilafına bura yiğiliblər. Əmrin Nəmrud tərəfindən verildiyini, Nəmruda isə bu əmrin guya bütlərdən gəldiğini düşünürlər. Deməli, bütlər əmr veribsə, cəza icra olunmalıdır. Şəhər əhli İbrahimini sevsə də, sevməsə də, fərq etməzdı; Nəmrudun əmri yerine yetirilməliydi.

İbrahimin baxışları Nəmruda zillənmişdi. Onu tonqalın başına dolandırıb Nəmrudun işarəsilə yanına apardılar. Daş pillələri İbrahim özü çıxırdı. Təmkinlə bütün göstərişləre riayət etsə də, nədənsə, qollarını buraxmırıdilar.

Nifrətdən qovrulan Nəmrud axırıncı dəfə İbrahimlə göz-gözə gəlmək niyyətindəydi. Onun sarsılmış vücuduna, yalvarış dolu gözlərinə bir daha baxmaq istəyirdi. İbrahim yalvaracaqdımı, ayaqlarına düşəcəkdirmi? Nəmrud yanındakı qəzəbli bütü göstərib:

-Mənə yox, ona də, ona yalvar. Qoy səni müqəddəs büt bağışlasın. O bağışlayarsa, mən də bağışlayaram,- deyəcəkdi.

İbrahim onunla qabaq-qənşər dayandı. Nəmrud başını qaldırıb İbrahimin gözlərinə baxan kimi seksəndi, qeyri-ixtiyari qışqırı:

- Çəkin o tərefə, bir az aralı çəkin. Bunun gözlərindən alov çıxır.

Nəmrud çəşmiş, özünü itirmişdi, İbrahimə nə deyəcəyini yaddan çıxarmışdı. Canının hayına qalmışdı. İbrahimin işıqlı, gülümşər, parlaq çöhrəsi onu dəhşətə gətirmişdi. O, təəccübənirdi; necə ola bilərdi ki, insan bir neçə dəqiqədən sonra yox olacağını, əzabla Öləcəyini, tonqalda yandırılacağını bildiyi halda, bu qədər

səbr, iradə göstərsin?! Onun tapındığı kimdir, gücü hardandır? Cavabını bilmədiyi bu sualların hamısı içindəki ilanlar kimi öz canına daraşmışdı. Bu qara ilanlar Nəmrudun sinəsini parçalayıır, yaddasını korşaldır, qanını sorurdular.

Nəmrud boğula-boğula bütün gücünü toplayıb, sonuncu dəfə İbrahimə tərəf boylanmaq istədi; ehtiyatla, yavaşca... Axırıncı ümidi ki, bəlkə, İbrahimin yalvarışını gördü, isteyinə yetdi.

Yox, bu baş tutmadı. Gözünü dolandıran kimi İbrahimin gözlərindən sıçrayan od-alov Nəmrudu yenidən qarsıdı. O, əlini qaşının üstünə qoyub qışkırdı:

- Atın, atın tonqala! Tez olun, atın! Yubatmayın!

* * *

Saranı atasının evindən Azərgilə gəlin gətirəndə ona bir büt də bağışlamış dilar. Cer-cehiz ilə bərabər, İbrahimgilin xanimanına həmin büt də təşrif buyurmuşdu. Hər gün Sara İbrahimini evdən yola salanda üst-başını qaydaya salır, paltarlarının səliqə-sahmanına baxır, təmizliyinə diqqət kəsildi. Lap axırda, qapıdan çıxmamışdan əvvəl əllərilə qaşlarını düzəldir, başına büründüyü ağ, dolama şalın altından çıxan saçlarını dolamanın altına yiğir, son anda İbrahimin düz göz-lərinə baxırdı. Bu baxışlardan İbrahimin varlığına səssiz məhəbbət seli axırdı. İbrahim bu selin məcrası qabağında dayanmaqdə çətinlik çekirdi. Günəşin istisindən əriyən şam kimi, bu hissələr qayıdır Saranın ruhuna da axır, büsbütün varlığına hopurdu.

Sara İbrahimini dərin məhəbbətlə, ürəkdən sevirdi. Uzun illər ərzində onun İbrahimə nəvazişi bircə misqal da azalmamışdı. Bütün ömürlərini sevgi haləsində yaşayan İbrahim və Sara bir-birilərindən ayrılmazı təsəvvürlərinə gətirə bilmirdilər. Allah onlara övlad bəxş etməmişdi, sonsuz idilər. Hərdən Sara İbrahimin qolundan tutub atası evindən gətirdiyi bütün qabağına çəkib aparırdı. İsteyirdi ki, İbrahim də onunla bu bütə yalvarsın, sidq-ürəklə övlad istəsin. İbrahim Saranın xətrinə zərrəcə dəymək istəməsə də, dil açıb bircə dəfə belə bütə yalvarırdı. Əvəzində bütün qabağında səcdə edib, yalvarişlı nəzərlərlə baxan Sarasının boynunu qucaqlayıır, hərarətli əllərilə saçlarını siğallayıır, barmaqlarını çıyılarda gəzdirir, illər keçdikcə gözəllik donunu dəyişən Saranın qırışmaqdə olan üz-gözünə, ağaran saçlarına yenə əvvəlki məhəbbətlə baxır, belini qucaqlayıb özünə sarı çəkir, boynunu, boğazını, üz-gözünü öpüşlərə qərq edir, bununla da sanki Saranın övlad həsrəti çəkən ürəyinə, yaralarına məlhəm olan ən nəvazişini, məhəbbətini əsirgəmirdi.

- Sən məndən hansı bəxşisi isteyirsən, Saram? Bizim var-dövlətimiz az deyil. Nə istəsən, sənə bağışlayaram.

- Yox, İbrahim, mənə sənin məhəbbətindən başqa heç nə lazımdır.

- Bəs, sənin ürəyində yuva salmış bu kədər hardandır?

- İbrahim, mən isteyirəm, sənin övladın olsun. Axi, ömür-gün keçir. Gör neçə illərdir ki, biz ər-arvadıq. Sən bu qədər düz, qəlbə təmiz insansan. Səndən əziz mənim üçün bu fani dünyada bir kimsə yoxdur. Bəs, axı, niyə bizim övladımız olmasın?

- Sən qəm çəkmə, Sara. Allahnın kərəmindən asılıdır. Allah məsləhətidi, istəsə, bize övlad qismət edər, - deyə İbrahim ömür-gün sirdaşının dodaqlarından öpdü.

Sara bir anlıq özünü dünyadan xoşbəxti saydı. Amma İbrahimdən aralanan kimi yenə amansız nisgil ruhunu incitdi. Yenə qəm onu ağuşuna alıb üzüashağı, çaya düşmüş selin qabağında daşlara çırplıan kötüklər kimi gedir, ixtiyarı özündə olmurdu. O, yenə ərinə yalvarırdı, sanki günahkar idi İbrahim.

- Sən özün deyirdin ki, gəlmişlə bizim var-dövlətimiz beşqat artıb. Sənin ayağın düşüb, qədəmin uğur gətirib. Bunları deyirdin, İbrahim. Mən isə söyləyir-

dim ki, mənim ayağımla gəlmeyib bu xeyir-bərəkət. Bax, özümlə gətirdiyim, gecə-gündüz səcdəsinə durduğum bu büt gətirib mal-mülkü, varidatı. Sən də ona yalvar, tapın, iman gətir.

İbrahim arvadının yanğı dolu yalvarişlarının qarşısında dözə bilmir, əriyib gedirdi. Ancaq dilsiz, hissiyyatsız daş parçasına yalvarmağın da mənasızlığını anlayırdı. Hətta bunun üstündə bir dəfə az qala arvadını incidəcək, sevimli Sarasını özündən küsdürəcəkdi.

- Sən övlad istəyirsən, Sara. İstəyirsən ki, gələcəkdə bu var-dövlətin sahibi olsun. Sanki var-dövlətin əlindən çıxacağından qorxursan, ehtiyat edirsən...

- Yox, mən ondan qorxmuram, İbrahim. Mən istəyirəm ki, sənin kimi vicdanlı insanın övladı olsun. Sənin kimi xeyirxahlıq eləsin, hamiya dayaq dursun, düz yol göstərsin. Heç kim sənin yanında haqsızlıq eləmir. Hami yaxşı bilir, sən ədalətli adamsan. Yaxşıya yaxşı deyənsən, pisə-pis.

- Hər şey gözə görünməz Allahın əlindədir, Sara. Bu bütłeri isə insanlar özləri uydurublar. Onlardan insana fayda yoxdur. Hər kəs öz qəlbindəkini, öz istəyini, arzusunu, bəlkə də xəbisliyini, paxılığını, düşməncilik niyyətlərini bütłerin adı ilə elan edir, haqsız əməllərinə bütłerin adından bərəət qazandırırlar. Amma, axı, Allah təkdi. Bütün yer üzündəki insanların bircə Allahı var.

Sara dözmədi, İbrahimin yaxasından yapışb silkələdi:

- İbrahim, sən illər uzunu belə deyirsən. Əger belədirse, sən Allahına yalvar, bəlkə, məndən mümkün deyil, kimi istəyirsən al, uzağa getmə, lap elə bizim qulluqcumuz Hacəri al, məncə, o da səni çox istəyir. Bəlkə, ondan bir övlad dünyaya getirdin...

- Yox, Sara, mən sənə olan məhəbbətimi heç kimlə bölüşə bilmərəm. Sənin məhəbbətindir mənə bu qədər güc verən, uzun ömür bəxş edən. Mənim indi az qala yaşam səksənə yaxınlaşır. Özümü Allahın ən xoşbəxt bəndəsi hesab edirəm. Ata-anam sağdır. Bu qədər cavan və gümrəham. Əlbəttə, mənim başqa arvadlardan övladlarım ola bilərdi. Amma məhəbbətsiz, sevgisiz doğulan övladın ədalətli olacağına inamım azdır.

Sara İbrahimin səmimi, həssas fikirlərindən vəcdə gəlib onun boynunu qucaqladı. Bu dəfə o, İbrahimini öpüşlərə qərq etdi.

- Yox, İbrahim, mən qətiyyən incimərəm. Sənin başqa qadınlardan doğulacaq övladını da övladım bilərəm. Təki sənin uşağın dünyaya gəlsin. Söz ver mənə, söz ver ki, başqa qadınla - bəlkə, elə bizim Hacərlə evlənməyə razı olacaqsan.

İbrahim karixirdi, razılıq verməyə tərəddüd eləyirdi. Ancaq Saranın təkidli xahişlərinə də etiraz etməkdə çətinlik çəkirdi. "Bəlkə, bir az gözleyəsən, Sara. Əger azca səbrin olsa, mən qərarımı qətiləşdirəcəyəm", - handan-hana İbrahim doluxsuna-doluxsuna dillənmişdi.

İbrahim həmişə gecələr Allaha dua edirdi. Dua edirdi ki, Sarasını sevindirsin, qəlbindən olmazın kədəri, ağrını çıxartsın. Həm də dua edirdi ki, Sara da gözə görünməzə, bütün insanların tək Allahına inansın, iman gətirsin. Hər gün işdən evə döñəndən sonra ayaqlarını yuyan qulluqcu Hacərin mərhəmanə, məhəbbət dolu nəzərlərini də görürdü. Baxışları toqquşan kimi anlayırdı ki, Hacər gözə görünməz Allaha dua edir. Gecələrin birində dua edib öz yatağına girməmişdən əvvəl həyətə çıxməq istədi. Hacərin hücrəsinin yanından keçəndə belə bir hadisənin canlı şahidi oldu:

- Ey Allah, sən İbrahimini sevindir!

Onda əmin oldu ki, Hacər bütə deyil, Allaha inanır, Allaha siğınır, onun varlığına pənah aparır. Bu hadisə uzun müddət İbrahimini düşündürdü. Deməli, qardaşı oğlu Lutdan başqa onun tayfasından biri də - Hacər də Allahın yerdə deyil, bir gözə görünməzlikdə olduğuna inanındı. Həmin gecə İbrahim yatağına girəndən sonra rahatca yuxuya getdi. Şirin yuxuda ikən qulaqlarına qəribə, qeyri-adi səs gəldi. İbrahim gördü ki, qocaman dağların arxasından günəş bərq vurur.

Bu günəşin apaydın süd işığında bir uşaq ona sari yüyür. Eşitdiyi səs elə həmin uşağın səsiyidi. O, maraqla, intizarla cocuğun arxasında gələnin kim olduğuna baxmaq istədi. Gözlərinə inana bilmədi, bu ki, Hacər idi.

İbrahim yuxudan erkən ayıldı. Qan-tər içində ayağa durdu. O, bilmirdi sevinsin, yoxsa kədərlənsin. Artıq başa düşdü ki, övladı Saradan deyil, məhz Hacərdən olacaq.

İbrahim yenə tərəddüd içində iki yol ayrıcında qalmışdı. Yuxusunu Saraya başa sala biləcəkdimi? O, Saranın özünün razılığına, hətta təkidinə baxmayaraq, onun kövrək qəlbini qanatmaqdan qorxurdu.

* * *

...Şəhərin bozumtul, ağır havası qan qoxuyurdu. Nəmrudun meydanda qalatdırıldığı böyük tonqalın yanında dayandığını, hamının ora getdiyini və İbrahimini şəhərbaşının çağırduğunu bilən Sara təlaş içindəydi. O, İbrahimin yaxasından yapışb buraxmaq istəmirdi:

- Getmə, getmə deyirəm, onlar səni yandıracaqlar.

Nəmrud dəfələrlə sənin bütləri ağacla vurub sindirdiğini, təhqir etdiyini, ayağınla itələdiyini görüb. Üstəlik, şəhər əhlinə bəllidi ki, bütlərə ayrılan payı verməkdən imtina edirsən.

- Axi, mən cansız bütlərə nə üçün pay verməliyəm?

- Elə demə, İbrahim, ağzın əyilər, onlar bizim allahlarımızdır. - Sara dəli kimi qışqirdi: - Əlbəttə, onların da pay-puşu var.

- Yox, yox, inanmırıam, bu payların hamısı Nəmrudun şəxsi xəzinəsinə axır. Nəmrud bir hakim kimi haqqından əlavə tamahgirlik edir, bütlərin adına sərvət yiğir, adamları aldadır.

- Axi, o, səni tonqalda yandırı bilər.

İbrahim sövq-təbii əllərini uzadıb sevimli arvadının yanaqlarından süzülən göz yaşlarını sildi. Elə həmin anda onlardan bir qədər aralıda dizlərini yerə qoyub əllərini göye açmış Hacərin hüzünlü səsi eşidildi:

- Ey gözə görünməzim, Allahım, yalvarıram, sən onu təhlükədən hifz elə, qoru. Sənin qüdretinə inanmayan ata-anasını da tanımaz. Yalnız sən qurtara bilərsən onu...

Hacərin ürəkdən yalvarişını eşidən İbrahimin dumanlı çöhrəsi işıqlandı və o, Allahın onu qoruyaçağına, oddan xilas edəcəyinə inandı. Nəmrud bütün ətraf dağlarının meşələrini doğratdırıb şəhər meydanında tonqal qalasa da, əhli-şəhər tez alışan yağları alovun üstünə töküb şiddətləndirəsə də, İbrahimini atəşə atsalar da, onun heç tükü də yanıb külə dönməz.

İbrahim dönüb ağlar gözlü Saraya, yalvarişından yorulmayan Hacərə axırıncı dəfə baxıb atasının açdığı darvazadan bayıra çıxdı.

* * *

Qoca Azər Nəmrudun yanına qalxmaq, ondan oğlunun bağışlanması稀n diləmək istəyirdi. Ayaqları isə sözünə qulaq asmındı. Nəmrudun hədəqəsindən çıxmış gözləri sıçovul gözləri kimi parıldayırdı. Az qala əsr yarıma qədər yaşamış Azər baba çox kinli, hikkəli hakimlər görmüşdü: ölkəsini vardan-yoxdan çıxaran, tayfabazlıq edib əhalisini cəhalətə sürükləyən, anasının-bacısının əmcəyini kəsən, zülmü ərşə qalxan, hətta bütüne hirsənib qıran, acığı soyuyandan sonra yenisini düzəltdirən, heç nədən müharibə törədən, lüzumsuz yerə hərbə meydan verən və s. və i.a. Ancaq Nəmrud kimisini heç yuxuda da görməmişdi. Nəmrud zəmanənin bələsi idi, gördükleri hakimlərin hamisindən hiyləgər, hamisindən əzazil... İnsanları tovlamaqda, göz qırpmında aldatmaqda, bir yerə yiğib

məqsədinə tabe etməkdə mahir idi. O, əmrlərini ustalıqla bütlərin, şəhər əhalisinin adından verir, hamını inandırır, haqq-ədalət mücəssəməsi rolunu oynayırırdı.

İndi Nəmrudun hüzuruna aparılan oğlunun qorxmadığını, çəkinmədiyini, dizlərinin titrəmədiyini görəndə cəsarətə geldi. Elə bil, edama aparılan heç oğlu deyildi.

Qoca Azər gözlərini dolandırıb geridə dayanmış qohum-qəbiləsinə tərəf baxdı. Lut ayın-arxayı durmuşdu, odun parçaları əllərində idti. Nəmrudun qəzəbnak adamları onları axtarın tapır, camaatin içərisində çıxarır, "haydi, tələsin, aparın əlinizdə gətirdiyiniz odunları tonqala atın", - deyə göstəriş verirdilər.

Birinci Hacər əlindəki odun parçasını aparıb tonqala atdı. Sonra kor-peşman Lut da onun bu hərəkətini təkrar elədi. Yerindən tərpənməyən Sara göz yaşlarını boğdu, çəkib onu qabağa apardılar...

- Əlindəki odunu at tonqala, gör sənin sevimli İbrahimin gözünün qabağında necə yanacaq. Özünün qaladığın tonqalda yanana İbrahiminə doyunca baxarsan...

* * *

Lut bütün ömrünü yaddaşında çözəmeye, yaşadığı illərin hamısını bir neçə hanın içində gözlərinin qabağına getirməyə çalışdı. Yenə qızlarının əlini buraxmaqdan qorxdı. Uşaqlarının əllərini buraxmaqla onları həmişəlik itirə bilərdi. Qorxmasaydı, onlardan nigarənciliyi sona çatışdı, yapışardı uçurumun başındaki bu iri qayadan və gücü özünə çatardı, başını çırpardı o qaya parçasına; başının dağılmağı, buradan uçuruma yixılıb olməyi vecinə olmazdı. Başından süzülən al qanı dili ilə yalayar, başına çəkib içərdi. Təki bütün batmış yaddaşı oyanayıd, həyatı olduğu kimi gözlərinin qabağına gələydi. Axi, o harada, nə səhv eləmişdi, hansı günahın sahibiydi ki, başına belə bir müsibət gəldi? İman gətirdiyi gözəgörünməz Allahın bəxş etdiyi ömürdən hansı gününü onu unudaraq yaşamışdı ki? Bəs nə üçün Allah-Təala qabağına Allahını tanımayan adamlar çıxarmışdı? Elə bir qövm, elə bir tayfa qismətinə yazılmışdı ki, yolunu azmış, Allaha şəkk gətirmiş, şərik qoşmuşdu. Axi, Lut həmişə vahid Yaradana yalvarırdı ki, qoy tayfası da özü kimi haqq yolunda olsun. Lut bütün ömrünü Allaha dua edə-də Allahının kölgəsində yaşamışdı. O, gözünü açanda ata-anasını görməmişdi. Əvvəlcə babası Azərin himayəsində böyümüşdü. Ayağı yer tutandan sonra əmisi İbrahim onu öz himayəsinə götürmüştü. Doğrudur, Azər İbrahimin Nəmrudun qəzəbinə tuş gələn vaxta qədər bütə sitayış edirdi. Nəmrudun çoxsaylı bütlərin adından verdiyi bütün əmr və göstərişlərinə Allahın əmri kimi baxırdı. Əslinə qalsa, Nəmrudun özü də elə o bütlərin biriydi Azər üçün.

Lut bir müddət əmisi İbrahimlə Azərin əqidələri arasındaki fərqə görə bilmirdi. Amma dərk etməyə başlayırdı ki, həqiqətən, İbrahimin səcdə qıldıqı Allah gözə görünmür. Babası Azərin sitayış etdiyi Allah isə, gözünün qabağındadır. Bəzən ehtiyatsız bir hərəkət ucbatından gildən, palçıqdan düzəldilmiş heykəller aşır, yerə dəyir, töküür, sıñib-dağılırdı. Qoca Azər buna fəlakət kimi baxırdı. Maldövlətindən ayırib qurbanlar kəsir, digər bütlərin qəzəblənə biləcəyindən ehtiyatlanır, xoflanırdı. İbrahim isə bu mənzərəyə acı-acı gülümşəyirdi.

- Atam bu qədər ömür yaşayıb; az qala bir əsr yarımdan çox, sinninin bu vədəsində də dərk edə bilməyib ki, aşanda qırılıb-dağılan bütlərin heç bir qüdrəti, fəvqəlgüçü yoxdur.

O məqamlarda, adətən, Lut əmisinin lap yaxınlığına gəlir və diqqətlə gözlərinə baxıb soruşurdu:

- Bəs, sənin iman gətirdiyin Allah hanı?

- O gözəgörünməzdir,- deyə İbrahim cavab verərdi. - O, bizim əməllərimizə baxıb idarə eləyir. Biz elədiklərimizin nəticəsi olaraq yaşayırıq. Bizi idarə edən

ucu Yaradandır, gözə görünməz Allah bütün vücudumuza nüfuz edir. Əgər əməllərimiz saleh olsa, Allahın qəzəbinə gələcək bir hərəkətə yol verməsək və ən başlıcası, ürəyimizdə Allahın varlığına şübhə etməsək, bunun müqabilində Allahımız bizi lütfüylə daha gözəl güzəranla mükafatlandırır.

İbrahimle hər adı söhbət Lutun könlünə işq salır, duyğularını aşib-daşdırır, əhvalını yaxşılaşdırır, kefini duruldurdu. Lut əmisinə daha çox bağlanır, söylədiklərinə inanır. Doğrudur, o, babasına da həmişə ehtiramla yanaşırdı. İstəmirdi ki, saçı-saqqalı dümağ olmuş, dünyanın çox keşməkeşlərini gözlərilə görmüş babası Azər ondan narazı qalsın. Ədəb-ərkan məsələsində əmisi İbrahim təcrübə nümunəsiydi, misli-bərabəri yox idi. Lut İbrahimin atasına nə qədər ehtiramla yanaşdığını gördü. Neçə qərinə əvvəl dünyadan köçmüş anasının da ruhunu hörmətlə yad edirdi. İbrahim müdrik idi: "Biz dünyadan köçənləri unutmamalıyıq, onların xatırasını qəlbimizdə əbədi yaşatmalı, adlarına ehtiram göstərməliyik", - kimi nəsihətamız sözləri Lutun yaddaşında iz buraxır, yeniyetmə oğlanı təsirləndirirdi. O, başa düşürdü ki, dünyada yaşayan adamlar köçüb getmiş nəsillərlə gələcəyin sahibi olacaq nəsillərin arasında canlı körpüldür. Bu körpüler nə qədər möhkəm olarsa, onda insan nəсли də saflaşa-saflaşa, durula-durula daha ali bir məqama çatar.

İbrahim həmişə Luta söyləyirdi ki, biz Allahdan uzaqdayıq. Gələcəyin adamları Allaha daha yaxın olacaqlar.

... Lut bütün bunları çək-çevir edə-edə fikir-düşüncə vurnuxmaları içərisində çabalayırdı. Səbəbini tapa bilmirdi ki, necə olmuşdu qadir Allahdan gen düşmüşdü. Sədunun - Lutun sakini olduğu şəhərin camaatı onun bircə kəlmə sözündən çıxmazdı. Əvvəller Lutun burda hörmət-izzəti başdan aşırı. Adamlar qapısına məsləhət-məşvərətə gəlirdilər. Bəs, onda necə oldu ki, qəfildən əhli-şəhərin imanı qırıldı, əhlədi kəsildi. İnsanlar simalarını dəyişdilər, əxlaqsızlığa yuvarlandılar?

Göydən tökülen odlu daşların altında qalmış şəhər sakinlərinin ah-naləsi Lutun qulaqlarında yenidən əks-səda tapdı. Bu qeyri-adi əks-sədanın, fəryadın, qaraqış-qırığın içində Lut özünü də, qızlarını da unutdu. Heç indi harda olduğunu yaxşı dərk edə bilmirdi. Birdən yadına düşdü ki, axı, o, qızlarının əlindən tutub özünü uçurumun başından atmışdı. Bəs, sonra necə oldu ki, üzü aşağı, dərin dərənin görünməz girdabına qızları ilə özünü atanda işş qayalara dəyiş parçalanmadı? Necə oldu ki, sağ-salamat qaldı? Bədənidən heç bir ağrı-zad yox idi. Başında bu hay-küyün, qaraqışqırığın zəif əks-sədəsi vardi. Hələ də qızlarının biliəkləri əllərindəydi. Sanki barmaqları kilidlənmişdi. Uşaqları qəfil silkələdi. Onlar tərpəndlər. Bu tərpəniş o demək idi ki, qızları salamatdır. Lut bir daha üzünü göyə tutub:

- Ey Ulu Yaradan, sən sevdiyini harda olsa, qoruyursan. Əhsən qüdrətinə! Mənim sənə heç bir şəkkim yoxdur, - deyə sevincə dilləndi.

Barmaqları boşaldı, qızlarının biləyini buraxdı. Qorxudan sanki dilləri batmış, süstləşmiş qızları bir-bir iri qaya parçasının dibinə çəkdi. Hər iki uşaq salamat idi, heç nə olmamışdı, heç burunları da qanamamışdı.

Lut səmaya baxdı. Hava hələ alatoran idi. Bir azdan işq düşərsə, buradan necə çıxmağın yolunu tapacaqdı. Ən başlıcası, tufan səngimiş, yer-göy sakitləşmişdi. Elə bil məhvərindən çıxmış odlu daş yağan göy yox idi, qeybə çəkilmişdi. Batmaqda olan tek-tek ulduzlar parıldayırdı. Uzaq üfüqdə qızarmağa başlayan günəşin qabağından nazik bulud topaları çəkilib getməkdəydi. Yenidən iri qaya parçasının dibinə - qızlarının yanına qayıtdı. Ətraf hələ yaxşı seçilmediyindən sakitcə bir tərəfdə əyləşdi. Oda-alova bürünmiş şəhər, sevimli arvadı gözlerinin qabağına gəldi. O, Vailəni gətirə bilmədi. Başa düşdü ki, arvadı daha buz dağına dönüb.

Şəhərdəki sonuncu hadisədən bircə gün keçmişdi. Bu bir gecəlik vaxt o qədər məşəqqətli, uzun, qorxulu olmuşdu ki, sanki Lut yüz illik yol qət eləmişdi. Bu yüz illik yolun o biri ucunda, yəni ötən gecənin axşamında qonaqları gəlmışdı. Lut

güclə yadına salırdı - həmin o qəribə adamları. Gözəl, cavan, sağlam. Çiçəyi çırtlamışdı, quşu qonmuşdu onlara. Görən kimi soruşmuşdu:

- Sizin bizim evə təşrif gətirmeyinizdən şəhərdə xəbəri olan varmı?

Gənc qonaqların cavabı qısa olmuşdu: "Bizi heç kim görməyib".

- Ancaq siz də bu haqda kimsəyə deməyəsiniz.

Lutun bu tapşırığını arvadı Vailə və qızları da eşitdilər. Qonaqlar Lutun səmimi göstərişindən razı qaldılar. Ancaq heç nədən çəkinmirmiş kimi evdə sərbəst hərəkət etməyə, deyib-gülməyə başladılar. Onlar Lutun qızları ilə söhbətləşir, ortaya müxtəlif mövzular atır, şəhər haqqında məlumat alırlar.

- Sənin qorxmağının səbəbini bilirik. Bu şəhər əhli vicdanını, əxlaqını itirib. Yəqin bizim gəlmişimizdən xəbər tutsalar, bu evə hücum çekər, sənse, camaatın qabağını ala bilməzsən, gücün çatmaz...

Lut qonaqların üzünə təəccübə baxdı. Onların hər şeydən bu qədər dəqiq xəbərdar olmaları bir tərəfdən kefini durultdusa, o biri tərəfdən, kədərləndirdi. Şəhər əhlinin imansız ve dinsizliyi, əxlaqsızlığı hər yana yayılmışdı, demək. Camaat adət-ənənəni unudur, keçmişini yaddan çıxarırdı. Cəmiyyət pozğunluq girdabına yuvarlanır, bakirəlik, saflıq ərşə çəkilir, zülm, zorakılıq adı hala çevrilirdi.

Lut bir anda baş verə biləcək hadisələri təsəvvürünə gətirəndə tükləri biz-biz oldu. Utandı, qulağının dibinəcən qızardı, bunu qonaqlar hiss eləməsinlər deyə, sağ əlini boynuna, sıfətinə çəkdi. Nə desən, baş verə bilerdi. Axi, bu qonaqların salamatlığına o cavabdeh idi. Onlar bu lənətlənmiş şəhərə gəlib Lutun evinə siğinmişdilər. Lut heç kimliklərini də doğru-dürüst bilmirdi. Lutun ağıllı davranışları, bu şəhərin adamlarından fərqli insanı hərəkətləri qonaqları təəccübəldirmişdi. Neçə vaxt idı ki, Lut şəhərdən kənara çıxa bilmirdi. O, qızlarını evində tənha qoyub heç yana getmir, heç kəsə etibar eləmirdi. Bilirdi ki, şəhərin həddini aşmış əxlaqsız adamları evinə soxulub, qızlarını da, arvadını da götürüb aparardılar. Qonaqlardan biri Luta üzünü tutub:

- Əger bizim gəlmişimizdən xəbər tutsalar, sənin heç bir narahatlığın olmasın, məsələ yoluna qoyular, - dedi.

- Yox, burası ilan-əqrəb yuvasıdır, yəqin ki, tezliklə hamı xəbər tutar, heç kəs fil qulağında yatmayıb, - qonaqların ikincisi dedi.

- Bir üzünü göyə tut, - qonaqlardan biri ev yiyesini diksindirdi.

Axşamın zil qaranlığında şəhərin üstünə qəribə bir işıq düşmüşdü. Gök üzündə - lap səmanın əngin yeddinci qatında yanın uluzlar bir-birinə doğru uçuşurdu. Lutu vahimə bürüdü. O, hələ indiyəcən belə halla rastlaşmamışdı. Göyün üzü parıldayıb, alışib-yanındı. İşıq saçan uluzlar bəhsə girilmiş kimi hərəkətə gəlmişdilər.

Lut təəccübə üzünü qonaqlara sarı çevirib soruşdu:

- Bu nədir belə, mən anlamırıam, siz bilirsiz?

- Gök üzündə gördüklerin Allahın bələsidir, səhərə yaxın bu şəhərin üstünə yağacaq, hər şey alt-üst olacaq...

Lut Allaha yalvarmaq istədi:

- Ya Allah, sən bu şəhəri...

Yəqin mərhəmətli Lut "Sən bu şəhəri bələdan saxla" demək isteyirdi. Amma qonaqlar sözünü yarida kəsdilər:

- Yalvarıb-yaxarma, qozbeli qəbir düzəldər, bu adamlar düzələn deyil, onlar məhvə məhkumdurlar. Onlar günahlarının içində boğulmalıdırlar. Bəyəm, bilmirsən bu şəhər sakinləri insanlıqdan çıxıblar? Axi, Allahın yazılmamış qanunları var, bu qanunlar, qadağalar şüurlu insanlara bəllidir, onların izaha ehtiyacı yoxdur. Söhbət kişi-qadın münasibətlərindən gedir. Şirin həyat təkcə bədən rahatlığı, kef çəkmək üçün verilməyib insana, bu həm də gələcək nəsil artımı üçün məsuliyyət deməkdir. Bu şəhərdəkilər bunları unudub, vəhşiləşib, azığınlaşıb, haqq yolundan azıblar. Harınlığın son mənzili ölümdür, yox olmaqdır.

Lutun qızları qonaqlara qaynayıb-qarışmışdı. Onların üz-gözündə fərəh vardi. Allah elə bil qonaq gələn bu gənc oğlanları Lutun qızları üçün göndəmişdi. Bəlkə, buna görə Vailə inadından əl çəkmir, sakitləşmirdi. O, gözəl-göyçək qərib qonaqların gəlişini hər vəchle qonşulara bildirmək, qürrələnmək istəyirdi; təki hamı görsün qonaqları. Sonra nə baş verəcəkdir, fərqində deyildi.

Vailə qonaqlara yemək hazırlayıır, Lut bayırə nəzarət edir, ətrafa göz qoyurdu. Gözlənilmədən Vailə həyətə çıxdı. Lut onun qarşısını kəsə bilmədi. Vailə qonşuya gedib duz istəmişdi.

- Qonağımız var, yemək hazırlayıram, duzumuz qurtarıb, mənə bir xörək qaşığı duz verin.

- Necə, qonağınız var? - qonşular bir ağızdan soruşmuşdular.

- Hə, evimizə qonaq gəlib. İki cavan oğlandır.

Vailə sözünü bitirib, əlində azca duz, geri qayıtdı. Onun qayıdışından az sonra Lutun həyət-bacاسında ələm qarışdı, hay-küy qopdu.

- Ey Lut, aç qapını. Sənin qonağın gəlib? Görək kimdirler, nəqidirlər?

Lut çəşbaş qalib darvazaya yaxınlaşdı. O, əvvəl qonağı olduğunu danmaq istədi. Kütłə zorla içəri keçəcəyini, hər tərəfi axtaracağını bildirdi. Lut başa düşdü ki, bu yolunu azmiş, gözləri qızmış toplunun qabağını ala bilməyəcək. Ələcsiz qalib onlara yalvarmağa başladı:

- Çıixin gedin, xahiş edirəm, qonağın xətrinə dəyməzlər. Üstəlik, onlar günahsız, dilli-dilavər cavanlardır, pis niyyətləri yoxdur, şəhərimizi, adamlarımızı görmək istəyirlər.

Yarışərxoş, ağıllarını tamam itirmiş adamlar qəzəbli gülüşlərlə Lutu lağa qoysalar.

- Onlar bizə dava-dalaşçın gərək deyil. Necə raftar etməyi özümüz müəyyənləşdirəcəyik. Yox, əger düzünü bilmək isteyirsənsə, qulaq as, onları lümlüt, ətcəbala soyunduracağıq.

Ələcsiz Lut yenə yalvardı:

- Axi, siz mənim qövmümsünüz, bir vaxt mənə iman gətirmiş, tapınmışdır. Siz bir vaxt bircə kəlmə sözümə tabe idiniz. Sonra necə oldu ki, yolunuzdan çıxdınız. Madam belədir, əl çəkmirsiz, onda götürün mənim qızlarımı. Qoy cavanlarınıza, subaylarınıza qismət olsun. Ancaq Allahın qoyduğu yolla onları evləndirək, birgə xeyir-dua verək. Biz kişiyik, onlar qadın. Qadınları Allah-Təala kişilər üçün həyat yoldaşı, qulaq yoldaşı yaratmışdır. Bütün ailəmiz bundan məmnun qalar. Mənim evimə təşrif gətirənlərə toxunmayın. Bu, mənim üçün ölümdən betərdir...

- Ehey, cəld ol, cəld, çəkil yoldan! Sən kimsən, hansı yuvanın quşusan, yoxsa özündən başqa heç kəs bilmir, səni də...

Lut əllərini açıb Allaha yalvardı:

- Xudaya, heç olmasa, bu zalimlərin bir neçə saatlıq vaxtını al, qabağını kəs. Bəlkə göndərəcəyin bəla məni rüsvayçılıqdan qurtara, qonaqlarımı xilas edə.

Lutun gözü göylərə dikilmişdi. O, Allaha yalvarındı. Bundan hiddətlənən adamlar onun əl-qolundan yapışib həyətin bir küncünə atdırılar. Lut zarıldı, yaziq-yaziq qışqırıdı:

- Bir yuxarı baxın, Allaha yalvarın ki, bəlkə sizi gələn bələdan qorusun.

Doğrudan da, havadan qan qoxusu gəlirdi, azca əvvəl yanın ulduzlar bir-birilə toqquşur, hər toqquşan ulduzdan alov parçaları səmaya dağılır, üzüşağı töküldürdü. Kütłə vahimələnib Lutu buraxdı. Hamı təəccübə göye baxdı. Yalnız indi yaxınlaşan təhlükəni hiss etdilər. Yanan daşların yerə yaxınlaşmasından hürküb dağlışdırılar.

Lut evə qayıtdı.

- Ey Lut, qızlarının əlindən tut. Ayağının gücü çatdığı qədər qaç, uzaqlaş. Qoy arvadın da sizə qoşulsun. Heç kəs arxaya çönməsin. Hərçənd bizim burada

olmağımızı o xəbər vermişdi qonşulara. Biz Allaha yalvararıq, ona da rəhm eləsin. Qulağında bərk saxla ha, sizdən kim geri baxsa, ölümdən qurtarmayacaq.

Lut qızlarının əlindən yapışib həyətdən çıxdı. Arvadı Vailə də dallarınca düşdü. Qərib qonaqlar yağılı əppək olub yoxa çıxdılar.

Böyük bəla şəhərin başının üstünü artıq kəsdirmişdi...

* * *

- Ha... ha... ha... - Nəmrud ağızını açıb havaya gülürmüş kimi qıpçırmızı alov dilimlərinin üstündən göylərə sarı baxdı:

-Hani sənin Allahın, bəs, niyə gəlib odların arasından səni xilas etmir?

Tonqal çox hündür idi. Odu altdan vurmuşdular. Dörd tərəfdən alov dilləri tonqalın üst hissəsinə doğru qalxırdı. Tüstü burum-burum burulur, göydə əlcimlənir, meydan boyu sıralanan kütlənin başının üstündə bardaş qururdu. Elə bil yuxarıdan başqa ağır bir hava axını tüstünü aşağı sıxırdı. Tonqalın üstündə göyərçinlər dolaşır, harasa tələsir, uçub gedir, yənə qayıdır sənki İbrahimini bürüməkdə olan aova etirazlarını bildirirdilər.

Nəmrudun əyləşdiyi daş kürsünün alt yarığından bir kərtənkələ çıxdı. Hakimin kütləni ehtizaza gətirən qəhqəhesi, qorxunc təbəssümü onu da vahimələndirib yuvasından çıxmaga məcbur eləmişdi. Ətrafdakı yaltaqlar tappaturupla ayaqlarını daşa vurur, yumruqlarını düyünləyib silkələyir, sənki uzaqdan-uzağın tonqalın gur alışmasını tələsdirir, arzularını tez gerçəkləşdirmək istəyirdilər.

Bir qədər əvvəl daşların arasından sıvişib çıxan kərtənkələ qayıdır təzədən həmin oyuguna girmək istədi. Haray-qışqırıq salan izdihamın uğultusundan kərtənkələ çəşib özünü itirdi. Ətraf gözləri hədəqəsindən çıxmış insanla dolu idi. Elə indicə azığın kütlə onu əzib xincim-xincim edəcəkdi. Dairə get-gedə sıxlasdı. Kərtənkələ özünü kükreyən aova tərəf verdi. Ya qabağa gedib alovun içində külə dönəməli, ya da qəzəblənmiş insanların ayaqları altında əzilib suyu çıxmaliydi. Təpiklər kərtənkələni boğaza yiğir, quyruğunun, cynaqlarının yanından ötürdü. Dilsiz-ağızsız sürünen heyvanı xof basmışdı. Vahimə içində o tərəf-bu tərəfə boyanırdı: axı, bunlara nə olub? Əvvəl belə deyildilər, görəndə laqeydcəsinə dayanıb baxar, sonra da çıxıb gedərdilər. Ya da hardansa bir dəcəl uşaq yerdən daş götürüb ona atardı. O da hövlnak qaçıb meydan boyu sıralanmış daş hasarın arasındaki yarığa dürtüldərdi. Kimsə yaxına gəlib bu daşların arasından onu çıxarmaq istəsə də, canının qorxusundan bir az da dərinə gedərdi. Uzaqbaşı quyruğundan vaz keçər, qurban verərdi. Quyruq kərtənkələnin nəyinə lazım idi ki... Nazik yerini qırıb atar, hansı bir dəcəl uşaqsa, bu quyruğu əlində göyə qaldırı, təngnəfəs kərtənkələ baxıb qımışardı. Beləcə, kərtənkələ cisinin lazımsız ucunu verib canını qurtarardı. İndi Allahın kərtənkəlesi təəccübənən donub qalmışdı: bunlar nə istəyir? Buyursunlar, yapışınlar mənim quyruğumdan. Götürüb lap başlarının üstündən atsınlar o tərəf - bu tərəfə, oynatsınlar, nə vecimə, canım çıxmaz ki? Sürünən heyvan nə yolla olursa-olsun, qurtulmaq istəyirdi. Izdiham isə öz aləmindəydi.

İbrahim tonqalın tən ortasında idi. Aşağıdan alovlanan tonqalın cəhənnəm istisi İbrahimə çatmaqdı idi, onu əməllicə qarsırdı. Ancaq alov hələ tam yetməmişdi. Deyəsən, həyəcandan tərləyirdi. Alının, üzünün, boyun-boğazının qırışlarından, yenicə dən düşməkdə olan saqqalından süzülən tər damlaları vücudunu isladrı, paltarını əyninə yapışdırır, bədənini ağırlaşdırırdı. O, mətin baxışlarını dolandırıb meydanın eks tərəfində donub qalmış atası Azəri gördü. Qoca Azər dinmirdi. Lal sükütlə gözlərini uzaqlara zilləmişdi. Tonqalın ortasındaki İbrahimin üstündə əngin göyə baxırdı - üfüqə doğru. Havanın qəribə tərzdə tutulması ovqatına təsir eləmişdi. Qara buludlar hər tərəfdən six-six şəhərin üstünü bürüməkdə idi. İbrahim nəyinsə baş verəcəyini gözləyirdi. Birdən gözü

adamların ayaqları altında qalacaq çəşqin kərtənkələyə sataşdı. Gözlərini bir də dolandırdı, deyəsən, Nəmrudu axtarırdı.

Nəmrud dəhşətli əzabın, vahimənin, qara-qorxunun içindən boylanan İbrahimimini gördü. Bəlkə, son sözü var idi? Bəlkə, ona yalvarıb tonqaldan çıxarılmasını istəyəcəkdi? Heç bunları deyənə oxşamırdı, axı.

Nəmrud yuxarıda, öz taxtında əyləşmişdi. İndi nə fərqi vardı, İbrahim qışqırın adamların səs-küyü, hayqırtısı içinde nə desə də, Nəmrud onu eşidəsi deyildi.

İbrahimim sual dolu baxışları həyəcandan titrəyirdi. Ürəyindəki mərhəmət hissi ömrünün son məqamında da güc gəlmışdı. O, hay-haray qoparmaq istəyirdi ki, amandı, bu yazıq kərtənkələni ayaqlamayıñ. Özünü unutmuşdu, öz hayında deyildi.

Kərtənkələ alovun dibinəcən irəli gəlmişdi.

- Sən nə istəyirsən, səndən nə istəyirlər? -İbrahim astaca, kərtənkələnin eşidəcəyi tərzdə soruşdu.

- Mən sənin də, özümün də yanmağını istəyirəm, - İbrahimin qulağına piçiltiyabənzər nida gəldi.

Bu, həqiqətən kərtənkələ idimi? Yoxsa, İbrahim ölümqabağı ağlını itirmişdi? Kərtənkələ danişa bilməzdi axı!

- Mənim sənə, sənin isə özünə nə pisliyin keçib, ay Allahın balaca heyvanı?

- Sənin mənə pisliyin keçməsə də, yanmağını istəyirəm, sən yanib külə dönsən, bəlkə mən də yandım, canım qurtardı.

İndi İbrahimim taleyi ilə kərtənkələnin taleyi bir-birinə çox bənzəyirdi. Onlar xəyalən anlaşırlar, dərđleşirdilər. İbrahim bilirdi ki, kərtənkələnin günahı yoxdur, təsadüfən tələyə düşüb, canının hayındadır. İstəyir bu izdiham dağılışib getsin, o da qayıdır yuvasına gərsin. Sakitcə, asudə, qorxusuz-hürküsüz yenə daşların arasından öz ovunu axtarsın. Qarışqadan, cüçüdən, həşəratdan tapıb yesin. Axı, onun həlləm-qəlləmliklə heç bir işi yox idi. Heç insanların azuqəsinə də şərik deyildi. O bütün gücü ilə vurnuxur, o tərəf-bu tərəfə çabalayır, kiçicik canı-cəsədiylə üzünü qarsıyan alovə lənət yağıdırırdı, təki bu həngamə qurtarsın, qorxulu nağıl bitsin. Təki qəzəbli Nəmrud başıpozuq kütləyə dağılışmağı əmr etsin və o da pərən-pərən olub aradan sürüşsün. Adamların birinin, beşinin, onunun ölməyinin və ya qalmağının kərtənkələ üçün nə fərqi var. Lap elə bil yer püşkürdü, zəlzələ oldu. Yox, zəlzələnin olmağını istəməz. İbrahim kərtənkələyə baxıb düşündü: zəlzələ olsa ətraf silkələnər, daşlar, qayalar oynayar, torpaq çat verər, bu kərtənkələ və onun kimi sürünənlər yarıqlardan birinin dibinə düşüb məhv olarlar, yerin təkindən qopan qaya parçalarının altında qalıb əzilərlər.

"Hə, cirtdan dostum, zəlzələ istəmirsən. Çünkü canından qorxursan, insanların ayaqlarının altında da qalmaq istəmirsən; əzilə bilərsən. Hələ balacasan, adamların gözünə görünmürsən. Onlar sənə fikir də vermirlər".

İbrahimim əl-qolu bağlı olmasaydı, kərtənkələni yerdən götürər, odun-alovun üstündən kənara atardı. Bəlkə, onda kərtənkələ sağ qalardı.

İndi heç kəsin ağılı kəsməzdidi İbrahim kimlə danışır, baxışları hara zillənib? Nə üçün dodaqları tərpənir, səsi çıxmır? Bəlkə, dili tutulub? Sara da sevimli İbrahimimin hər tərəfdən onu bürüməkdə olan alovun ortasında kiminlə danışdığını bilmirdi. Birçə Hacər başa düşürdü, bilirdi ki, İbrahim Allahiyla danışır.

Hacər təmkinlə, qürurla baxırdı İbrahimə. Doğrudur, onun da ürəyinə şübhə toxumu dolurdu, həqiqətənmi İbrahim yanacaq? İbrahimin külünü bu tonqalın arasından, kül təpəsinin arasından yiğib aparmağa Nəmrud icazə verəcəkmi?

Hacər tez şübhələrini dağırdı: "Yox, İbrahim yana bilməz. Səhər, axı, yenicə açılırdı, bu qaranlıq hardan düşdü bəs?".

Doğrudan da, göy üzünü qara buludlar bürümüşdü. Ətraf yarıqaranlıq idi. Tüstü heç yuxarı qalxmır, adamların başı üstündə yiğilib sallanırdı. İbrahimin ağ paltalarının etəyini alov tutdu. Bircə an lazımdı ki, o, tamamilə yanib külə dönsün.

Gözlənilmədən dəhşətli gurultu qopdu. Elə bil adamların ayaqlarının altından yer aralandı, göydə qapqara buludlar kəllə-kəlləyə gəldi. Odlu şimşek qığılçımıları kütlənin başının üstündən meydana səpələndi. Bayaqdan sıxlışib şəhərin həndəvərində qərar tutmuş buludlar ilk toqquşmadaca təkcə özləri pərən-pərən olmadı, meydandakı adamları da dağdı. Zərbənin təsiri hamını çasdırdı. Hər kəsin gözü böyüküb dörd oldu, yaxınıni, simsarını axtardı. Qorxudan hər kəs baş götürüb bu cəhənnəmdən birdəfəlik qaçmaq istədi.

Nəmrud başını itirdi. Güclü leysan şəhərin üstünü bircə anda elə aldı ki, şiril-şiril axan yağışdan göz-gözü görmədi. Meydan boşaldı. İbrahimin paltarının ətəyini qarsan alov söndü. Nəfəsi kəsən tüstü yoxa çıxdı, şidirgli leysanın seli meydanı ağızına aldı. Hərə bir tərəfə qaçıb dağılsa da, qoca Azər yerində qaldı. Heç tükü də tərpənmədi. Sanki bu tufanı Nuh əyyamından gözləyirdi. Sara qətiyyətsiz və cəsaretsiz idi. Təkcə Hacər yaxına gəldi, İbrahimə əlini uzatdı.

İbrahim dizə qədər qalxmış lil suda dayandı, gözü nəyisə axtardı.

"Bəs, necə oldu? Görəsən, izdiham gücsüz həşəratı ayaqlamadı ki?" Yox, deyəsən, istədiyi kimiydi, tonqaldan aralıda üzən kərtənkələ dirnaq boyda pəncələrini kiçik qayaya ilişdirdi, daşdan möhkəm yapışdı. Sudan çıxb üzüyxarı - daşların arasına doğru süründü. Heyi qalmamışdı. Leysanın altında qalmış İbrahim sürünməkdə olan kərtənkəleyə sarı baxıb dilləndi:

- Hə, maraqlıdır, görürsənmi, bu cür də xilas olmaq mümkündür. Sənsə başqa fikirdəydin, xilasının guya bircə yolu var - mənim yanmağım. Demək, mən yanmasam da sən qurtula bilermişsən, balaca canlı. Şükür kərəminə, İlahi!

...Vahimədən səksənən adamlar evlərinə qaçmış, küçələr boşalmışdı. Nəmrudun özü də aradan çıxmışdı. Yanında qoyduğu büt başı üstə çevrilmişdi. Qolları qırılıb bir tərəfə düşmüş, başı arxaya əylmişdi. Nəmrud qaçanda bəlkə özü də bilmədən bütü vurub aşırılaşmış, qol-qabırğasını sindirmişdi.

Hacərin göz yaşları yağışın suyuna qarışaraq al yanğından süzülüb axırdı. Xilas yağışı başlayanan Hacər ağlamadı, indi isə göz yaşlarını saxlaya bilmirdi. Dözmürdü, ürəyi sıxlırdı Hacərin. Sevinirdi, fərehlənirdi, nə etdiyini bilmir, vurnuxurdu. Bu hadisə ona bir daha əyan eləmişdi ki, çıxılmazlıqları dayandıran bir fövqəlqüvvə var. Hamidan, hər şeydən yuxarıdadır, ünү çatmadığı, əli yetmədiyi heç nə yoxdur. Göz qırıpında çətinin asan edir, müşkülün yolunu göstərir.

Hacər göz yaşı içində selə-suya əhəmiyyət vermədən İbrahimin başını qaldırdı, qollarının üstünə aldı, qucağına sıxdı. İbrahim Hacərdən yaşça çox böyük idi, onu evinə özü getirmişdi. O zaman Hacər lap balaca, şıltaq uşaq idi, gözlerinin qabağında böyümüşdü, Saraya qulluq edə-edə, tərbiyəsini götürə-götürə, İbrahimə diqqət göstərə-göstərə.

Hacər yaşça ondan dəfələrlə böyük olan istiqanlı, qayğıkeş İbrahimin başını sinəsinə elə sıxmışdı ki, sanki ana balasını ovundururdu.

İbrahim Hacərin hərərətlə və həyəcanla çırpınan ürəyinin səsini eşidirdi. Nələr piçıldayırdı bu səs? İbrahim bütün ömrü boyu Saraya bağlanmışdı. Saradan savayı bir kimsəyə gözünün ucu ilə də baxmamışdı. Amma indi, vaxtile əhəmiyyət vermədiyi qızçıqazın cazibəsindən qurtarmırdı. Onu sinəsinə sıxmış Hacərin isti nəfəsini bütün varlığında hiss edirdi. Demə, bu həyəcanlı, isti-ilq nəfəsin, döyünen qəlbən dili varmış. İbrahim Hacəri təzədən kəşf edir, yaxından duyurdu artıq. Hacər ona doğma, əziz idi. Ömrünün ahil çağlarını yaşıyan kişi gözünün qabağında ərgən yaşına çatmış bu qızın səssiz söylədiklərinin hamisini başa düşürdü.

Hacər balasını oddan çıxarmış ana kimi sevinirdi. Heç yadına düşmürdü ki, İbrahimin əl-qolu bağlıdır, ipi açsıñ və onu burdan uzaqlaşdırırsın. Bu anlarda Hacər də xoşbəxtlərin xoşbəxtiydi, hətta Nəmrud təzədən qayıdır tonqal qalasa, məm-nuniyyətlə İbrahimle birlikdə odda yanmağa razi idi. Qaralmış kösövün və odun

qalağının üstündə İbrahimin başını qucağına sıxmış Hacər azca aralıda dayanmış ata Azərə, sonra Saraya baxdı. Sara qaça-qaça gəlib ömür-gün yoldaşının əlini açdı və ayağına dolaşmış kəndiri dişi-dırnağıyla aralayıb onu azad elədi. Saçına, birçeyinə çoxdan dən düşmüş, gəncliyini vermiş və həyatı boyu İbrahimi sevmiş Sara hansı duyğunun təsirindənse yere-göyə siğmirdi. Axi, İbrahimi xilas olmuşdu. Sara İbrahimin əlindən tutub qaldırdı. Qolunu ciyinə aşındı. İbrahimə odun qalağının üstündən aşağı, yere düşməyə kömək elədi. Dizəcən qalxmış yağış suyunun altında büzüşən qoca Azər isə üzünü göyə çevirib dua etməyə başladı.

* * *

Səhər açıldıqca Lutun gözlerinin qabağında canlanan nəhəng vadi sonsuzacan genişlənir, uzanıb gedirdi. Vadinin üstündən zil qaranlıqlar çekilir, yaşlılıqlara qərq olmuş dağ-yamac bəzənib-düzənirdi. Çağlayıb yargana doğru şütüyən iti sürətli çay yaşıl vadini ortadan iki yere bölən qılıncı bənzəyirdi.

Əvvəl Luta elə gəldi ki, yuxu görür, belə bir yer heç vaxt olmayıb. Bu mənzərə yatan, korşalan duyğularını oyatmış, hissərini durultmuşdu. Lutu təbietin bu ecazkar gözəlliyyi valeh eləmişdi. Bütün gecəni vahimə içində keçirən Lut az qala qət etdiyi məsafləni və müddəti tamam yaddan çıxarmışdı. Ona elə gəlirdi bir ildir yoldadır, dayanmadan, nəfəs dərmədən irəliləyib. Saçı-saqqalı da elə bu yoldarızdə ağarır. Axi, tamam başqa bir məmləkətə gəlib çıxmışdı. Yaddasını silkələdi. Özünü yarğanın başından atanda yeqin ki, qoyub gəldiyi dünyadan birdəfəlik ayrılmışdı. İndi isə çıxış yox idi, geri qayida bilməzdii. Üzüyuxarı, sildirim qayaların arasından qorxunc ucalığa boylanmaq istədi. Yarğan əlcətəməz hündürlükdə idi.

Yox, daha oralara qalxmaga nə həvəsi, taqəti vardi, nə imkanı. Lap tutalım, o, yarğanın başına qalxa bildi, o tərəfdə nəyi görəcəkdi ki? Qoyub gəldiyi səhranımı? Yanıb-dağılmış şəhərinin xarabalığınımı? Odlu daşların yağılığı şəhərdə indi kim qala bilərdi? Orda bircə salamat adam tapılardımı?

Eh, Sədun, Sədun... Onsuz da mən Sədun torpağına ilk qədəm basanda yerli sakinlərdən ağlım bir şey kəsməmişdi. Onlar tamam korlanmış, özlərindən razı, müştəbeh olmuşdular. Mən xeyli çalışdım, əhalini düz yola dəvət etmək istədim. İlk vaxtlar eşitdilər. Bir müddət zəhmət qatlaşır, çörəklərini daşdan çıxarıır, oğlanlarını evləndirir, qızlarını layiqincə köçürürdülər. Amma sonra...

Lut bu qarışq düşüncələr burulğanında vadidən çəkilən kölgələrə baxdı. Bütün ərazi boyu bağ-bağat, əsrarəngiz yaşlılıq göz oxşayırdı. Ağacların sıx yarpaqları arasında yuva qurmuş quşların balalarına yem daşması, yumurtadan təzə çıxmış ətəcə körpələrin ciggiltisi, dil boğaza qoymayan bülbüllərin cəh-cəhi adamin huşunu başından alırdı.

Qızlar bütün gecəni yaşadıqları sarsıntıdan hələ tam özlərinə gəlməmişdilər. Onlar bilmirdilər ki, bütün təhlükələr, qara-qorxular keçib gedib, sovuşub. İndi göy üzü sakit və aydın idi. Günəş üfüqden neçə adam boyu qalxmış, hər yanı nuruna boyamışdı. Lut yarımhışsuz vəziyyətdə sinəsinə sığınmış qızlarını tərpədib oyamaq istədi, amma qiymadı. Özü də yarımyuxuluydu. Müdhiş təhlükədən qurtardığına inana bilmirdi. Hələ ətrafin mənzərəsini yuxu sanırdı. Daşların arasından göyərib qalxan, qayaların üstündən ilanvari dolanıb keçən meynə tənəklərinə baxdı. Üzüm salxımları böyümüş, şirəyə dolmuşdu. Gilələr partlayırdı. Salxımların üstündə arılar vizildaşır, ətir çəkiridilər. Lut yenə diqqətlə baxdı. Bir qədər o yanda, qayaların sıx cərgəsində arıların yuvası vardi. Onlar tənəklərin arasında rahat-rahat, qorxusuz-hürküsüz dolanır, yenə həmin ensiz daşın mamırlı yarığına qayıdırılar. Lut qayanın arasındaki açıq koğuşa tərəf göz gəzdirdi.

İlahi, kərəminə şükür, bu necə güzel ətir idi? Ari şanı? Üst-üstə qalaqlanmış şanların arasından dolub-daşan bal qayaüstü divarla üzüaşığı süzülürdü. Lut tez gözünü yumdu. Əcaib yuxu gördüyüne şübhəsi qalmadı. Beləcə, Lutu xəyal apardı.

... O Hərana qayıtmışdı. O torpağa ki, əmisi İbrahimdən ayrılmışdı. Öz tərəfdaşlarını, ailəsini, zövcəsi Vailəni, qulluqçularını, çoban-çoluğu, mal-qarani, qoyun sürüsünü götürüb Hərandan çıxmalydı. Axi, əmisiylə münasibətləri düz gəlməmiş, üzünə qayıtmışdı. Gücü özünə çatmış, baş götürüb qohum-qəbiləni tərk etmişdi. İllərdən bəri əmisinin böyüklüyü, müdrikliyi, ağılı, iradəsi ilə oturub-durmuşdu. İbrahimin tayfası, nökər-naibi, qulluqçusu Lutun sözünü yerə salmazdır. Nəslin böyüyü İbrahim olsa da, Lutun da göstərişləri əl-əlbət yerinə yetirilərdi. İbrahim uzaq səfərə çıxan zaman camaati idarə etməyi Luta tapşırırdı. Lut sağ əli idi. Bəs, sonra İbrahimlə arasında nə baş verdi? Necə oldu aralarına şeytan girdi, soyuqluq yarandı, əmisi ilə yola getmədi? Bəlkə, Lutun başına gələn müsibətlərin kökü burdan qaynaqlanırdı?

Lut özünü qınamaq istədi, özünü günahkar saydı. Ancaq ortada heç bir səbəb yox idi. Bəs, su hardan bulanmışdı?

"Əmim qocalmışdı. Gərək bizim tayfanı idarə etməyi mənə tapşırırdı. Mən, axı, güvəndiyi, ən çox inandığı qardaşı oğluydum. Ancaq o, mənə etibar etmədi. İnanmadı ki, mən tayfamızın qayğısını, təəssübünü onun kimi çəkərəm. Bəlkə, əmim doğru hərəkət eləyib; həqiqətən öhdəsindən gələ bilməzdim tayfanın? Əgər bacarardımsa, onda ele Sədumu idarə edəydim də... Bəs, nə üçün Sədumla bacarmadı? Yox, deyəsən, əmim nəsə bilirmiş. O, məni xəbərdar etməliydi. Görünür, hiss edmiş ki, mənim qəlbimə bir inamsızlıq hakim kəsilib. Mənim daxilimə hakim olan inamsızlığı məndən yaxşı görürəm". Lut beynində çarşışır, vuruşur, mühakimələrdən usanmırırdı. Bəzən az qalırkı başını daşlara çırpsın: "-Ey ağılsız qoca, günah sənin özündədir. Sənin ağılnı olmayıb. Sən yadına sala bilmirsən, Həranda ölenəcən bütlərə, düzəltmə daş Allahlara pənah gətirən qocanın - sənin dostdoğma babanın bircə kəlmə sözünü də iki eləmədi İbrahim. Ata səcdəgahı idi, yolunda canından keçərdi. Qoca Azər İbrahimə də, Luta da dəfələrlə dərdləşərkən fəhmlə demişdi: "Sizin narahatlığınıza başa düşürəm, amma siz bu şəhərin adamlarını inamlarından, əqidələrindən döndərə bilməzsınız. Onların hakimi daş bütlərdir. O qüdrətə malik deyilsiniz ki, həmin daş bütləri onların ürəyindən qazib çıxarasınız".

Lut babasının sözlərini birər-birər xatırladı. İbrahimin tonqalda yandırılma səhnəsini yadına saldı. Nəmrud İbrahimini tonqalda yandıra bilməmişdi. İbrahim odun ağızından sağ-salamat qurtarmışdı, burnu belə qanamamışdı. Amma əvəzində günün-günortasında birdən başlayan leysan şəhərin küçələrində qənşərinə çıxanı sellə aparmışdı. Yüzlərlə daş bütü uğurub dağlıtmışdı. Nəmrud canını güclə xilas eləmişdi. Az qala ev-eşiyi selin altında qalmışdı. Əhli-əyalindan, uşaqlarından neçəsi selin ağızında əbədiyyətə qovuşub, itkin düşmüdü.

Lut indi neçə on il əvvələ qayıtmışdı. O çağlara ki, hələ evlənməmişdi. Əmisi İbrahimin arxasında düşür, yerisini təkrarlayır, oturuşunu-duruşunu izləyirdi.

... İndi onların taleyi necə olacaqdı? İndi bu şəhərdə yaşaya biləcəkdilərmi? Lut çox istəyirdi ki, İbrahimə desin: gəl, bu lənətlənmiş şəhərdən köçüb gedək. Amma bilirdi ki, İbrahim getməz. 200 ildən artıq ömür sürmüş atasını bu şəhərdə ayırmاق mümkünsüz idi. Hara aparsa da, Azər yenə bu doğulduğu yerlərə qayıtməq, bu yurddə ölmək istəyərdi. Öz evlərinin kandarına çatan kimi sanki Azər Lutun da, İbrahimin də xəyalından keçənləri oxuyurmuş kimi çımxırdı:

- Yox, ağılinizi başınıza yiğin, heç yana getməyəcəksiniz.

İbrahim atasının hüzurunda mərdi-mərdanə dayandı. Əlini qocalıb balacalaşmış, yağışdan ıslanıb cüceyə dönmüş, çiyinləri bir qədər düşmüş atasının saç-saqqalına çəkdi:

- Ata, mənim heç yerə getmək fikrim yoxdur.

- Amma gec-tez, köçmək fikrinə düşəcəksiniz. Bu şəhərdə sizi rahat yaşamağa qoymayacaqlar. Onlar başlarına gələn hər bir bələni sizinlə bağlayacaq, sizi qaçaq salmağa çalışacaqlar.

Qoca Azər bütperəst qövmü və Nəmrudu nəzərdə tuturdu. Əyyam pis idi, zəmanə bəd. İbrahim daha bu şəhərdə qalmağın mümkünsüzlüyünü anlayırdı. Hiss edirdi ki, müxtəlif bəhanələrlə onları sıxışdıracaq, rahat yaşamalarına imkan verməyəcəklər. Onda Lut da, İbrahim də tərəddüd içindəydilər. Onların düşüncələrini sıfətlərindən oxuyan qoca Azərə isə nəyisə izah eləməyin mənası yox idi.

* * *

Bu hadisədən az sonra Azər ata ağır xəstələndi, yorğan-döşəyə düşdü. Və bir daha yataqdan qalxmadi. Nəmrudun tərəfdəşləri onu gözümçixdiya salır, şəhərə çıxmaga, dükan-bazara asudə gedib-gəlməyə imkan vermir, hər yerdə təqib edirdilər.

Lut bir gün səhər babasına baş çəkmək üçün yatağına yaxınlaşdı. İbrahimin ayaq tərəfində oturmaq üçün yer seçdi. Balacalaşmış, əriyib çöpə dönmüşdə ata Azər. Yorğan-döşəkdən varlığı-yoxluğu seçilmirdi. Bircə saç-saqqlı görünürdü. Xəstəlik dövründə canı ərimişdi. Çöp kimi ariq ayaqları qalmışdı. Barmaqlarının cüzi tərpənişindən hiss olunurdu ki, yatağın ortasında kimsə var. Canıyla əlləşən qoca Lutun içəri girməsini görən kimi dilləndi:

- Gəl, yaxın gəl.

Lut yaxına gəldi. Bir tərəfində saç-saqqları ağarmış İbrahim, o biri tərəfində Lut dizi üstə çöküb başlarını qocaya tərəf əydilər.

- Məni bir az yuxarı qaldırın, dikəldin.

Azər atanı istədiyi şəkildə yuxarı qaldırdılar. Ona sanki güc gəldi. Əlini yuxarı qaldırıb başı üstündə, nisbətən arxa tərəfdə - hündür yerdə qoyulmuş, elə Azərin özü qədər qoca görkəmdə yonulmuş heykəli göstərdi:

- Götürün onu, evvandan aşağı atın. İndi mən bütün varlığımla hiss edirəm ki, insanın Allahı təkdir, gözə görünməzdir. Yaradan ağılda, düşüncədədir, fövqəlgüçə malikdir, sarsılmazdır.

Son nəfəsde üzünü oğluna əvvıldı:

- İbrahim, gözümün nuru, səni o odun-alovun içindən xilas edən qadir Allah hamınındır. Mən də o Allaha iman gətirirəm. Mənim övladlarımdan birinin yadigarı Lutdur. Onu sənə tapşırıram. Qoy o, heç vaxt sənin dediklərindən çıxmasın, sənin yolunu davam etsin. Əger sənə ürek dən sədaqət göstərsə, onun da başı gec-tez bəlalardan xilas olar.

Lut gözlərini xəstə babasından çəkmirdi. Onun qəlbini, ruhuna bu qocanın gözlərindən sanki nur seli axırdı.

Birdən qoca Azərin səsi xırp kəsildi. Nazilib çöpə dönmüş qolları süstəldi. Onun bir qolundan İbrahim, bir qolundan Lut yapışmışdı. Hər ikisi hiss etdi ki, qoca artıq haqq dünyasına qovuşub. İbrahim sağ əlini uzadıb atasının gözlərini ehmalca bağladı. Bayaqkı işıldayan nurlu gözlər əbədi qapandı.

İki yüz ildən yuxarı bu şəhərdə ömür sürmüş və hamiya arxa olmuş, dəyerli məsləhətlər vermiş, düz yol göstərmış qoca Azərin dəfninə tayfasından, əhli-əyalindən başqa heç kim gəlməmişdi. Ata Azəri elə həyətlərində dər-kəfən edib basıldılar.

* * *

İbrahim şəhərə çıxmirdi. Ticarət, alış-veriş məsələlərinə Lut baxındı. Təsərrüfatdan gələn məhsulun bazara çıxarılmasına və satılmasına Lut nəzarət edirdi. Lut ögey-doğmalığı dərhal sezirdi, görürdü ki, əvvəl bazara çıxartdıqları məhsulu həvəslə alanlar daha onlardan qaçırlı. İki-üç həftə ərzində ailənin ticarəti tənəzzülə uğradı. Dolanışq ağırlaşdı. İndi İbrahim də tərəddüd edirdi. Başa

düşürdü ki, daha burada yaşamaq mümkün deyil. Əgər adamlar onların bazara çıxartdığı malı almırsa, qabaq-qənşər gələndə salam verməyib başını aşağı salıb keçirlərsə, əlac Allaha qalıb. Ömrünü bu şəhərdə yaşayıb, adamları ilə qaynayıb-qarışmış qoca Azərin dəfninə gəlməyirlərsə, daha dünyanın axırıdır, onların arasında yaşamaq mümkün süzdür.

Azərin vəfatından altı həftə ötmüşdü. İbrahim Lutu yanına çağırıldı:

- Sən bu vəziyyət barədə nə düşünürsən?

Lut anladı ki, bıçaq sümüyü dirənib, onlar üçün ağırdır. Bəlkə də güzəran ağırlığına, kasıblığa dözmək mümkün idi. Amma adamların soyuq münasibətinə dözmək olmurdu.

İbrahim ələcsiz-ələcsiz baxan Lutun gözlərindəki kədəri aydın gördü. Nə qədər ağır, çətin olsa da, onlar bu yurddan ayrılmalı idilər. Gözləri dolmuş İbrahim başını qaldırdı:

- Neyləmək olar, tək olan Allaha hər şey əyandır.

İbrahimin baxışlarına bulud çökdü, özünü saxlaya bilmədi, kövrəldi. Amma yuxarı baxan kimi bədəninə bahadır gücü doldu. Qamətini düzəltdi, sınmamağa çalışdı. Az qala aqlımsınan Lut əmisinin inamlı baxışlarının təsirində özünə gəlib toxtdı.

- Karvanın yola çıxmazı üçün bir həftə bəs edərmi?

- Bəli, - Lut bircə kəlmə ilə əmisinə cavab verdi.

* * *

Səhərə xeyli qalırdı. Uca dağların arxasından günün qızartısı da sezilmirdi hələ. Günün çıxacağı səmtdə üfüqdə qara bulud laylarının üfüqdə yigilması havanı bir qədər qaraldırdı. İbrahim yaylaq yerlərində müvəqqəti məskunlaşan çoban-çolوغu ismaric yollamışdı. Onlar sürüləri karvanın gedəcəyi yolla aparacaqlarından xəbərdar idilər. Dəvələr təpədən-dırnağa yüklənmişdi. Böyük-başları, üstündəki bər-bəzəyin, kılım-palazın ətrafi elə bağlanmışdı ki, tayfanın bütün uşaqları kəcavəsayağı düzəldilmiş bu yatağın üstündə yerləşmişdilər. Balacaların yanında qadınlar oturmuşdu. Sara üçün dəvə seçilmişdi. Heyvanın xüsusi bəzəyi göstərirdi ki, üstündəki xanım-xatın ayrıca hörmət-izzətə malikdir. Dəvənin ovsarından karvanın ən qoçaq sarbanlardan biri tutmuşdu; mehtər qul Alizar idi bu. Alizar etibarlıydı, İbrahim onun xətrini çox istəyirdi. Qoçaqlığını, zirəkliyini, aylıq-sayıqlığını bildiyi üçün Saranın minəcəyi dəvə ona tapşırılmışdı. İbrahim özü yorğan at belində gedir, Hacər də dalınca cavan kəherini mahmizlayırdı.

Çobanlar qabaqda sürüləri çekib aparırdılar. Silahlı atlı dəstələr üç dəstəyə bölünmüştü. Birinci dəstə lap qabaqda idi - sürülərdən öndə. İkinci dəstə ortada - sürülərdən sonra, dəvələrin qabağınca irəliləyirdi. Axırıncı böyük dəstə isə karvanın arxasında mənzil ölçürdü. İbrahim bir neçə silahlı atlıya tapşırılmışdı ki, karvan boyu ayrı-ayrı yerlərdə nəzarəti itirməsinlər.

Dünyanın altını-üstünü bilən İbrahim ehtiyat edirdi. Nəmrudun dallarınca silahlı dəstə göndərəcəyini, əmlakına basqın, sürülərini talan edəcəyini ehtimal edirdi.

İbrahim fəhmində yanılmamışdı. Az keçmədən, günəşin dağların arxasından çıxdığı vaxt öndə gedən atlılardan biri çaparaq gəlib, silahlı dəstənin karvanın qabağını kəsdiyini dedi. İbrahim atını sürüb qabağa getdi.

İbrahim çobanlardan qabağa keçib silahlı dəstə ilə üzbüüz dayandı. Bunlar Nəmrudun adamalrı idi. İbrahim çox istəyirdi ki, yola çıxdığı ilk gündə heç bir qan-qada olmasın, söhbət dava-dalaşa çıxacaqdısa, yəqin tələfat da qaçılmaz olacaqdı. İbrahim dəstəbaşından soruşdu:

- Sizə nə lazımdır, istəyiniz nədir?

Dəstəbaşı səsini qaldırdı:

- Ey İbrahim, Nəmrud sənin şəhərdən köcüb getdiyinə etiraz eləmir. Ancaq neçə illərdir vergiləri ödəmirsən. Bunun əvəzində sürülərinə müştərəkdir.

İbrahim başa düşdü ki, əger bütöv sürüünü Nəmruda verib getsələr, tayfası yoldaça acıdan tələf olar. Yox, əger Nəmrudun qoçularını əliboş qaytarsa, söz-söhbət böyüyer. Yəqin, Nəmrud qismən haqq almaqla onun bu şəhərdən köcüb getməsini istəyir.

- Siz əger məndən bütün sürülərimi almaq istəsəniz, məcburam geri qayıdam.

Dəstəbaşı hiyləgər Nəmrudun tapşırığını yadına saldı: "Çalış ki, dava-şava olmasın. Nə qopartsan, qənimətdir. Bir şərtlə ki, onların yolunu döndərib İlənlər vadisindən salarsan. Həmin vadidən hələ kimsə keçib salamat qurtarmayıb. İbrahimin karvanını da İlənlər vadisinə döndərə bilsən, onun bütün atları, dəvələri gürzələrin qurbanına çevriləcək".

İbrahim gözləmədi. Nəmrud üçün sürüsündən pay ayırdı. Dəstəbaşı ayrılan qəniməti geri qaytarmağı köməkçilərinə tapşırıdı.

- İndi daha yol verin gedək, - İbrahim ona üz tutdu.

- Yox, siz Nəmrudun otlaq sahələrini tapdağa döndərərsiniz. Ona görə bu vadidən keçib getməlisiniz. - Dəstəbaşı hökmə cavab verdi.

İbrahim dəhşət bürüdü. Karvan bu vadidən necə adlaya bilərdi?! Nəmrudun adamları ilə qüvvəsinə müqayisə elədi. Yox, vuruşmaq mənasız idi.

Nəmrud çox hiyləgər olduğunu, bu tapşırığı nə üçün verdiyini yaxşı bilirdi.

İbrahim ələcsiz qalib İlənlər vadisinə üz tutmalıydı. Nigaran-nigaran ona baxan adamların həyəcanı, yük altında dayanmış dəvələrin nərlitisi, cilov gəmirən atların kişnərtisi, qoyun-quzu mələrtisi ərşə bülənd idi. İbrahim naəlac qalib əllərini göye açdı:

- Ey gözə görünməz Yaradan, mən dinclik tərəfdarıyam, adamlarımı xilas eləmək istəyirəm. Ona görə sənin mərhəmətinə güvənirəm.

İbrahim dualarını bitirdi, dərhal adamlarına üz tutdu:

- Biz məcburən təhlükəli İlənlər vadisindən keçəcəyik. Qorxmaq lazımdır, Allah bizimlədir. İndisə karvanı dərə aşağı çəkin.

İbrahimin yanında dayanmış Lutun gözəleri kəlləsinə çıxdı.

- İlahi, bu vadidən salamat keçib getmək olarmı? İbrahim nəyə güvənir? Tez də özünü ələ aldı. Tonqalın alovundan qurtarmış imanlı bəndəni qınadığına görə peşman oldu.

İbrahim karvanı vadiyə tərəf döndərib qətran qaranlığın əsirinə çevrilmiş dərəyə sarı boylandı; bu sırlı dərədə onun karvanını həqiqətənmi ölüm gözləyirdi? Vahimə, qulaqbatriçi uğultu, atların, dəvələrin ayaqlarına dolaşan ilənlərin fısıltısı, qadınların haray-həşiri, ah-nalesi - bütün bunları İbrahim gözünün altına aldı. Dəhşətli faciədən qurtarmağın yolunu tapmaq lazımdı. Amma başqa çıxış yolu yox idi, karvan vadini mütləq aşmalıdır. Nəmrudun yanına qayıtmadansa, təzədən öz tayfasını Nəmrudun qulu, köləsi görməkdənsə, bu vadidən keçməyi daha üstün bildi. Bəlkə kimsə salamat qalar, tayfasını yaşadı, nəslini artırı.

İbrahim göz qırpmindən düşünüb-daşındı, nə qərara gəldisə, qəlbini işiq doldu. Uzaqlaşış ətraf yolları kəsən Nəmrudun mühafizəçilərinin arxasında baxdı. Adamlarını yanına çağırıldı:

- Çıxarın əyninizdəki üst geyimləri. Sürülərdən ən yağılı qoyunları seçib kəsin. Paltarlarını yağda tamam isladın. Ağacların ucuna dolayıb od vurun. Yanan məşəlləri özünüzdən qabaqda tutun.

Karvan əhli bir nəfər kimi tapşırığa eməl elədi. Az sonra tüstü bütün vadini basdı. Hətta atların, dəvələrin ayaqlarına belə tüstüleyən parçalar dolanmışdı.

Karvan vadi boyu aramla irəliləyirdi. Ayri-ayrı şəxslərdə qara-qorxu qalsa da, İbrahim çəkinmədən ləp qabaqda gedirdi. Hacərin kəhəri atının yanına irəliləyirdi. Sürülərin böyür-başını kəsən çobanların da əllərində yağılı parçalar

vardı. Həmin yağlı parçalardan çıxan qara tüstü, alovlanan məşəllərin işığı vadi boyunca qəribə mənzərə yaratmışdı.

Qranit qayaların arasından başını çıxarıb fısıldayan ilanlar atəşin, odun, acı tüstünün təsirindən xəlvətcə üzüyxuxarı, dağların zirvəsinə doğru əkilirdilər. Karvan yaxınlaşdırıqca ilanlar uzaqlaşırdı. Nəhayət, İbrahimgil günortaya yaxın vadini keçdi.

Çox-çox sonra Həranın əhalisi, həmçinin Nəmrudun özü bu sırrı anlamaqda çətinlik çəkdi. Heç kim baş aça bilmədi ki, İbrahim qohum-əqrəbasını və bütün karvanı vadidən necə təhlükəsiz keçirib?!

* * *

Ibrahim mənəm-mənəmlilikdən uzaq, təvazökar, məğrur insan kimi ad çıxarmışdı. Ancaq təcrübəsi sübut edirdi ki, hər adama bel bağlamaq, inam bəsləmək olmaz. Çünkü ağılı olanın səriştəsi çatmırı, səriştəsi çatanın ağılı. Lut qohum-əqrəbabası arasında İbrahimin yeganə bel bağlaya biləcəyi, kürək söykəyecəyi insan olduğundan ən mühüm məsələlərin həllini onunla məsləhətləşirdi. Əlbəttə, müəyyən çərçivə, əndazə daxilində. Son vaxtlar isə, Lutun hərəkətlərinə göz qoyan İbrahim qardaşı oğlunun dəymə-düşərliyini görür, üzünə vurmur, "sənə güvəndiyim dağlar" - deyib köks ötürür, özünə yer tapmırı. Bəs Lutun çatışmayan cəhətləri nəydi ki, İbrahimini özündən çıxarıır, hövsələsini daraldırdı?

Onlar arasında ilk kiçik münaqişə xırda təsərrüfat qayğıları üstə düşdü. İbrahim başa saldı, təkrar-təkrar izah elədi, Lutun tərs damarı tutdu, özünü haqlı çıxarmaq üçün dəlil-sübutlar gətirməyə başladı. Halbuki, İbrahim təsərrüfat həyatını beş barmağı kimi əzbər bilirdi. Yenə "cavandır" düşünüb, güzəştə getdi. Beyni qızan Lut isə daim eyni sözü təkrar edir, geri çəkilməyi özünə ar bilirdi. Beləliklə, yarğan dərinləşir, aradakı uçurum böyüyürdü...

Vəziyyət o həddə çatdı ki, İbrahim daha "filan işi eləmə" sözünü dilə gətirmədi. Gənc Lutun özündən çıxacağından, üzünə qayıdacağından ehtiyatlandı. Düzdür, İbrahim münasibətlərin soyuqluğunu sezdirmədi, tədricən düzələcəyinə ümid bağladı. Lut isə bir gün xəbərsiz-ətərsiz baş götürüb getdi, ilim-ilim itdi. Ancaq İbrahimin tutduğu əqidə yolundan da sapmadı, əvvəlki kimi tək Allahı tanıdı, bütənlərə üz çevirmədi.

* * *

Lut sinəsinə sığınan qızlarından ehmalca aralandı. Yaxasından bal süzülən, şəfəqdən don biçən qayanın qabağında dayandı. Səhər yenice açıldığından arıların viziltisi ətrafi başına götürmüştü. Lut bu kimsəsiz vadiyə göz gəzdirdi. Vadi boyu axıb gedən dumdurdu dağ çayı könlünü oxşasa da, ağacları, bağları ruhunu qanadlandırsa da, alabəzək quşların civiltisinə heyran olsa da, bir adam hənirtisi duymadı. Bəs, insansız necə yaşayacaqdı? Burada kimsəsizlikdən ölürlər, qızları qurd-quşa yem olmazdımlı?

Lutun ürəyi sıxıldı. Gözləri bulud kimi doldu. Yanaqları boyu axan göz yaşı tüklü sıfətindən süzülüb dodaqlarına dəydi. Duzlu su təşnə dodaqlarını yandırdı. Əlini çatlamış, qaysaq bağlamış, qurumuş dodaqlarına toxundurdu.

Hava elə aydın və sakit, göy üzü elə təmiz, günəş elə parlaq idi ki, elə bil dünənki bütün gecə boyu baş verən fəlakət heç olmayıbmış...

Bir anlığa əmisi İbrahimin İlənlər vadisindən böyük karvanını keçirməsini xatırladı, gücsüzlüğünə acıdı. Necə oldu, İbrahim bütün tayfanı inandırdı?! Hami ona iman, pənah gətirdi. Dəhşətli İlənlər vadisindən salamat qurtuldular. O isə, bütün şəhər əhlini deyil, heç qızlarını, zövcəsini də inandıra bilmədi. Hətta arvadı

Vailə söylədiklərinə axıracan əməl eləmədi. Axı, həyat yoldaşına ciddi surətdə tapşırılmışdı ki, qonaqlar haqqında heç kimə məlumat vermə, arxaya baxma. Bəs, nə üçün o, ərinin dediklərini qulaqardına vurdu?

Xəyal onu yaxın keçmişə çəkdi, əmisi İbrahimin başına gələnlər həyat dərsləriydi. Öz vəziyyətini müqayisə elədi, səhv'lərini daha aydın gördü. Allah bilən məsləhətdi. Bəlkə, Allah bu iki qızıyla nəslini yaşadacaq, artıracaq. Bədbinliyə qapılmaq yaraşmaz, hələ bundan sonra Lutun qızlarına köməyi dəyəcək, onlara yol göstərəcək. Doğrudanmı, bu kimsəsiz vadidə, çıxılmazlıqda xilas yolu yoxdur? Bəlkə, Allah bu bənzərsiz vadiyə onu urcah edib ki, yurd-yuva salsın? Bəlkə, bura əməlisaleh adamlar ayaq basacaq, subay qızlarının qismətinə olacaq və Lutun nəсли xoşbəxtlik tapacaqdı? Hər halda, Lut indi bu kimsəsiz vadidə vəziyyətdən çıxmaq və acından ölməmək üçün nəsə etməli, tədbir tökməliydi. O, kasaya oxşar, yumru daş parçası tapdı. Üstündə dayandığı qayanın dibindən axan şırşırın altına qoydu. Aşağıdan sızan bulağın gözünü açdı. Su bir az gurlaşdı, duruldu, Lut üzünə su vurdu. Sonra da ovuclarını doldurub içdi. Həyat cövhəri ac mədəsinə düşən kimi başı fırlandı. Bir xeyli axar suya baxdı. Ayıldı, elə bil gücü özünə qayıtdı. Ağlı, huşu indi tam özündəydi. Tez gətirdiyi daşı yudu. Gəldiyi cığırla qızlarının yanına qayıtdı. Silkələyib övladlarını oyatdı. Qızlar heysiz-heysiz gözlərini açdılar. Ətrafda gördükleri qızları heyretləndirdi. Onlar şirin yuxumu görürdülər? Bəs, bu qəribə aləm haraydı? Qızlar dünənki vahimədən, odlu daş yağışından sonra bu cənnətəbənzər məkana düşdüklərinə inana bilmirdilər.

Lut qızlarının əlindən tutub bulaq başına gətirdi. Qızlar sərin çəşmədə əl-üzlərini yudular. Lut kasabayabənzər daşı bal süzülen qayanın dibinə qoydu. Daş kasanın içi ətirli şirə ilə doldu. Sonra şaxələnən tənəklərin üstündən bir neçə salxım dərdi. Üzüm salxımlarını köynəyinin ətəyində bulağın başına gətirdi və onlara su çəkib qızların qabağına qoydu...

* * *

Bir aydan çox idi karvan yol qət edirdi. Artıq adamlar üzülmüş, əldən-ayaqdan düşmüşdülər. Körpələrin ağlaşmaları ürək parçalayırdı. Yol isə əriş-arğac idi, bitmirdi ki bitmirdi. Doğrudur, təcrübəli sarvanlar heyvanları saxlayır, yüklerini boşaldır, düşərgə salırdılar. Belədə həm yorğunluqları çıxırdı, həm də mənzil salmaq, yurd yeri tapmaq üçün məsləhət, məşvərət edirdilər. İstirahət bəzən bir həftə çəkirdi. Sonra yenə acı bağırsağa dönən yol-rız başlanırdı. Karvan əhli yol getməkdən təngə gəlmış, bezmişdi. Artıq narazı qüvvələri susdurmaq mümkün deyildi. Uzun yola, qızmar istiyə, susuzluğa tab gətirməyən ahillar keçinir, canını tapşırır, hansı çöllükdə düşərgə salınırkısa, oradaca dəfn edilirdilər. Hətta köç yolda olarkən ölünlərin basdırılması üçün karvanı dayandırmağa İbrahim icazə vermirdi. Bir neçə nəfəri saxlayırdı ki, öleni dəfn edib özlərini karvana çatdırınsınlar. Yol boyu bir neçə qəbir qazılmışdı. Onlar Həranda nə qədər zülm çəksələr, Nəmrudun haqsızlıqlarına məruz qalsalar da, adət idi, dədəbabadan doğulduqları yerdə yaşayır, vətənlərində dəfn olunurdular. Ağ illarına da gəlməzdi ki, bir gün Nəmrudla İbrahimin arasında münaqişə baş verəcək, cəlayi-vətən olacaqlar. Bütün tayfa bu münaqişənin qurbanına çevriləcək.

Köç əhlinin əzab-əziyyətini, çətinliyini İbrahim görürdü. Qocaların üzüntülü səfərə davam gətirməməsi, körpələrin xəstələnib ölməsi qəlbini göyüm-göyüm göynədirdi. Bəzən karvandan narazılарın səsi eşidilirdi:

- Geri qayıdaq, bəlkə, qalanları xilas edərik.
- Karvandan heç kəs sağ qalmayacaq.
- Səhrada qurda-quşa yem olacağıq.
- İbrahim susur, arxayındır...

İbrahim atını mahmızlayır, irəli-geri sürür, karvanın hərəkətinə, camaatin davranışına göz qoyurdu. İnsafən, nə qədər ağır olsa da, vaxt tapıb gün ərzində bir neçə dəfə Saraya da baş çəkirdi. Qadın dəvenin üstündə rahat navarda düzəldilmiş kəcavədə əyleşmişdi. Artıq ikinci ay başa çatmaqdə idi. Karvanın həmişəlik harada dayanacağını heç kəs bilmirdi. Xəstəliklər adamların axırına çıxır, köç əhlinin sayı günbəgün azalırdı. Qoyun-quzu da tələfata uğrayırdı. Daha karvan süretlə yox, qaz yerişiyələr iştirak etməyirdi. İbrahim tez-tez dayanacaq seçməli olurdu. Bəla bəla üstə, dərd batmanla gəlirdi. Ac canavarlar sürünlərə daraşır, çadır düşərgələrinə soxulurdular.

İbrahim karvana nəfəs dərmək üçün dayanmaq göstərişini verdi. Çadırı karvanın baş tərəfindəydi. Sara yanında idi. Hacər isə onların çadırının yanında yerləşmişdi. O, tez-tez Saraya, İbrahimə qulluq edir, onların yanına gəlirdi. Deyəsən, Saranın əhvali ürəkaçan deyildi, qızdırma içindəydi. İbrahim həyəcandan titrəyirdi. Onun artıq tamam ahillaşan Sarasının alın qırışlarının arasında sarı kölgələr peydə olmuşdu. Bu, uca Allahnın xəbərdarlığıydı. Saranın əlini əlinə alan İbrahim təskinlik verməyə özündə güc tapdı:

- Darıxma, Saram, bir azca da toxda. Biz təhlükəsiz yerə yaxınlaşmaqdayıq. İnşallah, pis günün ömrü az olar.

Saranın xeyli yaşı olsa da, gül camalı, ilahi gözəlliyi çadırda yanmış şamların titrək işığında dağların arxasından çıxan günəş kimi bərq vurur, sanki təzədən İbrahimi ovsunlayır, toruna salırıdı.

- Bir az su ver, - Sara astaca dilləndi.

İbrahim özü qalxmaq istədi. Sara əlini buraxmadı. İbrahim başa düşdü ki, Sara ondan bir an da ayrılmak istəmir. Qəfildən ölüm qoxusu duydu, amma tez bu qoxunu özündən uzaqlaşdırıldı. Düşündü ki, heç vaxt çətinlik görməyən Sara indi yorğunluqdan, güvənurmadan əziyyət çəkir. Onun həyatı üçün təhlükə yoxdur, axı, o, gəncliyindən sağlam və qüvvətli idi, belə asanlıqla ölümə təslim ola bilməzdi.

- İbrahim, sən məni tək qoyma, - Sara ümidsizcəsinə xəyala daldı.

- Nə danışırsan, Sara, mən səni heç vaxt yalqız qoymaram. Biz hələ nə görmüşük, xoş günlər qarşısındır. Sənin övladın olacaq, nəvə görəcəksən...

Saranın az qala çatlarının arasından qan sızan qurumuş dodaqları səyridi. O, gözlənilmədən İbrahimin əlinin arasından əlini çekdi, başına apardı. Ağarmaqda olan uzun çal saçlarını başının altından çıxartdı. Sinəsindən üzüuşağı çekdi. Sanki İbrahimə demək istəyirdi ki, artıq qocalmışam, bundan sonra mənim övladım olmaz, boş təsəlli vermə.

İbrahim illər uzunu Saranın bircə davranışlarından, baxışından, kiçicik təbəssümündən ürəyindən keçənləri oxumağa qadir idi. İndi onlar diz-dizə, göz-gözə qalsalar da, bir-birini anlamağa çətinlik çəkirdilər. Nə dilləri danışındı, nə də dodaqları.

- Mən sənin Allahına inanıram, İbrahim.

- İnan, Sara. Sən gördünmü, zalim Nəmrudun tonqalı necə söndü, neçə övladı tufanın qurbanı oldu, xəcil vəziyyətə düşdü?

- Gördüm, İbrahim, gördüm. O çağacan inanmirdim, elə bilirdim, sən o tonqalda yanacaqsan.

- Ancaq od məndən çekindi, qarşımıda diz çökdü.

- Bəli, gözlənilənlərin eksinə, yanıb külə dönmədin.

- Onu da gördün ki, Nəmrud bizi İlənlər vadisində məhv etmək istəyirdi?

- Hə, hə, İbrahim. Elə ona görə daha sənin Allahına inanıram. Sənin kimi inam və ağıllı sahiblərini gərək Allah darda qoyması. Amma məni itirməyindən qorxma, İbrahim. Mənsiz də sənin işin keçər. Hacər sənə sədaqətlidir.

Sara ilə üzüntülü dialoq bitdi, İbrahim dözmədi, gözləri yaşardı.

Əgər İbrahimdən soruşsayıdılarsa, axırıncı dəfə o, nə vaxt ağlayıb, yadına sala bilməzdi. Təbiətən nikbin idi, hətta atasının dəfnində də ağlayıb-sızlamağı özünə siğışdırmadı. Başqaları düşünərdi ki, İbrahim qəddardır, zalim adamdır. Sara isə

öz İbrahiminə təpədən-dırnağacan bələd idi. Nəmrud İbrahim, Allah eləməmiş, öldürəsi də olsaydı, tayfasını rahat buraxmayacaqdı. Nə qədər ki, Nəmrudun ərazisində yaşayacaqdılar, nökər, qul taleyi alın yazıları olacaqdı. İbrahim bütün bunları bildiyinə görə, öz tayfasını sonuncu nəfərinə qədər Nəmrudun ərazisindən uzaqlaşdırmaq niyyətinə düşmüdü. Çünkü Nəmrudun zalimliyi, mənsəb-pərəstliyi, sərvət-pul düşkünlüyü dillər əzbəriydi. Ürəyi kin-küdürüt yuvasıydı. O, kor əqidəsindən heç vaxt dönməyəcək, əl çəkməyəcəkdi.

Sara vəfali ərinin bulud kimi dolmuş gözlərinə baxdı. İbrahimin şanaya dönmüş uzun barmaqlarının hərarətini saçlarının siyahılarda hiss etdi. Saranın sıfəti daha da allandı. İbrahim əllərini ömür-gün sirdaşının uzun hörükleri boyu axıra qədər çekdi. Birdən sağ əliyle Saranın ayağına toxunarkən sanki İbrahim ildirim vurdu. Saranın ayaqları buz kimi idi.

İbrahim vahimələndi: onun Sarası ölürdümü? Özündən asılı olmayıaraq, - Hacər, - deyə astaca çağırıldı.

Hacər, əlində su tuluğu və kiçik dolça, çadırın qapısını açmaq istəyərkən qışkırdı:

- İbrahim!

Bu, qeyri-adi çıçırtı idi. Sanki qız ayağıyla ilanın quyuğunu təpdalamişdi. İbrahim hiss elədi ki, bayırda özgə bir təhlükə var. Tez qalxıb özünü çadırдан çölə atdı. Yerə bayılmış Hacər, yana düşmüş dolça və ağızı açıq tuluqdan qurtaqurtla axıb gedən su... Bəs, Hacəri qorxudan nə idi?

İbrahim dərhal etrafa göz gəzdirdi, çadırдан bir qədər aralıda, Ay işığında bədheybat bir heyvan gördü. Quyuğunu arxasına qismış, iri şəpələ qulaqlarını oynadan, gözləri işildayan bu vəhşinin Ay işığında görünən qəribə xalları vardi.

Heyvan çadırdaq qazib uzaqlaşdıqca, hərdən dönüb İbrahimə baxırdı.

İbrahim əl atıb Hacəri yerdən qaldırdı, başını qolları üstünə aldı. Tuluqdan axan sudan sıfətinə çekdi. Hacər diksinib özünə gəldi.

- Sənə nə olub, Hacər?

- Heç nə, qorxdum.

- Nədən qorxdun?

- Qəribə bir heyvan gördüm, məni qapmaq istədi. Heç indiyə qədər o cür eybəcər vəhşi görməmişdim. Çəqqala, canavara, heç tülükyə də oxşamırdı.

İbrahimin ürəyi sancdı, şiddetlə döyündü, lakin özünü o yerə qoymadı. Tuluğu götürdü, Hacərin qolundan yapışdı və birləkde Saranın yanına gəldilər. Təlaşını azaltmaq üçün Hacəri Saranın yanında uzatdı. İndi gözlərinin qabağında iki adam bircə nəfərə çevrilmişdi. Hacər Hacər deyildi, ele Sara idi, Sara da Hacər.

İbrahim o əcaib-qəraib heyvan barədə atasından eşitmişdi. "Goreşən" deyirmişlər adına. O, bədbəxtlik simvolu sayılırmış, harda göründüsə, demək, bəla o qapının kandarındadır.

İbrahim dəsmalı suda isladıb Saranın geniş alhnına, boğazına çekdi. Hacər də tam aylımışdı. İndi Saranın qulluğunda idi. İbrahim fikirli-fikirli qalxıb çadırda çıxdı. Ayri-ayrı çadırların yanından keçib yatanları, oyaqları müşahidə etdi, karvan əhlinin vəziyyətindən hali oldu. Bütün çadırlardan ah-uf, inilti, zarılı eşidilirdi.

Deməli, yol getməyə artıq karvanın gücü tükenib. Əger belə davam etsəydi, tayfasının ərzaq ehtiyatı da tükenər və adamları acıqladan tamamilə tələf ola bilərdilər. İndiyə qədər heç kimə planını açıqlamamışdı. Öz tayfasını bol sulu Nilin sahillərinə aparmaq istəyirdi. Nil vadisinin bərəkətli torpaqları vardi. Geniş çöllər, otlak sahələri, əkinə yararlı ucsuz-bucaqsız ərazilər çörəyini daşdan çıxaran zəhmət adamı üçün göydəndüşməydi. Amma indi o, tərpənə bilməzdi. Çünkü vəziyyət düşündüyündən ağır idi. İbrahim məcburən hər ağızdan gələn havaya qulaq asmalı, sakitlik naminə çıxış yolu tapmalıydı.

İbrahim gecəni yatmadı, Saranın çadırının qabağında daşın üstündə oturub diri gözlü səhərin açılmasını gözlədi; gecənin xeyrindən səhərin şəri yaxşıydı. Səhər

isə xeyirlə açılmadı. İbrahimin ömür-gün yoldaşı Sara dünyadan köcdü. İbrahim və qövmü yiğişib onu dəfn elədilər. Bu, köç zamanı İbrahimin yaşadığı ən çətin anlardan biri idi, nə edəcəyini, nə düşünəcəyini bilmirdi. Sevimli Sarasını itirmək ona taleyin ən böyük zərbələrindən biri olmuşdu.

Dan yeri qızardı. İbrahim günəşin doğmasına tamaşa etdi. Üfüqdə əvvəl solğun narıncı rəng göründü, daha sonra narıncı rəng al-əlvana, qızılı-qırmızıya döndü. Üfüqdən qan-qırmızı rəng süzülüb köçün üstünə düşdü. İbrahimə elə gəldi, gündüzlə gecə döyüş meydanında vuruşurlar. Hükum zamanı həm gündüzün, həm də gecənin al qanı axır və günəş bu əlvənlığın içindən doğur. Külli-aləmə işiq saçan günün doğması üçün də özünün qanı axır. Deməli, əks məntiqlər həqiqətin açarlarıdır. Xoşbəxtliyə getmək mümkünüsüzdür, bədbəxtliklərin içini yarib keçməsən...

"Görünür, bu qırğıın-qiyamət əbədi mübarizə qanunudur. Mənim tayfamın da xilası üçün bu bədbəxtliklər olmaliymış. Başqa hikmət yoxdur. Ömür Allah payıdır, ancaq uşaqların ucantutma tələf olmaları məni ağırdır, içimi göynədir. Axi, uşaqlar bizim nəslimizin davamıdır, sabahıdır. Fəlakətin miqyası böyükdür. Vaxtsız dünyasını dəyişən ahillər özləri ilə həyat təcrübələrini də aparırlar. Karvanda nisbətən cavanlar və güclülər qalır - daha sağlam olanlar. Onlar bizdən hansı əxlaqi götürəcək, onları yurd-yuva quracağımız yerdə kimlər öyrədəcək? Yeni həyat təcrübəsini, dünyagörüşü, sağlam həyat tərzini mənimsəyə biləcəklərmi? Buna təcrübələri yetəcəkmi?" - Bütün bu suallar İbrahimi narahat edirdi.

Səhər tam açıldı. Neyləməli? O, karvanın yola düşməsinə əmr etsinmi? Bəs, məsuliyyət yükü? Gecə çadırın ağızına qədər gəlmış o uğursuz heyvanın görünməyi nəyə işarəydi? Bəlkə, Allah onu yollamışdı ki, İbrahimi inadından döndərsin, onu götür-qoy etməyə vadar etsin? Bəlkə, bu axırıncı xəbərdarlıq idi İlahidən!?

Vəhşi yırtıcıların əksəriyyəti adətən özlərindən gücsüz, zəif heyvanlara hücum edir. Əslində, həyatın məntiqi elə qurulub, güclü-gücsüz arasındaki münasibətdən asılıdır.

İbrahimin yadına Nəmrudla özünün arasındaki münasibət düşdü. Elə bu zahiri oxşarlıq heyvanların bir-birinə olan münasibətinə bənzəyirdi: - O məndən güclü idimi? Mən heç cür Nəmruda anlada bilmirdim. Onu başa salmaq mümkün deyildi. Çünkü tabeliyində qoşunu vardi, arxayıñ idi, yalnız arxalı köpək qurd basardı. Silahlı mühafizəçilərə, qoşuna söykənən qızmış baş yaxşı işləməz. Əgər döyüşə çıxsaydım, bütün tayfamı yer üzündən silib-süpürərdi, başqa çarəm yox idi.

Vəhşinin də təbiətinə bu cəhət xasdır. Güclü-gücsüzü didib-parçalayır. Gücsüz ağıllırsa, həyat uğrunda mübarizədə yaşarlığını təmin etmək üçün hansı vasitəyləsə canını qurtarmağa çalışır, özünə daha sakit guşə axtarır. Sakit həyat tərzi tapanacan ayaqlarını, başını gücə salır. Vəhşi instinktlə hərəkət edir, harda təhlükə varsa, ordan gen gəzir. Elə mənim tayfamla Hərəndən çıxmağım bunun eynidir, fərqlənmir. Təcrübə göstərir ki, kor-koranə, fəhmlə daha təhlükəsiz yer üçün baş götürüb getmək başqa növ təhlükədir.

Mən dinc tayfamı qorumaq məqsədi güdür, bir tərəfə aparıb çıxarmaq istəyirəm. Amma görürəm, niyyətimə çatmırıam, adamlarımın gücü, qüvvəsi tükənib. Həyatda heç bir təsadüf yoxdur, həmin o bəduğur heyvanın köçün ortasında görünməsi daha bir xəbərdarlıqdır, islah işi aparıb qövmümü inandırmamasam, taleyim fəna olacaq.

İbrahim Nilin bərəkətli vadisi haqqında xəyalə qapıldı. Daha Nilin sahillərində gözəl otlaqların, ən yaxşı əkin yerlərinin olduğunu dilinə gətirmirdi. Bu barədə danışmanın əhəmiyyəti də yox idi. Ora çatmaq üçün köç gərək daha neçə ay yol gedəydi. Bu köçün isə olsa-olsa, həftəlik gücü qalmışdı.

İlanlar vadisinin qara-qorxusundan sonraki istirahət üçün dayandıqları fasılələrdə tayfanın ağsaqqalları başına toplaşır, nə vaxt geri qayıdacaqlarını soruştururlar. Hiss olunurdu ki, adamlar xiffət çekir, yerindən-yurdundan ayrılməq onlar üçün məşəqqətli, iztirablıdır. Heç kəs ağlına sığışdırıa bilmirdi ki, bir daha o yerlərə döñə bilməyəcək. Elə İbrahim üçün də asan deyildi. Atası Azərin məzarını bir daha görməyəcəkdi. Bu tayfanın yaşılları bir gün həyat səhnəsindən çəkilib gedəcək, yeni nəsil göyərəcəkdi. Onlar yer-yurdlarını yuxu kimi xatırlayacaqdalar. Daha sonrakılar isə, ata-babalarından eşitdikləri xatirələr əsasında nağılabənzər hadisələr uyduracaqdalar.

İbrahim özünü qınadı. Zalim Nəmrudun hər cür təzyiqlərinə, təcavüzlərinə davam gətirmək lazım idı. Ancaq nadanın rəftarına dözmək mümkün olan şeydirmi? İllah da ki, bu nadan başda dura, hökm-fərman verə, məsləhət-məşvərət qanmaya, mal-mülk, xərac-sərvət düşkünü ola, hiyləgərlilikdə, tamahkarlıqda ad çıxara. Bəs, zülmü götürən, ona etiraz etməyən, zalimin əməline boyun əyen insanın heyvandan nə fərqi vardi?

İbrahimin nəfəsi od püskürdü, içindən dərin bir "ah" qopdu. Sinqesindən qalxan isti başını dumanlandırdı. İbrahim elə bildi hərarəti var, əlini köynəyinə atdı, dərtib yaxasını açdı. Dərindən nəfəs aldı və sustaldı.

Gözünün qabağında bayaq gördüyü məxləq - goreşən peyda oldu:

- Sən nə istəyirsən, ay Allahın heyvanı?
- Mənim istəyim hamiya bəllidir.
- Axi, mən sağam, hələ ölməmişəm.
- Yox, sən ayaq üstə ölmüsən. Bircə canını tapşırmağın qalib.
- Əger canımı tapşırmamışamsa...
- Sənin son nəfəsindir.
- Çıxmayan cana ümid çoxdur.
- Ümidi dən başqa daha nəyin var ki?
- Mənim qollarımın gücü, ayaqlarımın taqəti kəsilib. Ağlımı isə hələ itirməmişəm.
- Bəzən ağıllının başı qeylü-qalda olur. Sən bilirsən, elə ağılinın bəlasına düşmüsən.
- Mən tek ağılıma yox, həm də Allahın iradəsinə güvənirəm. Əger bu ağıl məni bəlaya salıbsa, bəladan da qurtarar. Güvəndiyim Allah mənə çıxış yolu göstərər. O, məni heç vaxt darda qoymayıb.
- İndi hanı o Allah? Qoy səni dardan qurtarsın. Mən sənin canının çıxməğini gözləyirəm. Mən torpağı eşib, sənin cəmdəyini parçalayıb, içalatını dağıdacağam. Buna qadırməm, sənin iyələnmiş ətini yeyəcəyəm. Heç, bəlkə, torpağı eşməyə də lüzum olmadı. Çünkü tayfanda artıq səni dəfn eləməyə etibarlı qüvvən qalmayıb. Sən lap axırdı da ölsən, mənim qismətiimsən...

Heyvan yox oldu. Daha gözə görünmüdü. İndi qarşısında dayanan Nəmrudun özü idi. Hər cür vəhşidən, kaftardan betər, iyənc Nəmrud. O, yırtıcı kimi dişlerini qıcadı. Uzun qollarına dırsekənib qarşısında şöngüdü. Dal ayaqları uzundu. Qabaq qollarının ucları it pəncəsinə oxşayırıdı, qısa caynaqları vardi. Dimdik, şəkənlənmiş qulaqları İbrahimin başı bərabərində idi.

İbrahimin ağılı kəsmirdi, yuxu görür, yoxsa gördüyü həqiqətdir? Hissiyyati kutleşmiş, ağlinın rabitəsi pozulmuşdu, elə bil düşünməkdən məhrum idi.

Bu vaxt qonşu çadırдан axşamdan zariyan qadının qışqırığı gəldi. Yanındakı arvadların da haray-həşiri eşidildi. Deyəsən, İbrahim ayıldı. Daha gözünün qabağında nə Nəmrud vardi, nə də goreşən kaftarın qara kabusu...

Qadınlardan biri özünü bayırə atdı:

- Su gətin, su.

Uzun, nazik ayaqları bir-birinə dolaşan bir qadın Hacərin çadırına qaçıdı. İbrahim Hacərin çadırında su olduğunu bilirdi. Qadın tuluğu çəkə-çəkə, yerlə sürüyə-

sürüyə qışqırıq gələn çadırı çatdırdı. Az keçməmiş çadırdan körpə çığırtısı eşidildi. Bu, köç həyatında yenicə doğulan uşağın səsi idi. İbrahim üzünü göyə tutub:

- Allahım, sənə çox şükür, qüdrətinə inanmayana, şəkk gətirənə lənət. Mən ədalətinə, böyüklüğünə güvənirəm. Mənim tayfamın gücü hələ tükənməyib. Əgər bu tayfada yeni uşaq doğulursa, demək, axırm çatmayıb. Əgər yol qət edən anada dünayaya uşaq gətirmək gücü qalıbsa, mənim tayfam yaşayacaq.

Bu doğum hadisəsi İbrahimin gücünü özünə qaytardı. Onu izleyən kölgələr çəkilib getdi sanki. Qəlbində xoş duyğular baş qaldırdı. Çadırda doğulan uşaq... Bu, sabaha ümidiň nişanəsi idi.

* * *

Ibrahim başını qaldırdı, göyə baxdı. Gün adam boyu qalxmışdı. Qızartısı tamam çəkilmiş, əvəzində parıldayan, aynayabənzər işığı qalmışdı. Çadırlardan tək-tək çıxanlar karvanın yola düşmək əmrlərini eşitmədiklərindən, bir-birilərinə təəccübə baxırdılar. Sanki hazırlaşmaq tədarükündən xəbərsiz insanlar bu-na ürəkdən sevinmirdilər. Heç kəs yarımxəstə uşağıni vaxtsız yuxudan oyatmaq istəmirdi. Bu yerdə qalmağı, bir az artıq dincəlməyi adamlar qənimət hesab edirdilər.

İbrahimin ətrafına xeyli adam toplaşmışdı. Ancaq heç kim səsini çıxarmır, dinib-danışmındı. Heç İbrahimin də qırışığı açılmamışdı, dillənmirdi. Onun gözləri uzaq üfüqə zillənmişdi. İki əlini çənəsinə dayaq vermiş, dirsəklərini dizlərinin üstünə qoymuşdu.

Nəhayət, İbrahim sükutu pozdu:

-Məqsədimizə çatmaq üçün dəyanət, mətanət göstərməliyik. Ürəyimin səsini eşidirəm, indi səmimi şəkildə deyirəm ki, sinəmin ahəngi bu axşam dünyaya gələn o körpənin qığlıltısı ilə həmahəng döyüñür. Bu doğuluş bizim yenidən doğuluşumuz və dirçəlişimizdi. Allahımız səbr və təmkin əta edib, güc-qüdrət verib. Bu böyük sınaqdı, çətinlikdən qurtulacaqıq. Nə deyirsiniz?

Adamların üstünə elə bil su səpilmişdi. Birdən canlanma yarandı, adamlar İbrahimin sözlərindən sanki gücə gəldilər.

- İbrahim, əmr böyük Allahdan, göstəriş səndən, itaət hamımızdandır. Daha niyə vaxt itiririk, düzələk yola,- bir ağızdan bildirdilər.

Ruh düşkünlüyü bir andaca keçib getdi. Hər kəs öz alaçığını xəbərdar elədi. Qısa məsləhət-məşvərətlə arvad-uşağı ayağa qaldırdılar. Köç asta-asta tərpəndi, karvan ləngər vurdu, at kişnərtisi sonuncu yarıyuxulunu da oyatdı...

* * *

Lut qəti qərara gələ bilmədi. Bilmədi ki, qızlarını götürüb hansısa başqa bir şəhərə doğru yol alsın, yoxsa elə bu vadidə yaşasın? O, ömrü boyu bu qədər gözəl məkan, barlı-bərəkətli yer görməmişdi. Düşündü ki, bəlkə, bu vadidə yurd salmaq nəsib-qismətididi, elə ömürlük burda qalsın. Əgər o yerdə adamların arasında yaşımaq ona qismət olmadısa, daha nə üçün gedib bəndə axtarışına çıxmali, insanlara siğınmalıdır. Sədumun azğınlaşmış əhalisi onun gözlərinin qabağına gəldi. Allah, Allah, onlar abır-həya pərdəsini necə yırtmışdır. Gecələr növbəyle ayrı-ayrı evlərə yığışır, bir-birinin gözünün qabağındaca əxlaqsızlıq eləyirdilər. Hətta o qədər yoldan çıxmışdilar ki, qardaş-bacı tanımır, qohumluq əlaqələrinə belə əhəmiyyət vermirdilər. Lutu dəhşətə gətirən ən tükürpədicisi isə kişilik, qadınlıq münasibətlərinin bilinməməsi idi. Kişinin kişiyə, yaxud qadının qadına münasibətləri fərqlənmirdi.

Lut Sədumun bütün əhalisinə nifrət bəsləyirdi. Axırıcı gün Sədum əhli onun qonaqlarına hücum çəkmişdi. Lutun bütün cəhdləri, yalvarişları nəticə verməmiş-

di, Sədumun pozğun cavanları gözlərinin qabağındaca qonaqlarını çəkib aparmaga çalışırdılar. O, adamları sakitləşdirib heç olmazsa, gecəyə qədər gözləmək üçün onlara yalvarmışdı. Amma, qəribə idi, sanki qonaqların gizlin nəzarətində idi hər şey. Bilirdilər ki, Sədum əhli cəzalanacaq, başlarına od yağacaq, şəhər tamam məhv olacaqdı. İndi bu kimsəsiz vadidə iki qızı ilə tek qalmış Lutun ağlına gəldi ki, demə, qonaqları adı adamlar deyillərmiş. Onları Sədumu cəzalandırmağa Allah göndəribmiş. Bu, elə bir tarixi cəza olmamış ki, Lut və iki qızından başqa heç kim canını qurtara bilməsin. İndi iki qızı ilə sığındığı mağaranın qabağında, iri sal daşın üstündə əyləşib bu qeyri-adi cənnətə misal vadivə baxdıqca Lut anlayırdı ki, bura təsadüfən gelib çıxmayıb.

Əgər belədirse, bütün tanış-bilişi, yadı, qohumu tamam məhv olubsa, demək, kimsəni axtarmağa ehtiyac yoxdur. Bəlkə, Lut İbrahimin sorağı ilə yenidən Vəfilə qayıtsın? Axi, əmisi İbrahim orda qalıb. Neçə ildir ondan xəbər-ətər yoxdur. Görəsən, sağıdirmi, sonradan İbrahimin başına bir qəziyə gəlməyib ki? Lut heç nədən xəbərdar deyildi. Bəlkə, İbrahimin də yaşadığı şəhərin adamları azınlılaşdırıb? Bəlkə, elə Allah onlara da qarşıyıl, ağır cəza verib? Ancaq Lut hiss elədi ki, ürəyi İbrahim sarıdan narahatlıqla çırpınır. O, İbrahimdən könüllü surətdə ayrılmışdı. Olan olmuş, keçən keçmişdi. Baş verən hadisələr iradəsindən asılı deyildi. Lut başına gələnləri bir-bir yada salır, peşmançılıq hissələri keçirir, səhvlerini axtarır, nəticə çıxarırdı. Yəqin, elədi ki, daha İbrahimin sorağı ilə Vəfilə qayida bilməz. Halbuki, İbrahim orada məskunlaşmaq üçün Vəfil hakiminin yanına elə Lutun özünü göndərmişdi...

Lut daşın üstündən ayağa qalxdı. Qızlar mağarada yox idi. Vadinin eks istiqamətinə doğru getmişdiler. Onlar gündüzlər meyvə toplayıb gətirir, atalarının payını ayırrı, axşamlar mağarada daşın üstünə döşədikləri nazik ağaç şivlərindən, otlardan hazırlanmış yataqda qalırdılar. Bu neçə gün ərzində Lut fikir və düşüncədən ayrıla bilmirdi. Get-gedə tənhalıqla barışır, vəziyyətin düzələcəyinə inanırdı. Bir neçə dəfə qızlarının rəyini öyrənmişdi: bu vadidən çıxıb getsinlər, yoxsa qalsınlar? Qızlar isə getmək fikrində deyildilər. Neçə gün əvvəlki səksəkə hələ ürəklərini tərk etməmişdi. Sanki bu vadidən çıxan kimi yenə bələya tuş gələcəklərindən ehtiyatlanırdılar.

Bu vadinin havasına söz yox idi. Gündüzlər bol günəş işığı, isti hava, axşamlar rütubətsiz sərinlik. Lut vadini başdan-başa gəzmişdi. Burda meyvəsi yetişmiş ağaclar olduğu kimi, yenicə çiçəkləyən, yaxud hələ meyvəsi yetişməkdə olan ağaclar da var idi. Bu möcüzə göstərirdi ki, vadidə bütün ömrü boyu bar-bəhrə tapmaq mümkündür.

Bir müddət elə vadidə qalmaq qərarına gəldi. Əgər qızları tələb edərlərsə, onları götürüb vadisənə gedər, insan yaşayan bir məskən tapardı. Ancaq hələ ki, qızlar istəmir, təkid eləmirdilər. Lut əyleşdiyi daşın üstündən qalxıb, vadinin eniş səmtinə, çayın şırıltısı gələn tərəfə boylandı. Aşağıda gözəl bir şəlalə, mamırlı qayalığın üstündən qıjılıt ilə axıb tökülen çayın qabağında isə, o qədər də dərin olmayan bir göl vardı. Lut bildi ki, qızları çaya doğru gedib, bəlkə də, indi şəlalənin yanındadırlar. O, daşların üstündən adlaya-adlaya yoxusu endi. Qızlarının gur, şaqraq səsi, şən gülüşləri ətrafa yayılmışdı. Bu qayğısız gülüşlər şəlalənin səsinə elə qarışırı ki, onu su şırıltısından ayırmak olmurdu. Şıppıltı ilə daşlara dəyən su ətrafa sıçrayır, damcılanır, dağılırdı. Gölün dörd yanı yamyəşlər otlardan xalı kimi hörülmüşdü. Otların arasından tək-tük görünən al-qırmızı çiçəklər bu yaşıl xaliya qeyri-adi rəng qatırdı.

Lut çətinliklə sıvı qayanın üstünə qalxdı. Gördüyü mənzərə az qala huşunu başından alacaqdı. Şəlalənin səpələnən suyu elə xırda, narın hissələrə bölünüb dağılırdı ki, sanki gölün üstündə dopdolu bulud topası vardi. Su göz yaşı kimi dumdurdu idi. Büyyük qızı Aliyə düz şəlalənin altında dayanmışdı. Bəyaz köpüklü su başından töküür, aşağı süzülüb gedir, saçını pərən-pərən salırı. Nazik tülün

içində Aliyə ağ mərmərdən yonulmuş heykeli xatırladırı. Saliyə isə göldə çimir, itib-batır, üzür, yenidən suda qərq olurdu. Gölün suyu o qədər duru idi ki, qız suyun dibində aydınca görünürdü. Bu qeyri-adi mənzərə Lutun diqqətini o qədər cəlb elədi ki, cincirini çıxarmadan dayanıb bu mənzərəyə baxdı.

Yaxınlıqda civilti eşitdi. Yamyasıl böyürtkən kolunun üstündə cikkildəyən ətcəbala qaratoyuq balaları ağızlarını tez-tez açıb-yumurdular. Yuvada iki cüt körpə vardi. Haray salıb qışqıran və onun başının üstündə dolanan ananın inadla balalarına yem getirdiyini anlayan Lut fikirdən ayrıldı.

- Hə, hə, başa düşdüm, indi sən dimdiyində balalarına yem getirmisən. Onlar adətkardədi, ağızlarını açıb o yemi gözləyirlər. Sənin daşlığından azuqəylə balaların böyüyəcək, əvvəl ətcə dəriləri tüklə örtüləcək. Sonra qanadları çıxacaq. Yəqin, bir gün bu yuvalarından uçub hündür ağaclarla qonacaq və nəgmələrini oxuyacaqlar. Daha sənə ehtiyacları olmayıacaq.

Bu fikirlər içində çabaları kənara, birdən başının üstündə uçan quşun qanadları üzünə çırıldı. Quşun caynaqları az qala sıfətinin dərisini cırmaqlayacaq, al qana boyayacaqdı.

Lut kənara, qayanın arxasına tərəf çəkildi. İndi daha qızları görünmürdü. Yəqin qayıdıblar - deyə, özü də mağaraya tərəf üz tutdu.

Lut ehtiyatla, xəzif addımlarla mağaraya girdi. O, neçə vaxt idi ki, qızlarıyla bu mağarada yaşıyındı. Hələ də qəti bir qərar qəbul edə bilməmişdi: taleləri necə olacaq? Amma bura qədər olanlar da ona təsisiz ötüşməmişdi. Əmisi ilə həmişə bir oturub-durmuşdu. Ona hörmət bəsləyənlər elə Luta da hörmətlə yanaşırıdlar. İbrahim bütün tayfanın başbiləniydi. İbrahimlə aralarında bir narazılıq baş vermişdisə, bunu təbii qarşılıqla lazımdı. Axı, nə üçün Lut əmisindən ayrılmalıydı? Axı, o, əmisinin himayəsi altında böyümüşdü. Demək olar, İbrahimin əlində böyümüş, onun tərbiyəsini almışdı. Hamı tayfada İbrahimdən sonra Lutun sərvər, sərdar olacağını düşündürdü. İbrahimsə, nə qədər qocalsa da, yaşı artsa da, dünyanın ağacı, daşı olmuşdu sanki, ölmürdü ki ölmürdü.

Lut düşündü:

- Demək, mənim başıma gələnlərin hamısı İbrahimin ucbatından olub. Gərək o, tez ölüyəmiş... Allah canını vaxtında alaymış.

Qəhqəhə səsi mağaranın qayaları arasında qəribə əks-səda verdi. Lut diksindi, mağaradan çıxdı. Gülnə kim idi belə? Qayalarmı? Səsinin qayalara dəyiş əks-səda verməsi ona qəribə təsir bağışladı: bəlkə qayalar da elə Luta gülürdü?

Lut yerindən qalxıb barmaqlarını dəli kimi daşlara toxundurdu. Sanki yoxlamaq istəyirdi ki, onların canı var, yoxsa cansız, dilsiz, elə göründüyü kimidilər.

- Yoox, bunlar elə cansız daşlar imiş.

Bəs, səsini uzada-uzada gülən kim idi? Lut mağaranın içində geri döndü. Qızların tənəklərdən dərib getirdiyi üzüm salxımlarına baxdı. Bir tərəfdə daş camında bal vardi. Şanqarışq balın ətri Lutun ağılını başından aldı. Azca şandan götürüb dilinin üstünə qoydu. Dadlı bal əhvalını düzəltdi, özünə gəldi. Lutu heyrət bürüdü, ürəyi sıxıldı, demək, mağarada tək-tənha imiş, bayaq gülüşlərinə əks-səda verən də boz qayalar imiş. Bir parça bal şanını dişlərinin arasında xeyli saxladı, puçası çıxanacan çeynədi. Ağzında qalmış puçanı çıxarıb atdı. Bir salxım da üzüm götürdü. Ondan bir-iki gilə yedi. Qayıdır mağaranın çöl tərəfindəki daşın üstündə oturdu. Fikir onu necə apardı, bilmədi.

* * *

İbrahimin şəhər meydanında - tonqalda yandırılmağa aparılmışından neçə ay əvvəl Nəmrud Lutu yanına çağırıldı. O, bu haqda əmisinə məlumat vermədən Nəmrudun görüşünə getdi. Şəhərin mərkəzində - hündür yerdə Nəmrudun daş

hasarla əhatələnmiş qəsri vardi. Qəsrin darvazasının qabağında silahlı, nizəli mühafizəçilər keşik çəkirdilər. Lut onu Nəmrudun çağırlığını deyib keçmək istədi, qarovulçuların iti nizələri qabağını kəsdi. Nə qədər izah etmek istəsə də ki, onu bura Nəmrud çağırıb, heç kəs məhəl qoymadı, sənki cansız, lal-dinməz heykəl kimi dayanmışdılar. Keşikçilərin əyinlərində zireh, başlarında tunc dəbilqələr vardi. Bu tunc dəbilqələr mühafizəçilərin üz-gözünü elə örtmüşdü ki, ancaq sərt, qırılılmayan gözləri görünürdü. Lut geri döndü. Bu vaxt kimsə mühafizəçilərə yanaşib necə işarə verdişə, onlar dərhal geri çəkilərək nizələrinin arxasını yerə dayayıb dik dayandılar. Lut həmin şəxsin işarəsiylə içəri keçdi. Bələdçinin arxasında addımladı. İçəri, həqiqətən, şəhər içinde şəhər idi. Qəsrin tən ortasında - təpənin dik yerində Nəmrudun şəxsi iqamətgahı vardi. Nəmrud ailəsi ilə burda yaşayırırdı. Qəsrin ətrafında, yəni daş qalanın böyür-başında başqa binalar nəzərə çarpırdı. Görünür, bu evlərdə Nəmrudun qohum-əqrabası, mühafizəçiləri, nökərnəibi yaşayırırdı. Bələdçi Lutu sarayın qapısının ağızına gətirdi. Burda da başqa keşikçi dəstəsi dayanmışdı: qılınc-qalxanla silahlanmışdılar. Baş geyimləri dəmirdən deyildi və dərhal bilinirdi ki, əyinlərində zireh yoxdur.

Onlar sarayın daş pillələri ilə yuxarı mərtəbələrə doğru irəlilədilər. Lut yaxşı başa düşürdü ki, bələdçi olmasayıd, hər an qapının ağızındaca saxlayıb sorğu-sualı tutar, kimliyini öyrənərdilər.

Bəlkə, Nəmrud onu çağırıb ki, zorunu göstərsin. Onsuz da İbrahimin necə inadkar şəxs olduğunu şəhərdə hamı yaxşı bilir. Nəmrud da yaxşı bilirdi ki, İbrahimim asanlıqla məqsədindən daşındırmaq mümkün deyil. Lutu da, yəqin, ona görə çağırıb ki, İbrahimə ən yaxın bir adam kimi inadından əl çəkdirsən və Nəmrudun əleyhinə mübarizə aparmaqdan fayda olmayıacağını ona birdəfəlik başa salsın.

Lut daş pillələri qalxıb döngələrdən burulduqca hər qapının ağızında daşdan yonulmuş iri heykəllə rastlaşırırdı. Onlar Nəmrudun inancı, tapındığı daş bütləri idi. Çoxu da Nəmrudun özünə bənzəyirdi. Nəmrud onları yoran sənətkarlara ayrıca tapşırıq verirdi: Allahlarımı yonub hazırlayın, yaradanda mənə oxşadın, boy-buxunlarına diqqət yetirin, mükafatınız məndən...

Sənətkarlar Nəmrudun əldəqayırma inanclarını təsəvvür etdikləri kimi, yəni Nəmrudun özünə bənzər şəkildə yaratmağa çalışırdılar. Qorxunc, qəzəbli, nəhəng vücudlu bütü yaradan sənətkarlar Nəmruddan ayrıca xələt, mükafat alırdılar. Lut bunları bazar meydanında şəhər əhlindən eşitmişdi. Bu heykəllər şəhərin bütün görkəmli yerlərində qoyulurdu. Şəhər hakimliyi Nəmruda atasından, ona da babasından keçmişdi. İndi uzun illər idi ki, bu ərazidə hakim Nəmrud idi. Nəmrud hər il yeni heykəllər sıfariş verir və bunu vəzifə borcu kimi qiymətləndirirdi. Yondurduğu bütlər şəhərin hansı tərəfində qoyulurdusa, həmin ərazi sakınlarından vergi toplanılır və bunun cüzi bir qismi muzdlu sənət adamlarına ödənilir, qalanı onun şəxsi xəzinəsinə axırdı.

Bələdçi Lutu sarayın baş otağına tərəf apardı. Yuxarıda Nəmrud əyləşmişdi. İki tərəfində və arxasında heykəllər qoyulmuşdu. Otağın içində yundan toxunma keçələr döşənmişdi. Divarlarda qılınc və qalxan asılmış, qapının ağızında, Nəmrudun əks tərəfində iki mühafizəçi dayanmışdı. Onun otağı dolanan nəzərləri gəlib Nəmrudun gözlərinə zilləndi. Lut anladı ki, bu baxışlarda dərin niyyət gizlənib. Amma hələ aydın deyildi, Nəmrud onu saraya nə üçün çağırıb? Nəmrudun sağ əlinin altında qalxanvari tunc gürz vardi: üstündə də çəkic. Nəmrud çəkici götürüb astaca tunc qalxanın üstüne vurdu. Qəribə, cingiltili səs çıxdı. Otağın hər iki yan tərəfindən əllərindən kuzə və badə tutmuş qızlar içəri girdilər. Bu yeniyetmə qızlar çılpaq idilər. Onların otağa varid olmaları ilə qəribə, Lutun heç vaxt duymadığı, hiss etmədiyi xoş qoxu ətrafa yayıldı. Müşk qoxusu idi. Təlx ovqatı duruldur, əhvalı yaxşılaşdırıldı. Luta elə gəldi ki, bu qeyri-adi rayihə hətta başını da azca gicəlləndirdi. Misdən düzəldilmiş badələrə qızlar şərab

süzdülər. Şərab dolu badələri hər iki tərəfdən Luta uzatdılar. Ancaq Lut camlara biganəliklə nəzər salır, onlardan alıb içmirdi. Nəmrud Lutun təəccübə baxdığını gördü. O, bir də tunc zirehə zərbə vurdu. Bu dəfə daha bir gözəlcə əlindəki qızıl cam və kuzə ilə arxa qapıdan çıxıb Luta tərəf addımladı. Kuzədən şərab süzüb qızıl camda Nəmruda uzatdı. Nəmrud şərabi başına çəkdi. Lut anladı ki, o, bütün hallarda şərabi içməlidir. Əks-təqdirdə, Nəmrudun qəzəbinə gələ bilər və bir daha geri qayıtmaz. Lap qayitsayıdı belə, sonra təsadüfən başına hardansa bir daş düşər və o, küçədəcə yixilib canını tapşırardı. Yaxud başqa tələ qurulacaqdı... Tanımadığı adamlar onu şərləyər, savaşar və onu vurub öldürərdilər. Bir sözlə, Lutun məhv edilməsi üçün hər cür bəhanə mümkün idi. Lut Nəmrudu qəzəbnak etməməliydi. Ona görə, əvvəlcə qızlardan birinin uzatdığı şərab camını aldı, başına çəkib yenidən qızı qaytardı.

Nəmrud başqa bir qızı işaret etdi. O da camı Luta uzatdı. Lut həmin camı da alıb başına çəkdi.

- İndi yaxın gəl, - Nəmrud Luta xoş, mərhəmanə nəzərlə baxıb yanına çağırıldı.

Lut Nəmruda yaxın dayandı. Bu vaxt iki qız da Luta yaxınlaşdı. Onlar bayaqkı qızlardan daha cazibədar və etirli idilər.

Lut sağa-sola çöndü, qızlara gözücü nəzər saldı. Bayaqkilar yox idi, bunlar başqalarıydı. Nəmrudun arxasında dayanmış qızın əvəzinə başqası peyda olmuşdu. O da Nəmrudun saçlarını sığallayıb, boyun-boğazına əl gəzdirirdi. Qızlar Luta nəvazış göstərildilər. Nəmrud Luta yaxınlıqda - özündən bir qədər aşağıda, üstündə döşəkçə olan oturacaq göstərdi. Lut gözlərini Nəmruddan çəkmədən əyləşdi. Qızlar hər iki tərəfində əmrə hazır vəziyyətdə dayandılar.

Lut diqqətlə Nəmrudun gözlərinə baxdı. Hərçənd ki, mədəsindəki şərab Lutun özü ilə mücadiləyə başlamışdı. Yavaş-yavaş isti buxar mədəsindən başına doğru qalxırdı. Gözləri Nəmrudu əvvəlkindən bir qədər fərqli göstərirdi. Gah Nəmrudun boyu uzanır, az qala tavana dəyir, gah da sıfəti böyüyürdü. Əlləri, uzun barmaqları qeyri-adi şəkil alırdı. Lut müvəzinətini saxlamaq üçün ayaqlarını yerə möhkəm basdı. Deyəsən, yer tərpənir, tavan hərəkət edirdi. Lut özünü itirməmək, yixilmamaq üçün əl-qolunu havada oynatdı. Qızlar dərhal ondan yapışdırılar. Lut yaddasını itirdi, bir anlığa unutdu ki, Nəmrudun sarayındadır; bütün şəhərin zağzag əsdiyi, hər kəsin görəndə ikiqat əyilib təzim etdiyi, bir kimsənin gözlərinə dik baxa bilmədiyi Nəmrudun, hamını bütə və odla hədələyən Nəmrudun.

Qızlar Lutun ətrafında rəqs edir, əylənir, çıxdanın tanışı kimi davranırdılar. Lutun daha bu barədə düşünməyə halı yox idi. Qızlar xumar baxışlarla Lutu süzür və asta-asta üst paltalarını çəkib əynindən çıxarırdılar. Biçarə Lut heç nəyə etiraz eləmirdi. Az sonra özü də qızlara qoşulub rəqs eləməyə başladı. Hardansa adamin huşunu başından alan, yerindən oynadan, ehtirasının cilovunu əlindən alıb aparan musiqi otağı yayıldı. Qızlar Lutu darta-darta Nəmrudun divanının yan tərəfindən pərdə ilə örtülmüş qapıya tərəf apardılar. Burda başqa qızlar var idi. Bir qədər keçmiş Nəmrud yan otaqdan təşrif buyurdu. Ortada zəngin süfrə açılmış, hər cür təam düzülmüşdü. Qizardılmış ov əti, körpə quzuların, çolpaların etindən hazırlanmış ləzzətli yeməklər və müxtəlif rəngli, ölçülü kuzələrdə dolu şərablar...

Qızlar Lutu süfrənin qırığına gətirdilər. Daha bir kiçik cama şərab süzdülər. Nəmruda da, Luta da şərab verdilər. İndi onların hər ikisi mərhəm adamlar kimi üzbəüz dayanmışdılar. Lutun canında heç bir həyəcan və qorxu yox idi. Təkrarən camları qızların əlindən alıb üzbəsurət durdular. Onlar çıxdanın yaxın adamları kimi bir-birinə ciyin vurur, deyib-gülür, zarafatlaşırırdılar. Ən adı sözden belə uğunub gedir, doğma münasibətlərindən məmənnunluq duyurdular. Yenidən hazır camları bir-birinə toxundurub yuxarı qaldırdılar. Nəmrud birdən camı saxladı. Lutun da əli havada qaldı. Qızlar dərhal camları geri alıb süfrəyə qoydular. Nəmrud Lutun qolundan tutub əyləşdirdi, özü də böyründə oturdu. Qizardılmış ət parçasını süfrədən götürüb acgözlüklə dışınə çəkdi. Hərənin yanında bir qız

əyləşmişdi. Dolu camlardan birini Nəmrud götürüb Lutun yanındakı qızı verdi. Lut digər camı götürüb Nəmrudun yanındakı qızı uzatdı. Gözəllər gülə-gülə camları alıb içdilər.

Lut artıq şerabın təsirindən uyumaqdə idi. Yalnız ətrafi seyr edir, ağılı isə bir şey dərk eləmirdi. Sonralar xatırladığı bəzi məqamaların- qızların onun əlindən tutub yan otağa aparmalarını, səhər yuxudan ayıldığda yaşadığı hisslerin gerçəkdə, yaxud yuxuda baş verdiyini özü üçün aydınlaşdırıa bilməyəcəkdi.

* * *

Köçün ağızı gündoğana sarıydı. Günəş çıxar-çıxmaz İbrahimin işarəsi sarbana çatdı, kövşəye-kövşəye irəliləyen dəvə karvanı dayandı, köç bütövlükde Nuhun gəmisi tək sehranın qum gəmisində müvəqqəti lövbər saldı. "Vəfil hökmədarın qanuni torpağıdı, hamiya gözdə-qulaqda olmağı, ehtiyatlı tərpənməyi tapşır"- deyə İbrahim xəbərdarlığından qalmadı, bununla kifayətlənməyib, başqa şeyi xatırlatdı: "düşərgə salmağımıza iki ağaclarıq məsafə var, orda yol həmişəlik qurtarır, çətinini yamacca - kiçik su hövzəsinə çatanacandı".

Qısa fasılə kiçik nəfəsdərmə idi, köç əvvəlkitək yoluna davam elədi. İndi hər kəs qətiyyətli, inamliydi. Daha şübhə dumani çəkilmiş, nigaran baxışlarda həyat nişanəsi cürcəmiş, ümid artmışdı. Hami daimi sakini olacaq yurd yeri barədə düşünüb-daşınır, götür-qoy edirdi. Bu haqda İbrahimdən nəsə soruşturma və ya tələb eləməyə heç kəsin cəsareti çatmirdı. Heç buna ehtiyac da yox idi, cünki bu torpaq Vəfil hökmədarının məxsusi ərazisiydi, son qərarı İbrahim verəcəkdi. Burda yaşamaq razılışdırılacaq, yəqin müəyyən sərəncamlar, əmrlər daxilində müqavilələr bağlanacaqdı.

Köç çatdı; çaparlar müjdə alırmış kimi kəcavələrə baş çəkir, çoban-çoluğa göstəriş verir, alaçiq hazırlığı görməkdən ötrü məsləhət-məşvərət edir, İbrahimlə hesablaşdırıldılar. Nəhayət, İbrahim atdan düşdü, dörd gözəl ətrafin seyrinə daldı. "Su var, həyat var, nəzərdə tutduğum düşərgə yerimiz buradı"- dedi. Hami bir andaca dağtəyi yamacca töküldü, bir müddət ağız deyəni qulaq eşitmədi, getdikcə hamı sakitləşdi. Daha dincəlmək, gərilməş, tarıma çəkilmiş əsəbləri bir qədər yumşaltmaq olardı. Vəfil hakiminin yanına elçi dəstəsi yollamaq, məmləkətində daimi və ya müvəqqəti məskunlaşmaq üçün icazə istəmək, fürsət əldə eləmək lazımdı. Vaxtılık İbrahimin Vəfilə yaxşılığı keçmişdi və yerli hökmədar məsələdə biganəlik göstərməyəcəkdi. İbrahimin qövmünü qanadı altına alacaqdı. Hər halda, İbrahim başqa şey ağılna gətirmirdi.

* * *

Həmin gecə Nəmrudun sarayında qaldı. Sübh açıldı. O, harada olmayı barədə fikirləşməyə başladı. Bura necə gəldiyini yadına salmağa çalışdı. Hə, deyəsən, axı, onu Nəmrud çağırtdırmışdı. Sarayın vahiməsi yavaş-yavaş Lutun canına qayıtdı.

Dünənki məclis də, o dadlı yeməklər də, ehtirasla rəqs edən qızlar da, adamın huşunu başından alan qəribə ətirlər də daha Lutda ikrah oyadırdı.

Lut büzüşdü. Yaziq görkəm aldı. Birdən yanındakı qız oyandı, Lutu özünə təref çəkmək istədi. Lut dartındı. Qız ayağa durdu, camı şərabla doldurub Luta uzatdı:

- Al, iç, özünə gel. Sənin gücün, cəsarətin bundadır. İndi yaxşı olacaqsan, canım. Bura kimsənin gəlməyə cəsarəti çatmaz. Gör, bəxt üzünə necə gülüb, sən Nəmrudun sarayındasən. Bu imkan sənə düşüb. İbrahimin qotur qoyunlarını saxlamaqdansa, nökər olmaqdansa, Nəmruda qul olmaq daha üstün deyilmi? Özünü yaxşı aparsan, Nəmrudun sağ əli olacaqsan, səni əziz adamı biləcək.

Qız şərabı dodaqlarına toxundurdu. Lut əsə-əsə şərabı içdi. Axırıncı qurtumdan sonra kefi açıldı. Camı qızın əlindən alıb son damlasınan içdi. Bir

anlığa badəni əlində saxladı. Başından ildirim sürətiylə qəribə bir fikir keçdi: camı Nəmrudun kəlləsinə çırpmaq. Əla olardı. Amma bir an keçməmiş başqa bir camı onun dodağına yaxınlaşdırıldı həmin qız. Şərabın turşməzə, meyxoş tamı yenə Lutu xumarlandırdı. Ləzzətlə dodaqlarını marçıldatdı. Daha bir cam içmək isteyirdi Lut. Bu dəfə Nəmrudun səsi gəldi: - Hə, dostum, fasilə vermə, iç, bütün çətinliklərin açarı o zəhrimardadır. Onu başına çəkən kimi hər cür buxovdan azadsan. Özünü rahat və asudə hiss edəcəksən.

Lut camı başına çəkdi.

* * *

Lutun heç ağılna da gəlməzdi ki, bir gün Nəmrudun sarayında onun şərəfinə məclis qurular, rəqqasə qızlarla gün keçirər, dünyanın ağrı-acılarını unudar. Tayfasının çoban-çoluğu ilə oturub-duran Lutun bəxtinə doğmuş bu yeni gün nə vəd edirdi?

Lut başını qaldırıb Nəmruda baxdı. Parıltılı gözlərinin dərinliklərindən bir hiyləgərlik seziliirdi. Nəmrud da Lutun ona zillənmiş mənalı baxışlarını tutmuşdu.

Lutun dodaqları səyridi. O, bütün varlığı ilə şəhər hakiminin ürəyini oxumağa çalışır, beyninin içinde dolaşanları öyrənmək isteyirdi. Nəmrud isə daxilindən keçən hissəleri bürüze verməmək üçün Lutun nəzərlərini yayındırmağa çalışırdı:

- Hə, dostum, yaxşı bilirsən, şəhərin adlı-sanlı adamları saraya gəlmək, ən qiymətli peşkəşlərlə hüzurumda dayanmağa can atırlar. Ancaq mən səni seçdim.

Lut əlini süfrəyə uzatmadı. Nəmrud onun yemədiyini, sakit-sakit baxdığını gördü və hiss etdi ki, indiki məqamda məqsədini açsa, Lutun cavabı onu qane etməyə bilər. Ona görə tələsmədi. Nəmrud qonaqpərvərliklə Luta işarə elədi:

- Buyur, çörək kəs, yemək ye. Sən qonağımsan. Nə vaxt darixsan, yol açıqdı, gedə bilərsən.

Qızlar işarə gözləmədən süfrədən çörək kəsib Luta uzatdılar. Bir neçə tikədən sonra Lutun iştahı açıldı. Süfrədən xoşuna gələn yeməklərdən qabağına çəkdi. Bu yeməklərin dadi-tamı başqa idi. İndi daha o, Nəmrudun məqsədini öyrənmək üçün heç gözünün ucuyla da ona tərəf baxmadı. Bura hardan, necə gəldiyini də, İbrahimim də unutmağa çalışırdı. Nəmrud şərabla dolu camı götürdü. Qızların da camları əllərində idi. Deyəsən, bircə Lut qalmışdı. O da öz camını götürdü. Camlar bir-birinə doğru uzandı. Toqquşan camları hər kəs başına çəkdi. Başlar dumanlılıqca əhvallar yaxşılaşır, açılırdı. Yenə gülüş, zarafat, süfrəyə dağılmış şərab, kənardan eşidilən xəzif musiqi - bütün bunlar bir sərbəstlik, arxayınlıq yaradırdı. Nəmrud növbəti badəni başına çəkib sonuncu damlasına qədər içdi və qədəhi süfrəyə qoyub o biri otağa keçdi.

* * *

İbrahim neçə vaxt idi ki, özündə deyildi. Lutun qəfletən yoxa çıxmazı onu narahat etmişdi. Dağlara - sürüləri bəsləyən çobanların yanına adam göndərdi. Lut yox idi. Bəs özbaşına hara gedib? İbrahimin ağılna min cür fikir gəldi. Bəlkə, dağlara - çobanların yanına gedərkən bir hadisə baş verib, atı büdrəyib, ciğirlərin birində sildirimdən dərəyə yuvarlanıb? Ancaq ağılna gətirmədi ki, Lut Nəmrudun sarayındadır. İbrahim atlanıb yaylağa getdi. Dar ciğirlərdən, keçidlərdən adladı. Dərin dərələrdən birinin üstündə göy üzündə dolanan leyin süzməsi, enib-qalxması diqqətini çəkdi.

İri quş havada fırlınır, aşağı enib caynağıyla özünü nəyəsə çırpir, qəribə səslər çıxarırdı. İbrahim bilirdi ki, leyin belə işarəsi başqa həmcinslərini xəbərdar etməkdi: yəni, yem var, gəlin. İbrahimlə gələnlər leşə dadanan quşun niyyətini anladılar, atlardan düşdülər. Çətinliklə dərəyə endilər. İbrahim özü də atını bir

kola bağlayıb daşların arasıyla sıldırımın dibinə düşdü. Cəsəd iyi gəlmirdi. Dərənin aşağı başında onlar ciğirdən uçub dərəyə düşmüş bir at gördülər. At yaralıydı, ölməmişdi. İbrahim diqqətlə baxdı. At ilxisindən deyildi. Çılpaq və yəhərsiz, yüyənsiz idi. Demək, bu atın Luta dəxli ola bilməzdi. Onlar eziyyətlə yenidən qayalara dırmaşıb atlarını saxladıqları yerə qayıtdılar. İbrahim yenə üzüyuxarı, göyə baxdı. Leyin, qarğı-aquşunun sayı-hesabı yox idi. Deyəsən, dərəyə düşmüş atı yırtıcılar hələ görmürdülər. At ölmədiyindən üfunət qoxusu yox idi. Ancaq birdən, qəflətən əsən külək hardansa kəskin leş iyi getirdi. Külək kəsən kimi qoxu da keçib getdi. İbrahim ətrafa baxsa da heç nə başa düşmədi...

... Bir neçə gün keçdi. İbrahim adamlardan nəsə eşitmək ümidi ilə küçəde-bazarda dolanırdı. Ünsiyyət qurur, söz salır, Lutu xəbər alırdı; bəlkə kimse nəsə eşidib, görüb... Beləcə, heç bir xəbər bilməyən İbrahim kor-peşman evinə döñərkən nökəri Elizarla qarşılaşdı:

- Nə yaman fikirlisən, başımın böyüyü?

- Elizar, heç demə. Neçə gündür Lut yoxa çıxıb, bir xəbər - əteri də yoxdur.

Elizar Lutun qeyb olmayıñdan xəbərdar idi. İbrahimin axtarışlarından da xəbəri vardi. Ancaq məsələnin mahiyyətini bilmədiyindən qarışındı. Elizar İbrahimin evində böyümüşdü. Bura təsadüfən düşmüştü, yoldan keçən bir karvan yeni doğulmuş körpəni atmaq istəmiş, İbrahim alıb evə gətirmişdi. Ayrıca dayələr tutmuş, Elizarı saxlamışdı. İbrahim hər gün evə gələrkən Elizarı xəbər alır, hətta bəzən gəzintiyə çıxanda əlindən tutub özü ilə aparırdı. Həran şəhərinin varlı-karlı camaati Elizarı İbrahimin yanında görəndə ikrəhla baxır, İbrahimdən, ondan üz cəvirildilər. Onların fikrine, İbrahimin karvanda kölədən doğulmuş yiyesiz uşağın əlindən tutub gəzdirməsi əsilzadə nəsl-nəcabəti üçün qəbahət sayılmalıdır. Amma İbrahim belə fikirlərə əhəmiyyət vermirdi. Uşaqla doğma övladı kimi davranırdı. O, başqa cür edə bilmirdi, balacaya ürəkdən bağlanmışdı. İbrahimin doğma münasibəti, bağlılığı Saraya da sirayət eləmişdi, o da Elizarın xətrini istəyirdi.

Bütün bu mehribanlıqlara, xoş münasibətə rəğmən, Həranın qayda-qanunları var idi. Elizarı heç cür İbrahimin əzizi hesab eləmir, ona münasibətlərindən əl çəkmirdilər. Elizar yetkinlik yaşına çatarkən İbrahim ona hər şeyi başa saldı. Elizar özü maraqlanmışdı ki, nə üçün şəhərin varlı sakinlərinin uşaqları onu yanlarına buraxmırlar. Elizar böyüdükcə ona olan yad münasibət artır, tənə edənlərin sayı da çoxalırdı.

Nəhayət, İbrahim bir gün Elizara təklif etdi ki, ona sürülerindən pay ayılır, at, dəvə bağışlayır. Dolanışq üçün nə kömək lazımdırsa, hamısını eləyir. Qoy Elizar burdan çıxıb getsin. Harda istəyir, azad yaşasın. Başqa şəhərdə, yad məmləkət-də kölə olduğunu heç kəs bilməyəcək. Çünkü o vaxt Həranda qullara, kölələrə sahiblərinin damgası vurulurdu. Bu damğa ilə o, heç yana gedə bilmirdi. Harda olsayıdı, damgasını görər və yenə də onunla aşağı səviyyədə davranardılar.

İbrahim şəhər əhlinin tikanlı qınaqlarına, ittihamlarına məruz qalsa da, Elizarın kürəyinə damğa vurmağa icazə verməmişdi. Əslində, Elizar bir kölə kimi də böyüdülənməmişdi. Elizar İbrahimin təklifini çək-çevirə saldı.

- Nə üçün getmirsən, Elizar?

- Mənim böyüyüm, bu şəhərin qanunlarına görə, mən sənə “ata” deyə bilməsəm də, sən mənim atamsan.

- Doğrudur, Elizar, sən mənim övladımsan. Bir ata doğma oğlunu nə qədər istəyə bilərsə, mən də səni o qədər istəyirəm.

- Mənim sahibim, bilirəm ki, mən getsəm iztirab çəkəceksən, həsrətdə qovrulacaqsan. Övladından ayrı düşmüş atanın çəkdiklərini təsəvvür edirəm. Mənim üçün də çətin olar. Həm də mən başqa yerdə, kənarda yaşaya bilmərəm. Axi, məni qollarınızın üstündə siz böyütmüsünüz. Sara xanımın və sənin nəfəsin mənim havam, can dərmanımdır. Mən bircə gün sizi görməsəm, boğularam, bağram çatlayar.

- Sağ ol, Elizar, etibarına görə sağ ol. Sənə etiraf edim ki, mən özüm də bu şəhərdə sıxıntı içindəyəm. Burda yaşamaq mənim üçün məşəqqətdir, zülmdür. Şəhər hakiminin başkəsənliyini, qəddarlığını özün görürsən. Məşguliyyətini görürsən: heykəl yapdırır və həmin heykəli özünün Allahı hesab edir. Şəhər əhlini məcbur edir ki, həmin daşdan, gildəndüzəltmə heykəllərin adına hədiyyələr gətirsinlər, yoxsa bu şəhərə həmin "əldəqayırmə Allahın" qəzəbi tutar. Hansı adamın rüşvəti gecikircə, vay halına, onu mərhəmət gözləmir. Həmin şəxsi min hiylə ilə aradan götürürler. Heç kəs dinmir, cincirini çıxarmır. Gizli zirzəmilərdə naməlum şəkildə yoxa çıxanların aqibəti məxfi saxlanılır.

- Mənim böyüyüm, bilirsən ki, sənin Allahın mənim də Allahımdır. Onların Allahları isə heykəllerdir, bütəldir. O cansız abidəni ki, qəzəblənəndə vurub yixır, qollarını sindirir, başını qırıb atırsan, ona Allah demək küfrdür. Bizim Allahımız gözə görünməzdır, vahiddir, təkdir. Onlar nəyimizi əlimizdən ala bilsələr də, etiqadımızı ala bilməzlər. Bizim Allahımız haqdır. Kim düzgün adamdirsə, ədalətlidirse, onun tərəfindədir.

- Doğrudur, Elizar, - İbrahim əlini uzadıb onun qolundan tutdu, çəkib bağrına basdı. İsti göz yaşları kövrək Elizarın üz-gözünü islatdı.

- Sən ağlayırsan, mənim sərvərim?

- Yox, ağlamıram, mənim balam, nəsə kövrəldim bir az.

Elizar İbrahimin gözlərinə baxdı. Bu gözlərdə ata məhəbbəti vardi. Bu məhəbbətin qədəri, ölçüsü bilinmirdi. İbrahimin baxışları dərya qədər dərin idi, gözlərindən çağlayıb gələn yaş sanki bu dəryanın səssiz etiraz fırtınasıydı. Dərya təlatüme gəldiyindən sahilərinə siğmirdi.

Elizar başını İbrahimin sinəsinə sıxbı hönkür-hönkür ağladı.

İbrahim əlini onun qırırm, sıx saçlarına çəkdi, Elizarı ovundurmaq, kiritmək istədi. O vaxtdan bəri İbrahim heç vaxt Elizarla bir daha bu barədə danışmadı. Ticarət işlərindən, alış-verişdən başqa, şəhər əhli ilə demək olar, ünsiyyət saxlamırdı. Başı təsərrüfat qayğılarına, dolanışığa, cari problemlərə qarışmışdı. Ancaq Lutun yoxa çıxmazı İbrahimini işdən-gücdən ayırmışdı.

Lut şəhər əhlinin hörmətini qazanmışdı. Hamı görürdü ki, yaşı keçən İbrahimin yeganə arxası, təsərrüfatın qurucusu, idarəetmənin bilicisidir. Eyni zamanda, Lut cavan, qoçaq idi. İbrahimin mühafizəcilərinə, köməkçilərinə təlim keçir, onlara hətta döyüşmək, vuruşmaq fəndlərini öyrədirdi. Güman ki, Nəmrud Lutu aradan götürmək istəyir, yaxud ola bilsin, artıq Lutu məhv etmişdir. Hər şey ola bilərdi.

Düşüncələr İbrahimini üzürdü, özünə yer tapmırı. Hər halda, İbrahim Lutun öldü-qaldısından xəbər bilməli idi. Bəs lazımi məlumatı hardan alsın? İbrahim bazardan qayıdan Elizarla qarşılaşanda bu üzüntülərin içində çəşqin vəziyyətdə qalmışdı.

- Bəlkə, sən deyəsən, Elizar, Lutu harda axtaraq?

- Allahın yanında, canım-gözüm.

İbrahimin təəccübən gözləri böyüdü:

- Necə yəni, Allahın yanında?

- Axi, Lut bizim kimi gözə görünməz Allaha tapınmışdır, - Elizar dedi.

- Allah təkcə mənim, sənin deyil. O, bütün insanların, yaranmışlarındır. O, həm də Nəmrudun Allahıdır. Ancaq Nəmrud kimiləri yolunu azib, Allahsızlaşdır.

- Başa düşürəm, mənim böyüyüm. Ancaq Nəmrud Lutu öldürmiş olsa, yəqin, ruhu göydədir, Allahın ixtiyarında.

- Elizar, sən buna inanırsan, yəni, Nəmrud Lutu öldürmiş ola bilər?

- Bəli, Nəmruddan bunu gözləmək olar. Lap ola bilsin ki, Lutu sonra Cəsədlər dərəsinə atıb.

- Hara?.. Cəsədlər dərəsinə?

- Bəli, bəli, mənim böyüyüm. Cəsədlər dərəsinə.

- Məgər belə bir dərə var, hardadır o?
- Mən görməmişəm, bilmirəm. Ancaq bazarda adamlar bir-birini hədələyərkən misal çəkirlər, səni aparıb Cəsədlər dərəsinə ataram.
- Maraqlıdır, bəs, həmin dərənin yerini öyrənməmisən?
- Xeyr, maraq göstərməmişəm, - Elizar ciyinlərini çekdi. Sonra əlavə elədi:
- Eşitdiyim budur ki, uzaq dağ yolunun üstündə bir uçurum var, dibində də çox dərin dərə. Deyilənə görə, orda havada həmişə qarğı-quzğunlar dolaşır, gözlenilməz, ürekbulandıran qoxu, üfunətqarışlıq buxar qalxır. İndiyə qədər heç kəs o dərəyə enə bilməyib və o yerə yolu düşən kimsə qayıdır gəlməyib. Heç o yerin harda olduğunu da bilən yoxdur. Ona görə heç kəs Cəsədlər dərəsi deyilən yerin varlığına inanır.

İbrahim fikir götürdü. Necə olub ki, indiyə qədər Cəsədlər dərəsi haqqında bir şey eşitməyib? Düşündü ki, Elizarın danışdıqları, deyəsən, doğruya bənzəyir. Əlbəttə, Nəmruddan nə desən gözləmək olardı. Nəmrud cəza verdiyi adamları çox vaxt hamının gözünün qabağında edam etdirmir, xəlvətcə məhv etdirirdi.

Uzaqdan burula-burula dolanan dağ cığırının yanında yuvarlanıb dərəyə düşmüş yaralı at hadisəsi yadına düşdü. Yaziq heyvan tələf olmamışdı, sağ idi. Onda belə çıxır, o ətrafda qarğı-quzğunun havada dolaşması ata görə deyilmiş. Elə Cəsədlər dərəsini həmin ətrafda axtarmaq lazımdır.

İbrahimin fikri duruldu. İndi o, təxminən Cəsədlər dərəsinin yerini təsəvvürünə gətirə bilirdi. Əlini uzadıb Elizarın bazarlığına kömək etmək istədi.

- Yox, yox, atam mənim, gücüm çatar. - Elizar ağızınacan dolu zənbilləri götürdü və sürətlə qabağa düşdü. İbrahim arxasında yüyürməyə başladı. Dodaqları qeyri-iradi bir söz piçildiyordu: "Cəsədlər dərəsi, Cəsədlər dərəsi...".

* * *

Sarayda bir-birinin ardınca keçən ziyafətlərin hesabını itirən Lut özünə gələr-gelməz Nəmrud yenidən başının üstünü alır, eyş-işrət məclislərinə qatıldı. Aylan kimi Lutun canına titrəmə düşürdü: "Bu nə bəladır ilişmişəm, axı, Nəmrud məndən nə istəyir? Məni özünün sağ əlinə döndərib. Az qala xırda-mırda ailə məsələlərini də mənimlə məsləhətləşir. Görəsən, qəsdi, qərəzi, niyyəti nədir? Mən həqiqətənmi onun belə əziz adamıyam?".

Lut özünü o yerə qoymur, gözlərinin içiñə diqqət edir, danışığında, əməllərində gizlənən mənanı tapmaq istəyirdi. Təcrübəli Nəmrud belə hallarda niyyətini gizlətməkdə mahir idi. Mehriban və səmimi təsir bağışlayırdı. Hətta hakimlik taleyi barədə, övladları haqqında Lutla məhrəmanə söhbətlər aparırdı. Lutdan isə heç nə soruşturu. Ancaq danışanda diqqət kəsilir, gözlerini qıyıb nüfuzedici baxışlarını Luta zilləyir, bütün fikrini oxumaq istəyirdi. Lut hiss edirdi ki, Nəmrud onu hələ ki məhv etmək, öldürmək fikrində deyil. Bəlkə də son nəticədə Nəmrudun məqsədi Lutu aradan götürmək olacaqdı. Bəlkə, Nəmrud onu mənəvi cəhətdən sıkəst etmək, hər cür imkanlar vəd etməklə, nəvaziş göstərməklə yaddasını pozmaq, mənliyini ayaqlar altına atmaq niyyəti güdür? Bütün bunlar Lutun ağılını qarışdırırdı. Hərdən əlacı kəsiləndə düşündü ki, qoy öldürsün məni, tikə-tikə eləsin, amma qalxım ayağa, yaxşıca tüpürüm sifətinə. Yəqin öldürməyə macal verməzlər. Boğazından tutsam, bircə anda onu bu işıqlı dünyadan məhrum edə bilərəm. Lut hiss edirdi ki, Nəmrudun bütün görüşlərini, eyş-işrət məclislərini kimlərsə pərdənin arxasından izləyir. Nəmrudun bircə baxışı bəs eləyirdi ki, onları bezdirmiş qızları başqaları əvəz etsin. Bircə barmağının işarəsiylə məclis yüksışır, yanına ayrı-ayrı adamlar gəlir, şəhərdə baş verənlər barədə yerli-yataqlı məlumatlar çatdırılırdı. Bəzən Nəmrud kiminləsə bağlı qəzəblənəndə bircə kəlmə ilə barmağını tuşlayıb əmr verirdi: "Ora!".

Ancaq Lut bilmirdi ki, "ora" deyilən yer haradır. Hər halda, qəzəbləndiyi adama mükafat vermirdi. Yəqin məhkum olunmuşların özləri də bilmirdilər ki, "ora" deyilən yer haradır: zindan, edam meydani, yoxsa başqa bir yer?!

Lut təmkinlə düşünür, heç nəyə etiraz eləmir, çox vaxt susur, maddim-maddim baxır, Nəmruda sual vermir, heç bir məsələyə müdaxilə etmir, sadəcə, seyrçi mövqə tuturdu.

Hərdən öz-özünü qınayırdı: - Mən nə vaxtadək bunun bəd əməllərinə tamaşa edəcəyəm, səhər, günorta, axşam sevimli bütlerinin təziminə duracağam? Dilsiz heykəllərlə cansıxıcı söhbətlərini dinləyəcəyəm? Axi, hər şeyin bir yekunu olmalıdır, ya yox? Səhər necə açılır, axşam hardan düşür, gecə nə təhər keçir, xəbərim olmur, şərabdan başım dumanlanır, vaxtı, vədəni itirirəm, - deyə Lut özü-özünə şikayətlənirdi.

Lut səhər naharını Nəmrudla elədi. Bu nahar əyləncəsiz və musiqisiz keçdi. Yemək mərasimi bitən kimi Nəmrudun amiranə səsi eşidildi:

- İndi hazırlan, gedək.

- Hara? - Lut təccübə soruşdu.

Nəmrudun dodaqları qaçıdı. Luta elə gəldi o, cavab vermək istəmir. Ona görə suali təkrarlamadı.

Lut anladı ki, Nəmrud kimi məkrli, qəliz adamların daxili ələmlərini, düşüncələrini bilmək üçün təşəbbüs etmək faydasızdır. Belələri hakimi-mütləqdir, Nəmrud kimilər heç bir ölçü-biçi, insanlıq meyari tanımır.

Nəmrud Luta diqqət kəsildi. Gözlədi ki, bəlkə, Lut yenidən nəsə soruşar, o da cavab verər. Amma Lut bütün iradəsini toplayıb yalnız ağılna hakimlik etdi. Nəmrudun baxışları düz Lutun gözlerinə zillənmişdi.

"- Hə, dostum, deyəsən, qədərincə əzilməmisən.. Hələ səni qədərincə sindan-çəkic arasına salmamışam. Səni elə yandıracağam ki, qıpqırmızı közərəcəksən, çuğundura dönəcəksən. Sonra közərə-közərə sindanın üstünə qoyub mis çəkicə döyəcəyəm. Hansı şəkildə səni görmək istəyirəmsə, o hala da salacağam. Narahat olma, sonra kürəyə qoyub yenidən qızdıracağam, sonra buz kimi suyun içərisinə salıb cızıldadacağam. Beləcə, yenidən bərkiyəcəksən. Mənə lazımlılığı kimi möhkəm olacaqsan".

Nəmrudla Lut göz-gözə dayandılar. Lut bütün bunları Nəmrudun dumanlı baxışlarından təkrarən oxudu. Nəmrud dilinə nəsə gətirmədi, başında dolandırdı. Sonda axır ki, səbri tükəndi:

- Ora!

- Hara?

- İndi özün görəcəksən, darqursaq olma, səbr elə, tələsmək lazımdır. Daha nəsə soruşmağa ehtiyac qalmayacaq.

- Çox yaxşı, etiraz eləmirəm. Gedək.

Daha bircə kəlmə də kəsmədilər. Aralarında heç bir söhbət olmayıbmış kimi,, qabaqda Nəmrud, arxasında Lut geniş hücrədən çıxdılar. Lut bir anlığa dönüb geri baxdı. Yaxınlıqdakı hovuza, neçə vaxtdan bəri günü keçən Nəmrud xanimanına diqqətlə nəzər yetirdi.

"Kaş o qızı bir də görəydim", - düşündü. "Görəsən, indi o, məni görürmü? O, bir tamam özgə aləm idi" - Lut sarayda söhbətləşdiyi qızı xatırladı:

- Sən bura necə düşmüsən, axırın necə olacaq, bilirsən?

- Qətiyyən bilmirəm, - yavaşça cavab vermişdi Lut.

- Əger burda qalacaqsansa...

- Neyləyim ki?

- Nəmrudun sənə rəğbəti və iltifatı var, böyük səxavət göstərir. Məni ondan istə. Sonra nə xahiş eləsən, heç nəyə "yox" deməyəcək.

- Axi, mən Nəmrudun nəyinə lazımadam? - qızdan soruşmuşdu.

- Yox, elə demə, görünür, sən Nəmruda çox lazımsan.

- Hər halda, hələ ki, səbəbi mənə məlum deyil.
- Sənin adın nədir?
- Mənim adım Lutdur, eşitmiş olarsan, İbrahimin qardaşı oğluyam.
- Hə, bilirəm, İbrahimi şəhərdə hamı tanır, Nəmrud qəzəblənərkən "Ah, bu İbrahim, İbrahim" - deyib bağırır.
- İbrahimdən bərk yanlıqlıdır, - dedi, sonra da soruşdu:
- Bəs, sənin adın nədir?
- Mənim adım Əyaldır.
- Bu nə addır qoyublar?
- Bilmirəm, səkkiz-doqquz yaşdaykən Nəmrud məni uzaqdan - müharibə apardığı şəhərdən gətirib. İndi adı yadından çıxıb. Nədənsə, görən kimi o saat başa düşdüm ki, sən də bura öz xoşunla gəlməmisən.

Lut hələ indiyəcən kiməsə vurulmamışdı. Tayfasından olan qızlar onu cəlb etməmişdi. Yalnız indi hiss edirdi ki, ürəyinin bir parçasını bu daş hücrelərin arasında qoyub gedir. Titrəyirdi. Sinəsi qabarıb-çekilirdi. Əyalın həssaslığı, təmiz, pak mənəviyyatı onu ovsunlayırdı. Hərdən qəlbini şəkk-şübə dolurdu: bəlkə, bu bir tələdir? Doğrudan da, ola bilərdi ki, Nəmrud qızı məxsusi hazırlasın. Məni ömürlük bura bağlamaq üçün. Bu qız pis tələ deyildi. Əyalın həssas baxışları, az vaxt ərzində ona bağlanması, bir qadın kimi hissələrini səmimi yaşaması tamam başqa şeylər deyirdi. O, duyurdu ki, Əyal Lutla keçirdikləri bu neçə gecədə ona ümidi kimi baxır. Lut həmin birinci gecədən sonra nə qədər məst olsa da, başqa qızlarla yaxınlıq eləmirdi. Baş-beyni dumanın içinde ola-ola onu hücrəsinə doğru çəkən qızların əlindən qopub, Əyaldan yapışırı. Qız get-gedə doğmalaşırdı. Gecələr başı ayılan kimi Əyalla dərdləşir, asta-asta piçıldılarından.

... İndi Əyal bu daş hücrənin içərisində qalırdı.

Lut Nəmrudun arxasında getdi. Nəmrud qabaqda kimləsə danışındı. Yəqin Lutun gecikməsi diqqətdən yayılmışdı. O, səssizcə Nəmrudun dalında dayandı. Nəmrud nəsə bir tapşırıq verib tez ona tərəf döndü:

- Hə, gedə bilərik.

Birlikdə sarayın arxa həyətinə çıxdılar. Burda onları aparacaq iki kəhər at hazır dayanmışdı.

* * *

Qapqara at Nəmrudu görən kimi finxırıb qabaq ayaqlarını yerə döyüdü. Sağ ayağının dırnağıyla yeri xeyli eşdi. Uca və qırıq-qırıq səslə kişnədi. Nəmrud ata yaxınlaşdı. Əlini düz alına çəkdi. Alnının üstünə tökülen six qara yalını sığalladı, barmaqlarının ucuya başını qaşdı. Elə bu an yaşına yaraşmayan cəddliklə cilovunu çevirib belinə sıçradı. At belə qəfil sıçrayışlara öyrəşmişdi. Ona görə, Lutun gözlədiyinin əksinə olaraq, heç pərsinmədi də, dartınıb sahibindən yol istədi. Nisbətən qara-qırmızıya çalan kəhər də qurcalandı, qızışdı, cilovunu gəmirdi. Şübhəsiz, Lut bu ata minməliydi. Lut öyrəşmədiyi heyvana ehtiyatla yanaşdı. Hələ uşaqqən əmisi at minməyi, ciddirdə çapmağı öyrətmişdi. On-on beş il əvvəl - onda hələ Lutun on-on iki yaşı olardı. İbrahimin ilxisindən bir ağ ayğır gətirmişdilər. Heç kimi yaxınına buraxmırı. Lutda heyvanlarla ünsiyyət yaratmaq məharəti vardi. O, hətta ən qorxulu ilanları əlilə tutur, boynundan asır, sakitləşdirirdi. Yaşlıları buna cəsarət edə bilməzdilər. Bir dəfə isə, pələngin yuvasına girmiş, balaları ilə oynamışdı. O qorxulu anda yoldaşları qaçıb İbrahimə xəbər çatdırmışdılar. İbrahim atlıları ilə pələngin mağarasına tərəf gəlmiş, qardaşı oğlunun şücaətinə mat qalmışdı.

Pələngin yanında dayanmış balaca Lut pələng balalarının başını sığallayırdı. Aralıdan onu çağırın İbrahimə hay vermiş, ana pələngin başını sığallayıb boynunu qucaqlamış, balaların gözlərindən öpmüş və qaçıb İbrahimin yanına

gəlməşdi. Sonra Lut dəfələrlə həmin pələnglə qarşılaşmışdı. Hətta həmin yırtıcıنى ovlamaq istəyənlərə mane olmuş, onun vurulmasına imkan verməmişdi. Pələng ovçuları da İbrahimin yetim qardaşı oğlunun sözündə çıxmamışdır. Lut ilk yeniyetməlik çağlarında meydanda cəsareti süvari üçün beli yanın ağı ata kimsənin yaxın gedə bilmədiyini, hətta əmisi İbrahimin belə ağı köhlən tərəfindən yaxına buraxılmadığını görəndə etdiyi hünərlə hamını təəccübəldirmişdi. Halbuki, ona qədər at heç kimi yaxına buraxmamışdı. Ayğır çapan, dəli köhlənləri ram edən süvarilərin onların belinə qəfil sıçrayışdan sonra necə yerə çırpıldığını da görmüşdü. Arxası üstə yerə dəyən süvarının başının üstünü kəsdirən ağı köhlən finxirib kişnəyir, qəzəblə yeri eşirdi.

İbrahim yaxına gelmiş, özünün məhərətlə döyüşcüsünün atın qabağında necə aciz-aciz durduğunu görüb üstünə qışkırmışdı:

- Çəkil, yoxsa atın ayaqlarının altında xincim-xincim olarsan.

Meydana toplaşib haray-həşirlə mənzərəyə tamaşa qılan adamların gözləri böyümüşdü. Bir kimse cəsəret edib ata yaxınlaşa bilmirdi.

Adamların arasında olan Lut ayaqyalın meydan boyu qaçaraq əmisinin yanına cummuşdu.

- O məni qəbul edər, - deyə atı göstərmişdi.

İbrahim məhəbbətlə Lutu qucaqlayıb kənara çəkmək istəmişdi:

- Yox, yaxın getmə. Yaxın getsən, sənə xəter yetirər.

Lut ağı köhlənə tərəf baxmışdı. Ağ köhlən başını bir neçə dəfə qaldırıb-endirdi. Onun bu vərdişini hər kəs bildiyi kimi yozdu.

- Bax, görürsən, - İbrahim Lutun çiynindən tutub silkələdi. - Deyir, yaxın gəlsən, öldürərəm.

- Yox, yox, əmi, elə demir, - Lut inadla qışkırdı. - Görürsən, o hədələmir, məni çağırırsı.

Əlləri boşaldi. Lut bunu əmisinin razılığı kimi başa düşdü. Tez ağı köhlənə tərəf yüyündü. Bir qədər aralıda əlində atın boğazına keçirilmiş kəməndi saxlamış mehtər onu özünə sarı dartdı. Əks tərəfdə də başqa mehtər ikinci bir kəməndlə atı əks tərəfə çəkdi. At iki mehtərin arasında dayandı. Birdən Lut qayıdır İbrahimin əlindəki yüyəni aldı, qaça-qaça ata çatdı. Əvvəlcə kəməndin birini açdı, at tərpənmədi. Sonra ürək edib ikinci kəməndi açdı. At başını Lutun qolunun altına saldı, ram oldu.

Lut yumşaq əlini atın yalmanına, belinə çəkdi, yalnız tumarladı, qarnının altından o tərəfə keçdi. Meydana toplaşan izdiham qışkırrı, təəccübəlnir və Lutu ürəkdən alqışlayırdı. Bu, Lutun ilk qələbəsi idi. Ancaq heç kəs bilmirdi ki, ağ köhlən neçə il əvvəl doğulanda Lut bunun iştirakçısı olmuşdu. Balaca qulun gözünü həyata açarkən Lutu görmüşdü.

Lut ilxının içində oynayır, balaca qulunla dil tapır, xəlvətcə yemləyirdi. İlxi hürküb bir tərəfə axın eleyən zaman qulun da, Lut da onlara qoşulur, qeyri-adi, təhlükəli məşqdən doymurdular. Qulun Luta, Lut quluna həyan idi.

İndi İbrahim bilmirdi, elə meydandakılar da xəbərsiz idilər ki, Lutu ağı köhlənin özü çağırırsı.

Lut yüyəni atın başına keçirtdi və ustalıqla atın qayışını çəkib bağladı. Yüyəni atın boynuna çevirən kimi at başını əydi. Lut dəli atın boynunu sıxdı. At bircə anda başını qaldırmaqla onu boynundan belinə doğru itələdi. Lut cilovu çəkdi, köhlən qabaq ayaqlarını göye qaldırdı. Qoşa dal ayaqları üstdə dimdik dayandı. Sanki qanadlanıb uçmaq istəyirdi. Bu hay-küyün, bu qələbəliyin, təlaşın içindən keçib getmək, bu ağı paltarlı, ona doğma balaca oğlanı da, yad insanların arasından qoparmaq, özünün belində lap o ağı buludun üstünə qaldırmaq, orada -səmada süzmək istəyirdi.

Hardansa bir şahin səmada qızı vurub süzdü. Qanadlarını yan açaraq düz meydanın üstünə yeridi. Aşağılaracan uçdu, az qaldı lələkləri Lutun saçlarına toxunsun, atın qənşərindən keçdi. Meydanda qanad çaldı və yuxarı qalxdı.

Lut şahinin dalınca baxdı. Ağ köhlən bərkdən kişnədi. Qabaq ayaqlarını yerə qoyub sim kimi gərildi. Tarıma çəkilmiş yay kimi qəflətən açılıb meydan boyu dövrə vurdu. Birdən six dayanan insanların arasından nazik bir cığır gördü. Elə həmin cığırda tərəf dönüb sürətlə şığırdı. Bircə anda kənara çəkilib vahimə içində qalmış adamların yanından üzü dağlara tərəf dolanıb gedən yola sari götürüldü.

Süvarilərdən ikisi atlanıb atın arxasında çapmaq istədi. İbrahim gözdən itən köhlənin və bu köhlənin üstündə zorla görünən Lutun dalınca baxıb əlini qaldırdı:

- Lazım deyil, getməyin. Özünə güvənirsə, qoy bərkisin, çəkişsin!

Mərc qoşanlar vardi:

- İbrahimin qardaşı oğlu daha yoxdu.
- Xeyr, at nə qədər dəlisovdursa, uşaq bir o qədər ciyərlidi...
- At uşağı çoxdan daşlara çırpıb, özü də baş götürüb gedib.
- Yox aa, o at İbrahimin qardaşı oğlu ilə danışındı. Üzünü üzünə sürtürdü, elə bil yeniyetməylə əkizdi.
- Hər ikisi İbrahimin madyanının balasıdır. Yaddan çıxaraq ki, birini at doğub, o birini insan...

Cidira baxan qadınlar Lut üçün təəsüflənirdilər. Təkcə İbrahimin qəlbində bir əminlik var idi ki, qardaşı oğlu salamatdır. Amma həyəcan, təlaş da öz sözünü deyirdi. Birdən dağı dolanıb gələn ağ köhlən dördnala yenidən meydana girdi. Göynən uçur, ayaqları yerə dəymirdi. Burun pərdələrindən od çıxır, buxar qalxırdı. Atın nəfəs dərməsi dəmirçixanadaki körük səsinə bənzəyirdi.

Lut atın cilovunu çəkmir, onu saxlamaq istəmirdi. Böyük meydanın kənarı ilə, adamların six yerindən bir dəfə dövrə vurub düz İbrahimin qabağında dayandı. Hamı sevgiyə Lutu alqışlayırdı.

- Əhsən, Lut, sən lap igid imişsən. - Bunu da bayaq mərc çəkən kişilərdən biri dedi.

- Görürsənmi, Nəmrud, mən dedim, axı, mərc gəlmə, - bunu lap axırdı söhbətə qoşulan zarafatçı qoca dedi. Bu uşaq atın dilini əzbər bilir.

Nəmrud əlindəki şərab camını dolu saxlamışdı. Yəqin mərcdə uduzduğundan qəzəblənmişdi. O, şərab camını başına çəkə bilmirdi. Sol əli ilə saqqalını yoluşdurur, bişərini çeynəyirdi. Birdən sağ əlindəki dolu camı yuxarı qaldırib şərabı meydana sari atdı. Kənardakı adamlar bunu Nəmrudun sevinci kimi başa düşdü. Onlar da eyni hərəkəti təkrarladılar. Bu, indiyəqədərki bayramlarda, at yarışlarında, cidirlərdə keçirilən yeni ənənənin əsasını qoydu. Sonra bu cür yarışlarda qalib gələn süvarının başına şərab atırlılar. Amma kimsə bilmirdi ki, Nəmrud şərabı qəzəbindən, hiddətindən atmışdı...

O vaxt Nəmrud hırsını cilovlayıb İbrahimə yaxınlaşmışdı:

- Hə, İbrahim, qardaşın oğlu çox qoçaqdır. Əgər razılıq versən, onu sarayımın mühafizəsinə götürərəm. Mənim sarayında igid bir döyüşçü kimi yetişər. Sonra qoşunuma başçı qoyaram.

İbrahim Nəmrudun əsl niyyətini biliirdi. Hiss edirdi ki, Nəmrud Lutun qəlebəsi üçün sevinmir. O, çox istəyir ki, Lutu əlinin altına, himayəsinə götürsün, ixtiyarında olsun. Belə bir igid uşağın gələcəkdə İbrahimin dayağına çevrilməsini istəmirdi. Əgər Lut igid döyüşçü kimi yetişib İbrahimin yanında olardısa, gələcəkdə Həranın bütün ixtiyarı İbrahimin əlinə keçə bilerdi. İbrahimse Nəmrudun daş heykəllərinə görə topladığı vergilərin əleyhinə idi. Bütün bunlar bir yana, əks təbliğati Nəmruda od vururdu. Axı, İbrahim həmişə camaat arasında deyirdi ki, bu daş heykeller Allah deyil, Allah ola bilməz. Allah gözlə görünə bilməz, daş ola bilməz.

Doğrudur, Nəmrudun əsas meclislərinə İbrahim çağırıldı. Çünkü onun da çoxlu qohumları vardi, tayfası böyük idi. Yaraq-yasaqlı, atlı döyüşçüləri heç də az deyildi. Belə yiğincəqlarda İbrahim təklənirdi. Tamah ucbatından şəhərin varlı və nüfuzlu adamları Nəmruda tərəfdar çıxırdılar. İbrahim də bütün şəhər əhlini öz üstünə qaldırmamaq üçün yankönül razılaşdı.

Amma Nəmrud biliirdi ki, bir gün İbrahim onunla üzbəüz gələcək, Nəmrudla döyüşə çıxacaq. Onun bütün planlarını alt-üst edəcək. İndi üstəlik, Lut da bu biri tərəfdən...

- Hə, nə deyirsən, İbrahim? Lutun mənim sarayımda olması sənin üçün başuculuğu, ürək rahatlığıdır.

İbrahim ondan birtəhər yaxasını qurtarmaq istəyirdi. Ancaq necə bəhanə tapsın, bilmirdi. İbrahim ixtilaf yaranmasın deyə, gülümşədi, xoş nəzərlərlə Nəmruda baxdı.

- Nəmrud, sən şəhərin hakimisən. Elə mən də, Lut da sənin himayəndəyik. Nə vaxt istəsən, Lut sənin döyüşçündür. Ancaq o, hələ balacdır.

İbrahim yan tərəfə çönüb qardaşı oğlu Lutu göstərdi.

- Bunun neçə yaşı var ki? - dedi. - Özün görürsən, heç atın belinə boyu çatmır.

- Sonra İbrahim Lutun başını sığallayıb əlavə etdi: - Get, bu atı sənə bağışlaşdım.

- Lutu çiynindən meydanın kənarına tərəf yavaşça itələdi.

Lut atın cilovunu çəkib getmək istəyirdi. Bu vaxt bir dəstə qadın Luta tərəf yürüdü. Əllərində rəngli parçalar, çiçəklərdən toxunma çələng vardi. Onlar çələngi Lutun boynuna keçirdilər, parçaları Lutun çiyninə atdılar.

Nəmrud bir-iki addım geri çəkildi. Özünü birtəhər saxlayıb ürəyindəki kini biruzə verməməyə çalışdı. Yavaşca bunları deyə bildi:

- Yaxşı, baxarıq...

* * *

Nəmrudun süvarisi qara-qırmızıya çalan kəhərin yuyənini əlində hazır tutmuşdu - Lutu gözləyirdi. Lut heç nə soruşturdu. Onlar hara, niyə, nə üçün gedirlər? Lut ata yaxınlaşdı. Məhrəm nəzərlərlə ona baxdı:

- Sən məni hara aparırsan? - baxışlarıyla soruşdu sanki.

At sakit idi, heç bir təlaş keçirməyən, qorxmayan, ancaq nigarançılığı görünən Lutu sözürdü. Elə diqqətlə sözürdü ki, elə bil sual vermək, nə isə soruşmaq istəyirdi:

- Axi, sən kimsən? Nəmrudun yanında nə işin var? Bəlkə, başında qeylü-qal var? Bəlkə, elə sənin günahına görə məni də məhv edəcəklər? Bəlkə, hansısa bir uçurumun başında sonuncu kişnərti ilə ömrümü başa vuracağam? Bəs, sənin nigarançılıq çəkənin, bir gözləyənin yoxdur?

- Niyə yoxdu, köhlən, var. Qapqara gözləri olan qənirsiz bir gözəllə əhd-peyman bağladı. Heç nə danışmadan, demədən çırpınan ürəyimi qoparıb ovuclarında saxladı. Dünyanın harasına getsəm, o gözlər mənimlə olacaq. Əgər sənin dediyin o uçurumdan yuvarlansam, mənim ahım-feryadım kişnərtinə qarışacaq. Sən təkcə öz taleyi üçün kişnəməzsən. Elə mənim üçün də - bax, o mənim ürəyimi qoparıb özündə saxlayan gözəl üçün də qan-yaş tökərsən. Qoy bizim üçümüzün də birlikdə ah-naləsi olsun sənin kişnətin.

At dırnaqları ilə yeri eşdi. Elə bil darıxdı, tələsirdi. Luta demək istəyirdi ki, daha dayanma, vaxt ötür.

- Bilirom, sən istəyirsən ki, mən bu an sənin yalnızına yatım. Sən şahə qalxasan, elə buradaca kişnəyib Nəmruda, onun sarayına lənət oxuyasan və birlikdə qaçıb əlindən qurtulaq. Başımızı götürüb uzaqlara gedək. Bəlkə, salamat qalarıq. Nəmrud bizim arxamızca döyüşçülərini göndərər, bizi geri qaytarmaq istəyər. Ancaq ağılı dayazdı, hərbə-zorbasına güvənməsin, bizi tuta bilməz. O, özünə gələnəcən, biz dünyanın o başında olarıq. Elə yerlərə gedib çıxarıq ki, əli bize çatmaz.

- Bəs, onda niyə durmusan? - At finxirdi, - tərpən, fürsəti qaçırmış, fövtə vermə.

- Ey köhlənim, mən hara qaça bilərəm? O cəsarət və metanət məndə hardandır? Ürəksiz adamı belində hara aparacaqsan? Dedim, axı, ürəyim artıq bu

sarayın daş divarları arasında. Bu divarlar neçə vaxtdı həm bir əsmər gözəli, həm də məni sıxır. İndi o, mənim ürəyimi sinəsinin üstünə qoyub. Mənim qəlbimin döyüntülərinin səsini eşidir. Artıq ürəyim hər gün onunla həmsöhbətdir. Onun sabaha bütün ümidi mənimlə bağlıdır. Mən öz qollarımı qandallı, ayaqlarımı bağlı görürom. İndi özün de, köhlənim, bu vəziyyətdə hara gedə bilərom?

Nəmrud artıq atın belində idi. Dönüb Luta baxdı, sonra qara atın cilovunu çekdi. At yerində dolanıb şahə qalxdı. Nəmrud sağ əlini qılınca təref atdı. Lut bilmədi, Nəmrud qəzəbindən, onu qorxutmaq üçün qılınca əl atır, yoxsa atın belində müvazinətini saxlamaq üçün? Luta elə gəldi ki, bu saat Nəmrudun qılınca sıyrılacaq və parıltısı göydə bircə anda şimşək parıltısına dönəcək. Lutun boğazını bölib keçəcək. Və o, yerdən başsız qalan bədənинə baxacaq. Yox, o, Nəmruda asanlıqla təslim olmaq, bu qədər ucuz ölümlə məhv olmaq istəmirdi. Lut bilirdi ki, Nəmrud güclü adamdır. Döyüşlərdə əsgərlərinin qabağınca at çapır, qılinc oynadır, gürz vurur, ox atır. Amma öndə gedənin qismətinə ölüm tez çıxır. Faciə yalnız fədailəri tez axtarıb tapır. Cəsarət, güc və qüvvət isə, çox vaxt ölümü əzir, ölümün iradəyə, gücə, qüvvətə cəsarəti çatmir. Ölüm qəhrəmanla döyüşə bilmir. Nəmrud da bəzən cəsarəti, qorxmazlığı, qəddarlığı ilə ölümə qalib gəlirdi. İndi Lut Nəmrudla döyüşən ölümün özü idi. O, ölüm olaraq Nəmrudun qarşısında məğlub olmayıacaqdı. Hələ onların döyüşləri qabaqdaydı, hələ onlar ancaq baxışları ilə, fikirləri ilə döyüşürdülər, səbirləri, təmkinləri ilə meydan sulayırdılar. Ona görə ki, hər kəs həqiqətini ortaya qoya bilsin. Hər kəs özünü sübuta yetirsin. Bu iki nəfərdən biri digərinə tabe olmalı idi. Birinin arxasında güclü qoşun vardı, əlinin üstündə əl yox idi, o birinin isə, arxası tamam boşluqdan ibarətdi; inam, əqidə, özünə güvənmək ehtirası, daxili güclüydü. İndi bu sarayın həyətində, biri atın üstündə əli qılınca, o birisi kəhər atın önündə əli yüksəndə fikir və düşüncələr burulğanında dayanmışdılar. Lut atın yüksənini başına dolandırdı. İldirim sürətılı sıçrayıb belinə qalxdı. Cilovunu elə dartdı ki, kəhər at sanki quş kimi belinə sıçrayan gəncin ruhundan qanad taxdı özünə. Nəmrudun atından daha hündürə, şahə qalxdı. Nəmruda elə gəldi ki, bu saat Lutun belinə qalxdığı at qanadlanacaq, quş kimi sarayın divarlarından aşılı uzaqlara uçacaqdı.

Nəmrud köhləninin başını çəkib dizləri ilə yavaşça atın qarnına toxundu. At ildirim sürətılı üzü dağlara təref götürdü. Lut da onun dalınca. Lap arxadan isə Nəmrudun süvariləri yola çıxmışdır. Onlar şəhərdən uzaqlaşandan sonra əsas yoldan dönüb dağ çığırına düşdülər. Şübhəsiz, bu çığırlarda yan-yana gedə bilməzdilər. Kənardan müşahidə edərkən onların uçurumların başı ilə at sürdükleri görünürdü. Lut arxadan Nəmrudun boyuna-biçiminə baxırdı. Onun döyüşü geyiminin içinde belə əzələləri qabarmışdı. Nəmrudun bədəni zirehli paltarın altına sızmırdı. Boynu yay kimi dartılır, atın üstündə dik dayanırdı. Hərdən qayaların altından keçərkən Lut başını aşağı əysə də, Nəmrud hər yeri tanıdığını eyləmirdi.

Lut üçün bu sıldırımlı yollar təzə idi. O, heç vaxt bu tərefləri görməmişdi. Amma hiss edirdi ki, Nəmrud bu yerlərdən tez-tez keçib-gedir. Dolaylarda, döngələrdə, çığırların birləşib-ayrılan hissələrində heç bir qorxu-hürkü hiss eləmirdi, heç geriyə də dönüb baxmırkı ki, arxasında gələn var, yoxsa yox. Ancaq bir dar uçurumun kənarından keçəndə Lutun atı Nəmrudun atı ilə yan-yana dayındı.

Bircə kiçicik təkan! Elə bircə yüngül toxunuş bəs edərdi ki, Nəmrud atı ilə bərabər sıldırımlı qayaların arasından üzüaşağı yuvarlansın. Bu, Lutun ağlına gəldi. Hətta qeyri-iradi sol əlini bir qədər yuxarı da qaldırdı. Bircə an bəs eləyərdi Nəmrud adlı bir belədan bütün şəhərin canı qurtarsın. Elə bu an daş hücrenin arasından baxan gözələr - dolmuş baxışlar uzaqdan-uzaga əllərini uzadıb Lutu saxladı. O gözəlin əllərinin arasında işıq yanındı. İşıq elə gur yanındı ki, az qala Lutun gözələrini qamaşdırırsın. Lut Əyalı gördü, ovcunun içində saxladığı həmin işığın yumruq boyda ət parçası olduğunu anladı. Bu, Lutun döyünen ürəyi idi. O ürək sənkə dil açıb qışkırdı:

- Ey, sən neyləyirsən? Sənin bu çırpınan ürəyin, alışib - yanın ruhun sarayı daş divarları arasında qalıb. Onsuz da sən hara getsən, sağ-salamat qayıdib gələcəksən.

Lut əlini aşağı salıb gözlərini yumdu. Qalxıb-enən ürəyinin döyüntülərini aydınca eşitdi. Deyəsən, təngnəfəs olmuşdu. Tez-tez nəfəs dərirdi. Dağ ciğirləri ilə üzüyuxarı dırmaşan atların burun pərdələrindən yanın yel qalxırdı. İndi Lut atın belində deyildi, payı-piyada uzun məsafə qət edirdi.

Dağ havasının təmizliyi bir yana, çatışmazlığı onu darixdirdi. Elə bu an Nəmrud dönbə ona tərəf baxdı. Baxışları həmişəki kimi bir anlığa toqquşdu. Nəmrudun atı qabağa keçdi, cilovunu çəkib dayandı. Dönbə Lutu diqqətlə süzdü. Lutun rəngi ağappaq ağarmışdı, yanaqlarındakı məsum qızartıdan əsər-əlamət yox idi.

- Hə, dostum, düzünü söylə, deyəsən, yaman qorxursan? - Nəmrud soruşdu.

- Yox, niyə qorxuram ki. - Lut Nəmrudun diqqətlə ona zillənmiş gözlərindən nəzərlərini yayındırmadı, düz bəbəyinin içine baxdı.

Nəmrudun yanında olduğu bu müddət ərzində bir çox xüsusiyyətlərini öyrənə bilmüşdi. Məsələn, gözünü yayındırsayıdı, Nəmrud nə düşündüyündə şübhələnə bilərdi. Və bu şübhələr Luta baha başa gələrdi. Onsuz da hələ başına nə gələ biləcəyindən xəbərsiz idi. Ancaq içində inamı var idi ki, Nəmrudun onu öldürmək qəsdi yoxdur. Lut sövq-təbii hiss edirdi ki, o, Nəmruda lazımdır. Nəmrudun qeyri-adı səfəri isə, gizli planlarından xəbər verirdi. Lutun özünə də maraqlı idi, axı, Nəmrudun nə qəsdi-qərəzi var? Bir tərəfdən, qısa müddət ərzində tale başına qəribə oyun açdı. Lut heç bilmədən Əyalə vuruldu. Əyalın paklığı, müqəddəsliyi qarşısında mütəəssir oldu. Digər tərəfdən, Nəmrudu, həqiqətən, qayadan itələyəcəkdi. Bəlkə də Nəmrudun süvariləri bu qəsdə görə Lutu öldürməyəcəkdilər. Lap bədəbəddə, o, bu süvarilərdən xeyli irəlidə idi. Atdan düşüb dağ ciğirləri ilə qayalara dırmaşar, süvarilərin əlindən xilas olar, lap onlarla döyüşə girərdi. Doğrudur, Lut silahsız idi, ancaq bu qayaların, keçilməz uçurumların arası onun üçün səngər, əlinə keçirəcəyi daşların hər biri silah əvəzi idi. Bir qədər cəld tərəpənib daşla süvariləri bir-bir o dünyaya vasil edər, axırına çıxardı. Ancaq Nəmrud qəti bilməzdi ki, Lutun əl-qolunu bağlayan, ağılını alan başqa qüvvəydi. Onun qabağını kəsən, Lutu cəsaretsiz, gücsüz hala salan daş hürçələr arasında qalmış o köməksiz, kimsəsiz, gözleri yol çekən Əyal idi.

Nəmrud da atdan düşmüdü, mühafizəçilər də, Lut da. Qarovalıçular yaxına gəlmirdilər, xeyli aralıda dayanmışdılar. Nəmrud düz Lutun yanında idi. Onlar atlarının yuyənini yəherin qaşına sançılmışdılar. Uzun dağ ciğiri ilə təhlükəli yollardan keçib gəlmək, daşların arasından, qayalığın içindən adlamaq atları bezdirmişdi. Açıqlı-acıqlı burun-buruna dayanmışdılar: bir-biri ilə sorğu aparılmışlar kimi. Nəmrudun atı özünə oxşayırıdı, çox hikkəli idi. Burun pərələrindən çıxan buxarla Lutun kəhər atının alnından, üz-gözündən sanki itələyir, onu dibsiz uçuruma tərəf sıxışdırırdı. Aşağı qaranlıq olduğundan görünmürdü. Nəhəng qayanın dibi girdabə bənzəyirdi. İllər boyu ora gün düşmədiyindən, mərmər daşların sinəsini mamır basmışdı. Yer nəm idi. Hiss olunurdu ki, torpaq rütubətlidir, bütün ətraf yaşıllıqdır. Atlar ağızlarını ota tərəf uzatmir, finxırıb bir-birinə acıq verirdilər. Burada kiçicik bir hərəkət, səhv - ölüm demək idi. Uçurumdan üzüaşağı qayaların şış ucları səhv edəni, addımını əyri atanı bağışlamırdı. Çalağanlar yuxarıda, qayalardan hündürdə dövrə vurur, herdən dərənin üstüne sarı şığıyrı və yene qəfildən gözdən itirdilər. Nəmrudla Lut bilmirdilər ki, burada niyə dayanıblar, nəyə tamaşa edirlər. Hərçənd ki, Lut Nəmrudun ondan şübhələndiyini ağılına gətirirdi. Düşünürdü ki, ola bilsin, Nəmrud niyyətindən xəbərdardır. Çünkü rənginin ağarması üz-gözündən sezilir, həyəcanı hiss olunur. Lut toxraqlıq tapırı ki, deyəsən, Nəmrud onun bu görkəmini qorxaqlığı kimi yozur. Nəmrudun cingiltili səsi qayalarda əks-səda verdi:

- İndi burdan piyada keçidimiz başlanır.

Ensiz dağ ciğiri ip kimi elə daralırdı ki, atla getmək mümkün deyildi. Lut sözgəlişi, Nəmrudu cavabsız qoymamaq, şübhələrini dağıtmaq üçün ortaya körpü atdı:

- Yolumuz hələ çoxmu qalıb?

- Yox, elə çox deyil. Ancaq atla getmək olmaz. - Nəmrud arxayıñ-arxayıñ dilləndi.

Mühafizəçilərdən biri atların yanında qaldı, digeri Nəmruddan qabağa keçdi. Arxasınca Nəmrud, sonra Lut və yerdə qalan mühafizəçilər ciğira düşdülər. Hər kəs atın üstündən öz su tuluğunu götürmüdü. Qayaların arası ilə, diki aşib nəhəng vadinin yaxınına çatdılar. Bura qorxulu sıldırıım çuxuru xatırladırdı. Sal qayalıqda bitmiş tək-tük ağaclar, tikanlı kollar vadinin aşağısını görünməz edirdi. Sıldırımlı, sırılı dərələr sehrlə bir aləmə bənzəyirdi. Hərdən kəskin üfunət adamı vururdu. Bax, bu qəribəydi. Bu kimsəsiz dərənin dibində bu qoxu hardan idi? Dərənin üstü boyunca qarğı-quzğunlar, kərkəslər dolaşındı. Hərdən yırtıcı quşlar onların başı bərabərliyində uçur, vaxtsız qonaqları az qala caynaqlarına keçirib dərədən atmaq istəyirdilər. Adamları görən quşların səsi dəyişirdi. Həyəcanlı çıçırtılar, vahiməli cingiltilər çıxaran quşlar həyan axtarır, təzə ov tapmışlar kimi, sevinclərini hərisliklə dağlara, dərələrə yayırdılar.

Nəmrud quşlara qürurla baxırdı. Elə bil vəhşi quşların yiyəsi Nəmrud idi. Üzünü qəribə bir hiss çulğalamışdı. Dəmir kimi qaralan sir-sifəti, mis tək göyerən boyun-boğazı, əl-qolu qəzəblə gərilib-açılırdı. Çalağanlardan biri düz başının üstündə bəxtəver-bəxtəver dövrə vurdur. Elə bil Nəmruda təşəkkür eləyir, onları yada saldığı üçün minnətdarlıq edirdi.

Nəmrud tələsmədən çıçırdan üzüaşağı boylandı. Qoşa haça qayanın arasından keçib nisbətən yasti, sal daşın üstündə dayandı. Yenə sağ əli qılıncının dəstəyində, sol əli belindəki kəmərindəydi: ölkələr fəth etmiş, düşmən qırıb çatmış sərkərdəsayağı dayanmışdı. Nəmrud qayalıqlara, sırılı-sovlu dərələrə, xəncər kimi dərənin içindən üzüyuxarı, göye doğru millənmiş daşlara özünün yaraq-yasağı, cəbbəxanası kimi baxırdı. Bu görkəmdə dünyanın ən güclü adamı təsirini bağışlayırdı. Həqiqətən, Lut onun son dərəcə güclü, iradəli, məqsədinə doğru yorulmadan irəliləyən bir kəs olduğunu açıq-aşkar görürdü.

Lut yaxşı bilirdi ki, onu məhv etmək Nəmrudun əlində çətin deyildi. Hər hansı bir yolla Lutu məhv edər, öldürər, aradan götürürədi. Təkbətək davaya qalsayıdı, Lut çevikliyi, cəldiliyi sayəsində bir neçə rəqibin öhdəsindən gələrdi. O, Nəmrudu da, mühafizəçilərini də məhv edib bu qayaların arasından sıvişib çıxa bilərdi. Ah, bircə Əyal olmasayıdı. Axı, necə oldu, o, Əyalın yanında qəlbini girov qoydu?! Axı, o bunu istəmirdi. Lut heç zaman yaşamadığı hissələri yaşayırıdı. Bu hissələr içində vərəvurd edir, qərar qəbul eləməyə tələsir, konkret fikrə gəlməkdə çətinlik çəkirdi. İndi bu dilsiz vadilərin qoynunda ölümü qəbul etmək, birdəfəlik işiqli həyatla vidalaşmaq yaxşıydı, yoxsa arxasında baxan, onu ümidi nəzərlərlə yola salan, məhəbbət dolu o gözlərin sahibinin yanına qayıtməq?

Lut gənc olsa da, müharibələrdə az-çox iştirak eləmişdi, bərkdən-boşdan çıxmışdı. Heç vaxt, heç bir döyüşdə ölümün acı nəfəsini indiki kimi duymamışdı. O vaxt Lut belə düşünürdü ki, davadan salamat çıxməq əsgərin borcudur. Ancaq döyüşçü - fədai üçün o qədər fərqi yoxdur, həlak olacaq, yoxsa sağ qalacaq? Sağ qalmaq, yoxsa ölmək döyüşçünün qismətidir. İndi isə Lut hiss edirdi ki, həqiqətən, ölmək istəmir. Başa düşmüşdü ki, sevgi hissələri, məhəbbət duyğuları insanı həyata bağlayan ən ali bağlardır. Bundan gözel hissələr, üstün duyğular yoxdur. Demə, Lut indiyəcən həyatın mənasını başa düşməyibmiş. Heç ömrünün dəyərini də bilməyibmiş. Nə üçün yaşadığının, nəyin namine vuruşduğunun mahiyyətinə varmayıbmiş. Luta indi aydın olurdu ki, hər bir insanın ömrü təkçə özünə məxsus deyil, həm də başqası üçündür. Hər kəs həm də bir başqası üçün yaşıyır.

Nəmrud kəskin üfunət qoxulu dərənin dərinliklərini göstərdi:

- Burdan enin aşağı, bir-bir qayaların arasına baxın. Mən burda sizi gözləyəcəyəm.

Dərədən dəhşətli uğultu gəlirdi. Lut bu uğultunun səbəbini aydınlaşdırıbilmirdi. Bu uğultu qulaqlarındadır, başındadır, yoxsa dərənin içindən gəlir? Dərəboyu, lap aşağılardan şirli gəlirdi, şəlalə idimi? Qayaların dərinliklərindən sızan su səsi qulaqbırıcı uğultuya qarışmışdı. Lut və mühafizəçilər qayaların qoynundan üzüaşığı düşdülər. Onlar hər yeri ovuc içi kimi tanıydırlar, hər daşın, qayanın sehrinə bələd idilər. Qayalardan tut-a-tuta nisbətən aşağı düşəndən sonra yuxarıdan görünməyən başqa bir bənzərsiz mənzərə açılırdı.

Lutun gözləri böyümüş, o, dəhşətə gəlmışdı. İlahi, burada nə qədər insan kəlləsi, sümüklər, qayaların arasından sallanıb qalmış skeletlər, təzəcə parçalanmış insan cəsədləri vardi. Bir quzğun yenicə qanı süzülən cəsədin üstünə çökmüşdü. Caynaqlarını sinəsinə söykəmiş, gözlərini oymuşdu. Quzğunun söküb-dağıldığı cəsədin sinəsindən qan axırdı. Lut elə indicə başa düşdü ki, burda təzə edam mərasimi olub. Bu qayalardan neçə adamı yenicə dərəyə yuvarlayıblar. Lut quzgunu cəsədin üstündən qovmaq istədi. Ağzındaki qanlı et parçasını həyasızcasına dimdiyinin arasında yuxarı qaldırıb udan quzğun Luta tərəf baxdı, gözlərindən insana nifret yağırdı. Lut əllərini qaldırıb yırtıcını cəsədin üstündən aralamaq istəsə də, quş qəti tərpənmədi. Lut iki addım yaxınlaşdı. Quzğun qanadlarını gen açıb sinəsini cəsədin üstünə gərdi. Bir də dönüb Lutu süzdü. Quzğun Luta sanki axırıncı sözünü dedi: - Əgər yaxına gəlsən, səni caynaqlarına alıb bu qayaların üstünə cirparam. Unutma, bu dərələrin hakimi qarğı-quzğunu, insan yox...

Quzğunun saymamazlığı qabağında Lut yazıq görkəm aldı. Qəzəblə sıxlığı yumruğunu daşa çırpdı. Deyəsən, ağrı huşunu başına gətirdi. Başa düşdü ki, soyuqqanlı olmaq gərəkdir. İndi o, artıq heç nəyə təsir edə bilməz. Burda gördükleri iradəsindən kənardır. Mühafizəçi Lutun qolundan yapışdı, aşağı çəkdi. Lut hiss elədi ki, əmri icra edən kəs onunla ehtiyatla davranır. Bu, bəlkə də Nəmrudun gizli tapşırığı idi. Onlar lap aşağı endilər. Çilpaq qayaların arasına ilışib qalmış, hələ canı üstündə onlarla adam zariyirdi. Lut onlardan birinə yaxınlaşdı. Əlini uzadıb gözlərinin üstünə tökülmüş saçlarını kənar elədi. Qayaların arasına düşmüş, sümükləri xurd-xəşil olmuş bu şəxs hələ sağ idi. Dodaqları qapqara yanıb qaralmış, çat vermiş damarlarından qan sızırdı.

Ölümə məhkum bədbəxt gözünü açdı:

- Su istəyirəm, su verə bilərsən? Lut belindən asılmış su tuluğunu götürüb tez onun dodaqlarının arasına söykədi.

- Ey insan övladı, axı, sən nə günahın iyəsisən? - qeyri-iradi Lutun ağızından çıxan sözləri eşidən yarımcən adam başını tərpətdi. Suyu qurthaqurtla içən təşnə yaralının gözü Lutun üzünə zilləndi və donub qaldı. Lut başa düşdü ki, o, canını tapşırıdı. Lut əlini qaldırıb gözlərinə çəkdi. Bir qədər aralıdan da zarlı səsi geldi. Lut iniltiyə tərəf yüyürdü. Açıq su tuluğunu ağızına qoymaq istədi. Ancaq saralmış dodaqları tərpənmədi. Lut sudan bir-iki ovuc alnına çəkdi. Deyəsən, sərin suyun təsirindən yaralının huşu başına gəldi. Yavaş-yavaş keyimş bədəni tərpəndi. O, nəsə deyirdi; Lut diqqət kəsildi: "Elə onun da, mənim də, sənin də yeganə günahı Nəmrudun məmləkətində yaşamağımızdır. Allahnın hökmüdür, kim yolundan azırsa, qismətinə Nəmrud çıxır...".

Lut dərhal başa düşdü ki, bu adam Nəmrudun əqidəsinə xilaf gedənlərdən biridir. Çünkü Allah deyiləndə bütler nəzərdə tutulmur. Lut bir çox mətləbləri anlamağa başladı. Gözləri yaralıda idi. Bədəninin yüz yerindən qan sızan binəva yaralının sözləri bitdi və o, daha heç nə deyə bilmədi.

Lut səksənə-səksənə qayaların arası ilə ora-bura yürüür, edama axırıncı məhkum olunanları axtarırdı. Burda hər tərəfdən zarlıtı, inilti səsləri gəlirdi. Sərt

daşların arasından qan süzülürdü. Lut indi anladı ki, dərədən gələn həmin uğultu dərənin vahiməsi deyilmiş. Yarımcan adamları didib-dağından çalağanların, quzğunların vahiməli qayıltısına qarışib uğultu yaranan - elə bu yaralıların fəryadı imiş.

Lut qayaların ortası ilə gözlərini o yan-bu yana dolandırı-dolandırı yeriyir, hətta unudurdu ki, ayağının altından qaçan kiçik bir daş parçası onun özünün də uçurumların ağuşuna yuvarlanmasına səbəb olar. Ayağının ucunda insan skeletinə toxundu. Bütün fəqərə sümükleri - başı, qolu, qıcı, qabırğası yerində idi. Çürümüş paltarı torpağa hopmuşdu. Bu skeletin etini, görünür, quzğunlar bir-iki il əvvəl yemişdilər. Skelet dağıldı. Kellə diyirlənib üzüaşağı uçurum boyu getdi. Daşlara dəyən kellədən qəribə səs çıxırdı. Bu səs Lutun beynində əks-səda verir, nəsə piçildiyirdi. Lut o kellənin söylədiklərini aydın başa düşürdü: - Get, ey insan övladı, get. Burdan salamat çıxsan, Allahına min kərə dua et. Get, insanlara bu dünyada hansı haqsızlıqlar baş verdiyini müxtəsər danış. Qoy hamı bilsin, onların başının üstündə kimin dayandığını anlaşınlar və elə zənn etməsinlər ki, onlar əbədi olaraq haqsızlığa, zülme dözməlidirlər.

Lut heydən düşdü. Ağır-ağır nəfəs aldı. Rəngi, ruhu qaçmış halda birtəhər qayaya söykənib dayandı.

Nəmrud yuxarıdan, qayanın üstündən üzüaşağı baxırdı. Lutu aydın görürdü. Lutun ölümə məhkum olunmuşların yanında hərləndiyinə, onlara su paylaşdırğına, nəsə danışlığına fikir verir, xəyalə dalındı. Qəsdən Lutu tələsdirmirdi. İstəyirdi Lut baxdığı mənzərədən tamamilə sarsılsın, mənəvi cəhətdən ölsün, taleyinin kimin elində olduğunu təsəvvür etsin. Nəmrudun onu sağ buraxacağı, yaxud öldürəcəyi onun üçün şübhəli qalsın. Qoy bir qədər Nəmrudun iltifatlı münasibətindən sevinsin. Axi, o Lutla gələcək münasibətlərinin əsasını qoyurdu. Bu münasibətlərin necə olacağı Lutun bu dərədən hansı əhvalla çıxacağından çox asılı idi. Nəmrud planlarını həmişə hamidan gizləyir, istəklərindən kiminsə xəbəri olmurdu. Nəmrud qətiyyən barışa bilmirdi ki, şəhərdə özündən savayı nüfuzlu şəxs var. Son vaxtlar İbrahimin şöhrətinin yüksəlməsi, əhalinin ona inanması və hörmət bəsləməsi Nəmrudu narahat eləyirdi. Nəmrudun asanlıqla İbrahimim aradan götürməyə gücü çatmırıdı. Çünkü İbrahimin tərəfdarları, silahlı mühafizəçiləri çox idi. Nəmrud gücünə, qüvvəsinə güvenib silahlı adamlarını İbrahimin üstünə göndərə bilmirdi. Ona görə ki, öz adamları arasında da narazılardı. Bu mübarizənin kimin xeyrinə qurtaracağı ona bəlli deyildi.

İbrahimin hərbi gücü elə Nəmrudunkuna tən olardı. Bəlkə də az fərqli Nəmrud üstün idi. Nəmrudun gücünü, qüvvəsini birləşdirən, onun insanların üzərindəki xofuydu. Birdən hər hansı təsadüf nəticəsində Nəmrudun başına bir iş gəlsəydi, o, ordunun üstündə görünməsəydi, qoşunu onun zəhmlili səsini eşitməsəydi, asanlıqla təslim olar, pərən-pərən düşər, hətta İbrahimin tərəfinə keçə bilərdi. Nəmrud bunları hərtərəfli götür-qoy edirdi. O, İbrahimim öldürməklə qüvvələrini dağırdı. Onları cəmləyib öz tərəfinə çəkmək də müşkül məsələydi. Çünkü Lutun sağ qalması hələ əleyhdarlarının qalması deməkdi. Üstəlik, Lutun özü hərbi qüdrətə malik idi. Onda sərkərdəlik qabiliyyəti vardi. O, adamları ətrafına yiğə bilirdi, onları inandırırdı. İbrahimin də, Lutun da Nəmruddan bir üstünlüyü də o idi ki, ətraflarına toplaşanlar ağıllarının gücünə güvənidilər.

Qonşu ölkələrdən Nəmrudu hədələyən qüvvələr vardı. İbrahimin aradan götürülməsi ilə onun şəhərini müdafiə edən qüvvələr də yaribayarı azalmış olardı. Bu qüvvələri cəmləmək, birləşdirmək lazım idi və İbrahimim aradan elə götürmək gərək idi ki, məxfi planlarına, insanlar arasındaki nüfuzuna xələl gəlməsin.

İndi Nəmrud müxtəlif səbəblərə görə Lutu öldürmək fikrində deyildi. Lutun simasında İbrahimin bütün tayfasını ətrafında birləşdirə biləcək qüvvə görürdü. Çünkü İbrahim qardaşı oğluna varisi kimi baxırdı. İbrahimin adamları İbrahimə inandıqları qədər Luta da inanırdılar. O, Lutu əlindən buraxsa, özünə tabe edə

bilməsə və, nəhayət, Lut İbrahimin əleyhinə qalxmasa, onda Nəmrudun bütün planları alt-üst olurdu.

Bəs, neyləmeli? - Nəmrud bu sualı dəfələrlə özünə vermişdi. Bircə qalırdı ki, planlarını inadla və ağılla həyata keçirsin. Lutun sarsılması, mənən zəifləməsi, fiziki cəhətdən gücdən düşməsi hələlik şəhər hakiminin nəzərdə tutduqlarına uyğun idi. O, əliylə baş mühafizəciyə işaret etdi:

- Onu yanına gətir, - Lutu göstərdi.

Mühafizəçi heysiz halda daşa söykənmiş Lutu Nəmrudun yanına gətirirdi. Lut gərgin idi, düşüncələr burulğanında çabalayırdı:

- Mən özümü mütləq ələ almalı, güc-qüvvəmi bərpa eləməliyəm. Görünür, bu hiyləgər heyvanla döyüşlərim qabaqdadır. Təessüf, çox təessüf. Gərək onu bayaq imkan düşən kimi məhv edəydim. Əger onu öldürsəydim, uzaqbaşı, məni aradan götürərdilər. Əvəzində bütün şəhər əhli Nəmruddan qurtuları. Hərçənd mənim də xilas olmaq imkanım var idi. Mən özümü ölümə güdəza verməzdəm.

Lutun hərdən gözlərini dolandırıb qayalara sancılmış cəsədlərin arasından keçib getdikcə can verən adamlara baxması, quzğunların insanların sinəsini didib-parçalamasını, daşlardan süzülüb üzüshağı axan qan izlərini görməsi yaddaşında əbədi cığır salırdı. Çoxdan parçalanmış, qarğı-quzğunların yeyib-qurtardığı bir cəsədin bağırsaqları kola dolaşmışdı.

Mühafizəçilər tikanlı kolun yanından keçərkən Lut sonuncu dəfə bu ürekbulanıran mənzərəni gözlərinin yaddaşına həkk eləmişdi. Dərin dərənin üfunəti, uğultusu yavaş-yavaş aşağıda qalırdı. Daha can verənlərin sədəsi eşidilmirdi. Elə bil heç belə şeylər olmamışdı, yaxud, Lut o hadisəni yuxusunda görmüşdü. Lut tədricən özünə qayıdırı. Mühafizəcidən su içməsinə imkan verməsini istədi. Mühafizəçi onun qollarını buraxdı. Lut ayaqlarını yerə möhkəm dırəyib düz dayanmağa çalışdı. Nəmrud hələ yuxarıdaydı, yanına çatmağa xeyli məsafə var idi. Belindən asılmış su tuluğunu açdı. Bayaq yaralıların üzünə səpib, zariyanlara verdiyi sudan tuluğun dibində azca qalmışdı. Əlleri əsə-əsə dəri tuluğun tixacını qopartdı. Suyu başına çəkdi. Bir neçə qurtum içdi. Qalanını üz-gözünə tökdü, sinəsinə axıtdı. Sərin su canını dirçəltdi, bütün bədənini silkələdi, gücünü, enerjisini qaytardı. Lut özünə gəldi. Mühafizəçi yene qolundan yapışb Nəmruda tərəf çəkmək istədi. Əlinin işarəsi ilə qandırkı ki, ehtiyac yoxdur, özüm gedirəm. Nəmruda çatanacaq o, fikirlərinin dumanını qovmalı, qəti qərara gəlməli idi. Nəmrudla nədən danışın? Hardan başlasın, harda qurtarsın? Gördüyü dəhşətli sarsıntılar hələ keçib sovuşmasa da, daxilində bir qəzəb baş qaldırırdı. Ağlına batırdı ki, qəzəbini bürüzə versə də, hətta üzünə tüpürüb bütün yaramazlıqlarını desə də, Nəmrud ölümünə sərəncam verməyəcək. Əslində, Nəmrudun bütün istəkləri Luta tamam məlum idi. Lut düşündü ki, bəlkə, gördüyü mənzərədən sarsılmasını, düşüncələrinin dumanlı olduğunu bəhanə gətirib Nəmrudun sorğularına cavab verməsin?! Çünkü planlarından xəbərdar olduğunu Nəmrud başa düşsəydi, vəziyyət başqa cür ola bilərdi. Onda Nəmrud acığa düşüb Lutu yanında saxlayar, onu saraydan buraxmazdı. Bütün bunlar Lutun da planlarını, imkanlarını alt-üst edərdi. Hər halda, Lut qəti qərara gəlmışdı ki, o, Əyalı Nəmrudun sarayından mütləq xilas etməlidir. O, Əyalı düşündükcə, Əyalın ümidi, intizarlı baxışlarını gözlerinin qabağına gətirdikcə dirçəlir, əlini hansı qayaya söykəyirdisə, özündə əzəmət hiss edirdi. Həyat indi ona daha şirin gəlməyə başlayırdı.

İndi günəş daha işiqli, nurlu görünür, təbiətin gözəlliyyini qat-qat artırırırdı. Hələ ağaclar, kollar, mehdən tərəfənən yarpaqlar - bütün bunlar Luta həyatın gözəllik nəğməsini oxuyurdu. Lut özündə elə güc-qüvvə duyurdu ki, bu gücün, qüvvənin qabağında Nəmrud da, mühafizəçiləri də, lap daş saraylar, ölüm düşərgələri də tamam gücsüz idi.

Ancaq hələ ki, qayaların arası ilə elə asta-asta, ehtiyatla yeriyirdi ki, yuxarıda onu gözləyən amansız döyüşə hazır olsun. Onun bütöv həyatı bu döyüsdən as-

İydi. Bu vuruşdan necə çıxacaq, bu çarpışmadan nə təhər xilas olacaqdı? Ürəyinə dammışdı, o, bu davadan salamat çıxacaq. Bu qarşidurmanın nə ilə qurarcığı Luta məlum idi. O, Nəmrudun öz silahını ona təref çevirməli idi. Nəmrud bütün güc və qüdretini özünün hiyləgerliyinə tabe etdirmişdi. İndi görünür, Lut Nəmrudun hiyləgərliyini ağılı ilə təraziyə qoymalı idi. Ağıl təref qalib gəlməliydi. Lutun yadına əmisi İbrahim düşdü. Görəsən, bu məqamda o, Nəmruda nə cavab verər, necə davranardı? Hələ uşaq ikən onu əmisinin əlindən almaq istəyən Nəmruda qarşı İbrahimin təmkinli davranışları, qardaşı oğlunu ustalıqla Nəmruddan qoparması xəyalında canlanırdı. Əgər yeniyetməlik çağlarında Nəmrud Lutu İbrahimin əlindən alsayıdı, onu özü kimi qəddar yetişdirəcəkdi. Lutun qəlbini mərhəmet hissindən məhrum olacaqdı. Çox güman, Nəmrudun sağ əlinə çevriləcəkdi. Onun ürəyində sevgiyə, məhəbbətə yer qalmayacaqdı. Xəyalında iki Lutu qarşı-qarşıya qoydu: biri qəddar, Nəmrudun sağ əli, camaatın lənətli baxışları altında, zəngin həyat içinde yaşayan Lut, digəri qəlbini sevgi dolu, verdiyi sözün arxasında möhkəm dayanan, bircə an elini-obasını, tayfasını unutmayan Lut. Biri Nəmrudun nökəri, dostu, digəri əbədi düşməni.

İndi Lut özüyle aramsız və amansız müharibəyə başlamışdı.

Yox, o, tərəddüb edə bilməzdi, buna haqqı yox idi. Daş hücrənin içindəki qayğılı Əyalın kədərli piçiltilərini xatırladı: "Demirəm sən məni bu qurd yuvasından xilas et, bəlkə bu, mənim qara taleyimdir, bəlkə mən bu daş hücrənin arasında ömrümü başa vurmaliyam? Ancaq sən özün indiyəcən yaşadığın insan həyatından, mənəvi dəyərlərindən imtina edə bilməzsən. Bu dəyər sənin kim olduğunu təsdiq edir. Sən mənəviyyata arxa çevirəndən sonra insan olmayıacaqsan, yırtıcıya çevirileceksən. Qızıl camda qırmızı şərab yox, insan qanı içəceksən. Sənin hələ sevgi dolu sözlər piçildən dodaqlarının arxasında gizlənən dişlərin yırtıcı dişləri olacaq. Sən insanların nifrətini qazanacaqsan, halbuki, onların məhəbbətinə layıqsən. Sən bu məhəbbətdən kənar dura bilməzsən. Sənin ürəyin - yadından çıxartma, mənim ovcumun içindədir. Mən həmin ürəyi köksümə sıxıram, elə saxlayıram ki, Nəmrud deyil, bütün qoşunu tökülib gəlsə, vermərəm. Bunu parçalamağa, didib-dağıtmayağa gücüm çatar, amma Nəmruda vermərəm. Sən təkcə mənim nicatım yox, İbrahimin nicatısan. Sən bütün tayfanın xilaskarisan...

Lut tərəddüb burulğanının dalğaları qoynunda vurnuxdu, gördü gücsüzləşir, külək yedəyində sağa-sola dartır, bayaq öündə gücsüz dayanan qayalar indi üstünə yeriyr. İndi bayaqkı gözəl vadi ona daha qorxunc görünür. Ətrafindakı silahlı adamlar da vahiməliydi. Başının üstündə qılınc qalxıb-enirdi. Qayanın hamar yerində ayaq saxladı. Nə qədər özünü topladı ki, şax dayansın, gücünü yiğsin, bacarmadı. Deyəsən, dizləri əsdi. Elə qayanın üstündən üzüshağı vadiyə yixiləcəqdi, sehrli əl qolundan yapışdı, imdadına yetdi:

- Dayan, oğlan, nə edirsən, demədim, sənin ölməyə haqqın yoxdur. - Əyalın nəfəsi kürəyini isitdi. - Sənin bayaqkı gücün necə oldu, hara yoxa çıxdı? Özünə gəl!

Lut elə zənn etdi ki, həqiqətən qolundan yapışan var. Zorla dayanıb ətrafa göz gəzdirdi.. Həmin məhrəm səs yenə qulağını çaldı:

- Bilirsən, sənin gücünü bölən nədir? Sənin ikileşməyin. Sən tən ortadan iki yerə bölündün, iki Luta çevrildin. Mən bircə Lut gözləyirəm. Mənim intizarla gözlədiyim Lutun ölməyə haqqı yoxdur. Sən bilmirsən, İbrahim sən gedəndən bəri birce gecə də yatmayıb. Sən onun ümidişən, ata Azərin nəslinin davamçısısan. İbrahimin övladı yoxdur. O, səni oğlu kimi böyüdüb. Onun bütün gələcək ümidişən səninlə bağlıdır.

Lutun hirsindən dodaqları səyridi. Hiddətlə köynəyinin yaxasını çəkib araladı. Qayanın üstündə məğrur-məğrur dayandı. Vadi boyu əsən külək sinəsinə doldu. Nəfəsi genişləndi, köksü körük kimi qalxıb-endi. İndi Lut tek özü idi. Ətrafda isə

heç nə gözə dəymədi. Əyal köksünün altına sığındı, döyünen ürəyinə çevrildi. Lutun gücü və qüvvəti yenə vücuduna qayıtdı; daha heç nədən qorxmadı.

Aşağıdan yanına tələsən mühafizəçilər də, yuxarıda dayanan qəddar Nəmrud da adı adamlardan fərqlənmədi. Onlar qayaların arasında görünən, fısıltıyla qaçıb daşların oyuqlarında itən kələzlər kimi dəydi gözünə. Hərdən qiyılıt ilə başının üstündən keçib gedən və yenidən ucalıqlara qalxan qarğıa-quzğun da heç bir vahimə yaratmadı. Həyat əvvəlkətək gözəl idi. Yaşamaq istəyi Luta gücə gəldi. Elə ömür sürmək lazım idи ki, Əyal incik düşməsin, onun həyat tərzindən razı qalsın, insanlar onu sevsin. İbrahimin qardaşı oğlu kimi tanınsın, əslinin-nəslinin ümid çırağına dönsün.

Lut belə həyatın təşnəsindəydi. Başa düşdü ki, arzuladığı həyatı ona qiymırlar, əlindən qoparırlar. Onun halal ömür payına haram qatırlar ki, əbədi mükafatı doğmalarının, əzizlərinin nifreti olsun. Lut elə bildi, indicə zirehli paltarda, nizəli, qılınclı-qalxanlı, at belində Nəmrudun muzdlu qoşununun qabağında dayanıb. Sınəsindən daş parçası asılıb, üzü nifretlə, qəzeblə İbrahimə, doğmalarına tərəf yönəlib. İndi qılıncı qızından çıxacaq, nizəni sağ əlində tutub başı üstünə qaldıracaq. Sonra kəhər atını düz İbrahimin üstünə sürecək. İbrahimin tərəfdəşləri qabağını almaq istəyəcək. Ancaq o, atın belində ildirim kimi adamları yaracaq, sonuncu bir neçə addımlıq məsaflədən nizəni düz İbrahimin köksünə tuşlayacaq. Nizə Lutun əlindən oxdan çıxmış yay kimi səmanı yara-yara düz ürəyinin başına sancılacaq və İbrahimini atdan yerə sərəcək. Ani bir fasılə yaranacaq ki, həmin o az vaxtda - İbrahimin yixildiği məqamda gözləri qardaşı oğlunun gözlərini axtaracaq. Görəsən, onların gözləri bir-birinə tuşlanacaqmı? Lut İbrahimin iti baxışları altında özünü itirməyəcək ki?

Onda Lut döyüşçü olmaq istəyirdi, daxili aləmində heç bir çarpışma olmayan döyüşçü. Bu qayalıqların arasından Nəmrudun gözlədiyinin əksinə, o, tam sınmamış, sarsılmamış qayıdırdı. Mətinləşmiş halda, haqqı nahaqdan ayıran, Nəmrudun iç üzünə bələd insan kimi qayıdırdı. O, artıq anlayırdı ki, Nəmrud nəinki qonşu şəhərlərin əhalisi ilə müharibəyə hazırlaşır, həm də öz şəhərinin içində müxalif ola biləcək, qarşısına çıxacaq adamların hamisini zəiflətmək, məhv etmək, bircə gecənin içində qırıb - çatmaq niyyəti güdür. Sadəcə, bunu indiyə qədər ona görə etməyib ki, İbrahimin tərəfdəşləri ilə qarşı-qarşıya gəlmək istəməyib. Bu qüvvələrdən çəkinib. İndi Lutu İbrahimin əlindən almaq, İbrahimini gücündən məhrum etmək, bütün qüvvələrini bilən, zəif yerlərini yaxşı tanıyan Lutu öz tərəfinə çəkmək və bununla İbrahimini sarsıdaraq hücuma keçmək və qəlebə qazanmaq... Nəmrudun məqsədi bu idi.

Lut onu da başa düşürdü ki, Nəmrud bütün qüvvələrini parçalamaqla İbrahimini zəif salmaq, onu insanların qınağına çevirmək, şəhər əhalisinin gülüş hədəfi etmək məqsədi daşıyır. Belə olan halda, camaat nəinki İbrahimin özünə güləcək, Allahına da istehza edəcəkdi. Beləliklə, şəhər əqli içində Nəmrudun bütərinə yox, İbrahimin Allahına sitayış edənlər Allahlarından üz döndərəcək, yenidən bütərə təzim edəcəkdilər.

Nəmrudun bütəri yenə yerə-göyə sığmayacaq, töycü büdcəyə sel kimi axacaqdı. Nəmrud özünəbənzər heykəlləri İbrahimin adamlarının evlərinə göndərəcək və hər kəsi məcbur edəcəkdi ki, səhər evdən çıxanda, axşam evə qayıdanda, Nəmrudun Allahlarına baş əysinlər.

Nəmrud Lutu əzilmiş, sarsılmış, rəngi avazmış halda gözləyirdi. Ancaq Lut cəsarətlə yeriyir, özünü tox tutur, gözlərini belə qırpmırı. Onu hansısa mühafizəçi sürüyüb gətirmirdi. Çünkü Lutun köməyə ehtiyacı yox idi, aqlı-huşu üstündəydi.

Nəmrud daxilən kükredi. Ağlına gəldi ki, bundan ona arxa olmayıacaq. Onu elə buradaca qayaların üstündən atsın. Onsuz da İbrahim Lutla nəfəs alır, Lutun ölümü ona arxadan zərbə olar. Tez də fikrindən daşındı. O, inana bilmirdi ki, Lut əvvəlki əzmini, inadını qoruyub saxlaşın. Həm də Nəmrudun zənninə görə, Lut

gördüyü mənzərənin dəhşətini hələ sonra yaşayacaqdı. Nəmrudun gücünün tükənməzliyinə inanacaq və, yeqin, o zaman İbrahimdən üz döndərəcəkdi.

Nəmrud diqqətlə Lutun sıfətinə baxdı. Gözlərinin dərinliyində sönməz, gur işıq yanındı. Elə parlaq idi ki, sıvri ucu oxa dönüb az qala Nəmrudun gözlərinə batacaqdı. Lut isə, Nəmrudu bir qarışqa timsalında görürdü. Heç inadkar görkəmi də onu çasdırmırıldı. Nəmruda elə gəldi, bu cansız, ruhsuz bir adamdır. Çünkü bu qədər dəhşətdən sarsılmayıbsa, deməli, ağılna, fərasətinə şübhə var, yerində deyil.

Nəmrud Lutu başdan-ayağa diqqətlə süzdü. Heyrətdən güldü, içindəki qəzəb gülüş şəklində özünü biruze verdi. İndi onun çəkdiyi qəhqəhələr bütün Cəsədlər dərəsi boyu əks-səda verirdi.

Cəsədlər dərəsinin qayaları, bu qayalarda zariyan insanlar, səmada dolaşan qarğı-quzğun, canlı, cansız nə vardısa, hamısı heyrətdən gülürdü. Təkcə Lutdan başqa.

Lut dağlarda, daşlarda, qayalarda əks-səda tapan gülüşlərin Nəmrudun gücü, qəlebəsi olduğunu düşünmürdü. Amma ağılna batırdı ki, Nəmrud istəsəydi, elə burdaca Lutun başını bədənindən ayırdı. Hə, hə, o, Lutu öldürməyəcək, salamat buraxacaq. Lut düşüncələr aləmində atına tərəf getdi. Nəmrud arxasında addımlayırdı. Lut heç geriyə baxmırıldı. Nəmrud onunla dabənbasma gedirdi. Nəmrudun mühafizəçisi atını qabağına çəkdi. Artıq ömrünün orta çağlarını ötürməkdə olan Nəmrud yaşına uyuşmayan cəldlik və əsəbiliklə atın belinə qalxdı və kəhəri geldiyi ciğirlə yox, tamam başqa yolla dəhmərlədi. Yolda heç kəs dinmir, susurdu.

İndi yollar o qədər də qara-qorxulu deyildi. Atların büdrəməməsindən, dağ ciğirlərində rahat getməsindən Lut başa düşdü ki, heyvanlar dağ yollarına öyrəşiblər. Axşama yaxın artıq sarayda idilər. Nəmrud Lutla iltifatlı davranırdı. Sanki Cəsədlər dərəsində olmamışdır, bir-birini sınağa çəkən, bir-birinə güclərini göstərən adamlar deyildilər. Nəmrud Lutun yaxın dostu kimi əlini yüngüləcə ciyinə qoydu.

- Sən bu gündən azadsan. Mən səni Həranın qüdrətli fədaisi, döyüşçüsü kimi görürməm. İstədiyin vaxt ordumda yerini tutmağa ixtiyarın var.

- Yox, hökmdar, mən onsuz da yerimdəyəm. Şəhərimizə qarşı hər hansı bir qovgada, döyüsdə mənim gücümə arxalana bilərsən. Hər halda, İbrahim tayfası sənin köməyinə həmişə çatıb. Biz heç vaxt gücümüzü sənin gücündən ayırmamışq. Əgər razılıq versən, mən indi çıxıb gedərəm.

Lut qəlbindən keçirdi ki, Nəmruddan Əyalı istəsin, tez də fikrindən daşındı. Çünkü Əyalın adını dilinə gətirməklə o, sırrını faş etmiş olardı. Nəmrud hər cür xırda səhvən istifadə etməyi bacaran adam idi. Belə vəziyyətdə o, Əyalı təhlükədə qoya bilərdi. Lutu ovcunda saxlamaq üçün Əyalı girov götürür və Lutu birbaşa ram edərdi. İndilikdə Lut buna lüzum görmədi. Ancaq o, çox isteyirdi ki, heç olmasa, bircə gecə Əyalın yanında qalaydı. Şam işığında olsa belə, bir-birinin gözlərinə baxaydılaraq, ürəklərinin dərinliklərində yatan duyğularını təzədən oyadayırlar. Lut min ilin həsrətlisi kimi yanıb-yaxılırdı. Başa düşürdü ki, Nəmrud əməllərində sadıqqədəm adam deyil. İndi yaranmış isti zəmindən istifadə edib əlindən qurtarmaq olar. Sabaha qalarsa, fikrini dəyişər. Odur ki:

-Mən indi getmək istəyirəm, - dedi.

Nəmrud kəhər atı göstərdi.

- Bu atı sənə bağışladım, götür get. Nə vaxt çətinə düşsən, mənə güvənə, arxalana bilərsən.

Lut atın yüyənindən yapışıp asta-asta sarayın həyatından uzaqlaşdı.

Lut gözünü açdı. Mağaranın daş divarları yerində idi. Daha başı ağrımırdı. Zəlzələ olmamış, yer tərpənməmişdi. Ancaq Luta elə gəldi ki, o, deyəsən, silkələnən dağların arasından çıxmışdı. Nə qədər vaxt keçdiyini ayırd edə bilmirdi. Mağaranın kənarında bir-birinə çırılan ağacların budaqları qayğısız qaçısan qızların səsini, şəqraq gülüşlərini eşidirdi. Bu səs getdikcə beyninin dumanını dağıdırıldı. İndi o, başa düşürdü ki, kimsəsiz bir dərədə qızları ilə tənha qalıb. Və indi buradan çıxmağın yollarını tapmalı idi. O, yenidən insanların yanınamı qayıtsın? Axi, İbrahimdən ayrılan sonra Səduma pənah gətirmişdi. Bu şəhərin əhalisine qaynayıb-qarışmışdı. Bir-birilə ədavət aparan, hər tində bir-birini öldürməyə hazır olan adamları barışdırılmış, əmin-amanlıq yaratmışdı. Hər kəs dara düşəndə, çətinlikle üzləşəndə yanına gelirdi. Şəhərin hakimi idi. Qonşu şəhərlərin talançı, işgalçı qoşunlarından şəhərini rəşadətlə müdafiə etmişdi. Şəhərə su çəkdirmiş, müdafiə məqsədilə qala tikdirmişdi. Heç kimə zülm etməmiş, kimsəni şərəməmişdi. Həmişə imkan vermişdi ki, insanlar öz səhvələrini başa düşüb özləri haqq yoluna qayıtsınlar. Ancaq burası da var idi ki, Sədumun sakinləri Lutun insafı münasibətlərindən, adamlarla həlim davranışından suisitifadə etməyə başlamışdır. Get-gedə şəhərin mənəvi mühiti pozulmuşdu.

Lut Sədumda evlənmişdi. Həyat yoldaşı Vailə Sədumun ən varlı sakinlərindən birinin qızı idi...

Lut hiss elədi ki, xəyal yenidən başqa səmtə çəkir. Düşüncələri onu öz aləminə aparır, saysız-hesabsız suallarla üz-üzə qoyurdu. İndi mağaranın sakini olub qalmaqmı gərək idi, yoxsa qızlarının əlindən tutub vadişəyi gedərək qarşısına çıxan bir kəndə, ya şəhərə siğinib orada yaşamaq?

Lut hansını isteyirdi? Əslinə qalsa, o, bunlardan bezmişdi. Yəni, insanlara inamı qalmamışdı. Luta elə gəlirdi ki, indi dünyanın bütün şəhər və kəndləri Sədumun əhalisi kimi əxlaqsızlıq bataqlığında boğulur. O, artıq belə münasibətlərdən sixılırdı, çarə arayıb-axtarırdı. O da, qızları da Sədumun əxlaqsızlığı yuvarlanan mühitinin içindən keçib gəlmışdilar. Şəhərdə bircə nəfər onu başa düşəcək, həmrəy olacaq adam var idisə, yaxud elə qızlarının nişanlıları Lutu işiqli yol göstərən bir adam kimi tanıydırlarsa, arxasında gəlməli idilər. Amma heç kimdən səs-soraq yox idi. Hətta arvadı - əslən sədumlu Vailə də onun nəsihətinə axıracan əməl etməməyinin qurbanı olmuşdu. İndi Lut bütün bunları anladığı halda nə üçün yenidən insanların yanına qayıtmalı, onlara pənah aparmalı idi? Lutun özü ilə Səduma təşrif gətirmiş qohum-əqrəbəsi da sonradan pozulmuş mühitdə boğulub məhv olmuşdular. Onlar Lutla qohumluğu onsuz da yaddan çıxmışdır. Bir də ki, indi nə üçün bu baredə düşünməliydi. Artıq onlar yox idilər. Lut istədi ki, qızlarının əlindən tutub vadi boyu getsin, soraqlasın, bəlkə, Vəfilin yolu-yolağasını tapa bildi. Bəlkə, İbrahim nəslindən burda kimsə qalıb, bəlkə, İbrahim onu yenidən qəbul edər? Ancaq Lut özündə artıq bu gücü görmürdü. Bir də ki, heç qızları da bu vadidə çıxmaq fikrində deyildilər.

Bu vaxt mağaranın qapısına kölgə düşdü. Şənlənən, oynayan, yarısan qızlar içəri girdilər. Şələlənin altında yuyunub çıxmış gözəllərin saçları qarışmışdı, əyinbaşlarını tam geyinməmişdilər. Demək olar, yarımcılpaq idilər. Onlar əllərində təzə dərilmış üzüm salxımları götürüb gətirmişdilər. Üzüm gilələrini bir-birinə atır, əylənirdilər. Bəzən atdıqları gilələr Lutun da baş-gözünə dəyirdi.

- Ay uşaqlar, bir az sakit, mən nə hayda, siz nə hayda? Gəlin məsləhətləşək, götür-qoy edək, biz burdan necə çıxa bilərik, hara üz tutaq, xilasımız varmı?

- Nə xilas, ata? Biz ki, xilas olmuşuq, - Aliyə dedi.

- Sən yenidən bizi o cəhənnəmə qaytarmaq istəyirsən? - Saliyə tab gətirməyib əlavə elədi: - Biz daha heç yerə gedəsi deyilik. Nə olar, ata, daha bu qayaların, daşların arasında yaşayaq. Burda hər şey var - yeməyimiz də, içməyimiz də, rahatlığımız da.

Lut qızlarına diqqətlə qulaq asdı. Onların fikirlərində qəti olduqlarını anladı.

- Onda, bəlkə, özüm tək gedim? Görüm, yaxınlıqda bəni-insan məkanı - şəhər, kənd varmı? Kiçik bazarlıq edim, qab-qacaq alım. Bir də sizə pal-paltar tapım, - deyə o, yarımcılpaq qızlarının görkəminə işaret vurdu.

- Burda pal-paltara nə ehtiyac var? Bizzən başqa kim var buralarda ki?

Lut yetkin qızlarının açıq-saçlı danışqlarına təəccübənlənmədi. Çünkü Sədumun əhalisi çoxdan sırtıqlaşmış, əxlaqına ləkə düşmüş, utanıb-çəkinməyi yadırğamışdı. Onun qızları da bu şəhərdə ərsəyə çatmışdır. Lut anladı ki, Sədum dağlısa da, məhvə məhkum olsa da, qızlarının yaddaşında şəherin əxlaq-mənəvi mühiti daş mağaranın içində də onları təqib edir.

Hər halda, Lut başa düşürdü ki, lap bu mağarada həmişəlik köç salsalar da, o, yüngül xırda-para şeylər almaq üçün mütləq bir yaşayış məkanına üz tutmalıdır. İndi vaxt keçmişdi. Lap bu gün olmasa da, sabah o, çıxıb gedər, lazım olan qab-qacağı alar, həm də yaxın ərazinin əhalisinin kimliyi ilə maraqlanardı. Bəlkə, elə gözləri qorxmuş qızlarını da yola getirərdi. Əgər münasib yer tapa bilsəydi, övladlarını götürüb ora yollanardı. Hər halda, şəhər olsun, ya kənd - insanların arasında yaşamaq lazımdır. İnsan yalnız insanla dil tapır, həmrəy olur, nəsil artırır. Üzünü qızına tutub dedi:

- Aliyə, siz hazırlıq görün; otlardan, çubuqlardan səbət düzəldin. Bir qədər üzüm yiğarsız, bir az da ağac koğuşundan - pətəkdən bal toplayarsız. Mən apararam şəhərə. Onları vacib ərzağa dəyişər, yolu-yolağanı öyrənərem. Əgər istəsəniz, insan məskən salan yerə gedərik. İstəməsəniz, burda qalarıq.

Lutun sözləri qızın ağılna batdı.

- Aha, belə pis olmaz. Aliyə, dur biz səbət hazırlayaq. Ata onları bazara aparır.

- Lap yaxşı, ata gələnecən biz şəlalədə çımər, qayaların üstündə özümüzü günə verər, istirahət edib dincələrik. Ata, hər halda, sabah axşama qədər qayıdar.

- Lap gecəyəcən qayıtmasa da, bize qorxu-hürkü yoxdur. Biz ikimiz elə burda qala bilərik. Sən mənə güvən, mən sənə. Sənin o fağır, key nişanından mən daha qoçağam, - deyə Aliyə Saliyəni cırnatmağa çalışdı.

- Ey, sən hesab etmə, mən gücsüzəm, acizəm. Guya sənin nişanın axmağın biri deyildi?! Qoçaq idisə, onda nə üçün arxanca gəlmədi, gedib gizləndi?

Lut qızlarının yersiz mübahisəsinə dözmədi.

- Qalxın ayağa, haydi, səbətləri hazırlayın. Mən səhər tezdən yola düşürəm.

* * *

Lutun axtardığı yaddaşında ilişib qalmış xatirələri idi. Bu xatirələr bəzən şirin, dadlı, bəzən də acı, iztirablıydı; hərdən onu qanadlarına alıb uşaqlığına, qayğısına günlərinə aparırdı. Ata-anasız böyüsə də, əmisinin kölgəsi altında başını səhranın yandırıcı günəşini yandırmamışdı. Yeniyetməliyi at belində keçmişdi. Gözünü açıb görmüşdü ki, insanlar xasiyyətcə müxtəlifdir, biri ustalıqla digərinə hiylə, kələk qurur. Məqsədlər təxminən eyni idi: çoxlu var-dövlət toplamaq, adamların üzərində hökmranlıq eləmək! Əgər hərbə-zorban vardısa, səni tanıyan adamlar ikiqat baş əyirdisə, qorxa-qorxa salam verirdisə və yaxud səni görəndə qaćıb gizlənirdisə, demək, sən varsan, sayılırsan, seçilirsən. Yox, əgər bunların heç birinə nail olmamışansa, lap dünyanın ən qiymətli sözlərilə, dilinin ucundakı şirin kəlmələrlə bazar meydanında saatlarla durub nitqinə güc versən də, kimsənin diqqətini cəlb etməyəcəksən. Sən insan kimi yoxsan...

Ancaq Lutun əmisi İbrahim başqa gözel cehətin iyəsiydi. O, özüne münasibətdə səbirli, iltifatlı idi, nökərlərinə, qullarına belə, mehribanlıq və mülayimlik göstərirdi. İbrahimı sadə nökər-naib çox sevirdi. Ətrafına toplanan adamlar ona inanır, hər kəlməsini qanun hesab edir, şəxsiyyətinə rəğbət bəsləyirdilər. Lut görürdü ki, bu korazehin kütle Nəmrudu sevmir, ona qorxudan təzim edirdi. Hətta döyüş-qabağı Nəmrud kiminsə gözünün odunu almaq üçün əsgərləri düzüb cərgələr

arasında var-gəl edərkən qəflətən birini çəkib sıradan kənara çıxarır və qılıncı ilə boynunu bircə anda vurur, bununla digər əsgərlərdə də qorxu, xof yaradırıd.

Lut başçılıq elədiyi döyüşçülərə qarşı İbrahimin heç vaxt qəzəbli olduğunu görməmişdi. İbrahim hamını inandırır, heç kəsə heç nə vəd etmirdi. Onun vəd etdiyi yalnız azadlıq hissi, yadəlliərin tapdağı altına düşməmək, başqalarına qul, kölə olmamaq tövsiyəsi idi.

Lut Nəmrudun sarayına çağırılmamışdan əvvəlki döyüş səhnəsini xatırladı. Həran hərbçilərinə bir nəfər kimi cəmləşmək əmri verilmişdi. Ordu Nəmruda mühəribə elan etmiş yadəlli işğalçılara qarşı vuruşmalı idi. Mücadilədə İbrahimin tərəfdəşəlarının iştirakı sual altındaydı. Onlar məşvərət zamanı Nəmruda kömək etməməyi məsləhət görsələr də, İbrahim razılaşmadı. Çünkü Nəmruda qarşı döyüşənlər, onu məğlub etdikləri təqdirdə, asanlıqla İbrahimin qoşununu da sıradan çıxaracaqdılar. Mühəribədə İbrahimin rəqibi Nəmrud təslim olsayıdı, son nəticədə doğma Həran dağıdılacaq, İbrahimin əhli-əyalı da əsir götürüləcək, xanimanı viran qoyulacaqdı.

İbrahimin qətiyyətli mövqeyi ve strateji biliyi qarşısında yanına toplılmış tayfa başçıları susdular, ister-istəməz razılaşdırılar. Beləliklə, mühəribə başlandı və Lut İbrahimin təşkil elədiyi hərbi birləşmənin başında durdu, döyüşə atıldı. İbrahim Nəmrudla danışıqlar zamanı mövqeyini açıqladı: dəstəsi dağ yolları ilə dolanaraq düşmənin arxasına keçəcək. Düşmən Həranın üstünə yeriyəndən sonra Nəmrudun qüvvələri geri çəkiləcək, zahirən məğlub olmaq təhlükəsi qarşısında qalacaq.

Nəmrud əvvəlcə bu planla razılaşmadı:

- Sən kömək əlini uzatmasan da, mən düşmənimə qalib gəlməyi bacararam. Sən bu bəsit taktikanla niyyətini gizlədə bilməzsən, İbrahim.
- Səhv edirsən, Nəmrud. Şəhərin hakimi sənsən. Düşmən mühəribəni sənə qarşı aparır. Doğrudur, mən kənar dura bilərəm, çünkü bizim ölkə qanunlarına görə, tayfa başçıları sərbəstliklərini qoruyub saxlamaqda müstəqildirlər. Sən unudursan bəlkə, amma mən unutmuram ki, bu torpaq hamımızındır. Onlar səni məğlub etdikdən sonra məni ram eləməyə çalışacaqlar. Bu vəziyyətdə isə, biz bütün ərazimizi itirəcəyik. Ona görə məqsədimdən əmin ola bilərsən.
- Məsələn, nəyə əmin ola bilərəm? - Nəmrud kəmhövsələlik edib İbrahimin sözünü ağzında qoydu. Amma İbrahim geri çəkilmədi.
- Ona əmin ola bilərsən ki, mən vətənim uğrunda döyüşməyə borcluyam. Bu davada bütün tayfamı itirsəm də, yenə peşman olan deyiləm.
- Onda son sözün nədir? - Nəmrud yenə İbrahimini sınığa çəkdi.
- Düşmən, təbii ki, hücum taktikası seçəcək, bütün qüvvəsini sənin üstünə yeridəcək. Güman ki, qabağa getdiğə şirnikləşəcək, müvəqqəti üstünlük qazanacaq, sənin qüvvələrini sıxışdıracaq. Həlledici məqamda arxadan Lutun başçılıq elədiyi süvari qoşun onların üzərinə şığıyacaq, dəstənin sıyrılmış qılıncından heç kəs başını salamat qurtarmayacaq.

Nəmrud İbrahimin ağlına və dərrakəsinə həsəd apardı: "O, niyə bu cür düşünə bilmirdi? Elə bu təklifləri o, İbrahimin özünə məsləhət görərdi. Şübhəsiz, İbrahim ağıllı məsləhət-məşvərətlə razılaşardı. Tayfa başçıları da Nəmrudun şəxsində ağıllı hakimlərini görər, iftixar hissi keçirərdilər.

Mən sonsuz sərvətimlə, əmlakımla, varidatımla bundan da artıq qoşun toplaya bilərəm. Lap mühəribədən sonra düşmən torpağına hücuma keçər, ərazisini talan edər, var-yoxunu mənimseyərəm. Bəs, onda bu tayfa başçıları İbrahimini sevdikləri kimi, inandıqları kimi görəsən, mənə də inanacaqlarmı? İnsan qəlbinin dərinliyində gizlənmiş inamı necə qazanmaq olar? Təkcə ağılnın gücüyləmi? Yox, mənim sərvətim varsa, imkanım varsa, deməli, gücüm var. Gücüm varsa, boş ağıl mənə heç lazımda deyil. Çünkü insan zora tabedir. Yalnız sarsılmaz güc hər müşkül məsələni yoluna qoyur".

Nəmrud daxili çarpışmalarından yaxasını qurtarmaq istədi. Başını qaldırıb İbrahimə baxdı. Tayfa başçıları arasında dərin sükut hakim idi.

Yerindən qalxdı:

- Bizim bircə məqsədimiz var. Şəhərimizi qorumaq, düşməni yaxın buraxmamaq. Hətta müharibə mənim təqsirim üzündən baş versə belə, kiminsə laqeyd qalmağa, yaxasını kənara çəkməyə haqqı yoxdur.

Məşvərət gecədən xeyli keçmiş bitdi. Nəmrudun daş sarayındakı müşavirə salonunun künclərinə qoyulmuş iri şamdanların işığı adamların üz-gözünə yayılır, kölgələrini böyük-kicildir, ətrafa özünəməxsus görkəm verirdi. Kölgələr bir-birinə doğru əyilir, yaxınlaşır, aralanır, yenidən toparlanır. Nəmrud hər dəfə ayağa qalxarkən başının arxasındaki şamın işığı boynunun, bədəninin bir tərəfində qalır, nəhəng kölgəsi bütün salon boyu uzanır. Onun yöndəmsiz vücudu qorxulu kabus kimi adamların üstünü örtürdü.

Nəmrudun sərt, amiranə səsi bütün daş salonu titrətdi:

- Mühəribəyə hazırlıq!

Salonda nəinki bütün insanların, eyni zamanda bütün kölgələrin səsi toqquşub ahəng yaratdı:

- Mühəribəyə hazırlıq!

* * *

Lut nisbətən hündür bir təpənin qasında mövqe seçmişdi. O, bu təpədən düşmənin ordusunu yaxşı görürdü. Nəmrudun qərargahı da onun diqqət mərkəzində idi. Lut, əslində, düşmən qüvvəsinin bu qədər çoxluğunu təsəvvür etmirdi. İlk toqquşmanın ildirim sürətli başlaması, axşamtərəfi bir-birinin üstünə qalaqlanmış meytərin döyüş meydanında qalması, Nəmrudun pərən-pərən düşmüş digər dəstələrinin sixışdırılması məglubiyyətə gətirib çıxarırdı.

Lut işaretə verdi, nağarayabənzər musiqi aləti çalındı. Lut sinəbəndin üstündəki zirehi sağ əli ilə çekdi. Başındaki dəbilqəni geri itəldi. Qılıncını siyirib atının başını düşmən qüvvəsinin tən ortasına doğru yönəldi. Atlılar ildirim kimi döyüş meydanına şığıldılar. Düşmən qüvvəsi çasdı, elə bildi ki, onların adamlarıdır. Əslində, Lut onları yuxarıdan müşahidə edirdi. Düşmən Nəmrudun qərargahına çathaçatda idi; niyyətini gizlətmirdi. Nəmrudun nizami ordusu döyüşə girmişdi, mərdliklə vuruşurdu. Demək olar, düşmən soxulduğu yerdən heç kəs sağ çıxmırı. Nəmrud inadla qərargahını tərk etmir, Lutu gözləyir, düşünürdü: "İbrahimin xəyanəti özünü məhv edəcək. Mən düşmənə təslim olmayacağam. Qoy bu döyüş meydani məzar yerinə çevrilisin. Ancaq şəhərin sağ qalan adamları onu tanışınlar, nifrət etsinlər. Anlaşınlar ki, vətənə, torpağa sədaqətdən dəm vura-vura hansı xəyanətə yol verib".

Nəmrud yaxınlaşan düşmənin siyrilmiş qılınclarının günəşin son şüaları altında parıldadığını gördü. O, qılıncını siyirib ətrafindəki keşikçi dəstəyə axırıncı əmrini verdi:

- İndi daha bizim növbəmizdir. Döyüşə özümüz şir kimi girməliyik.

Düşmənin qılıncla döyüşən çəvik hissələri öndə yol açıb, arxasında kiçik nizəçi dəstə Nəmrudun mühəsirəyə alınmış dəstəsini məngənətək sixirdi. Lut atını düz Nəmrud səmtə çevirdi. Bu, həmin həllədici məqam idi ki, əllərində nizə tutmuş silahlı düşmənlə arasında bir neçə addımlıq məsafə var idi. Cəsur əsgərlərdən biri nizəsini qaldırıb Nəmrudun sinəsinə tuşladı. Bir an keçsəydi, yəqin nizə Nəmrudun sinəsini deşəcək, onu öldürəcəkdi.

Lut belindəki döyüş baltasını çekdi və nişan almadan həmin igid əsgərə təref atdı. Nəmrud sinəsinə doğru tuşlanmış nizənin havada necə donduğunu gördü, qanı qaçmış, rəngi-ruhu saralmış halda təəccübləndi: "Niyə mən ölmədim, bu ki, möcüzədir".

Bu vaxt əsgər kökündən qopmuş ağaç kimi yerə sərildi. Nəmrud Lutu qəşərində gördü. Sürətlə baş verən hadisəni yenidən xeyalından keçirdi. Lut balta ilə cəsur düşmən əsgərini öldürmiş, şəhər hakimini ölümün pəncəsindən qurtarmışdı.

Lutun süvariləri qeyri-bərabər döyüşün də taleyini həll etdilər. Pərən-pərən düşmüş müdafiə ordusu yenidən birləşdi, dirçəliş tapdı.

... Nəmrudun qərargahının içərilərinə soxulmuş mətin dəstələrin müqavimətini qırmaq daha çətin idi. Düşmən bilirdi ki, əldə etdiyi strateji ərazini itirəcəyi halda mühəribədə məğlubiyyəti qaçılmaz olacaq. Lut Nəmrudun lap yaxınlığında ölümdirim davaşına girmişdi. Nəmrud cəng arabasında oturmuşdu. Əlində qalxan, bədənində zirehli geyim vardi. Başındakı sərpuşu qasılarının üstünə endirmişdi. Təkcə işıldayan gözləri görünürdü. Qalxanını elə saxlamışdı ki, uzaqdan atılan oxlara, nizelərə sıper olsun, sinəsini deşib kecməsin. Düzdür, əsas təhlükə sovuşana oxşayırırdı. Lutun süvariləri dörd yandan hücuma keçmişdilər, gəlmələrə qan uddurur, şücaət göstərirdilər. Lut cangudən kimi Nəmruda hücum çəkən düşmənin fəndgir pəhləvanlarıyla əlbəyaxadayıdı. Təzyiq artırdı. Yadelillərin yeganə məqsədi Nəmrudu məhv etmək, aradan götürmək idi. Lut rəqibləri bir-bir atdan salır, düşmən süvariləri təzədən qarışqa kimi qaynaşır, Nəmrudun yaxınlığında, Lutun qabağında gözlənilmədən peyda olurdular. Lut ürəkdən vuruşurdu, hər tərəfdən endirilən düşmən həmlələrini məharetlə dəf edirdi.

Bu vaxt Nəmrudun ağılı məhvərindən oynadı.

"Lut, yəqin ki, mənə tabe olmazdı. Onu Cəsədlər dərəsinə aparmağım, sarsıtmağım, bir sözlə, öldürüb yenidən diriltməyim kifayət elədi, tabeçilik göstərsin. Həqiqətən, dünyanın ən ağılli adamı, güclü sərkərdəsi, qüdrətli hökmədəri mənəm. Lut yaxşı bilir, İbrahim mənim yanımıda gücsüzdür. Ona görə belə vuruşur, yoxsa, mənim ölümümü istəyərdi. İstəyərdi bu şəhərin hakimi İbrahim olsun. Yəqin bütün orduya başçılıq Luta təpşiriləcəkdir. Bəli, insan sonuncu ana qədər, ölüm təhlükəsi başının üstündə dolaşana qədər həqiqi valideynini, onu böyüb boy-aşa çatdırmasını unutmaz. Ölüm giziltisi canından keçdişə, daha ötmüş ömrün-günün onun üçün heç bir əhəmiyyəti yoxdur. O, bundan sonrakı həyatı üçün yaşayır. Qoy Lut da yaxşı bilsin, yadında saxlaşın, daha İbrahim yox kimidir, mən varam".

Meydan boyunca cəsədlər üst-üstə qalaqlanmışdı. At kişnərtisi, döyüş zolağına buraxılmış iribuynuzlu buğaların böyürtüsü, dəvə nəriltisi, insan qışqırtısı bir-birinə qarışmışdı. Yixilan atların altında inləyən döyüşülər haray qoparsalar da, kimsə onlara baxmir, əhəmiyyət vermirdi. Uzaqdan İbrahimin oxçuları düşmən mövqelərini hədəfə çevirmişdilər. Nil vadisindəki buğda zəmilərinin dən tutmuş sünbüllərini qırıb tökən sayaq, qılinc zərbəlerinin altında kəsilən, diğirlanan başlar son dəfə həyat işaretisi sönməmiş gözlərlə göyləri sürürdü.

Ətraf qıpqırmızı rəngə boyanmışdı. İtki böyük idi. Kimin qalib gələcəyi hələ müəyyənləşməmişdi. Gün günortadan keçə də, dağlara tərəf əyilsə də, döyüş səngimir, cəng bitmirdi.

Nəmrud yorulmadan qılinc çalan Luta baxırdı. Sərpuşun altından görünən Lutun gözleri hərdən Nəmrudun gözlərilə toqquşurdu. O, cəsur sərkərdə kimi qüdrətlə vuruşurdu. Gözleri qıpqırmızı qan çanağına dönmüşdü, qılincının qəbzəsi qana boyanmışdı. Lutun bütün palṭarı islanmışdı.

Nəmrudu bir nigaranlıq bürüdü: "Birdən Lut yaralanar, ordunun evi yıxılar..."

O, yaxşı dərk edirdi ki, üstünə aramsız hücum çəkən qüvvələrin qabağını Lut təkbaşına kəsib. Lut heydən düşsəydi, düşmənin zərbəsinin qabağını ala bilməsəydi, onda Nəmrudun taleyi həmişəlik qara gətirəcəkdi. Nəmrud yuxudan ayıldı. O, necə təhlükəli yerdə dayandığını və düşmənin bütün qüvvələrini ona sarı yeritdiyini başa düşdü. İndi bir yandan ordunun idarə edilməsi mərkəzi İbrahimin əlinə keçmişdi. Düşmən bilmirdi. Şübhəsiz, şəhərdə cərəyan edən siyasi havanı vaxtında başçılarına çatdırmışdı. Onlar xəbərdar idilər ki, Nəmrud İbrahimlə əbədi

mübarizədə, rəqabətdədir. Nəmrudun ayağı büdrəsəydi, şəhərin hakimliyi İbrahimin əlinə keçə bilərdi. İbrahimsə, heç nəyi nəzərdən qaçırırmırdı. Döyüş meydanından aralıda, hündür təpeliyin döşündə qərar tutmuşdu. Nəmrudu yaxşı görürdü. Lutun necə döyüşdүүнү бəyənir, torpaq uğrunda fədakarcasına vuruşduğuna görə qürurlanırdı.

Lutun döyüşçüləri ilk baxışdan Nəmrudu xilas etməyə yönəlsələr də, hər halda, düşmənin əsas qüvvəsini özünə tərəf çekmişdilər. Süvarıləri igidliliklə çarpışır, qorxmadan qılınc oynadır, düşməni tələfata məcbur edir, özləri az itkiylə manevr eləməyi bacarır, yorulmurdular.

Lut Nəmrudu bir an diqqətindən qaçırırmırdı. İndi bu dünyadan ən aciz adamı, gücsüz bəndəsi Nəmrud idi. O, düşmənə ustalıqla şərait yarada bilərdi ki, Nəmrud faciəvi surətdə öldürülsün. Bircə an geri çəkilmək - Nəmrudun məhv demək idi. Nəmrudun məhv isə, onun qüvvələrinin geri çəkilməsi, məglubiyətə uğraması, düşmənə təslimi idi. Lut yaxşı başa düşürdü ki, bircə şayiə bəs eləyərdi, Nəmrudun ölümü haqqında yalan məlumat əhalini çasdırsın, Nəmrudun bütün adamları silahlarını atıb qaçın, yurd-yuvanı düşmənə təslim etsinlər. Nəmrud amansız müharibələrdən çıxmışdı. Ona görə tez-tez əlaqəcilərilə ayrı-ayrı mövqelərə əmrlər göndərir, təxribati gözdən qaçırır, qələbənin öz tərəfində olduğunu, düşmənin tezliklə məhv ediləcəyini bildirirdi. Yaxınlıqdakı yadəlli əsgərlər yerində otuzduruldu, lap yaxına gəlmış atlılar vuruldu. Piyada qalan hissə bir-birinə söykənib nizamlı şəkildə geri çəkildi. Döyüş Nəmruddan xeyli uzaqlaşdı. Yaxınlıqda mövqe qurmuş bir neçə düşmən süvarisi ilə Lut xeyli vuruşdu. Süvari inadkarlıqdan əl çekmirdi. Hiss eləyirdi ki, Lut yorulub, zərbələri təsirsizdir. Düzdür, Lut qılınc zərbələri endirmir, sağ əlinin gücünü qoruyurdu. Sol qolundaki qalxanla tez-tez düşmən zərbələrinin qarşısını kəsirdi. Dalbadal endirilən zərbələrin altında Lut özünü güclə saxlayırdı. Birdən ani surətdə gördü ki, düşmən müdafiəni unudub, ağlına gəlmədi ki, Lut həmlə edər. O, rəqibini yaxşı duyurdu. Əks tərəfə elə gəlirdi ki, Lutun sağ qolu gücdən düşüb və zərbə vura bilmir. Ona görə qılınc zərbələrinin arasını kəsmirdi. Əslində isə, Lut sağ qolunda öldürücü zərbə vurmaq gücünü hiss etdirmirdi, məqam gözləyirdi. Deyəsən, belə bir həllədici an yetişdi. Sağ qolunu qaldırdı, əlindəki qılıncını düşmənin başını örtən sərpüşla, sinəsini örtən zirehli geyimin arasından düz boğazına keçirdi. Qılıncının iti ucu düşmənin boynunun arxasından çıxdı.

Düşmən əsgəri gicəlləndi, sanki başına daş dəydi. Ağır yük kimi atın üstündən aşdı. Lut gücünü toplayıb qılıncını çəkməsəydi, dəstəkdə qıç olmuş biləyi onu da çəkib atın üstündən salacaqdı.

Lut qan sözüllən qılıncını dodaqlarına yapışdırıldı. Düşmən qanı Lutun sıfətini lalə rənginə boyadı, köz kimi qızartdı. Qanın təlx dadi dilinin ucuna dəydi. Lut dodaqlarını sıxıb açdı:

- Bax, belə, mənim şəhərim xilas oldu. Mənim Əyalım qurtuldu. Azadlıq hər şeydən şirindi.

Nəmrud məmnun-məmnun Luta baxırdı. O, düşmənə qalib gəlsə də, təhlükəni ölkəsindən uzaqlaşdırırsa da, ürəyində, beynində hələ də Lutla döyüşürdü və Luta qalib gəldi. Ona görə Luta qalibanə ədalarla baxırdı. Lut ağızında tamsındığı qanı Nəmrudun bərələ qalmış gözlərinin içində tüpürmək istədi. O gözlərə ki, kinlə, küdürütlə doluydu, sevgidən əsər-əlamət yoxuydu. Neçənci dəfə idi ki, Lut Nəmrudu ölümən xilas edirdi. Cəsədlər dərəsində vaz keçdi, öldürmədi, fikrini dəyişdi. Çünkü hələ bilmirdi ki, Nəmrudu öldürəndən sonra Əyalı xilas edə biləcək, ya yox. İndi isə, həyat təcrübəsi və səriştəsi çatışmırırdı. Məlum deyildi ki, Nəmrudun ölümü müharibənin sonuna necə təsir edəcək. Daha doğrusu, hər şey aydın idi. Nəmrudun qoşunu qorxusundan döyüşürdü. Nəmrudun olmayıacağı təqdirdə meydana girməyəcəkdilər. Nəmrudun müharibədə uduzmağı o demək idi ki, sarayındaki bütün qızları, qadınları qalib tərəf əsir aparacaqdı. O əsirlərin arasında

Əyal da olacaqdi. Onda Lutun döyüşməyinin və ya sağ qalmağının nə mənəsi vardı? Lut onda həyatının mənasını itirədi. Lut həm də ürəyini girov verdiyi sevgisi uğrunda mücadiləyə atılmışdı.

Zəifliyini etiraf etməyən və özünü güclü sayan bədbəxt Nəmruda necə başa salaydın ki, onu ağır müharibədə Lut yox, azman orduzu, malı-mülkü, sərvəti yox, Əyal xilas etmişdi.

* * *

Lut “Allaha pənah” deyib vadi ilə üzüaşağı baş götürdü. Əlində iki zənbil vardi. Nazik çubuqlardan toxunmuş zənbillərdən birinin içinə üç-dörd kiçik bal pətəyi yığılmışdı. Balın şanlardan sözüllüb axmaması üçün səbətlərin altına və yanlarına enli yarpaqlar düzülmüşdü. O biri səbətdə meyvə vardi: əncir və üzüm. Lut səbətlərin ağırlığı altında azacıq çiyinlərini əymışdı. Məqsədi bu meyveləri satmaq deyildi. Qabağına çıxan adamlarla ünsiyyət qurmaq, danışmaq, dərdləşmək üçün bal, meyvə köməkçi rolü oynaya bilərdi. Əslində, əsas fikri-zikri harda olduğunu, hansı şəhərə, obaya yaxınlığını öyrənmək idi. Əgər dil tapsayıdı, adamlar qəbul etsəydi, qızlarını götürüb köçər, insanlarla birgə yaşayardı. O, yenicə tanış olacağı şəxslərin kimliyini öyrənmək, ümumi vəziyyəti bilmək üçün yola tək çıxmışdı. Lut çayın qırığı ilə getdiyi vaxt qızlarının hərəkətlərini xəcalət çəkə-çəkə yada salırdı. Onların açıq-saçıq davranışları, Lutun yanında saymazana söhbətləri daxilində gizlənmiş və açılmamış xasiyyətlərindən xəber verirdi. Sədum əhlinin içinde böyüküş qızlar nə qədər qorunsalar da, onların bir çox mənfi cəhətlərini özləriyle bu mağaraya gətirmişdilər. O zamanlar Sədum camaati abır-ismət gözləmirdi. Sədumda ailə qurmaq, qızların köhnə adət-ənənələr əsasında adaxlanması, ərə getməsi, demək olar, yaddan çıxmışdı. Əhali şəhərin ayri-ayrı six guşələrinə toplaşır, abır-heyadan kenar söhbətlərə rəvac verir, lüt soyunmuş qadınlar və kişilər bir-birinə qarışır, ədəbsiz oyunlar çıxarırlılar. Şəhər əhli Lutun heç bir məsləhətini eşitmirdi. Hətta qızlarının yelbeyin nişanlıları da çox vaxt həmin gecə tədbirlərinə qatılırlılar. Üzümdən çəkilmiş tünd şərab başları dumanlandırır, adamları tanınmaz hala salır, ovsunlayırırdı.

Lut dərk edirdi ki, Sədum uzaqda qalsa da, hətta arvadı Vailədən əlini üzsə də, qızlarını o şəhərdən uzaqlaşdırıb dağların arasındaki kimsəsiz mağaraya gətirə bilsə də, pozğun şəhərin canlarına hopmuş ab-havasını qızları özləriyle birgə bura gətirib. Gözlərinin qabağında Aliyənin və Salıyənin artıq hərəkətləri Lutda həyatının mənəsi, bəlkə də mənəsizliyi haqqında qəribə fikirlər oyadırdı. Bir vaxtlar bütün tayfanın xilasedicisi olan, qılıncının zərbəsinə heç bir rəqibin qalxanı davam gətirməyən, gözünü qırpmadan döyüşün ən ağır yerinə girən Lutun həyatı beləcə mənəsizləşirdi. Arvadı Vailə məsləhətinə eməl eləssəydi, arxaya baxmasayıd, salamat qalardı. Nə üçün o, iyrənc həyat yaşayan bu şəhərə təzədən dönüb baxmalı idi? Axi, bu şəhərdə hansı müqəddəslik nişanəsi qalırdı? Doğrudur, bura Vailənin vətəniyidi. Vailə bu yerde doğulub böyümüşdü. Şəhər camaati təbiətini dəyişmişdə və bu torpağın adamları üçün hörmət qoyulası, ehtiram göstəriləsi heç nə qalmamışdısa, onda nə üçün Vailə dönüb geri baxmalı, daşa dönməli, odda yanmalıdır?

Lut xəyalən Əyalla Vailəni müqayisə edirdi. Məlum hadisə zamanı Lut Əyalın dönüb geri baxmasını istəməsəydi, şübhəsiz ki, Əyal qulaq asardı. Uzun illər birgə yaşasalar və qızlarını birlikdə böyütsələr də, görünür, Vailənin sevgisi Əyalla müqayisədə tamam başqa, fərqli idi. Vailəni göydən od yağan şəhərə baxmağa vadar edən axmaq ehtiras ölümü üçün bəs eləmişdi.

Lut burda bir həqiqəti də anladı. Heç demə, doğma qızları da adaxlılarını sevmirmiş. Yoxsa, o şəhərdə qalıb həlak olmuş nişanlılarının xiffətini çəkər, onları kədərlə yada salardılar. Axi, onlar nə üçün insanlardan qaçırdılar? Hələ Lutun

şəhərə getmək istəyini biləndə, tək qalmaqlarına sevindilər də. Lut hiss edirdi ki, daş mağara, kimsəsiz vadı, iliq günəş şüaları, şəlalə, dumdur u göl qızlarına göydəndüşmə əyləncə təsiri bağışlayıb. Bu fikir-xəyal içində Lut nə qədər yol getdiyini bilmirdi. Qabağına çıxan bir bulağın başında əyləşib üz-gözünü yudu, sərin su içdi. Hiss etdi, bərk acıb. Səhər erkən bir qədər meyvə və bir az bal yemişdi, axşam düşürdü, Lut hiss elədi ki, qaranlıqda yol gedə bilməz. Səbətdəki baldan bir az götürüb ağızına qoydu. Acıdan göynəyən mədəsi rahatlıq tapdı, sakitleşdi. Bulağın üstündəki qayanın dibində yerini düzəltdi, küreyini daşa söykədi. Yorğunluqdan, xüsusiylə yol uzunu beynini yoran düşüncələrdən ləp təngə gəlmışdı. İndi arvadı da, Sədum da, qızları da - hər şey yadından çıxmışdı. İndi tekçə yadına düşən özünün uşaqlığı idi.

* * *

Həran şəhərinin cıdır meydanı. Meydandakı müxtəlif səpkili yarışmalar, aq köhlənin düzənlilik boyu finxirtisi, heç bir süvarını özünə yaxın buraxmaması, aq paltralı balaca uşağın - Lutun qaça-qaça köhlənin yanına getməsi, alını qasıması, belinə sıçraması, yalını sığallaması, köhlənin uşağa isti münasibəti... Yad-daşı çözələndi. Lut elə şirin xatirələrin işığında da qayanın dibində dərin yuxuya getdi.

* * *

Lut İbrahimin xeyir-duası ilə Səduma getmişdi. Orda xoşbəxtlik tapmış, ailə qurmuşdu. Yerli hakimin oğlan varisi yox idi, ona görə, kürəkəni Lut şəhərin idarə olunmasında qayınatasının əsas köməkçisi, məsləhətçisiydi. Zəngin təcrübəsi, camaatla ünsiyyət tapmaq bacarığı, Sədumun iqtisadi-mədəni dırçəlişi qısa zamanda onu hakimin dayağına çevirmişdi. Diribaşlığı, zirəkliyi, davranışları Lutu söz sahibi etmişdi. Odur ki, hakimiyətə gəlməyi elə də gözlənilməz olmadı. Hakim qayınatası bir gün kürəkənini yanına çağırıldı, taxt-tacın bundan sonra məhz ona məxsus olacağını bildirdi:

- Səndən başqa kimim var? Yeganə arxam və dayağımsan. Əsil-nəsil, zat sahibisən, camaat səni sevir, daha mən də qocalmışam, yorulub əldən düşmüşəm. Sədumu idarə elə. Hamını yaxşı tanıırsan, hər kəsə bələdsən!

Qayınatası əbədiyyətə qovuşandan sonra isə hakimlik qanuni surətdə Luta keçmişdi. Lut Sədum qövmünə ədalət bəxş etmiş, əhalini həmişə dinc rəftara çağırmışdı. Məlum hadisə baş verənəcən bir adama cəza verməmiş, heç kəsi incitməmiş, zindana saldırmamışdı.

İndi hər şey uzaq, çox uzaq əlçatmaqlılarda düyünlənib qalmışdı...

* * *

Mağarada yumşaq ot-ələf yiğini üstündə yatmış Aliyə gözünü açdı. Səhər günəşinin al-əlval şölələri mağaranın qapısına düşürdü. İçəri yarımqararlıq olsada, divarlar aydın seçiliirdi. Qız başını qaldırıb hövlnak nəyisə axtarmağa çalışdı. Dünəndən hazırlayıb qoyduqları səbətlər yox idi. Aliyə başa düşdü ki, atası səbətləri götürüb sübh tezdən çıxbı. Tez Saliyəni dümsükledi:

- Oyan, dur, oyan...
- Nə var, qoysana yataq.
- Oyan deyirəm sənə, ata yoxdur.
- Saliyə qurcalındı, gözünü açdı:
- Necə yəni yoxdur. Səbətlər hanı? Hə, yəqin, şəhərə gedib, dünən demirdi?
- Şəhərə?

- Bəli, şəhərə. Yəqin ki, bizə paltar tapmağa, adam axtarmağa.

- Axtarsın, bizə nə adam lazımdı, nə paltar, - Aliyə yanında uzanmış Saliyənin saçlarına sığal çəkdi. Yuxudan oyatmağa çalışdı.

Qızlar dinc həyatlarını yaşayırdılar. Tezliklə burdan getmək fikirləri yox idi. Bir də, axı, hara gedəyilər, onlar gördüklərini görmüşdülər. İndi qızlar üçün ən münasib yer bu mağara idi. Təki sakitliklərini heç kəs pozmasın. Onlar burda vəhşi insan kimi yaşamaq isteyirdilər. Heç bir bəşər qayda-qanununa təbe olmayı xəyallarına gətirmirdilər. Aliyə ayağa qalxdı. Saliyənin qolundan çəkib qaldırdı:

- Dur, səhər-səhər gedib şəlalədə yaxşıca yuyunub göldə çımkək, qayidaq mağaraya.

- Birdən atamız gələr, - Saliyə həyəcanlandı.

- Yox, ağlim kəsmir. Vadidən üzüsağı nə qədər baxırsan, heç yerdə ins-cins gözə dəymir. Görünür, insanlar bizdən çox uzaqlardadır. Ata, yəqin, sabaha qayıdar. Bütün gecəni ikimizik...

* * *

Qayanın dibində, bulağın başında yuxuda olan Lutu tərpədib soruşan ol-sayıdı ki, bura haradır, dəqiq və aydın cavab verə bilməzdi. Ona görə ki, bu yeri-yurdu tanımırdı. Lut indi özü dəqiq bilmirdi ki, bu qayanın dibi niyə onu dərin yuxuya apardı. O, Hərandadır - Nəmrudun sarayında, Əyalın yanında, yoxsa lap uzaqlarda. Bəlkə, Vəfil torpağındadır? Bunu aydın dərk etmirdi. Hərdən xəyalı Lutu aparırdı Səduma. Burda qala bilmirdi. Bu qarmaqarışq xəyallar aləmi təzədən Lutu Vəfilə çəkirdi. O, çox isteyirdi ki, bütün qalan ömrünü - mağarada da yaşısa, bu qayanın dibində qalmalı da olsa, ya da taleyi hara çəkib apararsa, özünü Nəmrudun daş hücrelərinin arasında - Əyalın yanında hiss eləsin. Kaş onun həyatının bütün dadı, tamı, şirinliyi, bütün həyat sevgisi bu daş hücrenin arasında, bir neçə günün içinde yaxın olduğu və ömürlük bağlılığı Əyalın yanında keçəydi.

Doğrudur, onun xəyalı hərdən Həranın dağlarında, aq köhlənin belində, özü də aq köynəkdə olub aq şahin kimi süzdüyü günlərə də qayıdırı. O günlər də onun üçün çox şirin idi. Bəs, indi Lut nə isteyirdi? Onun qəlbinin dərinliklərindən gələn səs hara çağırırdı? Lut bunu aydınlaşdırmaq isteyirdi. Hər şey əlindən çıxandan, əmisi İbrahimdən ayrılandan sonra başına nələrin geldiyindən xəbəri olmamışdı. Əyalın itkisi ürəyini həmişə göynədirdi. Hətta uşaqlıq xəyallarını da qaytarı bilmirdi. Sədumdakı ailə həyatı, bütün şəhərin onun ixtiyarında olması, şəhər hakiminin özünün belə, hər hansı bir tədbirini onszuz icra etməməsi - bütün bunların xoş, şirin bir xatirə kimi varlığına yenidən qayıtması indiki halında çox acı idi.

Lut indi heç Allahını yada sala bilmirdi. Ümidi ləri bir-bir puç olduqca, həyatının ən mənalı çağları geridə qaldıqca, qazandığı hörmət-izzəti itirdikcə o, inamını da itiridi. İndi o, sahibinin əlindən çıxmış, ucsuz-bucaqsız çöllərdə sahibsiz dolaşan bir ata bənzəyirdi. Atın sahibi olanda, atın yüyüni yiyesinin əlinə keçəndə o, göstərdiyi səmtə gedir. İnamlı gedir. O vaxt ki sahibi yoxdu, o vaxt ki, yüyen yoxdu, onda, at ancaq öz qarnını doyuzdurmaq, ot-ələf axtarmaq, su içməkdən başqa heç nə istəmir.

Lut aq köhlənin belində döyüslərdə qılınc çaldığı günləri yada saldı. Onda Lutun nəinki qılıncından qan süzülürdü, gözləri də qızarırdı. Qılıncdan keçirtdiyi düşmənin sıçrayan qanı üst-başına dağılırdı. O vaxt Lut özündə elə güc-qüvvət hiss edirdi ki, bu heyvətə qüdrətin qabağında heç nə dayana bilməzdi. Bütün bunların əvəzində həyat sehnələrinin ilgimi, xəyalvari dəyişən xatirələri qalmışdı. O, bu xatirələrlə təsəlli tapmir, ovuna bilmirdi. İndi bu əlcətmez, ünyetməz, şipşirin xatirələr Lutu yəhər-yüyənli ata döndərmiş, onu aramsız surətdə minib-çapırdı. Hansı tərəfə istəyirdi, o tərəfə çapırdı.

* * *

Atdan birinci Lut düşdü. Sonra arxasında gələnlər atlarından töküldüdülər. Vəfil hakiminin saray qapısının ağızında dayandılar. Hakimlə görüşmək istədiklərini söylədilər. Keşikçilər dərinə varmadılar, kimliklərini soruştmadılar. Gözləyin, qoy sərvər gəlsin, nə istədiyinizi ona deyərsiz, - dedilər. Lut yanına gələn atlılarla müntəzir dayanıb gözləməli oldu.

Səhər yenice açılırdı. Qarovalı dəstələri əvəzlənirdi. Ona görə hələ onlardan söz soruşan yox idi. Gün qalxdı, səhər camaati yuxudan oyanıb gündelik qayğılarının arxasında o tərəf-bu tərəfə getməyə başladı. Lut bərk darixirdi. Ona elə gəlirdi ki, bu yad adamları Vəfil hakimi dərhal qarşılamalı idi. Vaxt keçir, onlardan heç nə soruşulmurdu. Axır ki, gecə keşikçiləri növbəni tam heyətlə dəyişdilər. Yeni gələnlər yerlərini tutdular. Mühafizəçilərdən biri Lutgilə yaxınlaşış kimliyini soruştadan saray qapısından kənara çəkilməyi tələb etdi. Lut etiraz etmək istədi.

- Biz başqa əyalətdən gəlmmişik, səhər hakimini görməliyik.

- Sizin hardan gəlmeyinizin mənim üçün heç bir fərqi yoxdur. Kənara çəkilmelisiniz, saray qapılarına doğru gedən yolu boşaltmalısınız, - deyə keşikçi ötkəm səslə cavab verdi.

Lut başa düşdü ki, hər halda, hakimin səhabələri, yaxud bu zümrəyə məxsus adamlar indi saraya təşrif gətirəcəklər. Ona görə mübahisəni yersiz saydı, uzatmadı. Gözlədi, hər kəsin yerini tutacağı vaxt gəlib ötsün.

Həqiqətən, bir azdan atlı dəstə ilə müşayiət olunan bir neçə üzü örtülü şəxs onların önündən keçdi. Lut hiss elədi ki, gəlib keçənlər Küçənin bir tərəfinə çəkilmiş, xeyli aralıda dayanmış, atlarının yüyündən yapışib durmuş yaraqlı-yasaqlı adamları - yəni Lutu və onun yanındakıları gördülər. Lut anlayırdı ki, qayda-qanun, adət-ənənə var, səbirsizlik heç nə vəd vermir. O, tərəfdəşləri ilə təmkinlə gözləməli idi. Xeyli vaxt ötdü, görkəminə görə keşikçilərdən fərqlənən, daha zabitəli və hökmli bir şəxs, yanındakı iki nəfərlə onlara yaxınlaşdı:

- Sizə kim lazımdır, nə istəyirsiniz?

- Biz mütləq səhər hakimini görməliyik, vacib söhbətimiz var.

- Axi, siz kimsiniz, hardan təşrif buyurmusunuz?

- Yaxşı olar ki, əvvəlcə siz deyəsiniz ki, kimsiniz və bizimlə sorğu-sual aparmağa ixtiyarınız çatır mı? - Lut rəsmi adamın cavabını, demək olar, eyni tərzdə çəkinmədən, cəsarətlə verdi.

- Mən Vəfil hakiminin saray mühafizəsi keşikçilərinin başçısıyam. Sizinlə hər cür sorğu aparmağa ixtiyarım var. Vaxtinizin boş keçməyini istəmirsinizsə, işiniz həqiqətən vacibdirse, mənə hər şeyi açıb deməlisiniz.

Lut keşikçibaşıya tam və dürüst cavab vermək istəmədi, bir anlığa duruxdu. Düşündü ki, bütün məsələləri açıb danişsalar, keşikçibaşı onları başdan eləyər. Hakimə bu barədə dəqiq məlumat ödürməz. Bəs, onda Lut nə etməlidir? Hər halda, burda əsas çıxış yolu səmimi davranışmaq, iliq münasibət idi. Nə qədər olmaya, o da insandır, vəzifə səlahiyyəti var, tapşırıq icra edir, özbaşına deyil.

- Bilirsiniz, hörmətli mühafizə başçısı, biz çox uzaqdan gəlmışik - Hərandan.

- Aha, Həran, Həran. Nəmrudun şəhəri. Olmaya Nəmrud yenə müharibə etmək istəyir? Üstümüze qoşun yeridir?

- Xeyr, məsələ siz deyən kimi qəliz deyil. Biz böyük bir dəstəyik, başqa məqsədlimiz var.

- Dəstəniz neçə nəfərdən ibarətdir?

- Bir neçə yüz.

- Silahınız varmı?

Lut yenə konkret sualdan yayınmaq istədi. Ancaq başa düşdü ki, nəyisə gizlətməyin mənəsi yoxdur. Çünkü keşikçibaşı, yəqin, bu məlumatdan sonra

müəyyən tədbirə əl atmalı olacaq, şəhər mühafizəsini xəbərdar edəcəkdi. Heç şübhə ola bilməzdi ki, İbrahimin köçünün dayandığı yerde adamlar keçəcək, hər şey dəqiq müşahidə ediləcək, öyrəniləcəkdi. Ləp ola bilsin, bütün məxfi məlumatlar yekunlaşandan sonra onları hakimin sarayına buraxacaqdılar. Ona görə, Lut silahlılarla bağlı suala da ayrıca aydınlıq gətirməyi qərara aldı.

- Var, silahlılarımız var...
- Nə qədərdir, sayı neçə nəfərdir?
- Döyüş qabiliyyətli süvarilerin sayı iki yüz nəfərdən çox olar.
- Siz ləp bir ordusunuz ki?
- Həran şəhərinin əhalisinin xeyli hissəsidir.
- Bəs, siz nə üçün Hərandan çıxmışınız? - mühafizə başçısının sualları bitib-tükənmirdi.

Lut hövsələsini basır, özünü ələ alır, təmkinini pozmurdu. Mübahisə aparmağın mənasızlığı ortaqla razılığa gəlməyin ziyanınyadı. Lut sakin və təmkinlə özünü və yoldaşlarının toz-torpaq içində olan görkəminə işaret vuraraq dedi:

- Biz uzaq məsafə qət etmişik. Aylar uzunu yolda-izdəyik. Gördüyüünüz kimi, üst-başımız vəziyyətimizin necəliyini bəlli edir. Nə gizlədim, ərzagımız tükenir, köçdə çoxlu xəstə usaq, qadın var. Xeyli adamımız tələf olub. Biz məcburiyyət üzündən Hərandan ayrılmışiq. Sizin şəhərin hakiminə pənah gətirmişik.
- Bəs, köçün başçısı kimdir? - elə bil keşikçi bu sualı yox yerdən çıxartdı.
- İbrahim.

- Hə, hə, İbrahim haqqında eşitmışəm. Nəmrudun bütün müharibələrində həmişə həllədici rol oynayıb. Onun qüvvəsi heç də Nəmrudunkundan az olmayıb. Bəs necə olub Nəmrud onu şəhərdən çıxarıb?

Lut başını könülsüz-könülsüz aşağı dikdi. Keşikçibaşının mülayim rəftarı onu yumşaltmışdı, bayaqkı zabitəsini tədricən dəyişmiş, gərginliyi sovuşmuşdu.

O, eyhamla Lutun və yoldaşlarının görkəminə bir daha nəzər saldı, üçayaq dayanan atlara baxdı. Gözlərindən yorğunluq yağan, acıdan köpük qusan, toz-torpaq udan bu silahlı adamlar cəsəret və qürurlarını, nicat naminə inamlarını itirməmişdilər. Bu, mühafizə xidməti başçısına xoş təsir bağışladı və davranışlarından pis niyyət güdmədiklərini gördü.

- Səhər təzəcə açılıb. Mən indicə göstəriş verərəm, atlarınızı suvarıb-yemləyərlər. Özünüz aşxanaya gedərsiniz. Nahar edərsiniz. Sonra nə lazımdırsa, sizə deyəcəyəm, narahatlılığı dəyməz.

Mühafizə xidməti böyüyünün söylədikləri Lutu o qədər də sevindirmədi. Çünkü cavabı müəmmalıydı, aydın deyildi, hakim onları həqiqətən qəbul edəcəkdi, ya yox?!

Lut yaşadığı mühitdən, düşdürüyündən indiki vəziyyətdən belə qənaətə gəldi ki, gəlişinin məqsədi və İbrahimin dəstəsi haqqında əvvəlcə şəhər hakiminə ətraflı, mütəfəssəl məlumat verilməlidir. Onların sarayda qəbul edilib-edilməməsi isə, hakimin qərarından asılı olacaqdı.

Hər halda, hakim bu qədər biganə və düşüncəsiz olmazdı ki, idarə etdiyi şəhərin yaxınlığında çoxlu insan köç salıb dayansın, yad elçiləri qəbul eləməsin. Üstəlik, az qala bir qoşunu olan köç. Hakim onları mütləq qəbul edəcəkdi. Yəqin hakimin həm İbrahim, həm Nəmrud haqqında kifayət qədər məlumatı və təsəvvürü vardı. Nəmruddan ayrılmış İbrahimin gücü, bəlkə, gələcəkdə elə hakimə gərək olacaqdı?! Ətrafindakı ərazilərə həmişə iddialı hökmələr göndərən Nəmrud Vəfil üçün də hər vaxt təhlükə mənbəyinə çevrilmişdi. İndi məqam düşüb. Nəmrudun hərbi qüvvəsini öyrənmək mümkün olacaqdı.

Bunların hamisini Lut xəyalından keçirir və başa düşürdü ki, Vəfil hakimi özünün gələcək siyasetində İbrahimdən istifadə etmək fürsətini əldən buraxmayacaq. İndiki vəziyyətdə döyüş qabiliyyətini saxlayan xeyli süvarisi olsa da, İbrahim Vəfil hakimi üçün təhlükə törətmirdi. Uzun və çətin səfər İbrahimini də,

qoşununu da kifayət qədər zəiflədib. Məlum idi ki, yerli hakim istədiyi anda süvarilərini göndərər və İbrahimı qısa vaxtda tərk-silah edər, yaraq-yasağını əlindən alar, naxırını talan edər, qadınlarını kənizinə çevirər. Elə Lutqarışq hamını qandallaşdırıb kölə edər, ağır karxanalarda qul yerinə işlədər. Amma İbrahim də tədbirliydi. O da Vəfil hakimi haqqında dolğun məlumat toplamışdı. Bilirdi ki, Vəfil hakimi onlara qəddar münasibət göstərməz. Çünkü dəfələrlə Nəmrud Vəfilə hücum çəkmək istəsə də, Vəfil talan edib, qoşununu qırıb, adamlarını əsir edib gətirməyə səy göstərsə də, İbrahim həmişə etiraz etmiş, ədalətsizliyə yol verməmişdi. Dəfələrlə Nəmrud şəhər ağısaqqalları içinde, divan ayağında Vəfil hakimi ilə əlbir olmaqdə İbrahimı haqsız surətdə ittiham eləmişdi. Hətta Vəfilin Nəmrudun yanına gələn elçisinin birlik, əmin-amanlıq təklifinə etiraz edib onları müharibə ilə hədələyəndə belə, İbrahim rəsmi qonağın yanındaca hakimin qərarına etirazını qorxub-çəkinmədən bildirmiş, fikrini lazımi şəkildə əsaslaşdırmışdı:

-Vəfil bizi hərbi müdaxilə ilə hədələmir. Onlar tərəfindən təhlükəmiz yoxdur. Qonşu Vəfil hakimi ilə dostluğumuz bizə yalnız xeyir verə bilər. Biz özümüz ayağımızın altını qazıyırıq. Dostumuzu düşmənə çeviririk. Demək olar ki, müharibə vəziyyətindəyik. Hər an əsas düşmənin hücumu gözlənilir. Belə şəraitdə Vəfil hakiminin təklifi göydəndüşmədir.

İbrahimin sözləri təsirsiz ötüşməmiş, şəhərin digər ağısaqqallarını razı salmışdı. Nəmrud ələcsiz qalıb bu ağıllı təklifdən boyun qaçırmışdı. Amma qəzəbini boğa bilməmiş, elçinin yanında İbrahimı ittiham etməkdən çəkinməmişdi.

- İbrahim, sənin bu divandankənar, özündən xəbərsiz hər hansı bir gizlin danışığını bilmış olsam, bunu şəhərimə xəyanət hesab edəcəyəm. Xəyanətkarın cəzası isə, bilirsən nədir?

- Bilirəm, Nəmrud, - İbrahim cavab vermişdi.

- Öz şəhərinə xəyanət edən şəxsin ən azı həmin şəhərdə yaşamağa haqqı yoxdur.

- Bəli, bu hələ yüngül cəza növüdür. Daha ağırı var...

İbrahim hövsələdən çıxmışdı:

- İndi xəyanətdən səhbət gedə bilməz. Biz şəhərin taleyini düşünürük. Hər halda, Vəfil hakimi ilə ittifaq özündən çox, bizim işimizə yarayır.

O vaxt bütün bunları Vəfil hakiminin elçisi maraqla dinləmişdi. Vəfil hakimi ilə saziş bağlanmışdı. Bunun ikibaşlı, Nəmrud tərəfindən könülsüz bağlanması o şərt daxilində idi ki, Nəmrud Vəfil hakiminə heç bir köməklik göstərməyəcəkdi. Hər halda, Vəfil hakiminə hücum səhbəti gündəlikdən çıxarılmışdı.

Şübhəsiz, o vaxt rəsmi elçi Nəmrudun yanında baş verən əhvalatı öz hakiminə danışmışdı. Aradan neçə illər ötmüşdü. Lil sular axmış, durulmuşdu. Vəfil hakimi özünün hərbi qüdrətini bərpa etmiş, ordusunu gücləndirmişdi. Bu sazişdən ən böyük xeyir vaxt qazanması olmuşdu.

İndi daha Nəmrud ətrafindakı həmsərhəd ölkələrin ərazilərini basa-basa Vəfilə hücum edə bilməzdı.

Mühafizə başçısı Lutu yoldaşları ilə birgə saraya dəvət elədi:

- Gelin, indi keçirik sarayın həyətinə, atlarınızı və silahlarınızı təhvil verirsiniz. Çəkinməyin. Nigaran da qalmayıñ.

Sarayın həyətinə daxil oldular. Onları gözləyirdilər. Atların yüyünlərini verdilər. Sarayın daxili mühafizə başçısı silah-sursatı istədi. Lut və yoldaşları bu məsələdə tərəddüb etdilər. Baş mühafizəçinin amirane səsi eşidildi:

- Təhvil verin silahlarınızı, eks-təqdirde tərk - silah...

Nəzakət xatırınə daxili mühafizəçi sözünün mabədini gətirmədi. Bu vaxt Lut saray darvazalarına tərəf nəzər yetirdi. Onlar içəri keçən kimi darvazalar bağlanmışdı. İçəridə qəribə gərginlik, həyəcan yaşanırdı. Səbəbini nə Lut başa düşürdü,

nə də yoldaşları. Bu, Luta bir qədər qəribə və şübhəli göründü. Ancaq ətraf mühafizəsinin gücləndirilməsindən və keşikçibaşının sorğu-suallarından anlamışdı ki, Vəfil hakimi onların gəlişdən xəbərdardır. Rahatlıq doğuran cəhet isə o idi ki, nəzarətdə olsalar da, köçün hərəkətinə heç bir maneə yox idi. Vəfil hakimi bu köçün ümumi karvan yolu ilə Ərəbistan çöllərinə doğru keçib gedəcəyini, Nil sahillərinə tərəf üz tutacağını hiss etmişdi. Bu, nümayişkaranə hərbi yürüş deyildi. Kökü müşayiət edən böyük nizami dəstə ortada olsa da, bu, adı bir köç idi və çox ehtimal ki, bu köçün sahibləri hansı səbəbdənse yer-yurd yerlərini dəyişməli olmuşdular. Onlar geniş otlaq sahələri olan, yaşayış üçün əlverişli yer sorağına çıxmışdır. Köcdə qadınların və uşaqların çoxluq təşkil etdiyini sərhəd keşikçiləri Vəfil hakiminə çatdırmışdır. Demə, Vəfil hakiminin bu çağırılmamış qonaqlar haqqında kifayət qədər bilgisi varmış.

Lut hər şeyi anlayırdı. Artıq onun üçün qaranlıq qalan bir məsələ yox idi. Ona görə də yoldaşlarına tərəf dönərək, gözünün işarəsilə müqavimətin, etirazın mənasızlığını başa saldı.

Yaraq-yasaq tehvıl verildi. Keşikçi yaxın gəlib onların üst-başını təkrarən yoxladı. Lutun alt paltarının içində saxladığı xəncəri götürdü. Başqalarından daha heç nə çıxmadı. Keşikçibaşı üzünü Luta tərəf tutdu:

- Siz indi qonağımızsınız. Uzaq yol gəlmisiniz. Yuyunun, əyin-başınızı qaydaya salın, özünüze gəlin. Şəhər hakimi divan işçiləri ilə məşğuldur. Bir azdan imkan olan kimi sizi qəbul edəcək.

Lut və yoldaşları nəzarətçinin müşayiəti altında ümumi vəziyyətlə barışmağa məcbur oldular. İndi Vəfil hakiminin həyat-bacasında bayaqkı təlaşdan əsər-əlamət qalmamışdı. Hər kəs yerində dayanmışdı. Vaxtin uzanması Lutu və yoldaşlarını narahat etsə də, gözləməkdən başqa çare qalmamışdı.

Lut məcburən təmkin göstərməliydi. Baxmayaraq ki, İbrahim səbirsizliklə yolunu gözləyirdi. Vəfil hakiminin cavabı Lut üçün, elə İbrahim üçün də bütün köçün taleyinin həlli demək idi. Ümid qırılmaqda olan nazik sap kimiydi. Karvan əhlinin hamisəna bəlli idi ki, daha köçün irəli getmək taqəti qalmayıb.

* * *

Cay vadidən çıxır, axarın qarşısını kəsən dimdik nəhəng dağın ətəyi ilə dolanır və yenidən böyük, yamyəşil düzənliyin ortası ilə axıb gedirdi. Bələdçi çayın axarı boyu Lut vadini dolanıb keçdi. Gözünün qabağında açılan mənzərə heyrətamız idi. Geniş və bərəkətli çölün, düzün kimə məxsus olduğunu, bu yandarda kimlərin yaşadığını bilmirdi. Yəqin, ərazi Allahnın qəzəbinə gəlmış Sədum-dan heç o qədər də uzaqda deyilmiş. Lut Vəfildən Səduma qayıtdıqdan sonra kənara çıxmamışdı. Onun elə bir qayğısı da olmamışdı. Vailə ilə evlənməsi Lutu bir çox qayğılardan xilas eləmişdi. Çünkü arvadı şəhər hakiminin qızıydı. Sonra övladları anadan olmuş, Aliyə və Salıyənin böyüməsi, hakimin kürəkənini şəhərin idarə olunmasına cəlb etməsi Lutun başını qarışdırılmışdı. İnsafən onun ağılı, bacarığı sayəsində Sədum xeyli inkişaf etmiş, böyümüş, şəhərdə yaraşıqlı küçələr salınmış, əlaqələr artmış, uzaq-uzaq ellərdən karvanlar öz yüklerini Sədumun bazarına daşımışa başlamışdır. Sədumun həyatının axarı bilavasitə Lutla bağlı idi. O, şəhərin müdafiə məsələlərinə ayrıca əhəmiyyət verirdi. Hərbi sahəni inkişaf etdirir, qoşunun hazırlığına diqqət göstərirdi. Qonşu şəhərlərin hakimləri ilə dil tapır, ittifaq bağlayır, birgə müqavilələr imzalayırdı. Beləliklə, Sədum azad məkan, təhlükəsiz şəhər kimi tanınırdı. Xarici müdaxilə təhlükəsi yaranan kimi Lut hərbi qüvvələrin və mühafizəcilərin artırılması qənaətinə gəldi. Yüksəlmiş inkişafa xidmət edir, tərəqqi camaatın dolanışlığını yaxşılaşdırırı. Onlara mane olan, hədələyən yox idi. Sədumun ətrafındaki torpaqlar bərəkətli olduğundan, şəhərdə sənətkarlıq inkişaf etdiyindən, əhali yaxşı yaşayır, boş vaxtlarını şəhər meydanlarında məclis-

lər təşkil etməklə, yiğincaqlar keçirməklə, şənliklər qurmaqla yola verirdilər. Lut şəhər hakiminin vəfatından sonra neinki hamının üz tutduğu bir müdrik aqsaqqal kimi, həm də şəhəri idarə edən siyasi lider kimi tanınmağa başlamışdı. Lutun son dərəcə müləyimliyi, əhaliyə azadlıq, sərbəstlik verməyi get-gedə vəziyyəti dəyişirdi, şəhər camaati oğurluq-quldurluq eləməsə də, bir-birinin malına göz dikməsə də, ciziğindən çıxır, qanun tanımırdı. Əxlaq pozulurdu. Meydanlarda qurulan şərab məclislərində məst olmuş qadınları, kişiləri evlərinə yiğmaq olmurdu, küçələrdəcə yatıb qalırdılar. Eyni ailənin üzvləri qohum, yad tanımır, doğmalarının yanındaca əxlaqsızlığa qurşanır, kimsə buna etiraz eləmirdi.

Lutun məsləhətlərini qulaqardına vurur, eşitmirdilər. Lut sərt qanunlar qəbul etmək istəyir, adamları təkrar-təkrar məşvərətə yığır, mühafizəçiləri artırmaq, qırmanc gücünə yarımcılpaq adamları döyüb evlərinə yiğmaq, cəzalandırmaq niyyəti güdürdü. Böhranlı vəziyyət yaranmışdı, ağıllı hesab etdiyi adamlar artıq onu bəyənmirdilər. Lut anlamışdı ki, burda kimsəni düz yola qaytarmaq müşküldür. Doğma ailəsi uçurum qarşısındaydı - qızları, nişanlıları, hətta Vailə şəhər meydanında kor-korana qurulan bu şənliklərin aludəçilərinə çevrilirdilər. Bəzən gecədən səhərəcən insanın ağlını başından çıxaran qəribə musiqinin sədaları altında xumarlananlara qaynayıb-qarışırırdılar. Yaxınlıq edən müxtəlif cinsin nümayəndələri arasında fərq ortadan götürülür, həya-ismət pərdəsi tamam yırtılırdı.

Lut vadidən üzüshağı baxarkən gördüyü mənzərəni Sədumla müqayisə eləyirdi. Bu mənzərənin müqayisəli qarşılığında Sədumdan üstün nəyisə görmək istəyirdi. Adamların əkin-biçin məşgülüyyəti, təsərrüfat qayğıları, dinc həyat tərzi ölkənin bəxtəvərliyinin əlamətiydi. Buranı Sədumla necə bir tərəziyə qoyasan? Kim yaxşıdır, hara yaxşıdır? Əxlaqsızlıq girdabına yuvarlanmış, Allahnın qəzəbinə gəlmış Sədum, yoxsa halal zəhmətilə yer suvaran, taxıl əkib-biçən, üzüm becərən, mal-qara saxlayan bu bərəkətli məməkətin sakınləri? O, əsas yola çıxdı. Yolboyu kimin yanından keçirdisə, adamlar ehtiramla baş əyir, salamlasır, hörmət göstərirdilər. Rastlaşlığı hadisə Lutu mütəəssir elədi. Kənar bir ailə torpaq sahəsini suvarırdı, günorta olduğundan nahar süfrəsinin ətrafına toplaşmışdılar. Onlar qərib qonağı çağırıldılar:

- Gel, bizimlə nahar elə.
- Çox minnətdaram, ləngiyə bilmərəm, yolum uzaqdır.
- Yox, elə də uzaq yolun qalmayıb, bura bizim şəhərin ətrafidir, lap yaxındasan.

Lutun yadına düşdü ki, acdır, güclə yeriyir. Görünür, onun acliğini və yolu çətinliklə addımlamağını, bu adamlar da hiss eləmişdilər. Ailənin böyüyü elə Lut yaşda olardı, əmənlikdən qalxıb qonağın qabağına yeridi:

- Gel, gel, ac adama oxşayırsan. Çəkinmə, bizimlə nahar elə.

Lut dinməz-söyləməz süfrəyə yaxınlaşdı. Buğda çörəyinin dadi, ətri huşunu başından aldı. Nəçə gündən bəri idi ki, dilinə çörək dəymirdi. Sədumdan ayrılandan sonra qidası yalnız bal olmuşdu.

Lut əlindəki və ciyinindəki dolu səbətləri yerə qoydu, istədi səbətdəki üzümü də, balı da bu adamlara bağışlaşın.

- Götürün, burda mer-meyvə, üzüm, bal var.
- Onun qolundan tutub ehtiramla süfrəyə çəkən ailə başçısı:
- Yox, bizə heç nə lazım deyil, gəl otur, bir tike çörək kəsək,-dedi.
- Saxsı bardağdan sərin suyu elə saxsı dolçalaya töküb ona uzatdı:
- Al, əvvəlcə bir qurtum su iç, boğazın açılsın, iştahan artar.

Lut suyu içdi və bir parça çörək götürüb üstünə pendir qoydu, həvəslə yedi. Lap axırıcı loxmanı iştahla ağızında marçıldadıb uddu. Daha nə qədər təkid etsələr də, heç nəyə əl vurmadi. Şəhərin əsas giriçək yolunu soruşdu. Qonaq olduğu ailə mehribanlıqla yol göstərdi.

- Bax, elə burdan düz gedərsən. Lap az qalıb, əkin sahələrini keçdin, elə bil ki, şəhərdəsən, - söylədilər.

Lut qonaq olduğu ailə ilə xudahafizləşdi və səbətlərini götürüb yola düzəldi. Şəhərin lap kənarına çatar-çatmaz qəribə bir kəsif qoxu vurdu onu. Lap yaxına getdi. Bura şərabxana idi. Üzüm salxımları taya kimi vurulmuş, bir tərəfdə də sixilmiş üzüm suyu ayrıca arxlara çəlləklərə axıdlırdı. Şərabdan qalxan qicqırma iyi Lutun başını gicəlləndirdi, daxilində bir nifrət baş qaldırdı: - Sizi lənətə gələsiz, çox çəkməz, bu şəhəri də Yaradan xarabaya çevirər, nəslinizi, toxumunuzu kəsər.

Elə bu vaxt bir dəstə adamın küçədə şərab içdiyini gördü. Bu şəxslər əl-qol ata-ata mübahisə edir, oxuyur, qışqırışırlar. Yarimsərxoş halda idilər. Lutu görən kimi: - Bu, bizim şəhərin adamına oxşamır, - deyə ona terəf döndülər.

- Gel bəri, gəl, kişi, yaxşı gəlmisən, bu şərabdan bir dad...

İki cavan qabağına yüyürdü. Lut çox istəyirdi ki, etiraz etsin, birtəhər can qurtarsın. Amma elə bil dili-ağzı qifillənmişdi, etiraz edə bilmirdi. Şərab dolu saxsı camı ona uzatdılar. Camı götürən kimi hərə bir tərəfdən:

- İç, iç, dadına bax, gör dünyada nələr var, necə şərabdır? - təkidlə tələb elədilər.

Lut ağlınu-huşunu itirmiş bu adamlara etiraz eləsəydi də, onları başa salmaq mümkün olmayacaqdı. O, dolcanı əlində saxlayıb, onlara diqqətlə baxdı. Gözləri qızarmış, şərabın havasından ağılı başından çıxmış adamlar onların sözündən çıxdığına görə elə burdaca əzişdirər, özünü də bəlkə elə bu boş şərab çəlləklərinə basardılar. Lut camı başına çəkdi. Şərab mədəsinə təsir etdikcə yavaş-yavaş istisi təpəsinə vurdu və əlini uzadıb süfrədən bir tikə ət götürdü. İştahla yeyirdi ki, yenə ona şərab süzdülər. Bundan sonra Lut harda olduğunu, bura nə məqsədlə gəldiyini tamam unutdu, özünü də yaddan çıxardı.

Onun xəyalı yenə harasa getmişdi. Yanındakı adamlar onu çağırır, silkələyir, təkidlə qərib qonağa yenə şərab içirmək istəyirdilər. Ancaq daha içməyə hali yox idi. Bir tərəfdə uzanıb qalmışdı. Mağaradan gətirdiyi səbətlər yadına düşmürdü. Deyəsən, Nəmrudun sarayında idi. İndi gözlərinin qabağından bir-birinə bənzəməyen adamlar keçirdilər. Nəmrud qəzəbli gözlerini sağa-sola dolandırdı. Bu gözlərin içindən çıxan ilanlar ayaqlarına dolaşır, bədənine daraşındı. Nəmrud başını silkələdikcə Lutun bədəni təşvişə gəlir, ilanlardan qurtulmağa çalışır, ora-bura qaçıır, can qurtarmaq istəyir, tir-tir əsirdi. Nəhayət, Lut əlini uzadıb ilanları araladı, Nəmrud təmkinini pozmadı:

- Hə, nə deyirsən? Sən mənim yanımıda qalırsan, ya İbrahimin yanına qayıdırısan?

- Burax məni, burax, çıxım gedim, boğuluram, - Lut cavab verdi.

- Yox, səni hara buraxıram, sən qəti qərar qəbul eləməlisən, mənim mülkümdə yaşamalısan, sarayımın külli-ixtiyari əlinə keçəcək, bu gözəlçələr əlinin altında olacaq. Məndən sonra bu sarayda tekçə sənin hökmün keçəcək. Əvəzində sən varidatımı, cah-cəlalımı, taxt-tacımı qoruyaçaqsan. Sənin gücün, zorun, sərkərdəlik məhərətin, döyüşü cəsarətin mənə lazımdır.

- Yox, bacarmaram. - Lut yenə həyasızcasına daraşan ilanları aralamaq üçün əlləri ilə boğazını didir və təkrar edirdi: "bacarmaram".

- Bacararsan, - Nəmrud var gücü ilə qışqırıldı, - bacarmarsan, mən səni məhv edəcəyəm. Qorxma, öldürmərəm, çünkü sənin ölümün mənə gərək deyil. Səni öldürsəm, onda şəhərin ən böyük tayfasını üstüme qaldırmış olaram. Səni zəlil edəcəyəm. Mən İbrahimı də, səni də, sizin tayfanızı da şəhərimdən sürgün edər, çöllərə salaram, səfil olarsınız, bütün var-dövlətiniz əlinizdən çıxar, hərənizi bir tərəfdə qurd-quş yeyər, ya da açıdan qırılsız. Sözümüz eșitsən, öz tayfanın da xilas edərsən. İbrahim, axı, kimə lazımdır, əl çək ondan, elə öz tayfanızın da başçısı olmağa sən layiqsən.

Lut, deyəsən, boğulurdu, xırıltısı güclənir, artırdı. Son nəfəsi idi. Artıq başa düşürdü ki, Nəmrud onu xilas etməyəcək. Nəmrud onu özünün gözlərindən çıxan bu ilanlarla zəhərləyib öldürəcək. Cəsədini hara gəldi atacaq. Heç İbrahim xəber də tutmayacaq ki, Lutun aqibəti necə oldu. Son nəfəsində xırıldiya-xırıldaya dediyi bircə kəlmə bu oldu:

- Ba-car-ma-ram.

Bu vaxt Lutun sıfətinə işıq düşdü. Tam yumulmaqdə ikən gözləri bənövşəyi işığın təsirindən yavaş-yavaş açıldı. İlənlardan necə qurtardı, təəccüb elədi. İliq bir nəfəs üz-gözünü qarsıdı. Nəvazişli əllər çıynindən tutmuşdu, Lutu silkələyirdi. "Oyan, oyan, sənə yaraşmaz. Sən niyə bu qədər zəifləmişən, halsızlaşmışsan? Nəmrud kimi hakim dünyada bircə səndən qorxur, ehtiyatlanır. Sən nədən çəkinir, xoflanırsan? Axi, mən səni gözləyirəm. Sən qayıtmalısan. Nəmruddan qurtulsan, məni də xilas edəcəksən".

Bu, Əyalın səsi idi.

* * *

Lut bütün əhvalatı İbrahimə danışdı. Nəmrudun sarayında olduğunu, bu müddət ərzində əsir saxlandığını, başına gələnlərin hamısını yerli-yataqlı nağılı elədi. Əyal haqqında heç nə demədi. İbrahim daim fikir-xəyal içinde çabalayan, nə isə qiymətli bir əşyasını, əziz-xələfini itirmiş adam təsiri bağışlayan Lutu gözdən qoymadı. Bir şey aydın idi: artıq Nəmrudun hakim olduğu şəhərdə yaşamaq mümkünəsdür. Nəmrud İbrahimini sadəcə azad buraxmaq fikrində deyil. İbrahim qüvvələrini birləşdirib şəhərin onun tərəfində olan adamlarını da toplamaqla Nəmruda qarşı çıxməq istəmirdi. Nəmrudun kifayət qədər güclü və hiyləgər olduğunu bilirdi: üstəlik, şəhər əhlinin əsas hissəsi Nəmrudun bütərinə inanır, Nəmruda səcdə edir, ona güvenirdi. Həm də indi məlum olurdu ki, Nəmrud İbrahimin tayfasının içərisinə əl aparmaq, onu Lut kimi bir dayaqdan məhrum etmək qəsdinə düşüb. Demək, bir gün bütün tayfasının dalından dəyə bilərdi. Nəmrud kimi adamlardan ötrü qan tökmək, ara vurmaq, qarışiqlıq salmaq heç nə idi. O, hər alçaqlığa əl atmağa qadır idi. Vəziyyət get-gedə gərginləşirdi. Şəhərdə, bazarda adamlar İbrahimdən uzaqlaşırırdılar. Bazar əhlindən, hətta xətrini əziz tutanlar belə, İbrahimin gəldiyini görəndə müxtəlif bəhanələrlə dağılışib aradan çıxırlırdılar. Bütün bunlar qəfil tufanın yaxınlaşdığını, Nəmrudun son tədbirlərə əl atacağını göstərirdi.

...İndi Lut bədəninə sarılmış ilanlardan, o sehri səsin təsirilə azad olduqdan sonra yarımuhsuz vəziyyətdə şərabxananın bir küncündə - divarın dibində uzanıb qalmış, istəmədən xəyal aləmine qapılmışdı. Lutun ağlı kəsirdi ki, bütün bunlar yuxudur, ilgimdir, reallıq deyil. Bu rəngli xəyallar onu gah irəli, gah geri aparır, ömrünün ayrı-ayrı məqamlarını yada salırıdı. Lut çox istəyirdi ki, həyatının bəzi hadisələri yaddaşından tamam silinib getsin, bircə Əyal qalsın. Ona görə bir-birini əvəzləyən, sürətlə qovan mənzərələrin arasında gözünə Əyal dəyən kimi əllərini açıb sanki onu havadaca tutmaq, saxlamaq istəyirdi.

* * *

... Vəfil hakiminin möhtəşəm sarayı. Yüksək səviyyəli əyanın müləyim görkəmi, qonaqları dinlədikcə keçirdiyi təəssüf hissi, davranış mədəniyyəti gözünün qabağında idi. Burda - Vəfil hakiminin yanında yüksək mənsəb sahiblərinin xeyli qismi İbrahimin onların torpağında qalmasını istəmir, bəhanə tapır, qısqanırdılar.

- Gərək torpaqlarımızın yarısını kəsib İbrahimə verək. Az qala bir ordu var.
- Sabah bizimlə yer davasına qalxacaq...

- Qoy bir müddət qalıb dincəlsin, sonra da köçünü çəkib aşağı - Nilin cənub sahillərinə tərəf getsin. O tərəflərdə kifayət qədər boş torpaqlar var.

Lut ayrı-ayrı adamların ağızından çıxan tikanlı ifadələrin hər birində İbrahimin və bütün tayfasının ölüm fermanını eşidirdi. Baş əyan isə təmkin göstərir, susurdu. Lutun xəyalından İbrahimin Vəfilə elədiyi yaxlılıqlar keçirdi və bu insanların etibarsızlığı onu ağırdırdı. Unudurdular ki, bir vaxt yer üzündən silinə bilərdilər. Nəmrud onların şəhərini, var-yoxunu qəsb edər, əhalisini köləyə çevirərdi. O vaxt Nəmrudun gücünə şübhə yox idi və elə onda Lut Nəmruda him eləsəydi, Nilə qədər bütün torpaqların sahibi olardı. Doğrudur, Nəmrudun daxili problemi vardı; İbrahim problemi... Onda Lut qılıncına güvənib Nəmrudun tərəfinə keçsəydi, Nəmrud atların ayaqlaya bildiyi bütün əraziləri hökmü altına alardı. İbrahimin uzaqqorənliyi buna yol vermedi. Ən birincisi, ona görə ki, qəsbkarlığın axırı yoxdur. Bunu İbrahim yaxşı dərk edirdi. Elə ona görə Vəfil hakiminin torpaqlarına da, qonşu əyalətlərin qanuni ərazilərinə də Nəmrudun uzanan əllərinin qabağını kəsir, niyyətlərinə mane olurdu. Ortadakı düşməncilik də elə buna görəydi; Nəmrud min bir bəhanə ilə İbrahimi aradan götürmək istəyirdi. Hətta Lutu tərəfinə çəkməklə onu yox etmək niyyətini heç də gizlətmirdi.

Lut diqqətlə Vəfil hakiminin uzaqlara zillənmiş gözlərinə baxdı. Baxışları baş saray əyanının üzünə zillənib qalmışdı. Bu baxışlarda yalvarış yox idi, ancaq çıxılmazlıqvardı və bir istək sezilirdi - kömək diləmək istəyi...

Lut köçün son imkanlarının tükəndiyini, insanların xəstəliklərdən əziyyət çəkdiyini, daha bundan o yana gedə bilməyəcəklərini hakimə demişdi. İndi hər şey onun cavabından asılı idi.

Ağzına su alıb heykəl kimi durmağından hakimin narahatlığı sezilirdi. O, İbrahimin köməyini yadından çıxartmamışdı. Firavan həyatına və salamat taxtacına, əmin-amənlığa görə İbrahimə borclu idi. Doğrudan da, o vaxt İbrahim əks mövqedə durmasayıdı, indi Nəmrud Vəfilin altını-üstünə çevirmiş, şəhəri yerli-yeşsan eləmişdi.

Hər halda, şəhərbaşı bir vaxt onlara yaxlılıq etmiş bu insanların indiki vəziyyətində hallarına acıydı.

Hakimin üzündə xoş təbəssüm görünürdü. Bu, onun ürəyinə düşmüş insaf, mürvət işığının işaretləri idi.

Lut anladı ki, hakim onların burda məskunlaşmasına icazə verəcək. Ətrafdakılardan da heç kəs səsini çıxmırıldı. Birdən dodaqları tərpəndi:

- Qalın, burda yaşayın, amma iki illiyə. Sonra mümkünəs, öz yurdunuza qayıdarsınız. Yox, mümkün olmasa, onda başqa əyalətlərə köçüb gedərsiniz.

Lut ehtiramla baş əydi:

- Çox razıyyiq, hörmətli hakim. Siz bizim tayfamızı - İbrahimin bütün köçünü xilas etdiniz. İzn versəniz, hüzurunuzdan mürəxxəs olarıq.

- Buyurun, buyurun, sizə hər cür kömək göstəriləcək, - hakim dilləndi.

Lut saraydan çıxdı. Sarayın həyətində atlar gözləyirdi. Ancaq saray darvazaları bağlı idi. Lut keşikçibaşıya tərəf dönüb:

- Bizi buraxın gedək, "yolcu yolda gərək", - dedi.

- Xeyr, siz hələ gözləməlisiniz. Başqa iş var, həllini tapmalıdır. Hakimin tapşırığı ilə bir ərzaq karvanı hazırlanır. Uşaqlar, qadınlar üçün pal-paltar və ərzaq aparacaqsınız; yəqin azuqəniz tükənib.

* * *

Sərabxananın həyətindəki adamlardan biri Lutu silkəldi. Lut yuxudan ayılmış kimi gözlerini açdı. Əgər onu tərpədən olmasayıdı, ikiillik Vəfil həyatını yuxuda yaşayacaqdı; bütün iki ili başdan-başa. Lut təəssüflə başını silkəldi: kaş heç ayılmayaydım. Həmin o əzablı - əziyyətli günlərin ağrı-acıları da bal dadır.

İnsan təbiətinə görə dünyada nadir varlıqdır, bəzən o, xoşbəxtliyi belə dərk etmir. Hər şeyi itirəndən sonra onun qiymətini bilir. İndi Lut da həmin günlərin bəxtəverliyini təzədən yaşamaq istəyirdi. Lakin nədənsə heç cür Sədumun belalı həyatına qayıtmağın tərəfdarı deyildi. Sədumda iyirmi il hakim olmuş, şəhərin bir zaman ovcunun içinde olduğu günləri tamam yadındaydı. Şəhər hakiminin qızı Vailə ilə evləndiyi və iki övladının doğulduğu günlər xəyalından silinmirdi. O dövrdə elə bilirdi ki, ömrünün ən gözəl çağlarını yaşayır. Əyal isə yaddaşının daimi qonağıydı. İndi bu şərab qoxusunun başgicəlləndirən ab-havasında olub-keçənləri hafizəsində tərəziyə qoyurdu; hansı üstün idi?

Axırı ölümə qurtaran, Allahının lənətinə gələn, göydən yağan odlu daşların məhv elədiyi şəhər, ağır cəzaya tuş gəlmış insanlar, o şəxslər ki, Lutu özlerinə hakim təyin etmişdilər - onu daha çox çəkirdi, yoxsa bir neçə gecə gecəlik ünsiyyətin qonağına çevrilmiş ömrün bahar məqamları - Əyalın sevgisini ona bəxş etmiş anları? Lut həyatının ən xoşbəxt dönenmini həmin ünsiyyətlə bağlayırdı və ona elə gəlirdi ki, həyatının faciəsi həmin günlər bitəndən sonra başlayıb.

Lutu məhv edən, küsdürən həyatda Əyalsız yaşamağı qəbul etməsi olmuşdu. Görünür, elə sevgi vardır ki, ölümü ilə o sevgini içinde yaşayanları da əbədi ölümə sürükleyir.

Lut Nəmrudun sarayındakı həmin günləri özünün İbrahimlə bağlı həyatının heç bir anından ayıra bilmirdi. O ruhi sarsıntılar, Cəsədlər dərəsi, İlənlər vadisi, Vəfildə qaldığı iki il - bütün bunlar Lut üçün daha qiymətli idi.

Lut istəyirdi ki, ömrünün çarxını fırlatsın, geri qaytarsın. Qorxu və fəlakət, ağrı və acı dolu ömrünün həzin anlarına qayıtsın ki, orda Əyal qərar tutsun. O Əyal ki, sarayın daş hücrələri arasından yola salmışdı onu və səssiz, sükut çökən baxışları ilə anlatmışdı: "Mən səni həmişə gözləyəcəyəm".

Bəs, onda o, nə üçün istifadə etmədi, istəyinə qovuşa bilmədi?

Lut düşkün idi. Ürəyinin ən incə telini qırıb atmışdır. O, Hərəndən Əyalsız gedirdi və inana bilmirdi ki, qılınc tutan qolu, ildirim süretilə işləyən zəkası gücünü saxlasın. Onu qarşıda nələr gözləyirdi - ağlına heç nə yerləşmirdi.

İbrahim hər ehtimalla olan-qalan tərəfdashlarını silahlandırmış, tam müsəlləh halda saxlamışdı. Köçünü də beləcə aparacaqdı. Qoşunun önündə də Lut gedəcəkdi. İbrahim yerin altını-üstünü bilsə də, bircə məsələni bilmirdi. Bilmirdi ki, Lutun bu əyalətdən Əyalsız getməsi onun üçün nə boyda faciədir.

... Əllərini yerə söykəyib qalxdı. Deyəsən, bərk yatmışdı. Heç xəbəri olmayıb, neçə gün bu şərabxananın həyətində düşüb qalıb. Ətrafına baxdı, səbətlər də yox idi. Şərabxananın işçiləri onu içəri apardılar.

- Qoca, qal burda bizimlə, kömək et, məvacib qazan. Sənin üzümündən dadlı şərab çıxar. Burdan adam götürüb apararsan, üzümünü yiğib gətirərsən, əvəzində şərab çəkib sənə verərik.

Lut əvvəller baş gicəllədən meyə nifrət edirdi. İndi isə şərab gözündə sehrli bir qüvvəydi: ömrünün ən xoş günlərinə qaytaran qüvvə.

* * *

Günəş qüruba çəkilirdi. Günortadan xeyli keçdiyindən qayaların kölgələri uzanmış, xeyli böyümüşdü. Lut mağaradan çıxdığı günlərin sayını itirmişdi. Uzun yolu necə gedib-gəldiyini unutmuşdu. Qəribə də olsa, Lut hiss eləmişdi ki, mağaraya qayıdib-qayıtmaması qızları üçün o qədər də vacib deyil və o, geri dönməsəydi belə, heç kəs nigarənciliğini çəkməyəcəkdi. Lutun da qəlbində atalıq duyğusu qalmamışdı. Artıq o, indisiylə yox, keçmişiyə yaşayırı. Günün hər bir hadisəsi, əhvalatı yaddaşında ötən zamanın hansı lövhəsini canlandırır, təzələyirdi. Bu kölgələrə baxdıqca ağlında maraqlı fikirlər dolaşırı. Durub onları ayaqlaya bilər, üstündən atlana bilər, keçər, tükü tərpənməz, çünkü

kölgə heç nədir. Kölğəni görür, altında uzanıb dincəlir, günəşin istisindən qorunur, əslində, isə o, heçliyə məxsusdur, heç nə deyilən şey yoxdursa, kölgə də yoxdur. Onda, bəs, Lut nə üçün Əyalın xəyalı ilə yaşamaq istəyir? Niyə uzaqlıqda, əlçatmazlıqda qalmış, yox olmuş Əyalı yanında hiss edir? Axi, heç Əyalla birləşən uzun ömrə də yaşamayıb. Bir neçə günlük təəssürati iller boyu onu tərk etmir, qəlbini yaralayır. Xəyalın özü kölgə deyilmə? Bəs, niyə Vailəni etinasız xatırlayır, haqqında düşünmür? Halbuki, Vailəylə iyirmi ildən çox ömrə sürüb. Yaşadığı şəhərdə əvvəl hamı ailəsinə ehtiram göstərib. Bu şəhərin ən xoşbəxt sakinləri idilər. İndi Vailə onun üçün yalnızlarındakı qızların anasıdır.

Lut özündən çıxdı: "Axi, mən ona demişdim, geri dönmə. Orda heç nəyimiz qalmır. Artıq yaşadığımız şəhər, bizim olan yerlər bizim deyil. O şəhər əxlaqsızlığa qurşandığı üçün Allahın qəzəbinə gəlib, göydən yağan odlu daşların altında qalıb. Bəlkə də axırıncı təpəni aşana qədər Vailə arxaya baxmasayıdı, indi o da bizimlə idi. Heç bu kimsəsiz mağaraya sığınıb qalmazdıq. Vailə qızları da çəkərdi, gedərdik ləp mənim olduğum şəhərə, orda yaşamaq rahat idi.

Düzənlilik çıxmışdı, əkin-biçinlə məşğul olan ailəni yada saldı. Onlar üçün həyat necə də şirindi. Tarlada tər töküb zəhmətə qatlaşırıldılar. Cərgə ilə sıralanmış yaşıl kollar, çayətrafi cəmənliklər və göylükde otlayıb, sahildə arxac salıb yataşmış mal-qara, günorta vaxtı bir qədər dincəlib, nahar etmək üçün süfrə ətrafına toplaşmış ailə -- bütün bunların hamısı Lutun axtardığı bəxtəvərlik deyildimi?

- Heç şəhər hakimi olmaq istəməzdəm. - Lut təəssüfle başını buladı.

Birdən duruxdu, özünü ələ aldı, qarşısında zabitəli, səliqə-səhmanla geyinmiş, üz-gözündən müdriklik yağan, başını hakimlərə məxsus ötkəmliliklə dik tutan Lut peyda oldu.

- Necə yəni, heç şəhər hakimi də olmaq istəməzdəm?

Lut qarşısındaki Sədum hakimini tanıdı. O, özü idimi, yoxsa kölgəsi? Dönüb özünə baxdı. Çox oxşayırıldılar. İndi qayanın üstündə oturmuş Lut əzgin və yorğun görünürdü. Qocalmış, üz-gözünü saç-saqqla basmışdı, kol-kos pal-paltarını kılkə yun kimi didmiş, üst-başı uzaq yoluñ toz-torpağı içindəydi, rəngi-ruhu dəyişmişdi.

- Bu nədir, bu mənəm, yoxsa o?

- O, mənəm, sən heç nəsən. Sən kimsən? Sən uzaq yolların yorğunu, güclüvvəni fənaya vermiş bədbəxt, yaziq məxluq. Mən - Sədum şəhərinin hakimi.

- Bəli, bəli, mən biliyəm, elə o, mənəm. İndi sənin gözlərinin qabağında dayanan, sənin saymadığın, tanımadığın o qoca şəhər hakimidir.

- Xeyr, o, sən ola bilməzsən. Əger sən həmin Lutsansa, yadına sal, sənin ağılin, idrakin, gücün, qüvvən var idi. Onlar hara yoxa çıxb? Bax, sən həmin Lutun kölgəsəsən.

- Yox, səhv edirsən, mən bu qayanın özüyəm, mən əsl Lutam. Həmin o şəhər hakimi Lut. Nəmrud kimi bir qəddarın qorxub ehtiyatlandığı Lut. İbrahim... Lut fikrini tamamlamamış qabağını kəsən kölgə - xəyal sözünü kəsdi.

- Xeyr, qaya mənəm, sən adı kölgəsən, sən Günəşin harda qərar tutmağından asılısan, yerini dəyişirsin.

Lutu vahimə bürüdü. Qarşısında peyda olmuş kölgə onun özünü kölgə hesab edirdi. Lut yumruqlarını düyünləyib qayaya çırpdı:

- Mən özüməm və özüm də bu qayanın üstündə oturmuşam. Sən isə, kölgəsən, sən bir azdan yox olacaqsan.

- Xeyr, mən yox olmayacağam, sənin başının içine çəkiləcəyəm, qəlbinə girəcəyəm. Mən sənin özünəm.

- Onda çəkil, yox ol gözlərimdən, özümdən başqa kimsəni görmək istəmirəm.

- Doğrudan, sən özündən başqa kimsəni görmək istəmirsin?

- Bəli, hamidan bezmişəm, yorulmuşam, təngə gəlmışəm. Mənim axtardığım dünya keçmişdə qalıb, artıq oraya qayıda bilmərəm.

- Bəlkə, qayıtmaq istəmirsən?

Lut yazılıq-yazılıq kölgənin gözlərinə baxdı:

- Necə də istəyərdim... - Lut bu sözleri öz-özünə dedi, dodaqlarının arasında piçildədi. Amma gözlərini yenə kölgədən çəkmədi.

Kölgə vadinin yuxarı başından süzülüb gələn, dağların arasından çağlayıb axan çayın qayaların üstündən töküldüyü yeri - şəlaləni göstərdi:

- Bax gör, hardan gəlir, hara gedir?

Lut yorğun-arğın gəlib uzandığı qayanın böyründən başını qaldırıb aşağıya, çayın şırıltısına, şəlalənin gurultusuna qarışmış şaqraq səslərin gəldiyi tərəfə baxmaq istədi. Ürəyi ağrıdı, baxmadı. Çünkü o səslərin mənbəyi məlum idi və o səs sahiblərinin kimliyi bəlliyydi. Kimsəsiz vadidə qızlarından başqa kimse yox idi.

Kölgə yenidən peydə oldu.

- Həyat dövr edir, gəlir-gedir, hər anı sırlıdır, gözəldir, - yenə kölgə söhbətə çəkdi.

- Kim gəlir, kim gedir, dövr edən nədir? Mən anlaya bilmirəm, nəyi nəzərdə tutursan? Mənim indiki həyatımın harası gözəldir, mən bu gözəlliyi niyə görə bilmirəm?

- Eh, Lut, sən yorulmusan, əldən düşüb bezmisən. Ancaq gücün var. Sən hələ də xeyallarınla yaşaya bilərsən. O xeyallarınla ki, ən şahanə yerində Əyal var. Mən hiss edirəm, sən məni tanımaq istəmirsən, görmək istəmirsən, bəlkə də mənə nifret edirsən. Əbəs yere, mən sənin həyatının bir parçasıyam, Sədum hakimiyyəm. Unutma ki, mən o Lutam ki, bütün şəhər əhli başıma and içib, yanına məsləhətə gəlib. Mən şəhəri zorakı üsullarla yox, qayda-qanunla, aqsaqqallığımıla, müdrikliyimlə idarə edirdim.

Qayanın üstündə uzanmış yorğun Lut dirçəldi, gözləri əsəbdən parladı. Yerindən dikəlmək istədi:

- Sən, sən burda dayan, - heç bilmədi, necə qışqırır. - Sən axmaq və səfehsən, sən unutdun ki, şəhəri istədiyin şəkildə idarə etmək mümkün deyil, ona görə şəhərin mühafizəsində və daxili həyatında sabitlik yarada bilmədin, bütün köməkçilərini buraxdın, yaddan çıxardın ki, guya təkbaşına - ağlınlı, iradənlə insanları idarə edəcəksən. Yaddan çıxardın ki, şəhər əhli qayda-qanun yaradana deyil, zora tabe olur. Bütün günahların baiskarı sənin dayaz ağlındır. Özünə güvəndiyin ağlin. Kimsə ilə hesablaşmayan ağlin. Əgər sən ürəyiuxalıq edib şəhəri özbaşına buraxmasaydın, orda bu qədər qanunsuzluqlar, haqsızlıqlar baş alıb getməzdi. İş o yere çatmadı ki, şəhər əhli azısın, sənin evinə hücum eləsin. Gördünmü, sonda necə səfil gününə düşdün, necə yazılıq-yazılıq yalvarırdın adamlara?

- Hansı adamlara? - kölgə təəccübələ sual verdi.

- O adamlara ki, onlar sənin qonaqlarını pis yola çəkmək isteyirdilər. Onların başına hər cür oyun açacaqdırlar.

- Olacaqların qarşısını kəsməyə heç kəsin gücü çatmaz.

- Olacaqların qarşısını kəsməyə ehtiyac yoxdursa, onda sən mənimlə barışmalısan, məni kölgə yox, özünü kölgə hesab etməlisən.

- Eh, qoca Lut, sən cavaklığında göylə gedirdin, indi kimsən?

- Sən nə üçün məni gəncliyimdən ayırsan?

- Ona görə, ayıram ki, sənin gəncliyindəki həyatının heç bir əlaməti sifətində qalmayıb.

- Nə üçün? Axı, hara çəkilib?

- Sən həmin Lut olsaydın - kölgə sözünün mabədini gətirdi - onda gəncliyindəki iradənin əlamətlərini, işaretlərini səndə görərdim.

- Heç zahiri görkəmimdə də oxşarlıq qalmayıb?

- Zahiri görkəm boş şeydir, heç nəyi həll etmir.

- Hə, hə, inan, mən o əlamətlərin heç birini zərrəcə səndə görmürəm.

Kölgə nə düşündüsə, köks ötürdü:

- İndi onlar heç mənim gərəyim deyil, - Lut yenə könülsüz cavab verdi.

Bununla sanki kölgəyə demək istədi ki, rədd ol başımdan, çəkil, get. Sənin yaratdığını bu ovqat mənə əzab verir. Mən daha şirin əhval-ruhiyyə arzusundayam.

Lut yanındakı ərzəağın və şərab tuluğuna baxdı.

Deyəsən, Kölgə Lutun şəraba nə üçün baxdığını dərhal hiss elədi.

- Bax, axtardığını tapmışan, mey iç və bütün əziyyətlərdən xilas ol. Yeqin onda sən ancaq Əyalı diləyərsən. Bayaq sənin iradəndən danışırdım.

Lut gözlerini şərab tuluğundan çəkmədi, kölgəni altdan-yuxarı süzdü:

- İradə insanların icad elədiyi cavanlıq silahıdır. Qocalıqda heç kimə lazımlı deyil. Gəncliyində yaratdığı adət-ənənə insanı yaşlanarkən idarə edir.

- Bəli, sən, görünür, o zaman həmin adət-ənənəni vərdişə çevirə bilməməsən. Çevirmiş olsaydın...

- Onda nəyi dəyişəcəkdim? - Lut özü də istəmədən kölgə ilə mübahisəyə girdi.

- Nəyisə dəyişmək mümkün idi, ən azı, elə getdiyin şəhərdə qalardın.

- Şərabxananın həyətinimi nəzərdə tutursan?

- Xeyr, şərabxananın həyətindən qat-qat üstün yer vardi...

- Harda idi həmin münasib məskən?

- Yadına sal, çayın qırğındakı xoşbəxt ailəni. Elə dil tapıb o ailənin mal-qarasını saxlaya bilərdin.

- Hmm, - Lut heç nə demədi, dodaqlarını sıxdı. - Yadına düşdü, həqiqətən kölgədən əvvəl elə özü də belə düşünmürdümü?

- Bax, o həyat sənin həyatının xoşbəxt bir sonluğu olardı.

Kölgə bunu dedi və Lutun nə deyəcəyini gözlədi.

Bu vaxt şəlalənin altından qışqırıq səsi gəldi:

- Ehey, Aliyə, özünü gözle!

Bu, Salıyənin səsi idi. Gölün kənarından əllərini yana açmış Salıyə suya baş vurub, şəlalənin altında duran Aliyənin yanına üzdü. Çatan kimi bacısının ayaqlarından tutub dartdı, özünə tərəf çəkdi. Şəlalənin altında dayanmış çılpaq Aliyə gölə düşdü.

Lut boğazını uzadıb diqqətlə bu mənzərəyə baxdı və nə düşündüsə, hiss etmədən yavaş-yavaş çəkib şərab tuluğunun ağızını açdı. Tuluğu dodaqlarına yaxınlaşdırıldı. Əlləri əsirdi, rəngi avazımışdı. Susuz adam kimi qurhaqurtla şərabı içməyə başladı. Sonra heç tuluğu ağızından aralamadan gözünü qaldırıp ətrafa nəzər yetirdi. Kölgə baxırdı, onu güdürdümü? Yox, xoşbəxtlikdən qeybə çəkilmişdi.

Lut kölgəni görmədiyinə sevindi. Lakin bu sevinci uzun sürmədi. Deyəsən, iki əli ilə sıxlığı tuluğun içindən ağızına dolub, boğazından keçən tünd şərab daş kimi yumrulandı. Bu daş kimi yumrulanmış maye boğazına tixandi. Ha udqunmaq istəsə də, udquna bilmədi. Lap nəfəsi kəsilməkdə idi. Gözleri alacakalandı, canı çıxacaqdı. Kölgə nəhəng, bədheybət görkəmi ilə yenidən - vadinin o tayını qala kimi tutmuş dağın üstündən enməkdə olan Günəşin şüaları altında bir qədər də uzanmış və ecaib şəklə düşmüş halda Lutun gözlerinin qabağında təzahür elədi. Lut sonuncu gücünü toplayıb udqunu. Əlləri tuluğun boğazında qıç oldu. Sinəsinə sıxlığı şərab tuluğunu, istəsə də, kənara ata bilmədi, qolları açılmadı. Axır ki, zəhrimar şərab boğazından keçdi. Lut rahat nəfəs aldı, yaşarmış gözlerini sildi. Və nəfəs alan kimi də bədəninə güc gəldi. Daha o, kölgədən qorxmadi. Ağlı, şüuru tam yerində idi. Kölgənin kölgəliyinə inandı. Hələ özünə də acıdı: "Mən nə üçün cansız kölgədən ehtiyat eləməliyəm?"

Minlərlə insanı hədə-qorxu altında saxlayan Nəmrudun təzyiqləri, aramsız sıxıntıları onu qorxutmamışdı, sindirmamışdı. Bəs, nə olmuşdu ki, indi bir kölgənin

qabağında - özü də lap ona bənzər, həyatını yaşamış bir kölgənin önungdə gücsüzlük, zəiflik göstərdi?

Lut tuluğu ağziyuxarı daşa söykədi. Tuluğun böyründən asılmış iplə boğazını sarıdı. Daha tuluq aşsa da, şərab tökülməyəcəkdi. Gözucu dönüb kölgəyə tərəf baxdı. Cansız kölgə, elə onun özü kimi, böyrü üstə daşa söykənmişdi. Həm də yavaş-yavaş rəngi-ruhu itirdi. Doğrudur, hərdən bir Lutun tərpənməsi ilə kölgənin də tərpənməsi bir olurdu. Bu isə təher-töhmət edən, az qala onu bu sıldırıq qayaların üstündən atmağa hazır olan kölgəyə oxşamırdı.

Lut yenidən tuluğa baxdı. Bir də başına çəkib içmək, tərk-i-dünya olmaq istədi. Bayaqqdan daddığı, yarımac mədəsində dolanıb istisi başına vurmaqda olan şərab gözlərinə məstedici rahatlıq, xumarlıq gətirmişdi. Daşa söykənib bir hovur yatmaq istədi. Yox, yuxusu ərşə çəkilmişdi, heç mürgüləmək həvəsi də gəlmirdi. Şərabın havası tutduğundan, ürəyində daha içmək meyli qalmamışdı.

İndi içindən baş qaldıran yeni bir istək və həvəs hava ilə uşub Lutun beyninə doldu. Bu sərt qayalar da, dağlar da, şəlalə də hamısı yenidən gözlərində Nəmrudun malikanəsi kimi göründü. Bir qız sudan çıxıb düz yanına gəldi. Lut onun hündür boyuna, gözəl qəddi-qamətinə diqqətlə baxdı. Bu, Əyal idimi? Yox, bu, Əyal ola bilməzdi. Bir də gözünü ovuşturdu, tərəddüdüն qovdu. Qız əllərini uzadıb saçlarını qarışdırırdı:

- Gəl, - qolundan tutdu, - gəl, sən ki, ağciyər deyilsən.

Qız Luta nəvaziş göstərdi. Lutun qırışığının açıldı. Tanış hissələr yenidən varlığını çulğadı. Lut indiki halını, harda olduğunu bilmək istəyirdi. Saray Nəmrudun sarayı idи, o isə qorxmurdı, Nəmrudun onu gördüğünü, izlədiyini hiss etmirdi. Ancaq bu qızın da Nəmrudun sarayındakı Əyal olduğuna əmin deyildi.

Qız Lutun qolundan tutub lap gölün kənarına gətirdi. Onu arxadan gölə itələdi. Özü də arxasında gölə atıldı. Daha su soyuq deyildi. Lutun yaddaşına heç nə təsir göstərmirdi. Qırışığının açılış, qızla deyib-gülür, suda xoşhallanırdı.

Artıq axşam düşmüdü. Qız Lutu çəkib sudan çıxartdı. O, tamam heydən düşmüş, taqəti qeybə çəkilmişdi. Qolundan tutub üzüyuxarı, qayaların arası ilə mağaraya tərəf aparılan Lut pal-paltarına gözucu da baxmirdı. Heç nə vaxtsa əynində paltar olduğunu ağlına gətirmirdi.

Onlar mağaranın qabağına çatanda, Lutun gözlərinə heç nə görünmədiyi kimi, yaddaşında da heç nə yox idi. Qız üzüaşığı düşüb Lutun əyin-başını yığdı. Qayanın dibində qalmış ərzaq səbətləri, şərab tuluğu, Lutun üst geyimi - nə vardısa, hamısını götürüb mağaraya gətirdi. Yumşaq ot qurusunun üstünə uzadılmış Lutun böyrünə atdı. Lut səs-küydən bir balaca oyanan kimi oldu. Harda olduğunu bilməsə də, gözləri kölgəni axtardı.

Ay doğmuş, nuru böyümüş, hər yanı solğun işığa bələmişdi. Bu işıqdan bir az da mağaranın içine düşürdü. Mağaranın girişində kimsə dayanmışdı, kim olduğunu Lut ayırd etmək istəyirdi. "Bəs, bura haradır, mən indi hardayam? Bu mağaranın girişində dayanan kimdir? Niye əynində paltarı yoxdur? Kişidirmi, qadındırmı?". Lut bu sualları beynində dolandırır və cavab axtarırdı. Ancaq cavabını tapa bilmədiyi müəmmalı suallar onu bir an tərk etəmirdi. Bir-birinin ardınca yağan yağış damlaları kimi üstünə yağırdı:

"Birdən bayaqqı kölgə olar, haa.. Yox, kölgə deyil, canlı adamdır" - Lut bir balaca dirsəklənib başını qaldırdı. Çox qalxa bilmədi. Mağaranın giricəyində dayanmış adam göydən süzülən Ay işığının fonunda gözəl bir mələyə bənzəyirdi.

- Gəl, gəl, səni Allah göndərib. Sən Allahnın mələyisən. Bəlkə, məni aparmaq istəyirsən? Məni aparacaqsansa, gəl elə indi apar. Sənin qanadların yoxdu. Məni hara aparacaqsan? Hara? Sənin aparacağın yer uzaqdadır?

Mağaranın qapısını kəsmiş məlek tərpəndi. O, yana çevrilən kimi mağaraya daha gur ay işığı düşdü.

Lut yerindən qalxıb ona sarı yüyürmək, dərdləşmək, onu qucaqlamaq, "mən hardayam, məni xilas elə" demək istədi.

"Mağaranın giriçeyində dayanmış məlek elə Allahın özü qədər insafsız imiş. O, heç yaxına gəlmir, məni burdan aparmaq istəmir. Bəlkə, heç mələyin aparacağı adamların yanında mənə yer yoxdur?! Axi, İbrahim deyirdi ki, insanların ruhu əbədi göylər sakinidir. Orda bütün insanlara yer var. Mənim bədənim o mələyin nəyinə gərekdi? Qoy mənim ruhumu aparsın. Ruhumun heç kimə maneçiliyi olmaz. Mən özüm onların arasında dolanaram. Bəlkə, elə İbrahimin də ruhu ordadı?!. Onun ruhunu tapar, başıma gələnlərin hamisini danışaram. Onda İbrahim məni bağışlayar".

- İnsani bağışlayan Allahdır. - İbrahimin gur səsi ətrafi lərzəyə saldı. O əks-səda Həranda, meydanın ortasında, tonqalın üstündə yandırılmaq üçün əli-qolu bağlanmış adamın dodaqlarının arasından çıxırdı. Burda səsi gur və təsirliydi. Nəmrud gözləyirdi ki, İbrahim dil töksün, yalvarsın, ayağına düşsün. İbrahim isə, inadından dönmürdü: "İnsani bağışlayan yalnız Allahdır".

Lut acı-acı zarıldı: "Belə çıxır, İbrahimdən bağışlanmayı istəyə bilmərəm?"

- Xeyr, bağışlamaq ancaq Allahya məxsusdur, dedim, axı!

İbrahim bu sözlərdən başqa ayrı söz bilmirdi. Mağaranın astanasında dayanmış məlek quru otun üstündə uzanmış ahil kişiyə məhzun-məhzun baxırdı.

Sonra məlek də yox oldu və yavaş-yavaş Lut harda olduğunu anlamağa başladı. Onun yanaqlarından göz yaşları axırdı. Lut yardımənli ağlı ilə yenə bayaqqı kölgəni gəzdi. Kölgə itmişdi. Lut bilmirdi ki, kölgənin görünməməyinə sevinsin, yoxsa kədərlənsin.

"Eh, o kölgə mənə qənim kəsilib. O hardan peyda olub? Yaxşı ki, tez əkilib, yenidən görünərsəydi..." - Lut o yan-bu yana nəzər saldı, ağlına gəldi ki, kölgə yaxındadır və onun bayaq göldə qızla çımdıyını görüb və indi olmadığını sevinmək istəyirdi ki, elə bu an Lutun sinəsini nizə kimi deşən, ox kimi dəlib keçən istehzalı gülüşlərlə bir anlığa mağaranın həmin girişində görünən kölgə yenidən sürətlə qeybə çəkildi.

Zəif inilti ilə mağaranın ot döşənmiş yatacağına yixılan Lut təzədən heydən düşdü. Əlini, qolunu tərpətməyə belə hali qalmadı. Əlacı kəsilmiş, ümidi üzülmüş yaralı fədaiyi sanki təzədən sinəsində oxla vurmüşdular.

Lut istədi əlini qaldırıb saçlarını dartsıdırsın, başını divara vurub dağıtsın, ölüm qoxuyan düşüncələrdən xilas olsun. Yaddaşı isə qarışır, rahat buraxmirdı. O, beynində bir pozuqluq, kütlük diləyirdi ki, heç nə yadına düşməsin: lənətə gəlmış Nəmrud da, Əyal da, lap İbrahim də, bütün Sədum həyatı da, keçmiş də, Həran da... Təkcə uşaqlığından ayrılmassis. Elə son anında, son nəfəsində körpəlik yaddaşı ilə yaşasın, məsum yeniyetməlik xatirələrini oyatsın.

Əslində, bu istəyin özü Lutun başına bir bəla idi. Çünkü ömrünün o çağını yaddaşında təzələyən kimi Əyal da yadına düşürdü. Əyalın yaddaşında peydası, surətinin gözlerinin qabagına gətirilməsi və ən nəhayət, Əyalın əbədi itirilməsi... Bu, Lutu tamam hövsələdən çıxarırdı, dəhşətə gətirirdi.

İllər boyu Əyalın həmişəlik itirilməsi ilə barışmır, xatırlamağa isə qorxurdu. O, bütün xəyalə gətirdiklərini yaşamağa çalışsa da, ən ağrılı, əzablı günləri barədə düşünsə də, bircə bu xatirədən qaçırdı. Həmişə Əyalla bağlı günləri gəlib sonuncu görüşə çatanda, o, özünü məcbur edirdi ki, yaddaşının həmin duyğulu məqamını silsin. Nədənsə, həmişə onu həmin dolanbacdan, qorxulu məqamdan hifz edən şərab olurdu. Nəmrudun sarayındaki eyş-işrətli günlərin həyatında dərin iz buraxdığı və, bəlkə, elə sonrakı həyatını da müəyyən edən yol şərabdan keçirdi. Düşüncələr yoranda, yaddaşının həmin müdhiş tərəflərini silkələyəndə, nəyin hesabına olur-olsun, tez şərab axtarır tapırırdı. Bəlkə, elə Sədum qövmünü idarə edə bilməməsi, əhalini özbaşına buraxması bununla bağlı idi? Çünkü sonra tez-tez Əyal yadına düşür və Əyal ürəyinə, varlığına hakim kəsilən kimi, yeganə

çixışı şərabda axtarırdı. Mey yaddasını təmizləyir, başını dumanlandırır, onu ləzzətli yuxuya verirdi.

... İndi taqətdən düşmüştü. Gücdən mehrum bədəni cansız daş parçası kimi mağaranın bir küncündə qalmışdı. Doğma qızları belə, ögeylək göstərir, ona əhəmiyyət vermirdilər. Onsuz da ortada valideyn-övlad nəvazişi yoxa çıxmışdı. Bu kimsəsiz vadidə mağaranın yeganə sahibləri olandan sonra, onunla yad adam kimi davranırdılar. Qızları isteyirdi onu yad kişi qiyafləsində görsünlər. Özləri ilə birgə deyən-gülən, zarafatlaşan və şəlalə altında çimən ədəb-ərkanlı Lut, axı, onların atası idi. İndi Lut bu qarماqarışıq, mürgülü, duyğulu xəyalların arasında bir həqiqət soraqlayırırdı. O həqiqət bundan ibarət idi ki, doğrudanmı, Aliyə və Saliyə halal övladlardır, belindən gəliblər? Bəlkə, şübhə var, onlar Lutun qızları deyil? Göydən odlu daşlar yağıandan, şəhər tamam məhv olandan, külün altında qalandan sonra, ordan üç nəfərin qurtarmağına şərait yaranıb - bu iki qız və bir də Lut özü. Bəlkə, bu qızlar Sədum sakinlərinin qeyri-qanuni balalarıdır? Nə olsun ki, onları Vailə dünyaya gətirib? Bəlkə, mənim qızlarım deyil?

Güçü çatsayıdı, yenə onu çək-çevirə aparan, mənəvi dünyasını təlatümə gəti-rən bu düşüncələrdən qurtulmaq, bəlkə, lap yenidən güc-qüvvə tapmaq üçün şə-rab isteyərdi. O, uzaqda deyildi. Yəqin, bu yanlıarda, yaxınlığında idi. Lut göz qa-paqlarını azca araladı. Mağaranın geniş girişindən içəri süzülmüş Ay işığında tu-luqları qabaqlarına çəkmiş qızlarının növbə ilə o şərabdan içdiklərini də gördü. Sa-dəcə, hərəkət edə bilmirdi. Onlar öz aləmlərində idilər. Aşiq və məşuq kimi bir-bi-rinə sarılmış görkəmləri Lutda heç bir təəccüb doğurmurdu. Əgər şərabdan ona da versəydi, o da tamam oyanar, qalxar, bu ağır düşüncələrin dalından dəyərdi.

* * *

... Lut Nəmrudun sarayından çıxandan sonra, qayıdır Əyalı qurd yuvasından necə çıxarmaq barədə düşünür, yol-yolağanı tapa bilmirdi. Gecələr malikanənin ətrafına dolanır, qalanın bürclərinə baxırdı. Hardansa Əyalın onu gördüğününe inanırdı.

... Lut gedəndən sonra Əyal sanki Nəmrudu da, saray əhlini də görmür, tanımırdı. Axşam yenə Nəmrud həmin hovuzun yanında şərab içib qızlarla əylənir, gün keçirirdi.

- Bəs, Əyal hanı? - dönüb qızlardan soruşdu.

- Burdadır, - cavab verdilər.

- Burda, yəni harda? Yox, mən onu görmürəm, - Nəmrudun sərxoş gözləri ətrafa boylandı. - Onu tapın, bura gətirin, - deyə göstəriş verdi.

Qızlar Əyalin yanına qaçırlar. Az keçməmiş çəkib Nəmrudun hüzuruna gətirdilər.

- Sən hardasan, Əyal?

Əyal qorxudan dinmədi. Şam işığında gözləri parıldadı, kirpikləri qapanıb-açıldı. İki damla yaş yanaqları boyu süzüldü. Nəmrud hiss elədi ki, o, daha həmin Əyal deyil.

Lut sarayı tərk edəndən sonra üç-dörd ay ərzində Əyal Nəmrudun diqqətini cəlb etməmişdi. Həmişə gözlərindən gen gəzmiş, kənardə dolanmışdı. İndi şərabdan sonra Əyal yadına düşmüştü. İndiki görkəmi onu təəccübləndirirdi. Bu qız nə üçün dərin fikrə gedib, qəm-qüssə içində itib-batır. Diqqətlə Əyalı seyr edən Nəmrud:

- Mən sənə nə tapşırılmışdım? - soruşdu.

Əyal dinmədi.

- Cavab ver, qız, yoxsa sənin hər tikəni qala divarının bir küncündən asdırram.

Bu sözlərin Əyalə heç bir təsiri olmadı. Nəmrudun gözləri bərəldi. Ətrafında dolaşan gözəlçələr qorxudan əsim-əsim əsdilər. Əyal isə qətiyyən qorxmadı və

qorxana da oxşamırdı. Bu, Nəmrudu daha da qəzəbləndirdi. Yerindən qalxan Əyalın qolundan tutub silkələdi:

- Bəlkə, yaxşı eşitmirsən, məni? Qulağın kardı?
- Əyal düz onun gözlərinin içiñə baxıb sakit-sakit cavab verdi:
- Yaxşı eşidirəm, mənim sahibim!
- Sənə nə tapşırıq vermişdim, əməl etdin?
- Sənin tapşırıdığın adam ürəyime çalın-çarpez dağ çekdi, bütün vücuduma sahib çıxdı, - Əyal heç nəyi gizlətmek fikrində deyildi.
- Necə ola bilər ki, Lut sənin sahibinə çevrilsin? Axi, mən tapşırılmışdım ki, elə et, o səni sevsin, yenidən bu saraya qayıtmağa can atsın.
- Tapşırılmışdım və mən də canla-başla əməl etdim.
- Bəs, neticə, nəticə?
- Neticəsi odur ki, mən özüm vuruldum, onu sevdim.
- Çıxar ürəyindən, at o sevgini. Mən səni heç kəsə verən deyiləm.
- Xeyr, mən çoxdan onun yanındayam. Ürəyimi götürüb aparıb. Köksümün altında döyünen mənim ürəyim deyil artıq.
- Yalan danışırsan, yalan!
- Xeyr, indi mənim iki canım var. Biri səninlə danışan Əyal, o biri bətnimdə artıq tərpənən, hərəkət edən, dünyaya gəlməkdə olan bap-balaca Lut.
- Qız, indi mən səni parça-parça edib quduz itləre ataram. Mən sənə demişdim, axı, onu çox yaxına buraxma. Qoy o sənə vurulsun, qovrula-qovrula ölsün-dirilsin, yana-yana qalsın və həmin yanğı onu bu saraya qaytarsın, mənim ayağıma gətirsin. İndi o, yəqin, bura qayıtmaq barədə yox, sənin xilasın haqqında düşünür.

Birdən Nəmrud Əyalı özünə sarı çekdi, qucağına sıxdı. İstədi qızı nəvaziş göstərsin. Əyal çəmkirən kimi oldu, elə bil quduz heyvan onu qapmaq istəyirdi. Nəmrudun çöl donuzuna bənzər tüklü bədəni qızın üz-gözünü daladı. Əyalın nəfəsi tincixdi. Dartınıb Nəmrudun əlindən xilas olmağa çalışdı.

Nəmrud Əyalı buraxmadı:

- Yox, mən səni azad edə bilmərəm. Sən unutmusan, əvvəl mənimlə necə davranırdın?..
- O, mən olmamışam, sahibim. O, Lutu görməyən Əyal idi, Luta vurulmamış Əyal. Lutdan sonra mənim gözümde dünya tamam dəyişib. Sən bilmirsən eşq nə deməkdir. Ömrün boyu heç sevmisənmi?
- Sən nə danışırsan, qız? Eşq nəyimə lazımdı mənim? Sevgiyə ehtiyacım yoxdur. Bu saraydakı gözəllərin hamısı mənim ixtiyarımda deyilmi? Kimə işaret eləsəm, yanımıda hazır olar, nə sevgibazlıqdır?
- Xeyr, sahibim, sevgi o deyil.
- Bəs, nədir, mən onu hardan tapa bilərəm?
- Yox, mənim sahibim, sən onu tapa bilməzsən. Çünkü sənin ürəyin yoxdur. Sevgi mərəzi ancaq ürəyi olanları tutur. Kimin ürəyi varsa, yalnız o, sevə bilir.

Nəmrud qızın cəsarətli cavablarından təngə geldi.

Əyalın söylədikləri Nəmrudun diqqətini yayındırmışdı. İndi nəyin bahasına olursun, Nəmruddan yaxasını kənara çəkmək məqsədi güdürdü. Nəmrud hiss edirdi ki, qız ondan qopmaq, uzaqlaşmaq istəyir.

- Yox, mənim cəngimdən xilas olmaq mümkün deyil, sən bilirsən, mənim qollarımın gücünü! Səni elə sıxaram, bütün sümüklərin sıniq-sınıq olar.
- Əyal yenidən qızmış Nəmrudun qollarının arasına düşməmək üçün çırpındı. Nəmrud özündən çıxdı. Hırsı qızın qollarını buraxıb əynindəki paltarından yapışdı. Dəmir kimi möhkəm əllərilə hər iki ciyni boyu yapışlığı üst geyimi cirdi. Bir anda Əyalın donu iki parçaya çevrilib əlində qaldı. Əyal çəşdi, bilmədi ki, neyləsin. Bu, Nəmrudun nəzərindən qaçmadı. Düşündü ki, daha Əyal çılpaqdır, heç yana hərəkət edə bilməz. Uzaqbaşı, hücrəsinə qaçar və Nəmrud arxasında düşüb onu qamarlayar. Əllərilə özünü gizləməyə çalışan Əyal büzüşmüştü.

Nəmrud qızın dəyişmiş görkəminə, güclə seziləcək qədər qarnının qalxıb yumrulanmasına baxdı, baxdı və qəflətən qəhqəhə çəkərək barmağını silkəldəti:

- Doğrudanmı, sən mənim alınmaz qalamda, mənim sarayımda, quşun lələk saldığı malikanəmdə yeni bir Lut dünyaya gətirmək istəyirsən?

Nəmrud yenidən Əyalın üstünə cumdu. Əyal dalı-dalı çəkildi. Bir azdan Nəmrud onu pəncəsinə alacaqdı. Əyal divara dirəndi. Nəmrud əllərini daş divara söykəyib qızı sıxmağa başladı. Əyal bu dəfə cəld qolunun altından sıvişib çıxdı və fikirləşmədən hücrənin balaca qapısını aralayıb bayira qaçıdı. Nəmrud bağırdı:

- Onu tutub yanına gətirin.

Əyal bu sözləri eştidi. Başa düşdü ki, artıq taleyi üzünə gülməyəcək. Nəmruddan qeyrisine könül verən qızların aqibəti onu da gözləyirdi. Əyalı tutub geri qaytaracaq, sarayın bütün cavan mühafizəçilərini üstünə ötürəcəkdilər. Bu, Nəmrudun qızlara qarşı tətbiq etdiyi edam üsulu idi. Əyal götürüldü; ayağının altına baxmadan hara gəldi qaçırdı, ünvan bəlli deyildi. Sarayın içindəki dolama yollardan keçdi. Birdən qarşısına pilləkən çıxdı. Arxasında qaçan mühafizəçilər çathaçatda idilər. Mühafizəçilərin əlinə keçməmək üçün pillələri sürətlə qalxır, heç nəyə baxmırıldı. Əyalın nəfəsi kəsilsər, mati-qutu quruyurdu. Dolama pillələr qurtarmırdı, Əyal qalxırdı. Necə sürət götürmüştüsə, dayanmaq bilmirdi, ayağını hara gəldi atırdı. Deyəsən, bu pillələr onu saray divarının lap başına gətirmişdi. Bura qalanın yanına söykənmiş qüllə idi. Axırıcı pillələri qalxanda Əyalın ayağı nəyəsə iləşdi, büdrədi. Silahlı mühafizəçilər dar və alçaq tunelvari pillələrlə yuxarı dırmaşmaqdə çətinlik çəksələr də, hər halda, dabən-dabana onu təqib edirdilər. Yaxındakı mühafizəçi qızın ayağından yapışdı. Aylı gecənin sərin havası Əyalı vurdu. O, bildi ki, qüllənin sonuna çatıb. Gütünü topladı. Mühafizəçinin əlindən birtəhər çıxdı. Axırıcı səddi aşib əllərini ona uzadan mühafizəçiye baxdı və bir anda özünü qüllədən yere buraxdı. Lut fikir içinde qala divarı boyu gözünü zilləyib baxırdı. Bu minvalla Lut bəzən səhərə qədər gözləri ilə qala boyu Əyalı gezirdi, tapa bilmirdi. Get-gedə Əyal yoxa çıxırdı. Nəmrudun sarayını tərk edəndən sonra Əyalın səsini eşitməsə də, üzünü görməsə də, həmişə Əyalı yanında görürdü. Ömründə ilk dəfə idi ki, təsadüfən qarşısına çıxan bu qız onun varlığına bu dərəcədə hakim kəsilmişdi. İndi istəsə də, Əyalın onun varlığına hakim olmuş xəyalından qurtula bilmirdi. Əlbəttə, Əyalla bağlı ayrıca, əlahiddə bir planı yox idi. Ağlına batırdı ki, Əyal, necə olur-olsun, bu qala divarlarının arasında gözlərinə görünəcək və o da bir yolla qızı qaladan çıxaracaqdı. Heç nəyə baxmadan, heç nə haqqında düşünmədən, bütün qorxu hissələrinə qalib gələcək, Əyalı da götürüb bu məmləkətdən uzaqlaşacaqdı. Gedib harda yaşayacaq, kimlə rastlaşacaq, taleyi necə olacaq, bu, artıq sonrakı məsələ idi. Təki onu bu daş türmədən xilas edə biləydi.

Lut ümidsiz deyildi. Nədənsə, özünü güclü hesab edirdi. Bütün ümidsizliklərin hamısına qalib gəlməyə hazır idi. Gözlərini daş hücrelərin arasına zilləyib baxan Lutun şirin xəyalında bəmbəyaz bir dünya yaranırdı. Bu gözəl dünyadan nə ağırsı-acısı vardısa, hamısı bal dadırıdı. Yəqin, Əyalla bırgə bu yaxın dağları, dərələri keçib gedəcəkdi. Hardasa uzaq bir guşədə, dağların arasında mal-qara saxlayan çobanlara rast gələcəkdilər. Lut onlara qoşulacaq, mehbərbancasına dil tapacaq, bu qayğısız insanların arasında qalacaqdı. Gelişinə həmin o yad adamlar sevinəcəkdilər. O, Əyalı ilə azad, heç bir qorxu-hürküsüz bir ömür sürəcəkdi. Onların övladı doğulacaqdı. Lut bu barədə Əyala söz deməsə də, inanırdı ki, həmin oğlan uşağının adını Lut qoyacaqdılar. Bilirdi, Əyal da belə olmasını istəyərdi.

Gecənin tən yarısında, Ay işığının nazik, tül pərdəsi altında qala divarları boyu ayri-ayrı mühafizəçilər gah görünür, gah da gözdən itirdilər. Bu yaraqlı adamların şübhəli, narahat suretləri onu xəyallarından ötəri də olsa ayırırdı. Amma Lut yenə həmin o xəyal aləminə qayıdır, düşüncələrə qapılır, qurdugu şirin dünyanın

ləzzətli anlarını yaşayırıdı. Elə bu an qəfil bir səs, boğuq qışqırıq Lutu xəyal aləmindən ayırdı.

O, Ayın solğun işığında bir qızın çıçırtı ilə özünü qüllədən aşağı atdığını gördü. Hövlnak yerindən qalxdı, qalanın dibindəki daş səkiyə düşmüş qızın yanına yürüdü. İlk ağlına gələn bu oldu ki, kimsə Nəmrudun qəzəbinə tuş gəlib. Eyni zamanda vahiməli bir duyğu ürəyini üşütdü.

- Olmaya, Əyaldır?! Yox, bu, mümkün deyil! - Lut tez bu fikri başından qovdu. Səkidə can verməkdə olan qızın yanına çatdı.

Bəli, daş döşəməyə sərələnmiş qız Əyal idi.

- Sən niyə belə elədin, Əyal?! Mən səni xilas edəcəkdim!

Lut Əyalın başını qolları arasına aldı. Əli ilə qana bulaşmış üz-gözünü sildi, dodaqlarından öpdü. Qızın vücudu titrəyirdi. Hiss olunurdu ki, artıq ömrünün son anlarıdır.

Yarımhusuz Əyal bu isti nəfəsin sahibinin Lut olduğunu duydu. Bu nəfəsi o, ancaq Lutda görmüşdü. Təzəcə gözünü açdığı dünyada, sevginin şirin duyularını daddığı bir neçə ayda bu həyat mehrinin eşqilə yaşayırıdı. Qızın dodaqları tərpəndi, nəsə demək istədi. Lut diqqətlə onun dodaqlarına baxdı. Nə dediyini eşitmək istədi.

- Qaç, Lut, özümlə əbədiyyətə apardığım körpənin xatirinə, qaç, canını qurtar, - Əyalın son tövsiyəsi idi.

Mühafizəçilər haray-həşirlə qala divarlarının ətrafına dağılışmışdılar, Əyalı axtarıldalar. Əyal isə keçinmişdi.

... Mən Lut deyiləm. Lut Əyalın yanında öldü. Lutun qeyri-adi gözlənilməz bağlılığı mağaranın divarlarında əks-səda verdi:

- Mən Lut deyiləm, Lut deyiləm, Lut deyiləm...

Qayalar qeyri-adi çıçırtını təkrar edir, əks-sədaya çevirirdi...

* * *

Aliyə şəlalədən tökülen suyun qıraqında, mamır basmış daşın üstündə bardaş qurmuşdu. Qayalara çırplılıb ətrafa dağılan su damcıları çılpaq dizlərinə, bədəninə, sıfətinə dəyir, süzülüb yerə düşür, yol təpib gölə axırdı.

Hiss olunurdu ki, Aliyə isti Günəşin hərarəti altında yağıştək yağan bu əsrarəngiz yar-yaraşıqdan ayrıca zövq alır. Damcılar sinəsində yumrulanır, şəh kimi Günəşin şüaları altında bərq vurur, sonra üz-gözündən, çənəsindən üzüaşağı balaca çıçırlar açırdı. Aliyə bəmbəyaz, ağappaq mərmər qaya parçasına bənzəyirdi. Əlinin birini çənəsinin altına qoymuş, o biri əlini daşa dayamışdır. Dünyadan tamam xəbərsiz idi. Belə vəziyyətdə tərpənmədən səssiz-səmirsiz ağ köpülü şəlaləyə baxırdı. Xeyli vaxt idı, ətraf mühitlə ünsiyyətini kəşmişdi. Bu vaxt kimsə əlini boynuna doladı. Aliyə səksənmədi. Deyəsən, elə bu məqamı intizarla gözləyirdi. Saliyə əllerini üzüaşağı uzadıb qızın yypyumru döşlərindən yapışdı. Bu Aliyəyə ləzzət elədi, qıcıq doğurmadı. Başını qaldırıb dodaqlarını dodaqlarına yaxınlaşdırıran Saliyəni öpdü. Aliyə zərif, ehtiraslı görkəmle dönüb Saliyənin belini qucaqladı. Onlar həsrətlilər kimi bir-birinə sarısdılar.

Mağaranın qabağında bu mənzərəyə baxan Lut şərab tuluğunu bir tərefə qoydu. Neçə vaxtdan bəri Lut şərab hazırlanan ünvana gedib-gelir, ordan ərzaq və içki tədarükü görürdü. Artıq başqa heç bir qayğısı yox idi. Günlərini şən zaraflarla, əsasən, şərabın məstliyi altında keçirirdi.

Lut xeyli aşağıda, nəsə xişilti eşitdi. Nəzərlərini çəkməsə də, Aliyə və Saliyənin öpüşməsini yayındıran bu səsin nə olduğunu bilmək istədi. Üç-dörd addım aşağı - qayanın dibinə düşdü. İki ilan sanki bir-birinə qənim kəsilmişdi. Onlar quyruqları üstə dayanmışdılar. Başlarını hikkəylə didib-dağıdır, kənara çəkilib baxışır, fisildayırlılar.

Lut qorxu və vahimə ilə ilanlara sarı boylandı. Astaca piçildadi: "Nə hay-haraydı, görəsən, bir-birini al qana qəltən edirlər, məgər bunlar da sevişirlər?".

Bu, ilanların savaşı deyildi. Onlar insan kimi ehtirasın, ovqatın gətirdiyi xoş həzzin təsiri altında idilər və Lutun yaxınlaşmasına heç əhəmiyyət vermirdilər. Əvvəlcə Lut istədi daş atıb ilanları səksəndirsən, ayırsın. Əyilib yerdən götürdüyü daşa baxdı. Amma daşı atmadı, əlində oynatdı. İlanların cinsi ayrı-ayrı idi. Ağ zolaqlının boyun-boğazında nazik qara xətlər vardı. Lut bildi ki, bu erkəkdir. DİŞİ isə astadan fısıldayıb, nazlanır, ram olmaq istəmirdi.

Lut yavaş-yavaş geri çəkildi. Qəzəbi və kini soyudu və yenə Aliyə və Saliyəyə tərəf çöndü. Qızlar hələ də ayrılmamışdır. Lutun başı dumanlandı. Yenə bu qayalar, bu mağara və şəlalə görünməz oldu. İndi o, yenə Nəmrudun daş hücrəsində idi. Qızlar da yanında, hərəsi bir tərəfə çəkirdi. Hər kəs istəyirdi ki, Lut onun hücrəsinə getsin. Birdən Saliyə Aliyədən ayrıldı və hirsə onu itələdi, üzüsağı qaçıb gölə yaxınlaşdı. Bir anda özünü suya atdı, görünməz oldu. Aliyə tek qaldı. Saliyənin atıb getməsi Aliyəni özündən çıxarıb, o, acığını qəribə hikkəylə, ədayla çıxarırdı.

Lut Aliyəyə yaxınlaşdı. Aliyə şərabın və ehtirasın təsiri altında idi. Heç bilmirdi, qolundan tutub özüylə aparan kimdir. Ancaq bunu çıxdan gözləyirmiş kimi fərqliyə varmadı. Onlar qayaların arasında gözdən itdilər. Aliyə Lutun əynindəki paltarı çıxarıb atdı, boynuna sarıldı. Lut ləp gəncliyindəki kimi güclü idi. Qızı quş kimi qucağına götürdü. Ətrafa baxdı, rahat yer axtardı...

Sonra xeyli vaxt keçdi. Lut elə qayanın kölgəsindəcə yuxuladı. Aylanda şərabın istisi getmişdi. Aliyə yanında yox idi. O, nə baş verdiyini anlamadı. Axi, ruhən burada deyildi, Nəmrudun sarayındaydı. Yanındakı da Aliyə yox, Nəmrudun saray gözelçələri idi. Lut get-gedə nifrətlə baxdığı şərab tuluqlarından gözünü çəkdi. İndi o günahı tuluqlarda yox, gözlərində göründü.

"Əgər kor olmuş gözlərim olmasaydı, onlar Aliyəyə və Saliyəyə tərəf baxmasaydı, məndə... Demək, günahkar tökülmüş gözlərimdir".

Lut əməlli-başlı hövllənmişdi, əllərini başına tərəf qaldırdı. Barmaqlarını vəhşi caynağı kimi gərdi və bəbəklərinə tərəf uzatdı. Əsəbdən iki gözünü bəbəyindən çıxarıb yerə atmaq istədi. Deyəsən, günahsız gözləri qışkırdı, hay-həşir qopartdı. Lut aydınca eşitdi:

"Sən neyləyirsən, bizim suçumuz yoxdur. Günahkar barmaqlarındır, əllərindir. Sən əluzunluq elədin, Aliyənin qolundan tutdu, özünə tərəf çəkdi".

Lut divanətək barmaqlarını gözündən aralayıb, diqqətlə nəzərdən keçirməyə başladı:

"Aha, səbəbkar sizsiniz, dəmliyimdən sui-istifadə etmisiniz, məni səhv yola çəkmisiniz. Demək, siz məni Aliyə ilə..."

Lut dilinin ucundakı cümləni tamamlaya bilmir, bacarmır, əl-qolu boşalır. Ağlına ilk gələn o oldu ki, daşla barmaqlarını əzsin, qırıb-töksün. Sağ əliyle yerdən daş götürdü. Sol qolunu mağaranın divarına söykəyib sağ əli ilə onu xincitmək istədi. Daşı qaldırıb endirmək istəyərkən sol əli qışkırdı:

"Axi, sən əvvəlcə sağ əlini uzatmışdin?"

İndi biçarə Lut neyləsin? Daşı o biri əlinə ötürsün? Bəlkə, heç günahkar əlləri deyil, dodaqları idи? Aliyənin dodağından öpən ehtiraslı, odlu dodaqları. Aliyənin büllür bədəni boyu gəzən, sinəsindən, döşündən öpən dodaqları. Əlini uzatdı. Dırnaqları ilə dodaqlarını çəkdi, ağızı-burnu qana bulaşdı. Barmaqlarından sızan qanın rəngini gördü. Bir az ayılan kimi oldu.

"Mənim başımdır günahkar".

Lut əlləri ilə başını tutdu, alınıni mağaranın divarına çırpdı. Deyəsən, daş tərəfi deyildi, torpaq tərəfi idи. Mağaranın əprimiş divarından toz-torpaq üz-gözünə dağıldı. Nəsə boğuş bir uğultu eşitdi. Mağaranın torpaq divarının bir layı çat verdi. Köhnə nəm torpaq divar kiçik bir himə bənd imiş. Bütöv bir torpaq layı uçub onu

dizinə qədər örtdü. Lut Allahına yalvardı: kaş, bu mağara bütöv uçaydı, onu torpağın altında qoyayıdı. Amma mağara daha uçana oxşamırıldı. Lut ayaqlarını çəkib torpaqdan çıxartdı. İndi ağılı, düşüncəsi tam yerində idi. Sakitləşdi.

- Sənin ağılinı başından alan bu şərab tuluqlarıdır. At zəhrimarı, əl çək şərabdan. Allah səhv yoldan qayidanı bağışlayır.

Beynini çulgalayan, vahiməyə gətirən düşüncənin təsiri altında çabalayırdı. Doğrudanmı, indicə qucaqlayıb ensiz qayanın köksündə yerə uzatdığı qız Aliyə idi?!

“Yox, bu Aliyə ola bilməzdi. Bəs, onda?! Burda başqa ins-cins yoxdur ki...”.

Lut qəzəblə başını silkələdi:

“Lənətə gəlsin bele tale. Yəni mən qızımla elə indicə bu qayanın kölgəsində cinsi əlaqədə olmuşam? Mən, axı, kiməm?! Mən gör Allahın qəzəbinə necə gəlmisəm, gözlərim bu qədərmi qapanıb? Öz doğma qızımla Nəmrudun sarayındakı qızları ayırd edə bilmirəm”.

Lut ətrafa dağılmış, his-pas basmış köhnə pal-paltarını tələm-tələsik geyinməyə başladı. Oğrun-oğrun başını qaldırıb qayanın döşündən ətrafa baxdı, gözü ilə övladlarını axtardı. Heç kimdən səs-soraq yox idi, sanki oğurluq eləmiş və elə indicə tutulacağından ehtiyat edən adam kimi, sıldırıım ciğirlə mağaraya tərəf qaçırdı. Ürəyindəki təlaşı yıgilb-yığışdırmağa çalışdı. Bunun qorxumu, xəcaletmi olduğunu aydınlaşdırıa bilmədi. Könlündən keçdi ki, daha yadlaşılırlar, heç qızları ilə bir daha görüşməsin, ünsiyyəti kəssin. Yavaşça başını uzadıb mağaranın içərisinə baxdı. Tam sakitlik idi. Yan-yan düzülmüş şərab tuluqlarını görəndə ikrahla yerə tüpürdü. İndi o, bütün olmuşlara bəiskar bu şərab tuluqlarını hesab edirdi. Lut mağaranın içinde vurnuxurdu. Harasa qaçıb getmək istəyirdi. Elə bir məchul yerə ki, xəbər tutan olmasın, bir daha Aliyə ilə üz-üzə gəlməsin. Doğrudur, o, bir dəfə də belə hal keçirmişdi. Onda da sərəxoş idi. Aliyə ve Saliyə göldə çıxməndə. O zaman övladlarını tənbəh eləmişdi:

“Siz nə üçün məni gölə aparmısınız? Axı, mən sərəxoş olmuşam. Ağlım başımda olmayıb. Siz mənim paltarlarımı da soyundurmuşdunuz. Heç özünüüzün də əyninizdə paltar yox idi. Belə getsə, bir azdan heç sizə əyin-baş lazımlı olmayıacaq. Mən burdan çıxıb gedəcəyəm, bir daha yanınızqa qayıtmayağam...”.

Qızlar ustalıqla qırışığını açmış, kefini göye qaldırılmışdır. Əhvali pozulmuş Lutun saç-saqqalını siğallamışdır. Onu sakitləşdirmiş və bir az da şərab içirtmişdir. Bununla da Lutun hali yaxşılaşmış, qəzəbi səmum yeli kimi keçib getmişdi. Sonra qızlar şərab içmiş və mağarada doyunca rəqs eləmişdir. Aliyə və Saliyə oynayır, göbək atır, çılpaq bədənləri ilə Lutun gözlerinin qabağında qıvrılıb-açıılırlıar. Beləcə, baş verə biləcək münaqışə sakitliklə qurtarmış, əhvalat unudulmuşdu.

İndi necə olmuşdu Lut bir də aldanmışdı? Lut hər şeyi təzədən düşünməyə başladı. Axı, o, qayanın yanında oturmuşdu. Aliyə və Saliyədən də xeyli aralıda idi. O, gördü ki, qızlar necə bir-birinə sarıması. Birdən asta-asta şərab tuluqlarına yaxınlaşdı. Bir-bir onları qucağına götürüb mağaradan bayıra atmaq, qızlarını çağırıb hər şeyi təzədən onlara anlatmaq və övladlarını götürüb insanların arasına getmək qənaətinə gəldi. Qətiyyətlə yerdən dolu şərab tuluğunu qucağına aldı, ağızı bağlı idi. Mağaradan bayıra çıxdı. Çaxırı qayanın yanındaki çuxura tökmək istədi.

Ağlına gəldi ki, bunların hamisinin ağızını açıb boşaltsın. Belkə, onda canı qurtarar, bələdan xilas olar. Düşündü ki, günün altında qovrulan, torpağın üstünə axan tünd içki bircə anda yox olar və hər şey qurtarar. Bir daha şərab alıb gətirməyəcəkdi. Burayla əlaqəni kəsəcək, bu mağarada yaşamayacaqdı.

Lut tuluğun ipini ehmalca açdı. Qırmızı şərabın cəlbedici qoxusu beynini silkələdi.

- Bir az içərəm, - piçıldadı. Onda güclü iştah oyanmışdı.
- Yox, içməyəcəyəm, - deyə özü-özünə etiraz elədi. Qurumuş dodaqlarını yaladı. Şərab içmək istəyini boğa bilmədi, iradəsi gücsüz çıxdı:
- Yox, azca içmək pis olmaz. Əhvalım yaxşılaşır, gərilmiş əsəblərim sakitləşər, öz əlimdəki qalan şərəbi boşaldaram, sabah qızları götürüb aradan çıxaram.

Lut əlləri əsə-əsə, sanki şərəbi yerə boşaltmaq istəyən hansısa gözə Görünməz kimsədən çəkib alırmış kimi dodaqlarına yaxınlaşdırıldı. Bir neçə qurtum içdi. Dayanıb sükut etdi. Qalanını boşaltsınmı? Ancaq əli gəlmirdi. Bir az keçdi. Təzədən halsizlaşdı, alnınə tər gəldi. Gözlənilmədən şərab tulugu başına qaldırıb doyunca içdi. Tulugu ağızından aralayıb dodaqlarını marçılada-marçılada yalandı. Daha tuluqları getirib şərəbi torpağa boşaltmaq yadına düşmədi.

* * *

Nəmrudun yorğanına qor dolmuş, yuxusu qaçmışdı. Yataqda o yan-bu yana çevrilir, əsəbdən bədəni quruyur, heç cür sakit ola bilmirdi. Artıq bəlli idi ki, Vəfil hakimliyi İbrahimin köçünə sıqlanacaq verib. İki il ərzində bu məsələ həmişə Nəmrudu narahat eləmiş, nigaran saxlamışdı. İbrahim Vəfil hakimini Nəmrudun üstünə qaldıracaq? Bir vaxt İbrahimin sözünə baxıb Vəfil hakiminin şəhərini talan etmədiyinə, ordusunu dağıdıb özünü əsir götürmədiyinə peşman idi. Bu peşmanlıq ruhunu didir, rahatlıq vermirdi. O, çox istəyirdi, "olan olub, keçən keçib" deyə bunları yaddan çıxartsın. Ancaq özündən asılı deyildi, unutqanlıq xasiyyətinə yad idi.

- Ax! İbrahim, İbrahim! Mən səni gərək tikə-tikə elətdirib şisə çəkdirəydim, tonqaldan buraxmayadım. Külünü küləyin ağızına verib, göyə sovuraydım. Necə elədin ki, məni yoldan çıxardın, azdırın. Vəfil hakiminin sarayını yerlə-yeksan edə bilmədim. Sən necə elədin ki, mənim əlimdən sağ-salamat çıxıb qurtula bildin. Bütün tayfanı çəkib apardın. Yox, mən Nəmrudam, uşaq deyiləm, bu işləri belə qoymaram. İndi siz birləşib orada mənə qarşı tələ qurursunuz. Yəqin ordu hazırlanır, qoşun təlim keçir. Onsuz da sizin mənə gücünüz çatmaz.

Nəmrud yerindən qalxdı. O yan-bu yana gəzişdikcə, künclərdə qoyulmuş şamların işığı kölgəsini müxtəlif tərəflərə qovurdu. Nəmrud başı tavana çatmış əksinə baxdı. Arxa tərəfdəki şamın işığından qalın kölgəsi sarayın içi boyu uzanmışdı. Çox nəhəng və azman görkəmdəydi. Yataq otağında özündən başqa heç kim yox idi. Yorğanının böyrünə qoysuğu uzun qılıncını götürdü. Eyni anda kölgə də əyilib qılıncı sarı getdi. Kölgənin də, özünün də əli qılıncın tutacağında birləşdi. Nəmrud vahimənən kimi oldu. Bu nədir, məgər onun yataq otağında özündən başqa da kimsə var?! Tez əlini geri çekdi. Kölgə də hərəkətini o anda təkrarladı. Gözü qılıncda olsa da, bir qədər gerilədi. İndi yan tərəfdəki şüanın işığından daha bir kölgəsi peyda oldu. Bu, bayaqkindən qalın idi. Yeyin addımlarını atıb üstünə yerimək istədi. O yeridikcə kölgə tamam əks tərəfə gedirdi. Şama yaxınlaşdıqca başqa bir kölgə də meydana gəldi. Otağın tən ortasında dayanmışdı. Müxtəlif kölgələr Nəmrudun dörd tərəfini mühasirəyə aldı. Gecənin bu müdhiş aləmində duruxa-duruxa qaldı. Hansı səmtə baxdı, kölgələrin qəzəbli, düyünlü yumruğunu gördü.

- Bu kölgələrin hamısı elə mənim özümündür. Bunlar qoşunumdur, mənim gücümüzür, hansı tərəfə istəsəm, qılınc çəkə bilərem. Daha mən nə üçün İbrahimdən, Vəfil hakimindən ehtiyat edirəm?! Günü sabahdan müharibəyə hazırlığa başlaram. Vəfil hakimini də, İbrahimini də əsir götürəm. Onların yeri Həranın baş meydanıdır. Bu dəfə gərək hər ikisini hamının gözü qarşısında cəzalandırıb, diri-dirisi əl-ayağını kəsib şirlərin qabağına atıb. Qoy görüm onda Allahı İbrahimin köməyinə necə gəlir?! İbrahimin də, Lutun da, onlara sıqlanacaq vermiş Vəfil hakiminin də axırı çatıb.

Nəmrud lovğa-lovğa, özündən məmənun halda hırıldadı. Elə istehzalı və razı halda güldü ki, deyərdin, qolları bağlı İbrahim də, yarasından qan sızan Lut da, məglub Vəfil hakimi də bu saat şəhərin baş meydanında, onun hüzurunda müntəzir dayanıblar. İndi bircə işarə bəs eləyirdi ki, cavan şiri qəfəsdən buraxsınlar. Meydانا toplaşan adamların çağırışları altında şir hər üç düşməni birdən parçalasın. Yox, Nəmrud onları birdən-birə öldürməyəcəkdi. O, hamiya görk olsun deyə, kütłəni neçə dəfə baş meydana yiğacaqdı. Əsirlər min bir əzaba, zillətə mübtəla ediləcəklər, nəzarətçilər onları təkrarən aparıb-gətirəcəklər. Nərildəyən şiri onlara göstərəcəklər. Camaat onların avazımış, qorxmuş sifətlərinə baxacaq. Yalvarişla Nəmrudun qarşısında diz çökmələrinə tamaşa qılacaqlar.

Qoy yalvarıb-yaxarsınlar, ayağımın tozunu yalasınlar. Lap alçaldıb-təhqir edəndən sonra heç onları öldürməz, qaytarıb daş karxanasına göndərtirəm, nəzarətçilərin qırmanları altında gecə-gündüz işlədərəm. Qızmar günəşin yandırıcı şüaları altında, qan-tər içinde ömürlərini daş daşimaqla keçirərlər. O qədər heydən düşərlər ki, qaldırdıqları daşın altındaca canlarını tapşırırlar.

Nəmrud İbrahimin də, Vəfil hakiminin də, Lutun da taleyini təsəvvür elədi. Da-ha gözünə heç nə görünmədi. Daha heç kim heç bir dəlil və sübutla onu məqsədindən döndərə bilməzdi. Nəmrudun varlığına qəribə bir arxayıncılıq çökdü. Bayaqqı qəzəbi ötüb-keçdi. İndi şəhərin açılmasını gözləmək qalırdı. Otağının şəhərə təref baxan pəncərəsinə yaxınlaşdı. Burdan şəhərin bütöv mənzərəsi uluzların gur işığında kifayət qədər gözəl görünürdü. Gecənin üstüne qəribə sükut çökmüşdü. Heç yerdən səs-səmir gelmirdi. Deyəsən, bütün şəhər yatmışdı. Bu, Nəmrudu özündən çıxartdı. Onda insanlara qarşı qəribə bir ikrəh yarandı.

- Bu nədir, narahatlıqdan gözümə yuxu getmir, bütün şəhərsə ölüm yuxusuna qərq olub. Mən bu adamların nigaranlığını çekirəm, onların heç eyninə də deyil, ağılları toyuq ağlından da azdır.

Nəmrudu yenidən od götürdü, içi alov püskürdü. Sanki bütün bədəni yanındı. Elə bu andaca əmr verib bütün adamları, saray əhlini ayağa qaldırmalıydı. Sabah gec ola bilərdi. O, əmrini bu gün verməli idi. Bu əmrlə o, hər şeyi açıq surətdə ifadə edəcəkdi.

- Bəs, nə üçün arxayıñ-arxayıñ yatırsınız. Sizin ağliniza gelmir, ölümün ağızından buraxdığınıñ İbrahim Vəfil hakimini üstümüze yürüşə hazırlayır. Dayanıb gözləyəcəksiniz, qoşun sabah Hərəni mühəsirəyə alsın. Bütün əmlakınızı talan eləsin, özünüzü əsir alıb qul kimi işlətsinlər. Arvad-uşağınızı aparıb köləyə çevirsinlər? Düşmən şəhəri əlinə keçirsin? İbrahim yenidən qayıdıb bu şəhərin sahibi olsun, bütün ixtiyarı Luta versin?

Nəmrud Lutun adını dilinə gətirən kimi özündən asılı olmayaraq yenidən bağıldı:

- Ah, Lut, Lut, sən mənim cəngimdən necə çıxdın? Sən mənim tərifimdə qalsayıdin, heç bir mühəribədən qorxum olmazdi. Sənin döyüşü məharətin, sərkərdəlik gücün mənə hava və su kimi lazımdı.

Nəmrud qapını açdı. Qalın taxta darvaza taybatay açıldığından qorxulu səs çıxartdı.

- Ehey, burda kim var, bütün saray əhlini mənim yanımı toplayın.

Şəhərin alatoranında ümumi sakitliyə qərq olmuş guşadə Nəmrudun gurultusu sarayıñ divarlarında əks-səda verdi. Onsuz da hayçı-küçü hakimin hər hansı xırda əmri, göstərişi qorxu və vahimə yaradırdı. Daş hücrelərin az qala tavanlarını deşən bağırtı uzun yeraltı yolların arasından uğultu ilə keçirdi. Hamı hərəkətə gəlirdi. Yerindən qalxan hər kəs döyüş paltarına, yaraq-yasağına doğru qaçırdı. Şəhərə hücum var idi, ya başqa fəvqəladə hadisə baş verirdi? Bu hay-harayıñ, təbillərin çalınmasının, əhali arasında göz qırpmında düşmüş qachaqaçın səbəbi hələ ki məlum deyildi. Nəmrud sarayıñ hündür bir yerindən həyətdə özünü itirib o

tərəf-bu tərəfə qaçan əyanlarına baxırdı. Həyecanlı məqamlarda hər kəs yerini tuturdu. Nəmrud bilirdi ki, az vaxtda birinci qoşun hazır olacaq. O, özü elə birinci süvari ordusu ilə, uzağı iki günə Vəfil üzərinə hücum edəcək. Bəs, şəhərin mühafizəsini kimə tapşırınsın? Oğluna etibarı yox idi, onu özü ilə aparmaq istəyirdi. Onun saxlanmağını, şəhərin mühafizəsini övladına tapşırmağını ağlına getirmirdi. Çünkü get-gedə oğlunun hakimiyyət xülyaları ortaya çıxır, özündən razılığı artırdı. Hakimi-mütləq isə, hakimiyyətini heç kimi bölmək fikrində deyildi.

Axi, nə üçün bele olmalıdır? - deyə Nəmrud düşündü. Mənim hakimiyyətim özümə məxsusdur. Mən bu hakimiyyəti həmişə idarə edəcəyəm. Onsuz da heç kim qorxusundan oğlumun tərəfinə keçməz. Bəs axmaq övlad bu nə hərəkətlərdi edir? Hər halda, o, mənim ölümümü səbirsizliklə gözləyir. Mən onu Cəsədlər dərəsinə göndərə bilərdim. Həmin o ölüm dərəsinin hakimi edərdim. Aha, deyəsən, elə səhvim burda olub. Gərək vaxtında Cəsədlər dərəsi məsələsini qaldıraydım, o nankorun ən yaxşı yeri elə ora idi.

Nəmrud sarayın içində vurnuxurdu. Saray əyanlarının yanına tələsməsini, toplaşmasını istəmirdi. Kim yaxına gəlirdisə, dərhal ağızından vurur, vahiməli bağırı ilə geri qaytarırdı: - "Gedin, elə bu andan etibarən hərbi səfərə hazırlaşın. Hamınızın taleyi bu səfərdən asılıdır".

Saray əyanları çəşqin-çəşqin duruxub qalır, qərar qəbul etməkdə çətinlik çəkir, əmri çevirə bilmir, piçıldıqları. Hakimə nəsə izah etməyin mənası yox idi. Nəmrud daha heç kəsin sözünü, faydalı məsləhətini qəbul edəsi halda deyildi.

Şəhər əhli öz növbəsində silahlanır, meydana toplaşır, ancaq süvari qoşun hara səfər edəcəyini, kiminlə müharibə aparacağını bilmədiyindən, bu əmrin hardan, nə məqsədlə verildiyini öyrənmək istəyirdi.

Camaat davakar, zülmkar, cığal Nəmrudun müharibələrindən cana doymuşdu. Bir yandan, daim dava-şava, bir yandan da, işgalçılıq niyyəti, töycü-vergi kimi şəxsi mənafeyə xidmət edən yarıtmaz fəaliyyət şəhəri viran qoymuş, əhalini ucadtutma var-yoxdan çıxartmışdı. Daha heç kim müharibəyə getmək istəmirdi. Ancaq Nəmrudun qorxusundan kimsənin də etiraz etməyə gücü çatmadı.

Baş meydanda səs-küy baş alıb gedir, ağız deyəni qulaq eşitmirdi.

- Biz hara gedirik?
- Kiminlə müharibə aparacaqıq?
- Biz payı-piyadayıq, heç atımız yoxdur.
- Uşaqlarımızacdır...

Bu etirazları Nəmrud eşidir, qəzəblənir, hövsələdən çıxırırdı. İndiyəcən bir kimsə onun əmrinin əleyhinə getməmiş, qorxusundan səsini çıxarmağa cürət eleməmişdi.

- Axi, bu adamlar yaxşı bilirlər ki, mənim əmrime kim etiraz edirse, yeri Cəsədlər dərəsidir, oradan da kimsənin qayıtdığını hələ görən olmayıb. Bircə Lutdan başqa heç kəs qayıtmayıb; o da mənimlə gedib, mənimlə də qayıdır.

İndi adamlar açıq-aşkar dedi-qoduya başlamış, cəsarətə gəlmışdilər. Saray əyanlarının, bəzi tayfa başçılarının xəlvəti piçhapiçla oğlunun yanına toplaşmasını Nəmrud görür, kənardan müşahidə edirdi.

"Mənim oğlumun hakimiyyətimdə gözü yoxdursa, nə üçün mənə arxa durmur, kömək eləmir, vaxtsız beçə kimi banlayanların nəfəsini kəsmir?".

Nəmrud başa düşdü ki, əmri ilə barışmayan saray əyanlarının xeyli qismi oğlunun başına elə-belə toplaşmayıb. Bu, artıq yetişmiş qiyam idi. Nəmrud uzun illərdən bəri hər hansı bir etiraz dalğasını yerindəcə yatzdırırdı. İndi necə ola bilərdi ki, qoşunda ayrı-ayrı dəstə başçıları meydanda olduğu halda, açıq etiraza yol verirlər? Demək, kütlə artıq onun əmrinə tabe olmaq fikrində deyil...

Nəmrud döyüş paltarını istədi. Şəxsi yaraq-yasağını, zirehli geyimini gətirtdi. İribuynuzlu dəbilqəsini başına qoydu. Uzun, əyri qılıncını belinə bağladı. Sanki indicə döyüşə atılacaqdı. Hərbi geyimdə sarayın içində xeyli var-gel elədi.

Meydana göz gəzdirdi. Ayri-ayri sıralara - nizami ordu düzülmüş cərgələrə diqqətlə baxdı. Qoşunun döyüş hazırlığına diqqət yetirdi. Meydanın sağ tərəfində, ön cərgənin qabağında saray əyanları ilə dayanmış oğlu nəzərindən yayınmadı. Sifəti tutqun görünürdü. Günəş üfüqdən xeyli qalxmış, kölgələr çəkilmişdi. Nəmrud adamların dalğıın, narazı üzlərini indi aydın görə bilirdi. O, nüfuzedici baxışları ilə adamları bir-bir nəzərdən keçirirdi. Qorxu hissi get-gedə qoşunun üstünə çökürdü. Bayaqkı etiraz səsləri çəkilir, meydanda ağır-agır nəfəs dərənlər həyəcanla gərnəşir, üreklerinin döyüntüsünü az qala eşidirlər.

İndi meydandakı bütün gücün özünükü olduğunu əminliklə görürdü. Nəmrud daha ehtiyatlanmırıldı. Təcili surətdə oğlu barədə ölçü götürməli, qənaətə gəlməli idi. Oğlunu şəhərə hakim qoysun, özü ilə döyüşə aparsın, yoxsa... Nəmrud fikrinin davamını düşünmək istəmədi. Çünkü vəziyyəti bəlliyydi. Nəmrud bu şəkildə müharibə apara bilməzdi. Ətrafına toplanan saray əyanları da, oğlu da, hiss olunurdu ki, sülh, əmin-amənlıq istəyirlər. Yəqin, bu mücadilədə oğlu və saray əshabələri heç bir fayda verməyəcəkdi. Belə vəziyyətdə bu müharibədə oğlunun iştirak etmesi və böyük süvari dəstəsinə rehbərlik etməsi təhlükəliydi. Bayaq etiraz edən şəxsləri nəzərdən keçirdikcə o, başqa mətləblərdən də xəbərdar olurdu. Məhz həmin etirazçı müxaliflər oğlunun dəstəsinə aid olan hərbçilər idi - yüksək çinli hərbçilər. O hərbçilər ki, onların ataları saray əyanları olmuşdular. Belə çıxırdı, bu etirazların kökü daha dərindən qaynaqlanırdı, elə saray həyatı ilə bağlı idi. Nəmrudun hakimiyyətindən narazı əyanların əsl siması meydanda nümayişkaranə surətdə üzə çıxırdı.

Bəs, necə eləsin, vəziyyətdən necə çıxsın? Oğlunu saray tör-töküntülərindən necə ayırsın? Ümumiyyətlə, oğlunu ayırmağın bir faydası olacaqdımı? Həmin əyanları ehtiyatla çağırar, onları xüsusi tapşırıqla hərbi işlərdən ayırar və sonra bir-bir aradan götürürədi. Qoşundakıların heç ruhu da inciməzdi, xəbər tutmazdılardı qohum-əqrəbasından. Oğlu təklənər, çəkinər, daha qiyam heç ağlına da gəlməzdi. Ancaq cavan, beyni qan oğlunu bu fikirdən daşındırıra bilecəkdəm? Oğlu qiyama razılıq verib, qoşunun daxilində narazılıq toxumu cürcəribə və yüksək çinli hərbçilərin etiraz eləməyə cəsarətləri çatırsa, artıq onun sonudur, hakimiyyətinin axırıdır. Çıxış yolu yoxdumu? Arayib-axtarmaq, tapmaq lazımdı.

Elə bu an Nəmrudun ürəyi sıxıldı, qolları sustaldı, qılincının dəstəyindən yapışan əli boşaldı. Dizləri titrədi, gözünə qaranlıq çökdü. Birtəhər divardan yapışib dayandı, ağır-agır nəfəs aldı. Dəbilqənin altında gicgahları sürətlə vurmağa başladı. Deyəsən, damarlarından axan qanın şirittisini aydın eşidirdi. Bu, xeyli çəkdi. Nəmrud əlini qaldırıb alnınə gəlmış soyuq təri sildi.

Bəlkə, göstəriş versin? Müharibəyə hazırlıq tədbirini dayandırsın? Yox, bunu edə bilməzdi. O, elə bu gün səfərə çıxmalı idi. Yoxsa, hazırlıq işlərindən Vəfil hakimi də xəbərdar olar, İbrahimim də köməyə çağırırdı. Kim bilir, hələ bəlkə şəhərdəki etirazın təşkilində İbrahimim də əli vardi? Bəlkə bu qiyam düşmən Vəfil hakiminin hoqqasıdı? Yoxsa, bu şəhər əhli indiyəcən heç bir əmrinə etiraz etməyib, axı! Bəs, onlardakı bu qəfil cəsarət hardandır?

* * *

Meydanda tərefdaşları arasında dayanan oğlu Marud şübhəli düşüncələrlə çıxış arayırdı. Hər şey bu gün həllini tapmalıdır. Çünkü atasının xasiyyətinə yaxşı bələd idi. Nəmrud etirazçıları təxminən tanıyordu. Hər halda, o, meydani diqqətlə müşahidə edirdi, əyanların onun yanında dayandığını, arabir piçıldadıqlarını görürdü. Sadəcə, özünü tox tutur və çox güman, hadisələrin sonunu gözləyirdi.

İndi cəngindən xilas olmaq mümkünüzdür, geri çekilməyə yolu qalmayıb. Meydانا çıxsa, yəqin ona heç kəs yaxınlaşa bilməyəcək. Bəlkə, bircə oğlunun

yaxın durmağına izn verdi. Daha əyanların onu aradan götürməsinə imkan olmayacaqdı. Marud atasının hər vərdişindən xəbərdar idi. Bilirdi ki, sağ əlini həmişə qılıncının dəstəyində saxlayır. Nəmrud qüdrətli cəngavərdir; qocalsa da, cəldliyini, çevikliyini hələ də qoruyurdu. Bircə anda qılıncını çəkib onun özünü də heç bir tərəddüd etmədən iki yere böldəri.

Marud Nəmrudun belindən gəlmişdi, cəldliyinə və çevikliyinə arxayın idi. Məsələ burasındaydı ki, əlinde qılıncı olmayıacaqdı. Çünkü atasının mühafizəçiləri silahını alacaqlılar. Qanuna görə heç kimin Nəmruda üstündə silahla yaxınlaşmağa ixtiyarı yox idi.

Marud sol bileyinin altında qolbəndin içəri hissəsində kiçik bir xəncər gizlətmışdı, tiyəsi əline tərəf idi. Xəncər elə hazırlanmış, qolbəndin içərisində elə yerləşdirilmişdi ki, bileyinin ucunda gizlədilmiş xəncərin qını da elə qolbəndin içi idi. Çox diqqətlə baxmasayırlar, qolbəndini açmasayırlar, kiçik silahı heç kim tapa bilməzdi.

Marud son niyyətini əyanlara bildirmədi; heç kimə etibar qalmamışdı, onların da çətin məqamda qorxudan hər şeyi etiraf etməyəcəklərinə, yaxud niyyətlərinini gizli saxlayacaqlarına gümanı yox idi.

Marud ölümünü gözünün altına aldı. Daha bundan o yanısı yoxdur. İndi o, qətiyyətli və cəsarətli olmalydı. Bununla, ya həyatını xilas etməli, şəhərə hakim olmalı və ya hər şeyi itirməliydi. Onun taleyi iki yol ayırcında idi.

Bu vaxt Nəmrud sarayın ümumi giriş qapısından mühafizəçiləri ilə birgə çıxdı. İri, yeyin addımlarla qabağa şığıdı. Sanki heç nədən xəbəri yox idi. Marud da, əyanlar da şəhər hakimini görən kimi rəsmi qaydaya uyğun təzim vəziyyəti aldılar. Qoşun Nəmrudu görən kimi bir ağızdan gur səslə bağdırı:

- Var olsun, Nəmrud!
- Var olsun bizim ölməz sərvərimiz!

Nəmrudun dodaqları səyridi, dünya başına hərləndi. İndiki əhvalını görənlərdən heç kəs deyə bilməzdi ki, bu neyi ifadə edir: qəzəbi, kini, yoxsa sevinci.

Bayaqkı etiraz nədir, indiki sevgi nə?

Marud əyanlara çəpəki baxdı. Onların rəngi-ruhu qaçmış, sifətləri avazımışdı.

* * *

Marud asta-asta, ədəb-ərkanla, düz qədd-qamətlə atasına yaxınlaşdı. Marudun Nəmruda tərəf səmt götürdüyüni görən ordu sakitləşdi. Səs-küy kəsildi. Ətraf dərin sükuta qərq oldu. Ordunun üstünə bir vahimə çökdü. Ata-oğul münasibəti təkcə şəxsi taleyi həll etmirdi, həm də Nəmrudun hakimiyyətinin taleyini həll edirdi. Elə şəhərin də sabahı bu görüşdən asılı idi. Nəmrudun yanında sıra ilə dayanmış pəjmürdə əyanlar bu məqamı həyəcanla izləyirdilər. Onlar çox istəyirdilər ki, bu görüş sakitcə qurtarsın. Nəmrud ordunu ən ağır, qanlı müharibəyə göndərir-qoy göndərsin. Bu müharibədən sağ-salamat çıxacaqlarına ümid var idi. Ancaq Nəmrud onların kələyini, pis niyyətini başa düşübə, sağ qalacaqlarına güman ola bilməzdi.

Nəmrud Marudun tərəfdarlarını izləyirdi. Nəmrudun nə düşünüb-daşındığını ətrafdakıların hamısı anlasa da, bir kimsə qabaqcadan bu haqda diliñə kəlmə getirə bilməzdi. İndi Nəmrud hökmər görkəmində yox, vahiməli bir kabus, əjdaha şəklində görünürdü. Qapqara buluda oxşayırdı. Bu qara buludun min əli vardi. Hər əlində bir qılınc. Bu qara bulud o min əlli görkəmi ilə yavaş-yavaş ordunun da, Marudun da, kənardan dayanıb rəng-ruhları qaçmış əyanların da üstünə gedirdi. Heç kəs müdafiə haqqında düşünmürdü. Bu qara bulud-adamın onları nə vaxt məhv edəcəyini, nə vaxt min əlinde tutduğu min qılıncla bütün ordunu da, sevimli oğlu Marudu da qırıb-çatacağını, tikə-tikə edəcəyini gözləyirdilər. Kimsənin cinqiri çıxmırıldı. İndicə o, hərəkətə gələcəkdi. Yəqin, elə

birinci Marudu, sonra əyanları, daha sonra isə bayaq meydanda narazılıq bildirən adamların hamısını qanına qəltən edəcəkdi.

Nəmrudun üz-gözü tərpənmirdi, nəhəng vücudunun hərəkəti nəzərə çarpırdı. İndi sarayın qabağında, özündən bir neçə addım geridə qoyulmuş iri heykəllə - büt Allahla onun heç bir fərqi yox idi. Bu vahimənin, qara-qorxunun içində Nəmrudun bir neçə addımlığında dayanan Marud tərəddüd elədi, xof canını sardı; ona yaxınlaşın, ya yox? Taleyi kimdən asılı idi? Marudun gözleri bir anlığa atasının zəhmli baxışları ilə toqquşdu. Qəfildən şimşek çaxdı, od püskürdü. Bu hadisəni yalnız Nəmrudla Marud yaşadı.

- Ata, sənin məni bağışlamaqçün gücün qalıbmı? Mənim günahımdan keçə bilərsənmi?

- Sənin günahın böyükdür, Marud. Sən qiyamçı əyanların fitvasına uymusən. Sən üç aylıq beçə kimi vaxtsız banlamışan, hakimiyyət iddiasına düşmüsən. Sən unutmusan...

- Mən heç nəyi unutmamışam, ata. Sən məni dizlərinin üstündə böyütmişən. Özün məni öyrətmisən ki, böyüküb sərdar olum.

- Bəli, sən unutmusan ki, o qılıncı özüm sənə vermişəm.

- Mən ki, bunu təsdiq edirəm, ata.

- Təsdiq etsən də, yaddan çıxarmışan ki, istədiyim vaxt o qılıncdan səni məhrum edə bilerəm.

- Yox, sən özün tapşırımsısan ki, o qılıncı əlimdə möhkəm saxlayım, heç kəsə verməyim.

- Doğrudur, amma o qılıncı mən vermişəmə, geri almaq ixtiyarını da özümdə saxlamışam.

- Qaytarmasam...

- Qaytarmasan, biləyini qılıncqarşıq kəsib götürərəm.

Marud Nəmrudun kinli gözlərində imdad görmədi. Daha dil tökməyin, yalvarışla baxmağın, günahını etiraf etməyin əhəmiyyəti yox idi.

Marud bir neçə addımlıqda dayandı. Atası xain övladını altdan-yuxarı süzdü. Bu anda Nəmrudun xəyalından nələr keçirdi? Marudu döyüslərə aparmağı, güclü cəngavərlərin qarşısına buraxmağı, oğlunun qorxmadan dəfələrlə ölümə qalib gəlməyi - bütün bunlar gözünün qabağından keçdi. Bəs, o zaman nə üçün Nəmrud ümidi Luta bağlayırdı? Nəmrud bilirdi ki, varisi haçansa hakimiyyət sevdasına düşəcək, atası ilə qarşı-qarşıya gələcək. Bəlkə, elə bir gün qalib gəldiyi savaşdan ordusunu atasının üstünə çəkəcək, sonuncu mücadiləni atası ilə aparacaq? Nəmrud çox istəyirdi ki, məhz həmin vaxt Lutu Marudun qarşısına çıxarsın. O, Lutu özünə sədaqətli böyüdəcəkdi. Lap son ana qədər Lut Nəmruda sadıq qalacaqdı. İbrahim hər şeyi alt-üst etdi. İndi onun Marudla üzbeüz gəlməsinin günahkarı da İbrahim idi. İgid Marudun qiyam xəyalına düşməsi yenidən Nəmrudun beynində ildirim kimi çaxdı. İstədi yumşalsın. Oğlunu bağırına basıb öpüb-oxşasın, bəlkə, elə könüllü olaraq bütün hakimiyyəti ona bağışlasın. Xudpəsəndliliyi, müştəbehliyi, mənəm-mənəmliyi Nəmrudun xəstəliyi idi; buna iradəsi çatmadı. O, özünün əbədiliyinə inanındı. Düşünürdü ki, haçansa məzara da gömülse, daş cildinə də girsə, yenə bu şəhərin hakimi özü olacaq. Axi, o, Nəmrud idi. Adı adam deyildi, hökmü, gücü vardi.

Ona görə də Nəmrud tez bu fikri başından qovdu. Zəif görünmək istəmədi. Axi, Nəmrud qocalmamışdı. Hələ gücü tükənməmişdi, döyüşə bilirdi, qılınc oynadırdı. Birdən hökmətə bağırdı:

- Yaxın gel.

Bağırtıdan ordu səksəndi.

Marud atasının niyyətini bilmirdi. Ola bilərdi, Marud bir qılınc zərbəsi qədər yaxınlaşanda atası onu bircə anda ölüm girdabına yuvarlatsın. Nəmrudun güclü sağ qolu ilə siyrilmiş qılınc Marudun başını bircə anda bədənindən ayırdı.

Marud silahsızdı. Atasının əmrinə əməl etməyə məcbur idi. Ləngimək ölümə bərabər idi. Geciksəydi, dərhal mühafizəçilər qolunu burub atasının hüzurunda dizlərini yerə qoyardılar. Marud bir addım qabağa atdı, ayaqları yerə ilişib qaldı, istəsə də, ayaqları dalınca gəlmədi.

- Ata, izn ver əvvəlcə Böyük Allaha sitayış edim, -deyə Nəmrudun arxa tərəfindəki bütü göstərdi.

Nəmrud qəflətən təəccübə dönbə geriye baxdı. Heç ağlına gəlməzdi ki, Marudu hüzuruna çağırduğu məqamda o, əvvəlcə bütlə görüşmək istəsin. Deyəsən, necə özündən çıxmışdisa, arxasında nəhəng bütün dayandığını unutmuşdu. Bu nəhəng bütün əzəməti Nəmrudu çasdırdı. Yox, Allah özü idi. Geri dönbə bütü görəndə Nəmrud sustaldı. Heykəlin əzəməti gücünü aldı. Nəmrud Allah sandığı bütün öündə kiçildi, balacalaşdı, yumağa döndü.

Bütə diqqətlə - yuxarıdan-aşağı, aşağıdan-yuxarı baxdı. Dönbə yalvarmaq istəyirdi ki, tərəfini saxlaşın. Bayaqdan meydan boyu qara-qorxu yaradan Nəmrud yalnız bütün qarşısında aciz idi. Bu acizlik onu cılızlaşdırıldı. Sağ əli ilə dəstəyindən yapışdığını qılinc bütün xofundan titrəyirdi.

Nəmrud ömrü uzunu səcdə qıldıği bütün zəhmi qarşısında dizlərinin əsdiyini hiss etdi. Birdən hiss elədi ki, acizliyini və qorxaqlığını duyan ordu Nəmrudun üstünə yeriyyir. Göz qırpmındaca vəziyyət dəyişdi. Minlərlə əli qılınclı üstünə elə gəlirdi ki, sanki o, bu qılinc meşəsinin içində azib qalacaq, adamların ayaqları altında qarışqa kimi əziləcəkdi. Nə edəcəyini bilmirdi. Dili tərpənmirdi ki, yenidən bağırsın, üstünə yeriyen qoşunu yerə çökəməyə vadar eləsin, mühafizəçiləri çağırsın, bu ordunu da, əyanları da, Marudu da - hamisini bircə anda tərksiləh edib, dəstə-dəstə Cəsədlər dərəsinə göndərsin.

İndi Nəmrud nə isə etmək, tədbir tökmək, əmr vermək istəyirdi. Nə illah elədisə, bu əmri verə bilmədi. İndi o, qarşısında donub qaldığı bütən əmr gözləyirdi. Büt dillənmirdi...

Əzəmətli bütün daş sükütu Nəmrudu daha artıq əzirdi, ona yalvarıb-yaxarmaq istəyirdi; lap elə bu dəqiqə, bu an o, qoşunu buraxardı, oğlunu da əfv edərdi, təki büt dillənib bir yol göstərəydi. Büt isə ağızına su alıb susurdu. Büt daş süküntü pozmaq halında deyildi.

* * *

Meydan sustaldı, nəfəsini içine çekdi. Sükütdən qulaq batırdı. Hər kəs bütün əmrinə müntəzir idi. Qımlıdanmayan heykəl isə, elə bil ətrafa öz sükütu ilə nifrat püşkürüdü. İndi bu qoz kimin başında sıナcaqdı? Nəmrudun bircə işarəsi bəs idı ki, xəyanət etmiş nankor övladın başı bədənində üzüsün. Yaxud əksinə, Nəmrud izn versin, oğlu bütlə sonuncu dəfə vidalaşın, halallıq alsin, sədaqətini bildirsin. Bütün qarşısında dayandığı an atası üçün qurduğu xəyanət torunu yırtınsın. Bəlkə, indiyə qədər xəyanətə görə kimsəni bağışlamayan Nəmrud onu bağışladı?!.

Nəmrud daxilində güc tapdı, təmkinlə yan-yörəsinə baxdı, başından çıxmış ağlı yerinə qayıtdı. Qanı qaynadı, coşdu, daşdı, məsum sıfəti pördü, köhnə qurd xisləti özünə qayıtdı. Əlacsızlığı, yazılılığı, özgələrin qarşısında mütiliyi özünə yaraşdırmadı.

* * *

... Lut tamam bezmişdi. Elə bil içində böyük bir boşluq, yarğanvardı, hər hansı ehtiyatsız addımdan səksənir, özünü ucurumun girdabında hiss edirdi. Düzdür, Allahın verdiyi iradə gücünə səfil həyatından əl çekmiş, sərxoşluğun daşını atmışdı. Daha əvvəlki sərməst yaşayışından heç bir əsər-əlamət qalmamışdı.

Tam inanmağa başlamışdı ki, həqiqətən, Yaradan var, insanın heç bir artıq-əksik hərəkəti onun nəzarətindən kəndə deyil. Eh, bəs, nə üçün, axı, Lutun başı daşdan-daşa dəyəndən sonra bu qənaətə gəlmüşdi? Qabaqlar, hər şey vaxtında əyan olsayıdı, bəlkə də bütün bu dəhşətlər baş verməz, hadisələr bu yerə gəlib çatmazdı. Vailə düz yola döñər, qövmü qudurub azğınlaşmadı.

- Hazırlaşın, gedirik...

Lut əmrələ dilləndi, səsində özünə inam, qətiyyət vardi. Qızlar duruxdular, tənbəl-tənbəl, könülsüz ayağa durdular. Lut məqsədini gizlətmədi:

- İnsan-insana həyandı, dayaqdı, çöldə, dağda tənha yaşamaq gunah və haramdır. Bunu Büyük Allah buyurub. Mənim balalarım, qayidırıq adamların içində. Qaynayıb - qarışmaq, artmaq, gözə görünməz Allahın haqq yolunu tutmaq üçün... Bize qərinə qədər uzun görünən bu bir neçə ili unutmaq, yaddaşdan silmək gərək.

Lut kövrəldi. Artıq hər üçünün fikirləri eyniydi, böyük yola başlamışdilar. Onlar köç salır, istirahət edir, yenə mənzil qət etməkdə davam edirdilər. Lut özünə qayıtmışdı. Elə biliirdi ki, hara gedəcəklərini, yurd salacaqlarını kimsə qabaqcadan qulağına piçildiyir, öncədən taleyini oxuyur, həyatının xoşbəxt davamını gözləriylə görürdü. Əvvəllər də belə hallarla rastlaşırırdı, ancaq heç nə ona indiki qədər açıq əyan deyildi.

Qayıtməq... Qayıtməq... Səhv yoldan geri dönmək, qadir Allahdan özünə, övladlarına rəhm diləmək. Bəs, hara köçməli, harda yurd salmalı? Bu barədə qəti hökm var idi. Yenidən doğma Həranə varmaq. Nəmrud min il at oynatmayacaqdı ki? O boyda günahının qabağında gəberib ölməliydi, Allahın cəzasına çatmaliydi.

Lutun ürəyinə dammışdı ki, Nəmrudun xanimanı daha yoxdur. Daha daş bütlər Həranın yeni hökmdarının əlində töycü yiğmaq üçün vasitə deyil. Qorxu-hürkü, şərəfsizlik, yaltaqlıq, əxlaqsızlıq, çarəsizlik, cəzasızlıq adamlardan uzaqdı. Yalnız və yalnız Allah xofu mövcuddur ki, bütün Həran əhli könüllü surətdə Yaradanına tapınır, inam bəsləyir. Saysız-hesabsız heykəllər yiğisidirlib, söküllüb. İndi onlar qəbiristanlıqda ya adı sinə daşlarıdır, ya da tikintidə istifadə olunmaq üçün, divarlara hörülmək üçün adı daş parçası. Həranı kim idarə edirsə, Allaha pənah aparmağı ilə tanınır. Ədalətli qanunlar hər yerdə bərqərardır, qüvvədədir.

Yadına dumanlı şəkildə İbrahim düşdü, Nəmrud tərəfindən odun içində atılan, möcüzəli surətdə qurtulan qan qohumu İbrahim. Lut mütləq əmisini tapmali, böyük barışq uğrunda ləp canını fəda etməyə belə, hazır olduğunu əyani surətdə Həran qövmünün gözü qarşısında açıqlamalı idi. Daha içindəki yarğan böyümür, əksinə, kiçilir, bitişir, boşluğu iman doldururdu. Lut addımlarını məqsədə doğru daha inamlı atır, hərdən tənbəlləşən qızlarına da göz ağırtmağa vaxt tapırdı. Yəni "hərəkət edin, ətaləti, süstlüyü canınızdan-qanınızdan çıxarın"! Övladları heyrətamız surətdə dəyişən Lutun hər əmrini icra edir, gah sərtləşən, gah açılan sıfətinə baxmağa üzəqara idi, hörmətini itirmişdi. Nə baş vermişdi, görəsən? Ata Lutun qəfildən dəyişməsi nə ilə bağlıydı? Başa düşə bilmirdilər.

- Özünüüzü darixdirmayın, ləp azca qalıb, çatırıq - Lutun hərdən eşidilən amiranə səsi təkcə qızlarının deyil, yolun-yolağanın da qulaqlarında cingildəyir, qırx arşınlıq quyunun dibindən gəlmiş kimi, səhra boyu yayılırdı.

Qızlar, sözsüz ki, qarşıda nələr olacağından nigarandılar. Yalnız ata Lut arxayındı, irəli can atırdı. Elə bil hər atlığı addım onu keçmişin zülmətindən sürətli uzaqlaşdırırdı. Nəhayət, Həranın həndəvərinə çatdlılar. Dəyişmiş, başqalaşmış Həranın.

Lutun ürəyində od püskürdü. Həmin odun hərarəti o qədər güclü idi ki, az qalırdı onu yandırıb külə döndərsin. Od isə, alışib - yanmırıldı, əksinə, ona ləzzət verildi, daxilində rahatlıq, həlimlik, məhrəmlik ziyyəsi yaradırdı. Eynən İbrahimini yandırmayan Od kimi.

Bu Od içindəki Bütə qalib gəldi. Odun közərə-közərə yaratdığı İlahi işığın qabağında Büt şam kimi əriməyə başladı. Lut daşın və gilin yandığını ilk dəfə gördü.

- Çatırıq, - dedi...

* * *

Gözləri qıqqırmızı qızarmışdı. Yanaqlarında qırmızı xətlər var idi. Bütün qəzəbi, kini ilə kütlənin qabağında yenilməz ejdahaya çevrilmişdi. Oğlu hələ neçə addım aralıda dayanmışdı. Atasının izn verməyəcəyini, bütə yaxınlaşmağa razı olmayacağını sərt baxışlarından duymuşdu. Halbuki, bir az əvvəl Marud düşünürdü ki, Nəmrudun ürəyinə yol yalnız bütən keçir. Atasının qənşərində mum tək əridiyi heykəl-Allaha səcdəyə durmaqla onu yumşaltmaq mümkün ola bilərdi. Marud qarşısında dayanmış qəzəbli atasına baxındı. Bir anda hiss etdi ki, artıq o, həyatını itirib. Amma Marud həyatı üçün təəssüflənmirdi, başa düşürdü ki, atası onun qətlinin icrasından sonra, şübhəsiz, əyanları divan ayağına çəkəcək. Onlar da, şübhəsiz, hər şeyi açıb söyleyəcəklər. Marud yəqin etdi ki, qardaşlarını da, kiçik oğlunu da ölüm gözləyir. Nəmrud qan içməyə başladısa, qəzəbə soyumaq bilməyəcək. Daş qəlbli Nəmrud oğlunun gözlərinə baxıb qışqırdı:

- Yaxın gel, dedim sənə!..

Bu anda Marudun xəyalına neçə il öncəki əhvalat gəldi: ov zamanı Nəmrudun atı büdrəyir. Köhləndən yixılan Nəmrud döyüşü cəldili ilə sıçrayıb kənara düşür, at birtəhər özünü düzəldir, təhlükə sovuşur. Köhlən peşman-peşman, bütün günahların hamisini özündə bilirmiş kimi, Nəmruda doğru addım atır, başını Nəmruda sarı uzadır, qolunu, qoltuğunu imsəmək, iyələmək, bununla bağışlanması istəyir, Nəmruda sədaqətini nümayiş etdirir. Dilsiz heyvan demək istəyir ki, heç bir günahı yoxdur, çıraqılığın, qayalığın arası onun yeri deyil. O, cəng meydani üçün, döyük, mühərabə üçün yaranıb. Dəfələrlə Nəmrudu dəhşətli döyüşlərin, odun-alovun içindən çıxarıb. Bəzən elə sürətlə qaçıb ki, düşmənin yağış kimi yağan oxları Nəmrudun tozuna çatmayıb. Neçə dəfə də yağının atlığı nizədən Nəmrudu yayındırıb. Azacıq büdrəməsi isə, atın sonu olub. Nəmrud bircə anda qılincini çəkib, atın boynunun arxasından endirib. Zərbə o qədər güclü olub ki, atın başı sinəsinə düşüb. Boynunun arxasından keçən şah damarından qan fışılı ilə etrafə sıçrayıb, Nəmrudun üz-gözünə dağılıb. Köhlənin gözlərində sonuncu həyat işığı sönüb, dörd ayağı üstə titrəyib və birdən kökündən qopan ağac kimi böyrü üstə aşıb.

... Marud sonuncu dəfə nəsə söyləmək, bütün günahı öz üzərinə götürmək, vəziyyəti yüngülləşdirmək, heç kimin bu işdə əli olmadığını sübut etməyə çalışıdı, fikrindən daşındı. Çünkü artıq buna lüzum yox idi. Marud başa düşdü ki, atası qılinci çəkibsə, artıq bu qılinc qana boyanmalıdır. İndi onu heç nə xilas edə bilməz.

- Yaxın gel, - bağırtı yenidən eşidildi.

Marud elə durduğu yerdəcə dondu. Hər ayağından bir neçə pud daş asıldı, gözləri tutuldu, atasını görmədi. Vaxtile dizinin üstündə oynadığı, ona qılinc vurmağı, at minməyi, ox atmağı öyrədən, indi isə cəllada dönən atasını. Cəngavər atası indi başqa libasda, özgə qiyafədə idi. Nəmrud tamam yırtıcıya çevrilmiş, əcaib görkəm almışdı. Marud gərgin vəziyyətdəydi, düşünüb-daşınmağa vaxtı qalmamışdı, hər anı ölüm demək idi. Onun üçün artıq Nəmrudla arxasındaki bütün heç bir fərqi yox idi. O, cansız bütə də nifret edirdi, Nəmruda da. Möcüzə baş versəydi və bu möcüzə nəticəsində Nəmrud Marudu bağışlayıb ona külli-ixtiyar versəydi, o, bu məmləkətdə qalmaz, vəhşiyyə dönən atasına da, yaxınlığındakı bütə də birdəfəlik tüpürər və vətənindən baş götürüb gedərdi. Lap

gedib oddayanmaz İbrahimi tapardı, gözegörünməz Allaha sitayış edərdi. Lutu axtaradı. İndi Marudun vaxtı tükənmışdı, artıq belə bir imkanı qalmamışdı.

Marudun dözümü, təmkinli davranışları Nəmrudu hövsələdən çıxartdı. O, bir addım qabağa atıb qılıncı var gücü ilə qaldırdı. Artıq meydanın ortasına düşürlənəcəq başın bədəndən qopması üçün bir an kifayət edəcəkdi. Qılınc dərhal enəcək və günahkarın başı boynundan üzüləcəkdi.

Həmin o qılıncın qalxan, havanı cızan məqamında Marud yenə Nəmrudun gözlerinə fikir verdi. Bu gözlərdə rəhm və mərəhemətdən əsər-əlamət yox idi. Nəmrudun gözleri qan içində idi. Marud başa düşmədi ki, onun gözünə belə görünür, yoxsa, həqiqətən, atasının gözləri qızarır. İldirim vurmuş kimi əli göydə donan Nəmrud yerində səndələdi. Gözlərindən qan açıldı, bəbəkləri hədəqəsindən çıxacaq qədər böyüdü. Marud özünü itirmədi, yaxın gelib atasını tutmaq istədi. Nəmrudun qılınc tutan sağ əli boşaldı, sol əli havada yelləndi, dizləri əsdi, əlindəki qılınc düşüb yerə sancıldı. Bu nə idi belə, nə baş verirdi? Ətrafdan baxanlar elə güman etdilər ki, Nəmrud qılıncı özünə dayaq eləyib. Ancaq Nəmruda dayaq olan qılınc ona kömək etmədi. Daha bir an keçdi və o, böyrü üstə yerə yığıldı. Başı daş kimi zərbələ heykəlin ayaq tərəfinə dəydi. Elə bil heykəl himə bənd imiş, ayağına dəyən zərbədən ləngər vurdu.

Bayaqdan əmrə müntəzir durub bu mənzərəni izləyən qoşundan bir uğultu qopdu. Meydana toplaşanlar Nəmrudun səndələməsindən, yixilmasından vahimələnib özünə gəlməmiş, iri heykəlin silkələnib parçalanmasından xoflanaraq özlərini tamam itirdilər. Büt əvvəl çat verdi, boynu sindi, sinəsindən tutmuş üzüshağı ayaqlarınacan yarıqlar böyüdü, genişləndi və bir andaca dağılıb Nəmrudun üstüne töküldü.

Ani uğultudan sonra meydana yenidən vahiməli sükut çökdü. Daş bütün iri sal parçaları, nəhəng qol-qıcı, gövdəsinin parçaları Nəmrudun üstünə tökülib onu əzmişdi. Yenə hamı nəsə baş verəcəkmiş kimi özünə çəkildi. Fikirli baxışlar, qayğılı gözlər eyni nöqtəyə dikildi. Daha Nəmrud yox idi, daş qalaqları, toz-torpağı arasında görünməz olmuş, üstü örtülmüşdü. Nəinki qoşun tərəpənmir, heç əyanlar da qırmızıdanmırlılar. Marud sükut içində, təeccübənən gözləri böyümüş halda, donuq baxışlarıyla müdhiş mənzərəni izləyirdi. Bəlkə də Marud elə beləcə dayanıb baxacaq, qoşun hərəkətə gəlməyəcəkdi. Axi, həmişəki kimi ehtiyati əldən verməyən əyanlar Nəmrudun ölümünə inanmındı?! İnanmındılar ki, uzun illərdən bəri insanları istədiyi kimi asıbkəsən, qətlə yetirən, gedər-gəlməzə göndərən, qanlı müharibələr törədən Nəmrud göz görə-görə öle bilərmiş.

Uzun illərdən bəri əyanların, bütperəst kahinlərin birgə düşünüb-dاشındıqları, Nəmrud üçün keçilməz tor qurduları, onu məhv etməkdən ötrü min oyundan çıxdıqları, plan çizdiqları anlar keçmişdə qalmışdı. Ən başlıcası, tələ ona görə alınmamışdı ki, onu həyata keçirməyə heç kəsin cəsarəti çatmamışdı. Nəmrud adı baxışından, cüzi ehtiyatsız hərəkətindən şübhələndiyi adamı öldürmiş, uçuruma atdırmış, bir sözlə, ustalıqla aradan götürmüştü. Özünün qarşısına çıxa biləcək maneələri də asanlıqla dəf edə, təmizləyə bilmədi. Ona görə də, Nəmrudu aradan görmək mümkünsüz, müşkül məsələyə çevrilmişdi.

Həm əhalidə, həm Nəmrudun ətrafında olanlarda belə bir fikir formalaşmışdı ki, Nəmrud ürəkləri oxuyur, ona kələk gəlmək istəyənləri, aldadaları tanıyor. Nəmrud baş verən və ya baş verə biləcəklərdən qabaqcadan xəbərdardır. Ona görə hər kəsin gözünün odunu almışdı.

Hələ bir xeyli əvvəl Nəmrud Maruddan şübhələnmiş, lakin övlad-ata münasibətlərini korlamamaq naminə gözləmə mövqeyi tutmuşdu. Səbr kasası isə daşmaqdə idi. Əslində, Marud başda olmaqla, sonuncu plan da iflasa uğramışdı. Çünkü Nəmrud vaxtında qəsdin üstünü açmış, məqsədlərini anlamışdı. Marud dərk eləmişdi ki, artıq onun ölümü çatıb. Son anda hətta Marudun özünün də

hazırladığı tam məxfi plan - əlbəttə, əyanlardan gizli şəkildə hazırladığı tələ baş tutmadı, alınmadı. Çünkü atası onu yaxına buraxmırıldı.

Maruda görə, atası onu yaxına buraxsaydı, bircə anda bileyində - qolçağın arasında saxladığı xəncərlə Nəmrudun boynunu vuracaqdı. Nəmrudun boğazındakı şah damarını kəsəcək, göyə fişqiran qanının altında qalib tərzdə dönüb qoşuna baxacaq və bu qan fəvvərəsinin altındaca hakimiyyətinin tətənəsini qeyd edəcəkdi. Yəqin, qoşun da biganə qalmayacaqdı, göyə fişqiran qanı görən kimi bir ağızdan bağıracaqdı:

- Var olsun Marud! Var olsun Marud!

Bu qışkırtı bayaqqı qoşunun kor-koranə uğultusuna oxşayırdı: "Var olsun Nəmrud!"

Bu an Marud udqundu, özünü topladı, ürəyindən nifretqarşılıq bir hiss keçdi. İnsanın təbiəti həqiqətən müəmmalıdır. Görünür, bütün fəlakətlərin kökü riyakarlıqdan su içir.

"Nəmrudu mən öldürməmişəm. Ata qatili deyiləm. Bəs, onda Nəmrudu kim öldürdü?" Ziddiyətli düşüncələr Marudu yaxaladı. "Axi, ona kim əl qaldırdı? Məgər onu öldürən elə öz bütü olmadımı, hamının gözü qabağında? Hərçənd, o, büttdən əvvəl yixıldı. Büt uçmamışdan əvvəl gözlərindən qan axdığını özüm gördüm, axı. Yox, Nəmrud heykəlin parçalanıb üstünə aşmasından əvvəl ölmüşdü. Bəs, büt niyə parçalandı? Neçə illərdi parçalanmirdi, qırmızıdanmirdi, yerində dayanıb maddim-maddim baxırdı. Doğrudur, kinli, qəzəbli görkəmi vardi. Mən həmişə düşünürdüm ki, bir gün bu qəzəb, kin onu boğub öldürəcək. Necə ki, Nəmrud öz qəzəbində boğuldı, əməllərinin güdazına getdi. Bəlkə, bütün heysiyyətinə toxunan olmamışdı, ona görə də o, yerində sustalmışdı, Kiçik bəhanəyə bənd imiş. Bəlkə, gözləmə mövqeyində imiş, çoxdan bəri bir himə bənd idi ki, çat verib dağılsın?"

İri daş parçalarının altında xincimənmiş Nəmrudun cəsədi görünməz idi. Təəccüb, xof, heyrət bir-birini əvəz edir, hamı Nəmrudun xortlayıb diriləcəyindən ehtiyatlanırırdı. Heç kəsin pıçıldamağa, kəlmə kəsməyə cəsarəti çatmırırdı, sanki Nəmrudun eşidəcəyindən qorxurdular. Kiminse artıq hərəkəti, yersiz davranışsı qətlinə səbəb olacaq, onu Nəmrud vahiməsi həmişəlik basacaqdı. Mənzərəni izləyənlər sakitləşdi. Bu zaman qapqara qan six döşənmiş daşların üstü ilə axıb Marudun ayaqlarının arasından keçdi. Marud kənarə çəkilmək, Nəmrudun qanına bulaşmamaq üçün dayandığı yerdən uzaqlaşmaq istədi. Nə fikirləşdisə, bundan vaz keçdi. Qan axarını dəyişmədi, get-gedə artdı, genişləndi, elə bil, səliqəsiz daş yığınının arasından qan bulağı fişqirirdi, yol tapıb axırdı. Marudun ayaqları tamam qana batsa da, əli təmiz idi, heç vaxt qana batmamışdı.

Nəhəng daş parçasını aralayıb atasının bərəlmış gözlərinə baxdı. Əlləriylə gözlərindən sözülən qatı qanı təmizlədi. Hər iki əli qırpırmızı rəngdə idi, birdən geriyə döndü - üzü qoşuna tərəf. Hər iki əlini yuxarı qaldırdı. Meydan əhli onun Nəmrudun qara-qırmızı qanına bulaşmış əllərinə diqqət etdi. Elə bu görüntü meydanın üstündəki sükut vahiməsini parçalayıb dağırdı. Meydan hərəkətə başladı. Qoşun əhli nizə- qılınclarını havaya qaldırıp qışkırdı:

- Var olsun Marud!

Bu kəlmələr ard-arda havaya bülənd oldu, özlərini itirmiş, yerindəcə quruyub qalmış əyanlar qaşa-qaşa Marudun ətrafında toplaşdılar: "Biz səninləyik, Marud! Səni darda qoymarıq!"

Marud meydanın sevincini seyr elədi. Ancaq ayırd edə bilmədi, bu sevinc Marudun hakimiyyətə gəlməsi naminədir, yoxsa Nəmrud hakimiyyətinin çöküşü naminə?

Marud sevinsin, yoxsa kədərlənsin? Qəti qərar qəbul etmək çətin idi. İndi qoşun əhli hakimliyini qəbul edəcəkmi? Axi, tarixən Həran şəhərinin başçıları hökmən özündən əvvəlkini devirməklə, əvvəlki hakim - atası, babası, ən yaxın

qohumu olsa belə, öldürməklə taxt-taca yiylənməliydi. Həranda qısa və doğru yol bu idi. Axı, Nəmrudu Marud öldürməmişdi. Bəs, Nəmrudu kim öldürmüdü?

Hökmdardan, hansı gözə görünməz qüvvədən gəlmışdı? Nəinki Nəmrud məhv olmuşdu, hətta tapındığı heykəl çat verib dağılmışdı.

Marud özünü gücsüz, arxasız və köməksiz hiss etdi. O, həyata göz açandan görmüşdü ki, hamı bu daş bütə sitayış edir. Müharibəyə gedəndə də, qayıdanda da bütün etiqad, inam simvoluydu. Hətta Nəmrudun əleyhdarları sui-qəsd hazırlayarkən belə, qabaqcadan xeyir-dua istəyir, daş bütün ətrafına dolanır, yalvarır, kömək diləyirdilər. İndi Marud təntənəsindən əvvəl hara tapınsın, kimə sitayış etsin, inanc aparsın? Gözünü açandan bağlandığı büt çökmüş, məhv olmuş, Nəmruda bağlıymış kimi dağılmışdı.

Haqq nədir, kimlədir, hardadır? Onu axtarib tapmaq gərək... Marudun içində ikinci "mən", Marud baş qaldırmışdı; nə bütə sitayış eləmək istəyirdi, nə Maruda qulaq asmaq könlündən keçirdi, nə də hakimlik gözündə idi. Bəs, bu qırğıncıqıamət, dağ boyda atasını taxtından aşırmaq, əyanlarını üzüne qaldırmaq nəydi? Bircə himə bənd kütləyə bel bağlamaq olardı? Külək hansı tərəfə əsirdisə, o tərəfə yixilan kütləyə?!

Marud bütün əmrlərinə müntəzir, göstərişlərini yerinə yetirməyə hazır ordudan, ona sədaqət andı içməyə hazır əyanlardan güc ala bilmirdi. Çünkü inamı qırılmış, tarmar olmuşdu. Hələ yeniyetmə iken gözlərinin qabağında İbrahim bu meydanda tonqalda yandırılmaq üçün edam ayağına gətirilmişdi. Tonqala od vurulmuşdu. Ömründə bir kəsin Nəmrudun qəzəbindən yaxa qurtara bildiyini görməyən Marud o vaxt şahid idi ki, İbrahim ölümün bircə addimlığından qayıtmışdı. O vaxt elə hadisə baş vermişdi ki, Nəmrud İbrahimini də, yanın tonqalı da qoyub qaçmışdı, özü ölümün əlindən zorla xilas olmuşdu.

- Get, hara istəyirsən, get. Get, varsa... Allahının yanına.

Şəninə durmadan tərif qoşan izdihamın təntənəli səsi Marudu yenə düşüncələrindən ayıra bilmirdi. Çünkü Marud hiss edirdi ki, baş verən hadisələrdə özünün dərk edə bilmədiyi bir fəvqəl sərr var. Fəqət, bu sərr açmaqdə aciz idi. İndi hakimiyyətini və təntənəsini sevinclə qarşılığa bilməməkdə kimsəni günahkar hesab etmirdi.

Gözləri uzaq-uzaq üfüqlərə zillənmişdi. İbrahimin nicat, Lutun əxlaq axtardığı, qurtuluş taplığı, yol başladıqları tərəfə. O, əsl həqiqəti elə o yolda arayıb-axtarmaq istəyirdi.

Yol isə bitib-tükənmirdi, bir-birinə calanır, qovuşur, ayrılır, yenisi başlayırdı...

* * *

Nəmrudun ölüm xəberi tez bir zamanda ətraf vilayətlərə yayıldı. İbrahim çox düşündü, çox daşındı. Yuxusu ərsə çekildi. Ürəyində bir haray dolaşındı - Vətən harayı... Ürəyini bir həsrət göynədirdi - Vətən həsrəti...

Uzun çek-çevirdən sonra o, ürəyinin səsinə qulaq asdı, atası Azərin kimsəsizlikdən üzüyən məzəri gözünün qabağından çəkilədi, qulağına piçildədi ki, şirindən-şirin, doğmadan-dogmadı Vətən! Kim nə məqsədlə, zor və ya xoş niyyətlə torpağını tərk edir-etsin, geç-tez yurduna qayıtmalıdı. İnsanın nəsl-nəcabəti, ulu əcdadı seçir Vətəni, daha sonra həmin yerin şəhdi-şirəsi canına-qanına hopur, ağaclarının, zərif çiçəyinin, yabanı kol-kosunun ətri-rayihəsi nəfəsini isidir. Əslində, hər kəs yurdunun yeriyən ağacıdı, zəmisdən bitdiyi sünbüldü, otu-ələfi, daşı-kəsəyidi.

Günlərin bir günü İbrahimin köçü Vətənə üz tutdu... Bu, yuxu deyildi... Bu, gerçəklilik idi. Bu, həqiqət idi.

Günlərin bir günü İbrahimin köçü qibləyə üz tutdu. Bu, yuxu deyildi. Bu, gerçəklilik idi. Bu, həqiqət idi.

Üçüncü həftəydi, karvan yorulmadan, dincəlmədən yol gedirdi. Daha Nəmrud hədə-qorxusu sönmüşdü, köç "llanlar vadisi"ndən keçməyəcəkdi. Hərana yol xeyli qısalmışdı.

Səfər zamanı sanki aylı - ulduzlu axşamların sayı da çoxalmışdı. Yenə də aylı-ulduzlu axşamların biriydi. Köç səhra bəyazlığına qovuşmuş, qaranlıq sovuşmuşdu. Kəhkəşan süd işişiyla səhra güllərini əmizdirir, ehtiyacına mərhəmanə şəkildə çavab verirdi. İbrahimin üzü nura bələnmişdi.

O, dincini almaq üçün yaşıl vadidə, qollu - budaqlı ağacın altında bir az yuxulamalı oldu. Gözlərini yuman kimi Nəmrudun oğlu Marud yuxusuna girdi. Yuxuda gördü ki, Marud şəhərin girəcəyində böyük bir dəstə ilə onları qarşılıyır. Onlar gülə-güle görüşüb öpüşürdülər. Bir az keçməmiş yuxudan oyandı. O, xoş əhval ruhiyyə ilə, yuxunun təsiri altında atlanıb yola düşdü. Doğrudan da, Marudla münasibətləri pis deyildi, arada hörmət-izzət vardi. Arada xətir-hörmət vardi. Ancaq xeyli vaxt ötmüşdü. Marud indi, görən, nə düşünəcəkdi? İbrahimin köç - külfətin qarşılıyb yerləşdirəcəkdimi? Həran hakimliyi xisletini dəyişməmişdi ki?

O, qara-qura fikirləri özündən uzaqlaşdırmaq üçün sırr dolu kəhkəşana baxdı, ümidi bütün kölgələri qovdu. Gecənin bəyaz işişi zehnini qidalandırıdı.

Yad məmlekətdən, Hərana tərəf yol başlanan gün qoca karvanbaşı İbrahim tam toxdatmış, içində sübhe yeri qoymamışdı. "Marudun yanına nə elçi göndərmək lazımdı, nə də faydasız hay-küy salmaq. Biz yurdumuza qayıdırıq, dədə - baba həyat tərzimizi davam etdirmək istəyindəyik. Başqa heç bir niyyətimiz yoxdur. Bütpərəstliyi cəsarətlə ləvğ edən Marudun, yəqin, bizim acı, didərgin taleyimizdən də xəberi var." İbrahim qoca karvanbaşının müdrik məsləhətini axıracan dinləmiş, əlini ehtiramla kürəyinə vurmuş, "Əhsən fərasətinə, səninlə həmfikirəm" -söyləmişdi.

Köç Həran torpağına yetişmişdi. İndi İbrahim və bütün ləşkər elə bil buludların üstüyle uçurdu... Görünür, doğma torpağın gücündən idi, hamının üzü gül kimi açılmışdı. Bu möhtəşəm köç yorulmadan yol gedirdi. Doğma torpaqların cazibəsi çəkirdi onları, şəhər İbrahimə "gəl-gəl" deyirdi, ürəyində yeni-yeni arzular çıçəklənir, xəyalları aşıl-daşırıdı. Həran müqəddəs ruh kimi varlığına hopurdu. Artıq bu, xəyal deyildi, yuxu deyildi; xoşbəxtlikdən, gerçəklilik idi. Həqiqət idi.

Yuxular çin olmuşdu...



◆ P o e z i y a



Emin PİRİ

SƏNİN ÜÇÜN DARIXMIŞIQ, İLAHİ!

Bu yerlərdə görünmürsən, hardasan?!
Sənin üçün darixmişiq, İlahi.
Bəlkə, kimsə keçib sənin yerinə,
Bir yol göstər, karıxmışiq, İlahi!

Ömrümüzün hər ucundan kəsibsən,
kəsib, kəsib neyləyirsən?!--
Kasıbsan?
Oxu görüm, nə yazdı yazıbsan:
Çoxu zülmət, azi işiq, İlahi.

Titrəmişik qardan gözəl qışını,
atdıq belə yaşamağın daşını.
Ömür adlı bu kəhərin başını
Canavara buraxmışiq, İlahi...

Bu gecə yuxum gəlmədi...
Yuxum gəlmir,
barı sən gəl...
Amma barmağında bəxtin saralır,
İndi ki payız deyil.

Ölçüləri kiçildilmiş xəritədə
şəhərlərimiz əllərindən
daha yaxındı mənə.

Dayan...

Baxım görüm döyən kimdi
ürəyim yaman döyünür.

Xoş gəlir

bu gələn,

sənsizliyə oxşayır...

Sənə demişdim də...

Sənsizlik

"Sən" "Siz" olanda başlayır...

MESAJ

O qız da mesajnan atdı...
gülləsin.

Allah, bu soyuqda,
ucada nə var?!

Bu günün rəngini dəyişdi külək,
gedim..
baxım görüm...
hecada nə var?!

Sərbəst şeir kimi vurnuxur külək,
ölçülü evlərin hecası yoxdu.
Tökülən yarpaqlar çox cavan imiş,
gəzdim arasında...
qocası yoxdu.

Yağışı, küləyi kəsib gedirəm,
dilimi dışimdə kəsir son sözün.
Səni bu dünyaya tanıdı, bəlkə,
bu cılız canınlı firon sözün.

Pəncərə döyənə oxşamır külək,
dağıtmaq istəyir evi, eşiyi.
Qafiyə xətrinə deyim:-
Aparsın
küçədə əsnəyən iti-pişiyi.

Bu Həvva qızların gözü açılıb,
Lap belə cənnətin bağları kimi.
Əriyib gedirəm susuz metroda
alpinist yendirən dağ qarı kimi.

O qız da mesajnan atdı...
gülləsin.
Allah, bu soyuqda,

ucada nə var?!
 Bu günün rəngini dəyişdi külək,
 gedim...
 baxım görüm...
 hecada nə var?!

DODAQLARIN FEVRAL DADIR

Daha fevral dadır bahar nəfəsin...
 Qar dənələri
 aydınca "ayrılıq" yazıb
 asıb saçından...
 Bir bəhanə tapıb ,
 deyim ayrılaq?!..
 Bəlkə, gizlənqəç oynayaq
 zəlzələ sonrakı dağılmış xatirələrin
 altında qalan yağışı palçıqlı
 gəncliyin adsız küçəsində.
 Yum gözlərini...
 qaçıb
 sənin adına qurdüğüm
 labirintdən
 başqa qadında gizlənim.
 Və gözlərini...
 AÇ...MA!

DƏRDİNİ AĞACDAN AS

Sənə atdığım subaylıq daşı
 gör neçə qızın
 başını yarğı...

Bilmirəm,
 bu daş harana dəydi,
 nəyini əzdi?!
 Atan
 aramıza bir üzük atdı,
 üzük illərimi əzdi.

Eşitdim tufandı hər səhər-axşam,
 eşitdim dərdimdən yaman xəstəsən.
 Kimsə sənə desə dərdini çəkim
 İnanma-
 dərd nəm deyil,
 ürək duz.
 Amma, bu küləkdə

apar dərdini
mənə oxşayan o çəlimsiz
ağacın boynundan as.
Dərdin ağırdısa
o ağacı da külək aparmaz.

SAFDI GÜNAHKAR

Sən niyə burda doğuldun,
bəlkə
Allahdı günahkar.
Bəlkə də atan, anandı
ya elə şahdı günahkar?!

Heç ölmədin acıdan da,
Çəkinmədin tacıdan da.
bax e,
dar ağacından da
ucadı şaxdı-günahkar!

Təmiz qara geyərsiniz,
başınızı əyərsiniz,
içinizə deyərsiniz:
"Gör necə!
Safdı günahkar!"

NƏ QƏDƏR, NECƏSƏN?!

Səni sevməyin yanında
Yaşamaq heç nədi, heç nə!
Gərək səni sevəm,
Sevəm.
Ürəyi şüşə qabda yox,
Elə səndə olan divəm.

Kasib şairin anasın
Ürəyin istəyən qədər
Ağlatmağa gözlərin var.
Şeytan yoldan çıxardıb
Aldatmağa gözlərin var.

Sevə bilmədiyim o qız
Şər vaxtında qaramızca
Açıbdı göyçək ağızını.
Düşək yolun qarasına,
Gəzək bəxtin ağ üzünü.

Sağımda sən,
solumda sən.
De, nə qədərsən,
neçəsən?!
Bəlkə, o qədər sənlərdən
birin mənimçün keçəsən?

ÖLÜM KÖLGƏSİ

Aldadasan hamını...
Elə özünü də,
Tanrını da,
Onun yazdığı
75 illik ömrü də.
28 yaşında
atasan özünü
dənizin qolları arasına.
Cırasan alın yazısının qalan səhifələrini,
balıqlar öpə gözündən,
yosunlar anantək bələyə səni.
Allah köks ötürüb deyə:
"Bağışla,
bağışla məni!.."

Mənim gücüm çatan iş deyil bu iş,-
alın yazısında proqnozlarım
özünü doğrultmur buralarda heç....

İkiəlli yapışib tavandakı ipdən
özünü asan gəncin kölgəsi.
Körpüdən ölümünə tərəf boyunan
bir başqasının da kölgəsi
boğulub dənizdə çıxan...
Bax, bir balıq da
asır özünü göydən.
Ancaq kölgəsi hələ də üzür dənizdə.
Kölgəmiz cəsarətli çıxır,
deyəsən, özümüzdən.

Orda
həbsxana divarları ucalır,
bir ağac boylanır həyatindən.
hər mövsüm gözətçi budayır
divarlardan
azadlığa çıxan budaqlarını.

Azadlığı
məftillərdən kənara çıxan
kölgəsi dadır bu ağacın.

Allah,
yuxularımız necə,
Onu da yazmışan alın yerinə?!
Şeytan Allahın,
Gecə gündüzün,
Mən sənin,
yuxular həyatın kölgəsidi.

SƏNİ ŞOPEN UNUTDURDU

Sən Şopeni sevərdin,
mənsə səni.
Səninlə tanıdım,
sənə görə sevdim Şopeni.
Sonra bərabər sevdik,
birgə dinlədik,
Birgə uyuduq musiqilərinə.

...getdin,
Səni unutdurdu musiqi əsərləri
və unuduldun.
bu sevgidən mənə qalan
Şopen oldu.

BU PAYIZ SƏNƏ VURULUB

Buludlar dən səpər yerə,
yollar göyərçin kimi
dənlər yağışı.
"Bayatı şiraz" kimi
qocalmış evlər dinlər yağışı.

Dodağı çatlamış asfalt küçələr
çəkib bu yağışı dodaqlarına
dodaq boyası kimi
göy üzüylə öpüşər.

Bu payız xeyli əsəbi,
bu payız bir az hırslıdı.
Küləklər söykəyib ağacları
divar dibinə

Soruşur yayın sırrını
üz-gözünə çırpa-çırpa.

Yamanca vurulub bu payız sənə
küləyi üzüktək barmaqlarına
taxıb,
saçınla oynayar
xəzələ oxşadıb sarı telini.

Mirvari damlaları
düzüb bir-birinə
asar boynundan.

Buludlar intihar eləyir, bəlkə,
atır yuxarıdan özünü
başısağı.
Gözlərində gözəl görünər
buludların ölümü.
Bir yağış daması qorxub ölümdən,
Qorxub başı üstə yerə dəyməkdən
Yapışar kirpiklərindən.

Düşüb ovuclarına
yalvarar sənə:
"Qaldır əllərini dodaqlarına,
nəfəs ver, isit məni".

Yağış islatmaz səni,
yağışı İsladar
sənin göz yaşın.

Çırpar,
çırpar buludlar yerin başına.
Zərbədən ürəyi gedib
yixilar yollar,
Sərilər ayaqların altına.

Küləklər döyər qapını,
sonra dəcəl uşaq kimi
atandan qorxub
qaçar.

Sevər,
sevər səni bu payız.
Səhər ayılarsan, bu nədi, Allah?!
Yağış damlaları çiçəyə dönüb

Hamıdan çox
sənin pəncərənə atılıb.

Bu payız pozulub bir az,-
külək ipdən oğurlayıb köynəyini,
asıb nar ağacından,
Çəkib üzünə
qoxunu alar sənin.

Axtararsan,
Axtararsan yayın qalmış son ayını,
Necə gəldi bu avqustda payız, axı?

Bilirsən,
Aldatdim yer kürəsini,
aldatdim hamını,
aldatdim səni.
Yaya rüşvət verib göz yaşlarını
bir ay tez gətirdim həyatınızə,
bir az tez gətirdim payızı sizə...
O payız mənəm, bəlkə də!

H₂O

Payız...
Xəzan piçildayır
ağacın qulaqlarına:
"Gözlə məni yazacan".
Sən də gözlə məni,
bir başqa qadından doyanacaq...

Barmaqlarım tellərində yellənər,
yelləncəkdə yellənən
dəcəl uşaqlar kimi.
Sinəndəki cüt göyərçin
qonar dodaqlarımı
ağzımda dən varmış kimi.

Hələ
məktəb illəri...
kimya dərsində
quruyardı boğazım
baxışlarım tutanda
çəhrayı dodaqlarını.
Əllərindən
bir ovuc su istəyən
ürəyimi oxuyardın.

Və...
 Lövhəyə iri hərflərlə yazardın:
 H₂O...

YALANÇI DİNDAR

Nəfsin yer kürəsin çəkir, bilirəm,
 Göynən gedən kişi, bərk gedən qoca.
 Hər dəfə ziyarət adıyan gedib
 Nəynən qayıdırısan Məkkədən, qoca!..

Bir əlin Quranda, biri haramda,
 Halallıq adına nəyin var görək!..
 Şeytan oylağdı onsuz da qəlbin,
 Şeytanı daşlamaq nəyinə gərək?!

Hüseynə ürəkdən vurulanları
 Ağladıb Kərbəla müsibətinə,
 Göz yaşlarından da pul çıxarırsan.
 Yezidin böyründə quyruq bulayıb,
 Ənam almaq üçün dil çıxarırsan.

Saqqlal saxlamaga bəs eləmirmi
 Kasib dərisindən soyulan nəzir?!
 Sən özün günorta namazındasan,
 Fikrin bu gecəyçün bir xanım gəzir.

Bir əlin Quranda, biri haramda,
 Halallıq adına nəyin var görək!..
 Şeytan oylağdı onsuz da qəlbin,
 Şeytanı daşlamaq nəyinə gərək?!

ALLAHIN SUI-QƏSDİ

Səni sevmək
 zülüm bir iş,
 burda doğulmaq kimi,
 Alın yazısını
 sondan əvvəlinə
 oxumaq kimi...
 Səni sevmək
 müsəlman orucunda iftara gələn
 çoxillik şərab kimidi...

Bir az da
 qabırğasını çımdıkleyib

məzələndiyim əzrayılın
kölgəsində sürünməkdi.
Tellərinin havasına
barmaqlarımın oynaması,
əllərimin höruklerinlə
əl-ələ tutub yallı getməsidi
səni sevmək...
Əllərimin qarasını
sığalında itirib,
nağıldakı qurbağanın
dodağından öpməkdi-
bəlkə, sənə çevrildi.
Səni sevmək ölümdü.
Ölüm,-
Allahın sevgiyə sui-qəsdidi...

ÜZÜ ÇOPUR SƏHRALAR

Burda nə dərd-sər bitir,
nə din-kitab davası.
Göydə quştək vurulur
müsəlmanın duası.

Göydən dualar düşür
ətəyi, üzü qanlı.
Analar ağızı dualı,
analar diz çökübdü,
analar dizi qanlı.

Uşaqlar bələyə yox,
qana bələnir burda.
Timsahların göz yaşı,
başdakının iştahi
seyfə sığmır banklarda.

Anaların ağızından
qanlı dualar qopur.
Üzün yırtır səhralar,
səhralar çopur-çopur.

Əllər göyə uzanıb
vurulan duaları
göydə saxlamaq üçün.
...Yer kürəsi əlində
qanlı duayla uçur.

ÜSTÜ-BAŞI TOZLU ŞEİR

Nə olsun ki, yanaşıram
adın bilmədiklərimə.
Mən şeir yazmırıam, xanım,
dadın bilmədiklərimə.

Hayandansan, haralısan
elə də maraqlı deyil.
Heç səndən əvvəlkilər də
dünyanın maralı deyil.

Gah nazını, gah fikrini,
gah da yükünü çəkirəm.
Mən yaziq çarmixa gedən
İsa çəkəni çəkirəm.

Vurulmuşam,
divarına
vurulan bir şəkil kimi.
Çekirsən məni özünə,
quraqlıqda çat-çat olmuş
torpaq suyu çəkən kimi.

İydə ağacı altından
qıraq ol, xatası çıxar.
Bu sakit may gecəsinin
fevral ayı səsi çıxar.

Mən şeir yazmırıam, xanım,
dadın bilmədiklərimə.
Nə olsun ki, yanaşıram
adın bilmədiklərimə.

CAN BORCU

Gəl,
döy qapımı...
yolun uzaqdı, bilirəm,
əziyyət çəkmə,
sizə gətirrəm
qapımı
döy,
ürəyin döyünən qədər.

Yaşayıb güldürmədim
səni doyunca.

Qoy,
ölüm...
doyunca ağladım səni.

Tanrim,
sənin də yanında
yalançı oldum,
göndərə bilmədim əmanətini.
Sənə də can borcum qalıb,
nisyə dəftərinə yazarsan məni.

SƏNİ SEVMƏYƏ QORXURAM, ALLAH!

Döyülməyə qapım yoxdu,
Özüm özümü döyürəm.
Sözüm ağızında döyülür,
Döyənə də baxan yoxdu.
Sözü qorxudurlar,
Allah!

Ürəyimi oyan oydu,
Bizə qalan elə yoldu.
Qəbrimi də qazan yoxdu,
Ölməyə qorxuram,
Allah!

Kimi sevdim dönük çıxdı,
dönüklərim yaman çıxdı.
Mələk sevdim
şeytan çıxdı,
Səni sevməyə qorxuram,
Qorxuram,
Allah!
Qorxuram!



◆ V a q i f S ə m ə d o ġ l u ◆



Mənə pusqudan baxan
Gözlər öz gözlərimdir.
Tutub sona getdiyim
İzlər öz izlərimdir...

Məni arxadan qovan
Kölgəmin nəfəsidir.
Yoluma layla deyən
Baxtının bəm səsidir...

Mən bu insan deyiləm,
Şeirlərdə sözüməm.
Anam olsa da mənim,
Məni doğan özüməm...

SABAHIN XEYİR, VAQİF!..

2016-ci il yanvar ayının 28-dir bu gün. Vaqif Səmədoğlunun vəfatının ildönümüdür.

Bir il əvvəl bugünkü gün Vaqif dünyasını dəyişdi – Vaqifsız qaldıq. Düz 365 gündür Vaqifsizik. 365 gün... Günləri sayıram?! Birdən elə bil kimsə qulağıma piçildiyir: Vaqifli günləri saymaq, Vaqifli günləri xatırlamaq daha mənalıdır, daha xoşdur. Vaqifli günlərdə görüşlər, birgə səfərlər var; şirin söhbətlər, məclislər, deyib-gülmək, dərdləşmək var; onun öz dilindən eşitdiyimiz, adamın iliyinə işleyən misralar, şeirlər var...

Bu gün kiminsə, nə vaxtsa dediyi bir sözü tez-tez təkrar edirlər: guya Vaqif Səmədoğlu ölüm şairidir. Qətiyyən belə deyil; Vaqif həyat şairidir. Şübhəsi olanlar qoy Vaqifi bir də, yaxşı-yaxşı oxusunlar. Düzdür, o, ölümənən çox yazırı; – yaşamaqdan bezdiyinə görə yox, sadəcə, ölümün qaçılmazlığını, dünyanın “son ucunun” “ölümlü” olduğunu dərk etmişdi, ona görə də özünü ölümə hazırlayırdı. Elə ona görə də ən son anda ölümünü zarafatla qarşılıdı. Çünkü dünyanın mənasını çoxdan dərk etmişdi...

...Adı bir təqvim gününün baxtını görə bilən şairin - “39-da doğulub 37-də tutulmasına” baxmayaraq – güman etmirəm ki, öz baxtından gileyli olaydı: Səməd Vurğun ocağında dünyaya göz açdı, firavan yaşadı, xətri istənilən, əzizlənən dost oldu, “şəir yazmaq haqqını” da axıra kimi qoruya bildi – özünə də, sözünə də sadiq qaldı...

Vaqif Səmədoğlunun oxucusu həmişə olub; yazdığı gündən. Dünyasını dəyişəndən sonra isə, daha da artıb və artmaqdə davam edir (nadir hadisədir!); haqqında yazılar da çoxalıb. Bu da onu deyir ki, Vaqif Səmədoğlu dünənin şairi olmaqdan daha artıq, bugünün və sabahın şairidir.

Sabahın xeyir, Vaqif!

İntiqam QASIMZADƏ

İndicə “Gürzəçol yazılarının” konspektlərini gözdən keçirdim. Onları yaxşıca işləyib, üzə çıxarmaq olar. Əsl ürək sözü olan yazıları hamısı. Ancaq nəsr, proza deyil. Böyük dialoqları olan şeirlərdi. Yəni, poemaları. Nəsr kimi yazılmış. Qulaqlarım poemalarımın yaxın uğultusuya, ürəyim, sinəm bu uğultunun bu gün-sabah sözlərə dənəcək yetim həsrətiylə, intizariyyətə dolub. Ömürmü baslayır bu işi, ya bu işi başıma ölüm açır, bilmirəm. Ancaq poemalar gəlir, yaman gəlir yazılmaga. İkicə ay bəsimdir; tanrıdan ikicə ölümsüz-itimsiz ay diləyirəm. Yola çıxmamışdan yarıyolda qoymasın məni. Bu yükü çiynimə qoyub, bu yol boyu aparmalıyam. Mənzil başına yetirməliyəm... Çətin işdi, ağır yükdü. Ancaq qaça bilməyəcəyəm bu mövzularından. Heç harda gizlənə bilmərəm...

Vaqif Səmədoğlu'nun 1985-ci il gündəliyindən

Gürzəçol yazıları

İllər öter, aylar keçər, bir payız gələr yenə bu yerlərə, yağışı yağar, yağarcasnez, küləyi əsər, əsər-yatmaz. Millət olan-qalan azuqəsindən yeyər, yeyər-açıq gözləyər. Gözləyər ta boz qurd Gürzəçolun başında ulayana qədər. O ulayan gün hər kəsin yadına ölenləri düşər, düşər-yaddan çıxmaz daha. Ölülər ömürlük yadda olanda ömrə ölümə dönür, atam.

Öküz yolu

Günlərin bir gündündə Səlim kişi axşamdan yatıb sabah yerindən qalxa bilmədi. Rəhmətliyin beş-on-iyirmi qoyunu, iki illik buğası, bir də bircə var-yox oğlu qaldı. Kəndin camaatı meyitin burnundan qan açılmadığını, sətəlcəm yuxusuna getmədiyini görüb, Səlim kişini mafəyə qoyub apardılar. Basdırıldılar Bincə təpəsinin böyründə. Məzarın üstündə çıraq yandırıb döndülər kəndə ehsan yeməyə.

Oğul qaldı dədəsini basdırıldığı təpənin üstündə. Yevlaxdan Xaldana gedən yola baxındı. Fikirləşirdi ki, buğanı axtalayıb arabaya qoşacaq; ya Yevlaxdan Xaldana, ya da ki, Xaldandan Yevlaxa odun aparıb satacaq, özünü də, ata evini də düzəldəcək.

Kişinin qırxını verən kimi oğul buğanı həyətdən eşiyə hoylayıb qabağına saldı. Üz tutdu buğa, keçi, at axtalayan bir erməninin evinə sarı. Buğanın günü qalın olsa da, ürəyi nəzik idi. Nəsə damdı o nəzik ürəyinə.

-Ə, atası ölmüş oğul, məni bu sabahın gözü açılmamış haraya aparırsan belə? Olmaya ermənilərə satmaq istəyirsən, qibləsiz?

-Düz tapmışan, o buynuzlu kəllən haqqı, ermənilərin yanına aparıram səni, di gəl satmağa yox.

Oğul bic-bic içində gülürdü. Buğa da yaş burnunu dağlardan gələn keşniş ətrinə tuta-tuta onun qabağında gedirdi. Yolun qırağında bir göyçək ala inək göründü. Buğa bir az ayaq saxlayıb sinəsi gəbərə-gəbərə ona baxdı.

-Bax, bax, hələ baxan gündündü, - dedi oğul.

-Niyə “hələ”, a atası ölmüş? - soruşdu buğa.

-Ermənilərin yanından gələndə bilərsən.

-Niyə aparırsan məni ora?

-Burdurmağa.

-O nə deməkdir?
 -Axtalayacağam səni. İndi buğasan, geri öküz dönəcəksən.
 -Niyə axtalamaq isteyirsən məni?
 -Qüvvən birə on artacaq.
 -O qüvvə mənim nəyimə gərəkdir axtalanandan sonra?
 -Sənə yox, işə gərəkdir. Səni arabaya qoşub odun daşıyacağam Yevlaxdan Xaldana.
 -Bə niyə Yevlaxdan Xaldana?
 -Nə bilim, bəlkə də Xaldandan Yevlaxa. Yeri, gün qalxır, istiyə düşməyək.
 Buğa susdu, amma yerişini dəyişə bilmədi. Nəsə fikirləşirdi öz aləminə gedib.
 -Bəri bax, a atası ölmüş, bələcə qoşa bilməzsənmi məni o araba dediyin zəhrimara?
 - Qoşaram, di gəl araba hər gün yolundan çıxar. Bayaq o ala inəyi görəndə bu gendə yoldan çıxmışdır.
 -Nədi, axtalanandan sonra kormu olacağam?
 -Niyə kor olursan, e? Di gəl, gözün ala inəyi görməyəcək.
 -Bəs, nə görəcəyəm mən, a atası ölmüş yetim?
 -Yol, - dedi oğul.
 Atası ölmüş oğulla kitabı bağlanan buğa az gedib, çox gedib yetdilər erməninin evinə. Qapısına girdilər. Bir stəkan çay içib hal-əhval tutandan sonra erməni buğanı böyürtdü, nə böyürtdü. Haqq da almadı.
 -Sənin rəhmətlik atanla biz duz-çörək kəsmişik, - dedi.
 Atası rəhmətlik olmuş oğul öküz olmuş buğasını qabağına salıb yola çıxdı. Gün dəri yandıran yerində idi. Nə oğlan dillənirdi, nə heyvan. Qarasunun böyründən ötüb kəndə burulan yola dönəndə oğul hırslı-hırslı bağırdı:
 -Ə, niyə dillənmirsən, dilini ha kəsdirmədik!
 -Yola baxıram, a atası ölmüş yetim. Ömrümüz öküz yoluymuş, yol qıraqında duran bir inəyə baş qaldırıb baxammayacam. Çünkü öküzük, buğalığımızı burub, əlimizdən alıblar. Axtalanıb, axta yaşayıraq. Axta yeyirik, axta gəzirik, axta düşünürük. Axta-axta yol gedirik axtalanmış yuxuların tozunu qoşulduğumuz arabanın təkəriylə qaldıra-qaldıra, - dedi öküz.

Ballıca

Ballıca o boyda sürünen içinde çəşib qalmışdı. Nə ağız-ağıza verib mələşməyə, nə də sazaqda, ayazda burun-buruna girib işisməyə özünə tay tapa bilmirdi. Yataqda da, günün altında da, bulud kölgəsində də tək-tənha idi. Neçə dəfə dərdini açıb çobanın özünə də demişdi, di gəl o yekəlkədə çomaqlı insan da Ballıcanın sözlərinə qulaq asıb, beşillik qoyunu ongönlük quzu kimi oxşayıb, üstündən ağzına bir tike şəkər soxub varıb getmişdi öz iş-güçünə...

-Az, mənimlə niyə mələşmirsən, ağız-ağıza verib?- soruşturdu Ballıca bir qoyundan.

-Sən qoyun deyilsən.
 -Necə yəni qoyun deyiləm? Qoyun deyiləmsə, niyə sizinlə qışda arana, yayda dağa gedirəm? Niyə siz otlayani mən də otlayıram, siz köpən yoncadan mən də köpürəm?
 -Qoyunun adı olmaz. İtin, atın, inəyin adı olar. Sənin də adın var, - dedi qoyun.
 -Bu adı mən otların arasından tapmışam? Yoxsa itdən, atdan, inəkdən əlborcu almışam? Bu adı mənə o çoban qoyub. Əger mən qoyun deyiləmsə, niyə o çobanın özü məni də sizə qatıb otarır?
 Qoyun bir az fikrə gedib Ballıcaya dedi:
 - Yaxşı, qoyunsansa bu sürüdən bir quzu çağır, görək səsinə səs verib yanına gəlirmi?

- Mənim quzum yoxdur, - dedi Ballica.
 - Niyə?
 - Qoçlar məni minmir.
 - Qoyun olsaydın minərdilər, - deyib qoyun Ballicadan aralandı.
- Ballicanın bu söhbəti də kəsildi. Yenə qaldı təkbaşına. Kənarda dayanıb qabaq ayağını yerə vura-vura nədənsə xuylanıb uzağa baxan qoçu gördü. Görəsən, kim dəymışdı qoçun gözünü, ya nəm burnu kimin iyini uzaqdan çəkib gətirmişdi?

Ballicanın nə burnuna, nə gözünə bir şey dəymədi. Çünkü bütün fikri-zikri ancaq adında idi. Gözü nə məsafə görürdü, nə də qorxu.

İldə iki-üç dəfə, quyuğunun altı yağlananda, ayaqları özü Ballicanı qoçlara sarı çəkib aparındı. Yanaşlığı qoçun burnuna onun qoxusu dəyən kimi qoçun gözləri bərəlirdi, üst dodağı qalxıb tarım çəkilirdi, dişləri açılırdı. Ancaq qoç gelənin Ballica olduğunu görüb, boşalırdı. Bərkədən firinxıb heç bir şey olmamış kimi təzədən otlamağa başlayırdı. Ballica yenə də qalırdı təkbaşına. Gözləri sürünen tapıldığı otlarda, beli qoç ağırlığı həsrətində. Belə vaxtlarda Ballica dünyaya gələn gününü söyürdü. Anasının onu doğarkən bağırdığı gecəni söyürdü. Tərs gəlirdi Ballica. Dal ayaqları ilə qabağa. Ancaq anasının içinə ağızından tünd araq iyi gələn çobanın qatı sabılanmış əli girdi, Ballicanı birtəhər çevirib gecəyə çıxardı. Atdı tapdanıb bulanmış samanın, otun qoxusuna. Sonra səhər çobanlar, uşaqlar yatağa girib quzuları saymağa başladılar.

-Ayə, gecə tərs gələn quzu bu idi. Vaxtında yetməsəydik, murdar olacaqdi.

-Nə göyçək dərisi var, baxsan. Ləp bal rəngindədi.

Ballicanın adı belə qoyulmuşdu. Bəlkə də beli elə əvvəldən belə qırılmışdı.

Ömrünün altıncı ili gələndə Ballica günlərin bir gündündə təpənin üstünə qalxdı. Gördü ki, uzaqda başqa bir qoyun sürüsü otlayır. Fağırin ürəyi döyünməyə başladı. Yan-yövrəsinə baxdı. Öz sürüsünün itləri hərəsi özünü bir yulğun altına verib mürgü vururdular. Ballica itlərdən qorxmurdu. Çünkü onlar da Ballicanın adı olduğunu bilirdilər, onu sürüdən aralananda hürə-hürə yox, pəsdən mırıldaya-mırıldaya geri qaytarırdılar.

Ballica əvvəlcə yavaş-yavaş, sonra yeyin-yeyin o biri sürüyə tərəf ayaq açdı. Gedə-gedə fikirləşirdi ki, o sürüyə yetib özünü yad quzuların arasında itirib batıracaq. Əmin idi ki, o sürüdə onun adlı qoyun olduğunu bilən olmaz.

Ballicanın ürəyi həm sevincdən, həm də qorxudan döyündürdü. O, bir-iki təpə aşış yad sürünen saldıçı cığırda düşdü. Bir az getmişdi ki, gördü üstünə it gəlir. Ballica dayanıb mələdi. Bu it də hürmürdü. Ancaq mırıldamırdı da. O, Ballicaya əlli-almiş addım qalmış ayaq saxladı, sonra birdən-birə ona tərəf şığıdı. Yanaşım sinəsini gərdi, ayaqlarını yerdən üzüb Ballicanın üstünə sıçradı. Vurub yerə yixdi.

-Şükür Allaha, bu it mənim adlı olduğumu bilmir. Düşünə-düşünə Ballica birtəhər ayaqları üstə qalxdı. Elə o an bir zərbə də dəydi ona. Və bu ikinci zərbə ona dəyən anda Ballica itin dişlərini gördü. Aman Allah, itə yaman oxşasa da bu, it ağızı, it dişləri deyildi. Qabaq iri dişləri görünürdü ancaq, xırda dişləri elə bil damağına batmışdı. Ballica sürüdə hər gün qurd haqqında düşən söhbətləri xatırladı. Ayağa qalxıb qurdamı, itəmi adını demək istədi, ancaq boğazına nə isə oldu birdən-birə. Bu ağrı idi.

Tut ağacında şinəbub yuvası

Bu tut ağacını unutmayıb yadından çıxartmayanlar araq içəndə dəliyə dönürlər. Çünkü bu tut ağacı camaati iki dünya savaşının, iki erməni-müsəlman davasının, bir də ən azı, qırx-əlli quraqlığınaclığından qurtarıb. Bahar sonu yay əvvəli ətli-şirəli meyvəsiylə, payızda-qışda qurusu, bəhməzi ilə. Bir də bu dağlarda bitmiş (Allah bilir, kim əkib onu) tut ağacı arandan erməni çörəyi, buğda gətirib həmişə. Yayda taxila dəyişiblər tutun varını-yoxunu, qışda qurusunu, bəhməzini. Erməni

yayın axırında da gəlib tutun hüzuruna. Bir kisə un verib ağaç yiyesinə, ağaçdan yerə tökülüb, torpaq üstə çürüyən tutları bir-bir yığıb, arana aparıb. Orada araq çəkib tutdan - tut arağı. Qış gələndə, qar kəsəndə gedib-gələn yolları, şaxta qapıya hər iki tərəfdən qifil vuranda, erməni çıraq yandırıb evində, tut arağı içə-içə ağlayıb, ağlaya-ağlaya da bir nəğmə deyib erməni dilində. Nəğmənin sözlərini bilmirəm, erməni dilini bilmədiyimçin. Bilsəydim, mən də oxuyardım qar düşsəydi Bakıya bu qış. Və araq içərdim. Bile-bilə ki, dəliyə dönür o tut ağacını unutmayanlar araq içəndə...

Amma bir gün gəldi ki, bir şinəbub gəlib yuva saldı özünə o tut ağaçında.

- Ay uşaqlar, bu dimdiyindən pox daman, murdarlayacaq tut ağaçını. Neyləyək? - dedi tut ağacının yiyesi, altı oğul, iki qız atası.
- Ay dədə, onun yuvasına əl vursaq, iyi keçər bizə. Sonra nə mehrekəyə, nə bazara çıxa bilerik, - dedi oğul balalar.
- Ay dədə, şinəbub yuvasına ilişsək, bizi alan olmaz. Qız qarıyariq sənin evində qalıb, - dedi qız balalar.

Ev yiyesi arvadını hayladı:

- Az, nərdivan qoy, qalx o murdarın yuvasını dağıt.

Arvad dilləndi:

- Quşu tüfənglə vur öldür. Yuvası quruyub-quruyub özü düşər yerə.
- Şinəbub öldürmək günahdır, - dedi ev yiyesi.
- Mən də yuvaya əl vura bilmərəm, - dedi arvad.
- Niye, ay cehizi bir əlek, bir aşşüsənən olan?
- Onun yuvasına əl vurub, sənə təndirdə çörək yapsam, yeyərsənmi?
- Yox, it qızı, - dedi ev yiyesi.
- Onun yuvasına əl vurandan sonra qoyarsanmı dalınnan su atım sən səfərə çıxanda?
- Yox, it qızı, - dedi ev yiyesi.
- Onun yuvası ilə iyənləmiş əllərimlə qoyarsanmı axşamlar ayaqlarını yuum?
- Yox, it qızı, it, - dedi tut yiyesi.
- Şinəbub qoxuyan əllərimlə razı olarsanmı belindən qucaqlayıb sənə oğul-qız doğum?
- Yox, it qızı, it, - dedi ev yiyesi.

Hamı kiridi.

- Murdar oldu tut ağaçı. Hayif. Arvad, neyləyərdi ulu babalar ağaçından əli üzüləndə?
- Köcüb qurbətə gedərdi ulu babalar, - cavab verdi arvad.

- Qurbətin qapısı bağlı, açarı səndə olmayıanda necə, arvad? - soruşdu tut yiyesi.

Arvad bir söz deməyib evə keçdi. Sonra eşiyə çıxbı, ərinin ayaqlarının altına balta atdı. Sonra başından kəlağayı götürdü, ləçəyini açdı. Sonra saçlarını yaxasına tökdü. Torpağa oturub, əvvəlcə sinəsinə, sonra dizinə vurdı. Və ağlamağa başladı. Tut yiyesi baltanı qaldırıb, tut ağacının üstünə getdi. Və cəmi iki saatdan sonra tut ağacının yerində tut ağacından qalmış kötük qaldı.

İki saat da keçəndən sonra tutdan qalmış kötük yiyesinin qapısına qonşusu gəldi.

- Qonşu, bircə günlük mənə ver baltanı, - dedi qonşu.
- Xeyir ola?- soruşdu kötük yiyesi.
- Oduna gedəcəyəm sabah erkən, - dedi qonşu.

Kötük yiyesi baltanı qonşuya verdi. Və fikirləşdi ki, özünün daha bu qışa odunu var.



SƏNƏ, SEVGİLİM...

...Sən Strasburqdasan. Darixıram desəm, yalan olar. Sənsiz - mənsizləşmişəm.

*Elə bil, məni bölüblər yarı,
Yarım gedib yarıma sarı,
Rəngim olub sarıdan sari,
Ey Ayrılıq, gəl yaramı sari...*

Səher zəng etdin. Soruşdun: "Necəsən?"
Yazdığınış şeiri oxudum. Dedin: "Bəh, bəh, İap Tufarqanlı sayaqdır ki..."
Bir neçə gün sonra Sən qayıtdın. Gelişin yaramı sarıldı...

23 yanvar 2005-ci il.

Yanvarın 28-i 2015-ci ilə 10 il 5 gün qalırıdı...

Arada qısa ayrıılıqlar olurdu. Ancaq nə Sən özünə qiyirdin, nə mən özümə qiyirdim uzun müddətli həsrəti...

Dünya fırlanırdı Sənin ətrafında...

Fələk hökmünü verdi... İnamı ümidi, ümidi duaya bağladıq. O da qırıldı...
Fələk bizdən güclü çıxdı. Bizi ayırdı...

Dayandı vaxt, dayandı baxt...

Dünya kiçildi, yadlaşdı ətraf...

İndi gəl yaşa, ümidsiz, inamsız, bu sıxılmış məkanda.

Üzünü arxaya, dünənə çevirmiş məhəbbətinlə.

İki zaman ayricisində vurnuxa-vurnuxa: keçmiş və indiki...

Dünəni bu gün yaşamaq... Yaşamaq, yaşatmaq...

Sənin yoxluğundan bir Sən toxumaq... Sənin xatirələrindən, yazılarından, əşyalarından... Bu günümün ən sadiq, ən etibarlı həmdəmlərindən...

İlahi, xatirə də insana arxa olarmış...

Hər səhər otağınlı salamlışır, gecələr sağıllaşıram.

Sənə boyanmış, Səndən nurlanmış otağınlı.

Necə də yüngül nəfəs alınır orda,

Hər əşyada sənin nəfəsin, əl izlərin...

Əşyalar da yetim qalarmış, ay Allah...

Ən böyük yetimliyi onlar duyur, bəlkə də...

Nə dil deyə bilirlər, nə ağı Sənin üçün...

Toxunuram onlara... İçimdəki həyəcana necə tab gətirirəm, özüm də bilmirəm. Araxçınını sıxıram sinəmə... bərk-bərk.

Öpüşürəm içinde qalan ətrinlə...

İlahi, necə də doğma öpüşdür bu...

Həyatımın ən ehtiraslı, ən dadlı, ən şirin öpüşü...

Dodağımıda təkliyimin dadını dadıram...

Heç kimə arzulamadığım bir öpüş, bir dad, Sevgilim...

5.6.2015

75 illiyinə 1 aydan da az vaxt qalırıdı. Sən necə də bu günü gözləyirdin. Yadına gəlmir nə vaxtsa belə intizarla ad gününü gözləməyin. Bəlkə, bilirdin, bu, Sənin sonuncu ad gündündür. Sonuncu... Biz növbəti dəfə Tel-Əvividəyik. Həkimlərdən dönə-dönə soruştursan: "Yubileyimi görmək şansım varmı?" (Yubiley, bəlkə də, bəhanə idi Səninçün. Səni daha nə qədər



yaşayacağın sualı düşündürdü.) Onlar da Səni sakitləşdirirdilər ki, var, əlbəttə, var. Bu zaman gözlərimin içində dikilirdin Sən. Onların dədiklərinin təsdiqini axtarırdın gözlərimdə. Mənsə gülümşəyir, Səni inandırmağa çalışırdım. Əslində, aldadırdım Səni. Aldada-alda öz yalanına inanmaq isteyirdim... Həkimlər öz gücsüzlüklerini etiraf etsələr də: "Vətənə qayıtmagınız məsləhətdir...", möcüzəyə inanmaq isteyirdim...

5.6.13-cü il Sənin ad günlənə birgə qapımızı dərd də döyüd. İlk sarsıntı. Qorxu. Səni itirmək qorxusu. ... Səndən gizlətmək istədim xəstəliyini. Mümkün olmadı. Gecə axtarış-tapdın Səhəri dedin, niyə məndən gizlədirsin.

Bu gün yazı masanı gətirdim muzeyə. Muzeyə... Yetim qalmış əşyaların qovuşdu atasız, qardaşsız qalmış əşyalara. İndi birgə çəkçəklər yetimliklərini. Bəlkə də, həyan olacaqlar bir-birlərinə. Sən nə deyərdin bura köçən əşyalarına. Ya mənə nə deyərdin, görən. Əslində, mən yetimliyin oldu muzey eksponatı....

NÜŞABƏ



*Dayan, sonra ağlayarsan,
Hələ sənə bir şeirim var.
Otaq kiçik, amma isti,
Eşikdəsə beşgünlük qar.*

*İndi qayıt, yalvar mənə,
Oxumayım şeiri sənə.
Şeirlə layla deyirəm
Qarda qalan izlərinə.*

*Yuxu görür getdiyin yol,
Yatır qar üstə izlərin.
Bahara açılsın, gülüm,
Qişda yumulan gözlərin...*

Vaqif SƏMƏDOĞLU

NƏ QALDI DÜNYADA?

Şairin haqqında yazdığım bir məqaləni onun öz misrasıyla - Nə gedir, ömürdən gedir - adlandırmışdım. Gedən ömürdən getdi, bəs, qalan oldu? Kəlmə-kəlmə, söz-söz əriyən ömürdən nə qaldı dünyada? Ağrıların ilmə-ilmə, naxış-naxış toxunduğu misralar, bəndlər... Bütövlükdə isə ağrı haqqında böyük bir poeziya. O poeziya ki, yaziçi Anarın dediyi kimi, "zamanın kardioqramını cild-cild elmi kitablardan daha dəqiq və dolğun əks etdirir". Bəli, bu kardioqramda həm də şair ömrünün ağrıları, sızıntıları, ürek döyüntüleri, qəlb çırpıntıları da ifadə olunurdu. Şair 1982-ci ildə öz şeirlərini "dostsuz, yaxınsız, kimsəsiz" adlandıránda bəlkə də, auditoriyalarda oxunmayan, alqışlanmayan, şəninə təriflər deyilməyən "talesiz" şeirlərini nəzərdə tutmaqla yanaşı, elə dövrün də ağrı və əzablarını əks etdirmək baxımından bənzərsiz, tək olduqlarını demək istəyirdi.

Bu şeirlər o vaxt xisin-xisin, piçılıyla otaq küncündə ancaq dosta oxuna bilerdi. Bətnində ağrılar gəzdiren, çox mətləblər gizlədən bu şeirləri "stolun gözüne" yazmaq olardı. Şairin öz şeirləri haqqında ayrı-ayrı nümunələrdə dediklərinə baxaq:

*Deyirdin ki,
evin sözü evdə qalar...
Səninkilər
çıxdı, ata, evimizdən,
mənimkilər çıxacaqmı?

*Şeirin gözünü
insan gözləri açır,
ana.
Qorxma yazdıqlarından.
Mənim şeirlərim
kor doğulur, ana...

*İlişmişəm şeirlərin
hörümçək toruna
Azad olub yaşaya bilmirəm...

*Yuxuma
yarımcıq qalmış
şeirlərim girir.

*Əl-qol yorulub, üzülüb ürək,
beyin taqətdən düşüb.
ümidlər əl-ayaqdan
elə hey şeir, yazı yazmaqdən...
...hər gün diri-dir, aman Allah,
narkozsuz şeir yazmaqdən...*

Narkoz nə vaxt verilir insana? Yaşayacağı şiddetli ağrından əvvəl. Şair şeir yazmağı bu ağrı ilə tən tuturdu, demək. Niyə? Çünkü o şeirlərdə "baharın ilk çiçəklərindən" yazmaq istəsə də

*Sənin vətənidə meşələr yanıb bu yay
mənim yurdumda yağışlar yanıb*

- yazdı.

Meşələrin yanması ola bilər; bu bir təbii fəlakət olub ekologiyaya zərər vura bilər. Amma yağışın yanması ruhi, mənəvi faciədir, duyğuların yanmasıdır. Vaqif Səmədoğlu faciənin dözülməzliyini göstərmək üçün demir - "ağaclar yandı", - deyir: "Bu me-

şəsiz mənzərədə odun yerinə daş yanır” yaxud, “yaramı var o dağın ormanlı sinəsində” - kimi dəhşətli mənzərənin rəsmini çekir. Cəmi beş-altı misra ilə acının, həsrətin bir addimlığında durub əlinin çatmadığı arzuların, üzüyən uşaqlıq xatirələrinin, çıxılmaz dalana düşmüş qəhrəmanın çaresizliyinin tablosunu yaradır. Bu tablolar o qədər təbiidir ki, burada nəinki həsrətin, həsrətin, qorxunun, sevginin rənglərini görürsən, hətta ayaq altındaki yaşı xəzəllərin, nəm skamyanın qoxusunu da hiss edir-sən. Bu tablodan bir qəmli uşaqlıq gözleri boylanır sənə. O uşaqlıq ki, oxuduğu nağıllarda hətta “devlərin də gözləri dolur”. Taleye bax, bütün uşaqların oxuduğu nağıllarda devlər dəhşətli və qorxuludur. Vaqif Səmədoğlunun nağıllarındakı devin gözləri isə dolub. Devin də gözlərini yaşardan bu uşaqlıq “39-da doğulub, 37-də tutulub”. Uşaqlıq dustaqlıqda keçib. “Elə bil ayrıldan süd əmib uşaqlığım” - yazıb, “dənizi xoşbəxt”, “sahili şən” aləmin onun nəinki həyatına, hətta yuxularına belə aidiyyəti olmayıb:

*Bu yuxu, deyəsən, yolunu azib,
mənim yuxum deyil bu.
Bu lalələr, bu çəmən,
sevinib, uğuna-uğuna Günəşə gülən
bu şən cocuqlar...
Bu röya mənim deyil,
bu dünya mənim deyil.*

Bu işıqlı aləm ona görə şaire yad idи ki, onun “uşaqlığının meşəsində” ocaqlar çatılmışdı. İsti, xoş xatirələrdən çox, yaddaşda uşaqlığından “kimsəsiz park”, “üzüyən nəm skamyalar” qalmışdı. Ona görə Vaqif Səmədoğlunun poeziyasına həsrətin, ayrılığın poeziyası da demək olar. Bu həsrətin poetik obrazı maraqlı tərzdə təqdim olunurdu. Günəş bir gün göy üzündə bir daha batmamaq iddiyasıyla dayanır. Zahirən pis görünmür. Günəş işiqdı, istilikdi, həyatdı. Amma şair gözlənmədən bu mənzərədən doğan və bizim görmədiyimiz həsrəti görür - bütün dünya gecə həsrətiyle dolur. Başqa bir şeirdə “Başın üstən yana-yana köçər durna qatarı...” Durna qatarının köçməsi onsuz da hicrandı, ayrıldı, payızın gelişdi, amma bu durna qatarı Vaqif Səmədoğlunun şeirindən yana-yana köçəndə bu ayrılıq daha niskilli olur. Yaxud, “dəniz sahilində durub dəniz həsrətiyle ölmək”.

V.Səmədoğlunun şeirləri bir şərqidir, bir nəgmədir, amma sanki bu nəgmə sənə orda deyilən sözlər yox, piçildənən melodiyaya çatdırılır. Şair ötmək istədiyi nəgməni ötür, amma başqa sözlərlə. “Paslı darvaza”, “kor quyu”, “ölüsüz yas”, “yayın həsrətiylə qan kimi laxtalanan qar” deyir, səslənən musiqinin söz yozumunu arif oxucunun öhdəsinə buraxır.

Vaqif Səmədoğlu yazdığı şeirlərə Allaha oxunan dualar deyirdi və nədənsə mənə elə gəlir ki, bu dualardan ən tez eşidiləni və qəbul olanı “Allah, məni yarı öldür, yarı saxla ağlamağa” - duası olub. Çünkü şairin şeirlərindəki ovqat, rəng palitrası, sənə piçildənən arxitektонika belə deyir. Vaqif Bəhmənli yazılarının birində deyir ki, 89-cu ildə Almaniyada yaşayan bir türk şairi Vaqifin bu misrasını eşidəndə başını ovucları arasına alaraq “Allah, Allah, bu nasıl zalim şair?” - demişdi. Məncə, burada “zalim” sözü heç bir uyarlığı olmasa da dərddli, niskilli ifadəsinin yerində işlənmişdi. Nədənsə şairin bu duası mənə Məcnunun Kəbədə qara daşın ətrafında özünə etdiyi duanı xatırladır:

*Ya rəbb, bəlayi-eşq ilə qıl aşına məni
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bələlərə qıl mübtəla məni!
Olduqca mən götürmə bələdan iradətim!
Mən istərəm bələni, çün istər bəla məni!*

Vaqif Səmədoğlunun bütün poeziyası, bütün yaradıcılığı bizə danışmaq istədiyi nağıldı.

*Vətəndən nəgmə demə, qızım,
qar yağır...*

*Soyuq dəyər
 "Vətən" sözünə,
 üşüyər dilimiz.
 Gizlət,
 təmiz dəsmala büküb,
 oxuduğun nəgməni,
 gizlət kuklalarının arasında...
 Gəl, qızım, gəl.
 nağıl danışım sənə:
 Biri vardi,
 biri yoxdu, qızım,
 bir nağıl vardi,
 uşaqlar ondan xəbərsiz...*

Bu şeir 1982-ci ildə yazılmış. Biz nəslin nağıla qulaq asan vaxtında. Şairin qızının simasında onun bütün həmyaşıdlarına danışmaq istədiyi nağıldan xəbərsiz olmuşuq biz uşaqlar. İndi Vaqif Səmədoğlunun şeirlərini oxuduqca xəbərsiz olduğumuz o nağılı oxuyuram sanki. Qorxulu nağıldı, amma devlərin gözləri dolu "Vətən" sözünü ən əziz əşya kimi, ən dəyərli ərməğan kimi təmiz dəsmala büküb kuklaların arasında gizlətməyi qızına tövsiyə edən şair özü bu qutsal kəlməni misralarının arasına büküb, şimaldan gələn soyuqdan, qardan gizlətməyə, qorumağa çalışıb. Vətənin, bu vətənin "yazıçı", xoşbəxtliyə qafiyə tapmayan şairinin nağılini yazmış bizə. Vaqif Səmədoğludan bu dünyaya oxuyanda dili, içində alanda köksünü, xatırlayanda yaddasını yandıran nəgmələr qalıb.

Ruhun şad olsun, Şair!

Aygün BAĞIRLI



VAQİF SƏMƏDOĞLUNU YAŞAMAQ

*Xəzinə gəzən gərək
 İzləsin izin - izin.
 Yunis İmrə*

"Teleqram" sözündə həm nigarənlıq var, həm xatircəmlik. Qəfil və gözlənilən anlamı ilə iki ovqatı ifadə edən kommunikasiyanın bu forması gedənlə qalanlar, keçmişlə bu gün arasındaki körpüdən soraq verir həm də; gedibse, əvvəl burdaydı, tanış deyilsə də maraqlıdır, nəm - nişanı ilə gözlədiyimizi xatırladacaqmı görən?

Vaqif Səmədoğlunun Xəbəri də telegram effektində oldu; qəfil və gözlənilən. İlk şeir kitabı "Yoldan teleqram"ın rezonansı kimi.

Yoldan vurulan telegram əməlli - başlı çaxnaşma salmışdı;

"Yoldan teleqram" gələndə ideoloji stampda millilik anlayışını ən ümumi halda əyalət koloriti kimi qavrama güclü idi. Səməd Vurğunun gedişindən 12 il sonra gələn bu "teleqram" və ədəbiyyatın "astronomik tsikli"nin tamamlanması zamanın həqiqətləri ilə bağlı konseptual baxışı fərqli olan bir şairi təqdim etdi: "**Vaqif seçməkdən daha çox mənalandırmağa səy edir. Aləmə özünə məxsus görüş bucağı** **altından baxmağa, yeni xüsusiyyətlər, yeni cəhətlər kəşf etməyə çalışır. Bax,** **elə bu bucaq altında da onun öz fərdi üslubu yaranır**" (İ.Qasimzadə "Yoldan teleqram" 1968). Ənənə və müasirlik adı altında fikir qütbleşməsinə meyilli düşünəcə daşıyıcılarının arşını da hazır idi: Səməd Vurğunun Yolundan vurulubmu? Əlbəttə, qinanılaşdı da deyildi; günü bu gün də Səməd Vurğun şeiri azərbaycançılıq ruhunun ifadəsi kimi qəbul edilir, bu gün də onun bostanına atılan daşlar xalqın

heysiyyət damarına toxunur. Və kimsə düşünürse ki, Səməd Vurğunun yaradıcılığı məhəlli düşüncənin ifadəcisidir, şübhəsiz, yanılır. Çünkü, Səməd Vurğunun böyük-lüyü, bütün böyük fikir adamları kimi, öz xalqının milli xarakterini, mənəviyyatını ifadə etməklə, onu bütövlükde bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevirə bil-məsindədir. Bu mənada Səməd Vurğunu qapanmış səhifə kimi təqdim etmək cəhdlerinə ən yaxşı cavab Vaqif Səmədoğlu yaradıcılığıdır. İntellekt, təcrubi bilik və fitri istedadın zəki və zərif zövqlə uzlaşması ilə bir mədəniyyət hadisəsi olan Vaqif Səmədoğlu yaradıcılığı, birmənalı şəkildə ehkamçılığa yad idi. Zətən, yaradıcılıq dediyin keyfiyyətcə yeni sərvət yaratma deyilmi və burada təxəyyül, təcrübə, bacarıqdan başqa, ictimai münasibətlər amilinin fərqli biçimi necə unudula bilər?!
...Bu gecə bir də oxudum məktublarını.../ Dünyani, İnsanları, Vətənini sənin qədər sevən bir adamın məktublarını/ Qələmin möhkəm,/ dilin duzlu,/ ürəyin nigarançılıqla dolu... Səndən qalan nə varsa:/ ümidi, /insanlara inam,/ dos-ta sədaqət,/ Hər vergülünün, nöqtəsinin/ keşiyində dayandığın/ ana dilimiz,/ Bu var-dövlət/ çatar bizə də,/ nəvələrinə də,/ onlardan sonra gələnlərə də,/ Arxayın ol hər şeydən!... (V.Səmədoğlu "Atamın məktublarına cavab").

İdeya, İradə, Xeyir, Hərəkət, Işıq və Harmoniya. Və bütün bunların cəmi - Hə-qiqət. Bu metaforik zəmində onların üçü də - ata və oğullar - birlikdə genetik varişliyin sadə, aydın təcəssümüdür. Ümumən bu üçlüyün yaradıcı ömrü parlaq polifonizmi ilə bədii və estetik fəaliyyətin fəlsəfəsini ifadə etmək nümunəsidir. Əlbət-tə, başqa cür düşünənlər də var, nə etməli?! **"Dünyanın gərdişi elə bundan ibarətdir: inanan inanır, inanmayan inanmır!"** (Yusif Səmədoğlu). Və bu üçlük "gərdişi - dövranın" hər dönməndə "ömür elə qıсадır ki..." təəssüfunu o qədər tez - tez, o qədər çeşidli halətlərdə xatırladır ki, ömrün yetmişbeşinə az qala qəhrə-manlıq, möcüzə kimi baxmaqdan başqa əlacın qalmır.

Hara çıxıb gedə billəm / Bu sürətlə, bu cürətlə?

İzin ver, yalan danışım, / Sixılmışam həqiqətlə...

Onun yetmişbeş "şükürlük" deyildi, heç deyildi... amma həm də o qədər şükür-lüdü ki... Onu şükürlük eləyən 63 yaşın

Əcəldən möhlet istədim,

Möhletini əsirgədi - (Yusif Səmədoğlu "Qətl günü") yaxıcı təəssüfüydü, onu şükürlük eləyən 50 yaşın **Heç yana, heç yerə mən tələsmirəm** - (Səməd Vurğun) deyən həyat eşqinə məhəl qoymamış əcəlin amansız laqeydliyidi.... və Vaqif Səmədoğlu:

Anladı

*belə nəhəng şeylər
içində*

*Ümidin necə gərək
olduğunu...*

Vaqif Səmədoğlu Yetmişə yetməmiş ömürlərin əvəzinə də Azərbaycan səhnəsində ümidin, sevginin son monoloqunu söyləyirdi.

Dalamir indi məni / Artıq illərin

Başyxuxarı axarı, / Və ömrün üzüqoylu axırı!

Bilirəm, / Yer üzündə bütün izlər

Ömürdən gedir... / Mənsə gah həyata,

Gah ölümə səbəb gəzirəm. / Yaşayıram, dözürəm...

Hələ də başa düşə bilmirəm ki, Vaqif Səmədoğlunun yubileyində Şuşaya gə-lən yolları, Şuşadan gedən yolları niyə düşünürdüm... Şuşaya möhtəşəm dönüşümüzün zəfər yollarını niyə düşünürdüm. Yolların zamanını dəyişəcək İnsanları niyə düşünürdüm!.. Niyə Şuşa yolunun Məkkə yolu kimi ağırlığını və müqəddəsliliyini azərbaycanlılar üçün iki dünya sınağı kimi düşünürdüm... Səhnədə həyata, qadına, insana sevgisini paylaşan şairi dinləyə-dinləyə onu da düşünürdüm ki, Vaqif Səmədoğlu - atası Səməd Vurğun kimi, qardaşı Yusif Səmədoğlu kimi Azərbaycan mədəniyyətinin canlı klassiki ola bilmiş bu nadir

İstedad da, seçilmiş Şuşamız kimi, Seçilmiş Tale yaşayır. Və onda mən bu dördlüyü bir də heç vaxt ayrılıqda düşüne bilməyəcəyimi başa düşdüm.

Səməd Vurğun *Şuşa bir Günəşdi, Şuşa bir Aydı,/ Parisə bənzərdi dağılmışasdı* - misraları ilə, Vaqif Səmədoğlu *Hansi rənglə çəkəcəklər/xəritələrdə ölkəmi?* - sualı ilə “Kassandra sindromu” anlayışını mənfi cələbdən xilasının böyük istedadın sayəsində mümkünüyünü təsdiq edir. Sual təkcə inamsızlıqdan, şübhədən doğmur, təxəyyül üfüqlərinin ölçüsü də deyil, sual, həm də dəyişmək zərurətinin bəlirtisidir, nə isə fərqli, bir az başqa... Vərdiş etdiyin, adətkərde olduğun düşüncənin alt-üst edilməsile “gördüyüümüzdən artıq görmək istəyi”nə (Rəsul Rza) yoluxdurmaqdır. Bədii suallar bəzən patetika, pafos, şablon, stereotip yozum tələskənliyinə tuş gəlsə də, əslində, köməksiz zamanın, qapıdan, özündən, yaddan çıxıb gedən dostların qoyub getdiyi məğlub kədərin qorxuqarışığı ümidsizliyini həyatın gözəlliyi ilə ovutmaqdır. Səməd Vurğunun “*Qalib gələcəkmi cahanda kamal?*” sualından yola çıxan Yusif Səmədoğlu “*Görəsən bu dünyada çörəyi halal adamların diyari hardadır?*” labirintinə saldı yaddaşı. Vaqif bu labirintdə çəşbaş qalib qəribəsidi:

Qağayı, axtar məni, / Bu yerdən apar məni... / İçim qara geçədir, / Səkisiz dar küçədir. / qağayı, dəniz üstdə, / Söylə, saat neçədir?

Vaqif Səmədoğlu Cavabı çox gözləməli (və gözlətməli!) oldu... Uzun bir ayrılıqdan sonra bu cavabsızlığın sükutunu silkələdi: *Eşidirsənmi?... Mən burdayam...*

Sözlərin Allaha, bir də Qadına deyilməkçün yarandığını piçildəyan heykələ dönmüş Gözləri oxuyanacaq Vaqif az qala bütün sualları verdi; əyri yoldan, yetim dalandan, tək vələsdən, uzaq səsdən, yaxın kölgədən soruşdu, ötən atlıdan, ağacdan, küləkdən, birlikdən və təklikdən, ruhdan, Allahdan... soruşdu. Bu tərs sualların cavabını gözləyə - gözləyə mehriban ayrılıqların, yanın yağışlarının, yerdən göyə yağan qarın altında əriyən tənhalığın şəklini - dadını qorxuların yaddaşına yazdı. Yaddaşda susuzluq yatırın bir şey görməyəndə Səsini xatırladı:

Milyon insan səhrasında / Yalqızlıqdan dona-dona / Günəşlə aram soyuyur / Səsim hardadır, ay ana?

Təkcə naqolay suallar deyildi onu “yad “ göstərən. Vaqif Səmədoğlu şeirinin intonasiyası epiqon - birtipli ənənənin “ekzotik milliliyin” intonasiyasını diksindirdi.

Çörək pulu tutdu / Ayın - günün qabağını. / Qara gün geldi.

Vaqif heç bir haldə ənənəni qovmurdu, keçilmiş yolu rədd etmirdi, ənənə ilə köhnənin fərqini - eyniliyini kəsən nöqtəni görə bilirdi, *Keçmişə əlvida demək olmaz,/ gələcəklə/ vidalaşa bilər insan ancaq.*

Onun keçmişə və gələcəyə baxışı o qədər aydın, rahat idi ki, Rəsul Rza demiş, “nadan yüz yol oxusa, anlamazdı”.

Bizdən qorxmayın, yox, / Qorxun bizdən sonra gələnlərdən... / Bir kəs bilmir niyə, nəylə, / Hansı niyyətlə gəlir onlar. / Bir kəsin də ağılına gələ bilməz / Haradan çıxacaqlar / Bizdən sonra gələnlər... / Nəğmələri necə, nəğmələrinin sözü necə, / Nədən olacaq? / Öldürməyəm gələcəklər ancaq, / Yoxsa / Nəsə deyəcəklər sizə / Başınız üstə / Qılınc qaldırmaqdan qabaq? / Qorxun, / Qorxun bizdən sonra gələnlərdən...

Vaqif Səmədoğlu bütün gerçək və böyük istedadlar kimi, şair obrazı yaratmaq haqqında düşünmədi, Vaqif Səmədoğlu Obraz oldu. Vaqif Mustafazadə müğəmlə cazın təfsirində yeni bir səhifə açdığı kimi, Vaqif Səmədoğlu şeirin “caz və saz” təfsirini yaratmaqla milliliyin mahiyyətinə endi - milli-mənəvi varlığın ümumbəşəri ifadəsini verməklə yanaşı, milliliyin həm də ciddi sosioloji problemlərin daşıycısı olduğunu bir daha təsdiq etdi.

Sən ki neçə dildə eşitmışdin / Azadlıq sözünü. / Sən ki seçə bilirdin / Dönyanın əyrisini, düzünü. / Sən ki oxumuşdun, / ümidiñ göz yaşını, / Dəsmal kimi silməkçün / yazılmış şeirləri. / Sən ki / Dönyanın neçə pəncərəsindən / görmüşdün səhəri...

Vaqif Səmədoğlu həmişə ürəyini Səməd Vurğunun - azadlığı boğulan zəncinin qəzəbindən dümağ olmasını görüb - yaşamış atasının - xatirəsinə söykəyib üzüyən azadlığı siğalladı:

Yad ellərin qarı yağır, / Nə vaxtdır elimizə.

Vaqif Səmədoğlunun sualları passiv romantik şair düşüncəsində iləşib qalmır, 60-cı illərin sonunda ittiham ladında Birləşmiş Millətlər Təşkilatına tuşlanırdı, Vietnam dərdinə diqqət çəkməklə, ikiyə bölünmüş vətən ağrısının tanış qəmli ağrısına resept yazırırdı.

Vətən şirin şeydir, / şirindir, talan olsa da... / Amma ikiqat şirindir / Ikiyə bölünmiş Vətən! / ...Onda ikiqat cəsarətdən, / vaxtında silaha döñə biləcək qeyrətdən / asılıdır onun taleyi.

Vaqif Səmədoğlu Vətən dərdini İnsan ümidiñin özü bilirdi. Vaqif Səmədoğlu heç vaxt Vətənə tribunalardan, rəyasətdən sevgi söyləmədi. Vaqif Səmədoğlu Vətəni yaşadı - sevgi kimi yaşadı, bütöv yaşadı. Vaqif Səmədoğlu ölümə, həyata, cəmiyyətə, hakimiyyətə... müxalifət mədəniyyəti - birlik nümunəsi yaşamağa və yaşamağı öyrətməyə gelmişdi...

Məndən uzaq gəzməyin, / bir-birinizdən də. / Tək qoymayın məni / bir - birinizi də.

Vaqif Səmədoğlu hansı janrda, nə yazdisa, insanları sevgiyə öyrətməkçün yazi-di. Yazdıqları ilə Janr ola bildi. O, şeiri kimsədən öyrənmədi; o, Sözdən doğulmuşdu.

Mənə şeir yazmaq öyrət, / öyrət, canavar izi... / Bilinsin ki, hardan gəlib, / Hara gedir sözlərim. / Yaşamağa, / Torpaqda sənin kimi qalmağa / Haqqı olsun şeirlərimin, / Olsun, canavar izi.

Vaqif Səmədoğlu insanı rəng kimi, səs kimi, söz kimi görə bilməyə öyrədirdi oxucusunu. Rəngi solduran, səsi sozaldan, sözü bozardan taleyin çox da səxavətli olmadığını görən insan üçün rəngə şuxluq, səsə təravət, sözə rahatlıq qatan bu yaradıcılığın rəngi qarışq rəng olan bənövşəyiyyət daha yaxındır. Bu rəngdə üç xalis rəng-dən ikisi - qırmızı və göy iştirak etsə də, qırmızı kimi isti deyil, onun kimi imtinaya meyillidir, daxili enerjinin sərbəstliyini ifadə edir, göy rəng kimi, qaranlıq üzərində işığın qəlebəsini təmsil edir. Bənövşəyidə həm də sarı rəng var - göylə qızımızın arasında mövqe; bir az bədbin, bir az yorğun... Vaqif Səmədoğlu yaradıcılığı bənzədiyi bənövşəyi rəng kimi - sintezdir. Dövr, tərz, mədəniyyətlərin müqayisəsinə səsləyən əlahiddə təqdimat nümunəsidir. Hansısa bir zamanдан, hansısa bir düşünce mədəniyyətindən gelmiş, yaxud qopub ayrılmış bir meteoru xatırladır. Poetik sintaksisi son dərəcə dramaturji, son dərəcə kübar, son dərəcə xəlqi... Həmişə maraqlı olacaq, ünsiyyətə səsləyəcək. Vaqif Səmədoğlunu oxumaq gərək deyil,

Vaqif Səmədoğlunu öyrənmək gərək deyil,

Vaqif Səmədoğluya heyran olmaq da yetmir.

Vaqif Səmədoğlunu sadəcə, yaşamaq gərək.

Başqa yol qoymur axı...

Birdən çəşib

Məktub yazmaq istəsən mənə

Belə yaz

Üstünü məktubun:

“.....”

Do vestrebovaniya.

Samomu nesçastnomu”

Dar telegraf pəncərəsindən

Neçə insan əli

Uzanacaq məktubuna.

İtəcək elimin tərhaliyi

əllər içində...

◆ N e s r

Kamran NƏZİRLİ

Yatan gül və ya Jozefinanın bənövşəsi

◆ **Hekayə**



Onlar birdən-birə yadlaşdırılar, susdular, danışmadılar. Görünür, gülsatan oğlandan oldu. O sözü (hansi sözü?) deməsəydi... Bəlkə, elə qırmızı işiqdan oldu? Yanmasayıdı... Əri maşını saxlamasıydı... Oğlan pəncərəyə cummasayıdı... Yox...bəs, nədən? Nədən onlar qəfletən bir-birlərindən belə asanca uzaqlaşdırılar? Bəlkə, elə bu bənövşələrdi?..

Qadın fikirli-fikirli maşının pəncərəsini endirdi, elə bil bayaqkı ilq düşüncələri də uçub getdi, gün işığını yavaş-yavaş udan çöldəki havaya qarışdı, indi onları təzədən beyninə yiğmaq istəyirdi, bacarmırdı. Dərd qadının güləş çöhrəsini qəflətən yaxalamışdı; o, pərişan baxışlarını aq çiček dəstələrinə dikmişdi. Anın hökmünə bax da! Cəmi bir neçə dəqiqə bundan qabaq ər-arvad şirin-şirin söhbət edirdilər-ilk dəfəydi ki, qızıldan aqır yeganə qızları barədə danışırdılar; ciddi, həm də həssas mövzuydu... Qadın deyirdi ki, Aytənin ərə getmək vaxtıdır. Gecikir. Əri isə əksini deyirdi: uşaqdı hələ, qoy karyera qursun, sonra. Təzəcə işə başlayıb, axı!... Ana deyirdi ki, qızının psixoloji durumu da yaxşı deyil, son aylar çox susqun, qapalı, yorğun-arğın gelir. Gələn kimi elə hey yatır. Sümüyü yüngül olsa da, saman ondan ağırdı... elə bil canı sapdan asılıb. Ata deyirdi: eybi yox, ötüb keçər, gəncliyin adı və vaxtaşırı müşahidə olunan hallarıdı... Ana düşünürdü ki, qızı vaxtında ərə getsə, evdə arxayınlıq hökm sürər, həyat daha harmoniyalı (könlündən nəvə keçirdi, amma bunu dilə gətirmək istəmirdi!), daha maraqlı olar. Ata isə...

...Qırmızı işıq yandı (vaxt tapdı yanmağa da!), aq "Prado" dayanan kimi yaz günəşinin azca qaraltdığı nimdaş köynəkli cavan oğlan maşına sarı cumdu; əlində aq bənövşə dəstələri vardı, onları sürücünün böyründə oturan qadına ürəksiz - ürəksiz uzadıb az qala yalvardı:

-Ucuz verirəm, götürün, xanım, təzə-tər bənövşələrdi... Jozefina sortu...

-Jozefina sortu? - deyə əri aman vermədi, gülməkdən özünü güclə saxlayıb əvvəlcə arvadına, sonra gülsatan oğlana təəccübə baxdı, özünəməxsus tonda:

- Ə, bu da təzə çıxıb?- deyə kinaya ilə sualı təzələdi.

- İnanmırızsı?- oğlan yenə ürəksiz dilləndi. - Alın, dayı, Quran haqqı, aparın evə, görün o, sizə necə xoşbəxtlik gətirəcək?!

-Bə sənə niyə gətirmir?- bu dəfə kişi lap bərkdən güldü və yaşıl işıq yananda maşına qaz verdi.

Maşın aralanmamış gülsatan oğlan qadına yazıq-yazıq baxıb yavaşdan piçildadi:

-Niyə gətirmir? Gətirir... mən xoşbəxtəm... Sən isə get... yatmış bəxtinin dalınca...

Qadın pəncərə şüşəsini qaldırsa da, deyəsən, oğlanın sonuncu sözlərini eşitdi. Hə, hə, qadın o sözləri eşitdi. Görünür, elə buna görə də maşın işiqforu keçən kimi kişi yol kənarına verib saxladı. Gülsatan ona tərəf iti addımlarla gələn kişini görəndə əvvəlcə qorxdu, istədi aradan çıxsın, elə bildi dilinin ucunda piçildadığı söyüşü kişi eşidib, ona görə gəlir üstünə. Amma yox... əslində, belə oldu: işiqforu öten kimi qadın birdən-birə nə düşündüsə, ərinə dedi:

-Mən o çiçəkləri istəyirdim, niyə almadın?

-Axi, bir söz demədin?

-Bəs sən niyə soruşmadın məndən? Bəlkə, elə o oğlan düz deyir...

-Eeeeeee.... sən də lap... bayaq deyərdin də... - əri hirsləndi, maşını qırğa verdi.

-Əvvəller belə eləməzdim... Əvvəller bizim heç nəyimiz yox idi... Nə evimiz, nə maşınınımız... nə bağımız... nə qızımız... Kirayelərdə... qonaq gələndə də utanardıq... Amma sən mənə gül alardin... sevgimiz aşib-daşardı... Hami həsəd aparardı... yaxın idik... mehriban idik... sanki bütün dünya bizim idi... İndi isə... hər şeyimiz var... hər şeyimiz... Birçə şeydən başqa...

-Yenə başladın kitab cümlələri deməyə? Bənövşə istəyirsən, de, alaq də! - əri qapını çırpıb gülsatana tərəf yeridi.

-Hamısına nə qədər verim? - soruşdu.

-Götür, dayı... İstəyirsən, heç vermə... Qurbanı... - oğlan yenə ürəksiz dilləndi.

-Yaxşı görüüm, qiymətini de...

-Hamısına beşcə manat...

-Elə bu? Səhərdən beş manatdan ötrü durmusan burda?- deyə kişi cibindən pul çıxarıb oğlana uzatdı və gulleri götürüb geri qayıdanda əsmər bənizli gülsatan yenə dilini dinc saxlamadı:

-Çörək pulundan ötrü durmuşam da, dayı... - dedi və uşaq kimi sevinə-sevinə geri döndü ki, yolu keçib getsin evinə-eşiyinə...

-İndi xoşbəxt oldun?- kişi oğlanın dalınca yenə kinayə ilə qışqırdı. Gülsatan, deyəsən, heç eşitmədi, çünkü artıq yolu keçirdi, gülə-gülə keçirdi yolu.

Kişi bənövşə dəstələrini qadına uzadıb:

-Al, bu da sənin jozefinan!- deyə təkəbbür yağan bariton səslə dilləndi. Qadın gül dəstələrini bir-bir burnuna apardı, ətrindən məst oldu, bir-iki dəfə dərindən nəfəs alıb çalışdı ki, gülümsəsin, bacarmadı.

-Sağ ol!... - dedi.

Bir müddət susandan sonra əlavə etdi:

-Oğlan düz deyir, Jozefinanın iyi gəlir bunlardan... (Sonuncu sözləri elə vurğuyla söyledi ki, guya o, Jozefinayla türmədə bir kamerada yatmışdı, dustaq qızının gətirdiyi çiçəkləri de şəxsən özü görmüşdü!)

-Bu jozefina nədi belə? Birinci dəfədi eşidirəm...- əri soruşdu.

-Nədi yox, kimdi?! Sən hardan bilesən? Savadın var ki?- qadın bu dəfə istehzayla gülümsəməyə çalışdı... - Mən sənə gələndən sonra bəxtin açıldı, pullar qazanmağa başladın, adamlar arasına çıxdın... Yoxsa, kənddən gəlmışdin... bir həsir, bir Məmmədnəsir idin... O gülsatan kimiydin də...

-Yox a... Bəsdi görüm!- əri bunu ciddi qəbul elədi. - Sən Allah, Aytənin yanında belə şeyləri demə... O gün ana-bala yenə başlamışdız məni müzakirə eləməyə... Nə bilim, evə gec gəlir... bizə diqqət yetirmir... Bütün günü çöldə bayırda... Başını qızdırır... Elə bilirsiz, eşitmirdim?

-Qabağa bax, qırmızı işıqdı... Çox danışma...
 -Hə... Səni sevdiyim üçün çox danışram da...
 -Sevdiyin üçün? Yaxşı, yaxşı...sevən adam belə eləməz!- arvadı köks ötürdü,
 - Sən əvvəlki Qara deyilsən!
 -Ne təhər yəni... nə demək istəyirsən? Elə sən özün də əvvəlki Mətanət
 deyilsən! - kişi hikkələndi və qazı basıb sürət götürdü.

Bu söz qadına yaman toxundu. Amma:

-Yavaş sür...- deyə qadın burnunda mızıldandı və heç nə olmamış kimi yenə
 çıçəkləri qoxuladı. - Nə gözəl ətri var e?! (Deyəsən, bayaq açıq pəncərədən
 uçub gedən iliq düşüncələri qayıdır gəlmışdı yerinə!) Heyifdilər, gedim suya
 qoyum bunları... Gündüzlər bu güllər büzüşüb yatır... Gecələr... Ah... gecələr bu
 güllər daha məstedici olur...

-Orta məktəbdə biologiya müəllimim vardı...- kişi istədi yaddasını qurdalayıb
 uzağa getsin, - Rufa müəllimə... ləp onun kimi danışdın... Güllərin, ağacların,
 otların... dilini də bilirdi... Amma bizim uşaqların ondan zəhləsi gedirdi... cünki
 bizim dilimizi yaxşı bilmirdi...

Bundan sonra düz evə çatanacan susdular. Nə kişi, nə də qadın danışdı.
 Hərə öz aləmindəydi.

Kişi evə gələndən sonra, necə oldusa, xeyli Jozefina və yatan güllər barədə
 düşündü. İlk dəfəydi ki, arvadıyla belə qəribə mövzuda söhbət etmişdi və ilk
 dəfəydi ki, arvadı ondan xoşbəxtlik gətirən gül istədi və o da aldı. Məgər onlar
 xoşbəxt deyildilər? Məgər bu iyirmi beş ildə Mətanət həmişə demirdimi ki, biz
 xoşbəxtik, bəxtəvərik? Gözel-göyçək qız övladımız var...Əvvəller heç nəyimiz
 yox idi, indi var... hər şeyimiz var... Nə istəyiblər, eləmişəm... Məgər biz xoşbəxt
 deyilik? O nə söz idi maşında mənə dedi? Yox, burda nəsə var? Yəqin, nəsə
 var? Dayan bir!

Kişi dalğın-dalğın əynini dəyişdi. Aytən evdəydi, həmişəki kimi kompüterinin
 qabağında oturub gələn mesajları oxuyurdu. Ata elə bil ilk dəfəydi qızına fikir ve-
 rirdi, arvadının sözlərinə, hər bir hərəketinə ilk dəfəydi göz qoyurdu. Danışmirdi,
 dinməz-söyləməz hər şeyə göz qoyurdu. İndi evdə hər şey - hərəkət, səs, qoxu,
 hava, əşyalar... ona şübhəli gəlirdi. Görünür, o, bunlar barədə heç vaxt düşün-
 məyib. Onun əvəzinə düşünləblər: arvadı və qızı Aytən... Daha kimvardı ki?

Arvadının ovqatı birdən-birə dəyişdi; evə girən kimi bardaşa su doldurdu, bə-
 növşə dəstələrini suyun içinə qoydu və qonaq otağındaki pəncərənin qabağında
 yerləşdirdi. Onlara xeyli baxdı, dərindən nəfəs aldı, bundan sonra gəlib əynini
 dəyişdi...

Yaxşı ya pis hadisə hər an insanı izləyir, insan özü də bilmədən hər zaman o
 hadisəni gözləyir. İnsanın başına gələcək hadisələri elə insan özü qabaqcadan
 hazırlayır. Əlbəttə, kişi qətiyyən bu barədə düşünə bilməzdi. Kişi yatağa girəndə
 ayrı şeylər barədə düşünürdü. Fikirləşirdi ki, görəsən, o, arvadının daha hansı
 arzusunu yerinə yetirməyib? Görəsən, ana-bala yene nədən danışırlar? Bəlkə,
 ondan xəbərsiz nəsə bir hadisə baş verib? Aytən də neçə gündür key kimi gəzir.
 Elə bil evdə ondan başqa adam-zad yoxdu. "Hə", "Yox"dan başqa heç nə
 danışmir. Bir yandan da Mətanətin Jozefina gülləri... Görəsən, arvadı nə üçün
 məhz bu güllərə yatan güllər dedi? Bu ağır fikirlər kişinin başını şırtırdı. O,
 yerində qurcalana-qurcalana iztirab çekirdi. Yox, onun heç bir qısqanlıq dərdi
 yox idi, amma qəflətən beynində oyanan ağır və əzablı fikirlərin qəlbini amansız
 hücumları onu karıxdırmışdı. Əməlli-başlı karıxdırmışdı.

İki saat ötdü. Aytənin otağından işıq gəlirdi. Mətanət hələ də ordaydı. Əri dözə
 bilmədi, yerindən durub ayaqları ucunda dəhlizə çıxdı. Qonaq otağına girib
 işıqları yandırdı. Bayaq arvadının suya qoyduğu aq bənövşələrin boynu büküldü.
 Ağ gecə güllərinin bihuşedici ətri otağı başına götürmüştü. Düşündü: görəsən,
 bu gecə gülləri nə üçün ağ rəngdədi? Bəlkə, onlar gözə çarpmaq istəyirlər, hə?

Axi, onlar kimə və nə üçün görünmək istəyirlər? Niyə bütün günü yatır və məhz gecələr, qaranlıq düşəndə oyanırlar?

Qəribədi, ömründə birinci dəfədi ki, kişi güller barədə düşünür! Hardan girdi beyninə? "Vallah, bu Mətanət də bekər qalib e! Yatan gül... Yox bir, Jozə... Cülyetta bənövşəsi... Günümüzə bax də! İşim-güçüm tökülib... Mən nə hayda....".

Bu vaxt əl telefonu cingildədi.

-Aaaaloooo...- deyə başladı otaqda var-gel eləməyə...-Hə... Hüsüü... Nooldu, boşaltdız vaqonları?... Necə? Əəəə, eşşək beyni yemisən?... Bə kim qoymur, əəə? Kim? Bonapart? Çaşmışan, əəə?...

Kişinin ağızı köpükləndi, ayağı yanmış köpəyə bənzeyirdi, bir yerdə qərar tuta bilmedi, başladı hiddətlənməyə:

-Əəəəə... Ona de ki... Gələrəm onun şalvarını... Dəyyus... Bonapart qoymur! Bonapart kimdi, ə? Ver görüm ona telefonu! (Üz-gözü qızarır, telefonu sağ qulağından sol qulağına aparrı). Əəəə, Bonapart... Qaradı... Taxta Qara... Hə... Sən o lüt Kitayın oğlu döyülsən? Nə? Dədən adını dəyişdirib? Nə qoyub? Milton? Baaaaaa... Bə sən ha vaxt dəyişirsen aduvu? Baaaaaa! Hindi nə qoymusan? Napoleon? Baaaaaa! Saqqalın ağarsın! Çöyür tati, vur tati!!! Bəri bax... Yaxşı... Bonapart Napoleon... Sən zad ele... Ver görüm Hüsüyə... (bir anlıq üzünün qırışığı açılır, biğaltı gülür). Hüsüyüyü... bə denən qara qızın dərdi var də... beş dənə ver göydən soxsun gözünə! Həəəə... Boşaldın, aparın yiğin anbara... Səhər danışarıq...

Telefon susdu. Qara da susdu. Güldü. Deyəsən, qəzəbi də soyumuşdu. Maraqlı gündü... Günün hökmünə bax da! Yatan gül... Jozefina... Bənövşə... Bonapart... Taxta... Napoleon...

Necə oldusa, kişi başladı qəhqəhəylə gülməyə. Onun səsinə arvadı və qızı qonaq otağına yürüdürlər.

-Ata, noolub, bu axşam vaxtı...- deyə qızı gülə-gülə soruşdu.

-Yəqin, yadına yenə Rufa müəlliməsi düşüb... - arvadı pəncərə qabağına gedib bayaq suya qoysuq bənövşə dəstələrinə baxdı.

-Vallah, bu gün doğrudan da maraqlı gündü ye... - ata divana yayxınıb əl telefonunu oynatmağa başladı.-Allahın işini bilmək olmur ki?! Gör nə qədər təzə şey eşitdim... Gör kimlər yadına düşdü?! Rufa müəllimə... Kitayın oğlu Bonapart... Jozefina... Bunlar hamısı sənin işlərində, doxtur! (arvadı həkim idi, hərdən ona belə müraciət edirdi). Sən o bənövşələri mənə aldırmamasaydın...

- Ata, yaxşı ki alıbsan... - deyə qızı atasının böyründə oturub onu qucaqladı. - Mən bənövşələri sevirəm!

-Həəəə? Sabah sənincün bir vaqon bənövşə alaram! - kişi şəstlə qızının yanağından öpdü və gözücü arvadına baxdı. Arvadı onlara fikir vermirdi, deyəsən, ürəyində güllərlə danışındı, bardaqların yerlərini dəyişdirir, gül dəstələrini ehtiyatla yanbayan düzürdü ki, bir-birlərinə toxunmasınlar.

-Bilirsən, ata, mən oxumuşam ki, bu gecə bənövşəsi günəş batandan sonra ətir buraxı... oyanı...

-Qızım, bu gün sən nə yaxşı dilli olmusan?! - ata sevindi və arvadiyla maşındakı söhbəti yadına salanda bir qədər narahat göründü. - Bunları hardan bilirsən?

-Orta məktəbdən yadında qalib... Güllərin tozlanmasına kömək edən həşəratlar var- biz onları görmürük, amma onlar özlərinə lazım olan bitkiləri görürler, xüsusən ağ güllər gecələr daha yaxşı görünür; onlardan gələn güclü qoxu isə, həşəratları lazımı istiqamətə yönəldərir. Gecə bənövşəsi də belədir... Ağ zanbaqlar... Gülümbahar çiçəyi, quduzotu, qətran çiçəyi, turşəng, sarmaşıq gülü... Güller vaxta görə açılır, yumulur, solur, məhv olur...

-Mənim ağıllı qızım... - atası qürurlandı, elə bil qəzəbindən ağızı köpüklənən bayaqkı kişi deyildi. Ata ilk dəfəydi ki, qızıyla belə yaxından temas qururdu. Söh-

bətə ana da qoşuldu, dedi ki, onun yadına gəlir: nənəsi belə şeyləri daha yaxşı bilərdi. Təəssüf ki, indiki cavanlar bu gün oxduqlarını sabah yaddan çıxarırlar.

-Çünki kitab oxumurlar! - ana ucadan əlavə etdi. - Kitab vərəqlərinindən insan enerji alır, müsbət enerji! Amma sən... Gözlərini zilləyibsən kompüterə... və telefon... ona görə kor olub gedirsən!- bunu qızına dedi, çünki Aytən artıq neçə illər idi ki, eynək taxırkı və bu da onun gözəlliyyinə xələl gətirirdi. Hər halda, ana belə düşünürdü. Ona elə gəlirdi ki, bəlkə də, qızı bu səbəbdən indiyədək evdə qalıb.

-Heç narahat olma, doxtur, inşallah, bu Jozefina sortunun bir xeyri olar!-əri ona göz vurdı və arvad hiss elədi ki, bunu kinayə ilə dedi. Amma gördü ki, Aytən başını atasının ciyinin qoydu, atası qızının saçlarını tumarlamağa başladı.

Hələ belə şey olmamışdı bu evdə.

-Doxtur, sən, axı, mənə Jozefinadan danışmadın?- deyə əri ikibaşlı sual verdi, sonra əyilib bir də qızının alnından öpdü. Aytən ruhlandı və:

-Ata, Jozefina Napoleonun arvadı olub...- deyə anasının yerinə dərhal cavab verdi.

-Bilirəm, qızım...bilirəm...

-Məni dolamışan? - arvadı yarızarafat, yarıciddi dönüb mətbəxə getdi. Amma açıq qalmış qapıdan qızıyla əri arasında gedən söhbətə qulaq kəsilmişdi.

-Əslində o, general Boqarne adında kral hakimiyyəti tərəfdarının arvadı olub...

- deyə qızı həvəslə danışmağa başladı. - Napoleon o generalı edam elətdirir, Jozefinani da türməyə salır...

Qara qəflətən diksindi. Bu, maraqdan da ola bilərdi. Sonra gördü ki, arvadı, əlində sini, çay gətirdi, stolun üstünə ləbləbi, qara kişmiş, mər-meyvə qoydu, sakitcə oturub ayaqlarını bir-birinin üstünə aşındı, ata və qızın söhbətinin ardına qulaq asmağa başladı.

-Görürsen?- ata anaya göz vurdı.- Bəs, deyirsən kitab oxumurlar?

-Ata, maraqlı deyilsə, danışmayım... - Aytən elə bil nazlandı.

-Danış, qızım, mən çoxdandı belə şeyləri eşitmirəm...

Ana dinnirdi, ürəyində sevinirdi. Çaydan bir qurtum içdi və düşündü ki, görəsən, bu günkü həyat yuxu deyil ki?!

-Hə... deməli... - Aytən davam elədi, - Jozefina türmədə olarkən dustaqlardan birinin qızı ona bir dəstə bənövşə gətirir... Təsəvvür edirsiz: öz edamını gözləyən bir qadın bənövşə çiçəkləri alır. Ərtəsi gün isə Jozefina azad olunur. Görürsüz? Bənövşə Jozefinaya azadlıq gətirdi!

-Çayınızı soyutmayın, gəlin süfrə arxasına!-ana sanki əmr elədi. Ata ilə qızı əmrə müntəzir keçib oturdular süfrə başında. Ata hələ də maraq dolu baxışlarını qızına zilləmişdi. Onun baxışlarında maraqla yanaşı sual, müəmma, ehtiras, yanğı, qorxu, mərhəmət, amansız qəddarlıq, əzab, iztirab...hər şey...qarışmışdı bir-birinə. Hövsələsini basa bilmədi, soruşdu:

-Axırı necə oldu?

-Hələ axırına çox var, ata! Deməli, azad olunandan dərhal sonra Jozefina türmənin qapısı ağızına gəlir və bir dəstə bənövşə gətirir, gözətçidən xahiş edir ki, bu gülləri içəridə yatan xəstə bir dustaşa- Fransa taxt-tacının varisi XVII Lüdovikə versinlər. Onun xahişi yerinə yetirilsə də, şahzadə bir aydan sonra türmədə vəfat edir və onu elə gecəylə dəfn edirlər. Jozefina şahzadənin qəbrinin üstündə bənövşə çiçəkləri əkdirir...

-A qızım, belə ağır şeyləri danışma, sən Allah! Gecə vaxtı...- anası narahat oldu.

-Yox, qoy danışsin... - əri arvadının sözünü kəsdi.-Davam elə, qızım...

-Jozefina hər gün o qəbrin üstünə təzə-tər bənövşələr qoyur... Gizlicə... Bir dəfə Jozefinani bala dəvət edirlər. Gənc general Bonapart da həmin balda olur, Jozefinani görür, ondan əl çəkmir... Qadının əynində sadə bir don olur, lakin yaxasında və saçında ətirli bənövşə çiçəkləri...Fransanın gələcək imperatoru

balın sonunda Jozefinani karetaya ötürür, qadın karetaya oturanda onun yaxasındaki bənövşələr Napoleonun ayaqları altına düşür. Gənc general cəld əyilib gülü götürür, onu ehtirasla dodaqlarına aparıb öpür...

Ata-ana və qız yerlərini dəyişmişdilər. İndi ailə divanda oturmuşdu Aytən atasıyla anasının arasındaydı, başını yenə atasının çıxınə qoyub pəncərə qabağındağı ağ çiçəklərə baxır, hərdən anasının nəvazişli əlini saçlarında hiss edirdi. Bu evdə hələ belə şey olmamışdı! Möcüzə baş vermişdi. Hər şey tərsinə baş verirdi. Ata-ana uşaq olmuşdu. Doğrudur, Aytən özü də uşaq deyildi, xeyli yaşı vardı. O, ata-anasına nağıl danışındı. Qız yaşıdan xeyli böyük olmuşdu, valideynlərinin hər ikisini ağır və iztirablı həyatdan aralayıb uşaqlaşdırılmışdı. Onlar Aytəna itaetlə qulaq asır, arabir mürgülü gözlərini açıb bərəldir, maraqla hekayətin ardını gözləyirdilər.

-Bəs, sonrası nə oldu?- bu dəfə ana soruşdu.

-Sonrası da... düz bir il ötdü... Jozefina Napoleona əre gedir... Toy günü qadını təzə-tər bənövşələrlə bəzəyirlər. Əlində də bənövşə dəstəsi tutur. Jozefina Napoleona deyir:

-Heç vaxt bənövşəni unutma! Toy günümüzün vaxtını da yadında saxla! Hər il toy günümzdə mənə bənövşə bağışla! Bənövşələr bizim xoşbəxt həyatımızın uzunömürlü olmasına zəmanət verəcəklər!..

Qız yerini bir qədər də rahatlayıb qızlarını bir-birinin üstünə aşındı. Bir gözü anasında, bir gözü isə atasında idi. İndi atası xumarlanır, anası isə ayaqlarını qatlayıb belini divanın sağ küncündəki balışa söykəmişdi; gözleri gah yumulur, gah da açılırdı. Amma qulaqlarını dik tutmuşdu, hekayəti axıradək dinləmək həvəsini söndürə bilmirdi. Əslində, qadının içində xəfif yaz mehi əsirdi, qəlbini ılıq, sənki özünə də təptəzə görünən duyğular dolmağa başlayırdı. Ana nigaranlılığı qadın lətfəti ilə əvəz olunmuş, həkim sayıqlığı uşaq marağıyla üz-üzə dayanmışdı. Əri divanın sol küncünə yayındı, başını qolunun altına qoyub xumar gözlərini qızından çəkə bilmədi. Birdən yuxulu-yuxulu mızıldadı:

-Qızım, görən, o Bonapart bizim kənddəki qonşumuz lüt Kitayın oğlu deyil ki?! Bayaq beş yüz dollarımı qamarladı... Dilənçi oğlu dilənçi!

Ana və qızı gülüşdülər. Ananın yuxusu qaçıdı. Aytən atasını nəvazişli baxışlarıyla sözüb dedi:

-Ata, sən evdə heç vaxt ciddi olmursan! Heç olmasa bu gün... bu gün işdən ayrılm... bizim yanımızda ol...


-Qızım, sizinləyəm... Danış görüm o köpəyoğlunun axırı nooldu? - atası dirsəklənib gözünü ovuşturmağa başladı.

-Napoleon arvadının xahişini heç vaxt unutmurdu. Hər dəfə yürüşə gedir, qaydanda ona bənövşə gətirirdi. Lakin bir dəfə... yürüsdən gec qayıtdı... Gecəydi. Parisdə heç bir yerdə bənövşə tapa bilmədi. O, Tampl türməsinin yanında qoca bir arvad gördü. Arvadın qabağında bir səbət bənövşə vardi. Napoleon sevindi, arvada heç nə demədi, ovcuna pul basıb o səbəti götürdü... Və gətirib arvadına verdi.

-Bunları hardan aldı?- Jozefina soruşdu və qorxa-qorxa ərinə baxdı. Və biləndə ki, əri gülləri Tampl türməsinin qabağında duran arvaddan alıb, bayılır. Jozefina hesab etmişdi ki, bu, pis əlamətdir: Napoleonun aldığı çiçəklər şahzadənin qəbrinin üstündən götürülmüş bənövşələr idi. Çox keçmir ki, Napoleon Jozefinadan ayrılır...

...Qız yavaşça durub işığı söndürdü. Evə qaranlıq çökdü. Ata-anası divanda hərəsi bir küncdə yuxulmuşdu. Necə oldusa, gözünə pəncərə qabağındağı ağ çiçək dəstələri sataşdı. Yaxına gəldi, məst oldu. Üreyi fərəhdən döyünməyə başladı. Bənövşələr oyanmışdı, aram-aram nəfəs alırdılar.

◆ P o e z i y a



Əbülfət MƏDƏTOĞLU

DƏRDİM

Qollarımı açmışam,
Dolan boynuma, dərdim.
Canı-dildən deyirəm -
Bəlan boynuma, dərdim.

Üzüyola uşağıam,
Arx üstüyəm, başağam,
Çox qısnama, çəşaram -
Yalan boynuma, dərdim.

Min illərdi köçötür,
Yüyrəkötür, gecötür.
Sən yaxşını seç, götür -
Qalan boynuma, dərdim.

* * *

Qəribədi bu yerlər
Hər tərəfdə sən varsan.
Gözübağlı gedərəm -
Hansı səmtə aparsan.

Yollara boylanıram,
Mən izini görürəm.
Gülləri oxşayıram -
Bənizin görürəm.

Çayların nəğməsiylə
Səsinə köklənirəm.
Bulaqlar piçildayırlar,
Qalxıram, şəklənirəm.

Elə bil böyüyübdü
Ürəyim də sinəmdə.
Gəzirsən addım-addım
Bu yerləri sən məndə.

* * *

Bu həsrət üzdü məni,
Budaqdan yarpaq kimi...
Gözaltı süzdü məni -
Cadarlı torpaq kimi.

Bu fərqli bir gəlişdi
Heç bilmədim nə işdi.
Ürəyimə ilişdi -
Atılmış qarmaq kimi...

Bu sevgidə şitildim
Didim-didim didildim!
Mən bir xoş gün bitirdim -
Sonuncu varaq kimi...

* * *

Sözüm düz gəlmir sözlə
Hər addımda tərslik var.
Deyir mənə qaş-gözlə -
Həyat adlı dərslək var!

Eniş, yoxuş önungdə
Gəlib çatmir dadıma.
Etdiyim günahları -
Bir-bir salır yadıma...

Çətin olur anlamaq
Oxumaqla hər sözü!
Sözün sırlı tərəfin -
Göstərir həyat özü!

* * *

Boynunu büküb durub,
Durub bənövşə kimi...
Mənimlə birgə qəmin
Çəkib hər an fikirin -
Bu qız!

Ağrıya da təbəssüm
Bağışlayıb açıqca...
Həsrətə də can, gülüm! -
Söyləyiibdi açıqca -
Bu qız!

Od-alovlu nəfəsi
Varlığıma bələkdi.
And içmirəm, inanın,
Göydən gələn mələkdi -
Bu qız!

* * *

Mən səndən ayrılaceam
Daş qumdan ayrırantək...
Üç yüz illik xan çinar -
Tər şumdan ayrırantək...

Enəcəyəm dərəyə,
Dönəcəyəm bərəyə
Baxacağam hərəyə -
Bal mumdan ayrırantək...

Üzümə şəh düşəcək,
Könlümə meh düşəcək,
Dalımcə "eh!" düşəcək -
Bar tumdan ayrırantək!

Sığınacağam xiffətə
Yad olacam ülfətə.
Sən də bu Əbülfətə -
Göz yumduń ayrırantək!

* * *

Həsrətlə bir yol gedirəm
Göylər də ağlayır məni...
Ağrilara tuş aşiqəm -
Tək Allah saxlayır məni...

Üzümə üzlər gülsə də,
Gözümə gözlər gülsə də,
Haqqımda sözlər bilsə də,
Bir sözlə bağlayır məni...

Əlimdən əlini çəkir
Oluram heykəl, ya şəkil...
Çevrəmi şumlayıb əkir -
Sinəmdən dağlayır məni...

Guya qənimim olsa da,
Ağrıdan gözüm dolsa da,
Vaxt tapıb, hər nə olsa da -
Bircə o yoxlayır məni!

* * *

Sən mənə tərəf çevril,
Mən sənə tərəf qaçım.
Sən yaydan ox tək sıvril,
Mən qollarımı açım!

Sənə dəli bir ürək,
Bir çiçək hədiyyəm var.
Seçimi özün elə
Çox göyçək hədiyyəm var!

Ürək ürəyin olar,
Çiçəksə təbəssümün.
Bəzəyər hər ikisi -
Ömrün bütün mövsümün!

QURBANIN OLUM

Bu da qurban bayramı
Yarpaq, qurbanın olum!
Qalxsın zəfər bayramı,
Torpaq, qurbanın olum!

Yozulacaq hər çətin,
İçiləcək şərbətin,
Bitəcəkdi qürbətin -
Yar, bax, qurbanın olum!

Qarabağın sədasi
Varlığımın nidası.
Canımdadı qadası,
Yar, bax, qurbanın olum!

* * *

Əl boyda bir kağıza
"Getmə!" yazıb, getmişən.
Getmə! - deyən ürəyi
Sən oyuncaq etmişən...

Mənasız inadının
Çevrilib girovuna,
Getmişən, kirpiymin
Baxmadan qirovuna...

Qarışiq fikirlərin
Yaddaşdan məni silib.
Getmisən... o gedisin
Güllə olduğun bılıb...

...Pəncərəmdə, qapımda,
Dörd divarda soyuq iz...
Getmə! - yazıb, getməklə
Kədəri güldürdük biz!

* * *

Sən mənim qədərimi
Gülünc sayma, gülümşə.
Qoy baxıb təbəssümə
Bir azacıq da artıq
Yaşayıb sevim onu
Bütün özəlliyyilə
O, mənim öz gülümşə!

Sən mənim kədərimi
Göz yaşına çevirmə.
Kirpiklərin nəm olsa -
Gülümşə...
Qoy baxıb gözlərinə
Bir azacıq da artıq
Dərinliyinə dalıb
Yaşayım, sevim onu
Bütün gözəlliyyilə -
O, mənim özümünsə!

Sən mənim qədərimi
Sən mənim kədərimlə
Qarışdırma, ayırma.
Sənə doğma qədərsə,
Sənə doğma kədərsə -
Baş-başa ver, gülümşə,
O təbəssüm mənimşə!

* * *

Bəlkə də fərqlənmədi
Bu yanaşma, bu baxış.
Qovuşdurmaq istəyir -
Yerlə göyü bu yağış!

Ələnir dayanmadan,
Durmadan, birnəfəsə.
Sanki üsyan eyləyir
Bulud adlı qəfəsə!

Yağır, iri damlalar
Çırplır pəncərəyə.
Bu yağış dörd tərəfi
Salıbdı məngənəyə!

Yolu, izi su basır,
Gileylər puçurlayır.
Bu yağış qulağıma
Adını piçıldayır!

* * *

Dibçəkdəki güllərin
Baxışında bir eyham...
Dibçəkdə yaşamağın -
Özü də bir növ edam!..

Pəncərə şüşəsini
Keçən işiq bir həyat...
Bu işığın canında -
Olanlar köhnə, boyat...

Bir duyğunun içində
Bir ömür qalmaq günah!
Tər duyğularla gülsün -
Üzümüzə hər sabah!

* * *

Qızım Nilufərə

Duymağɑ başlayıram
Bu şirin ayrılığı.
Gör necə yaşayıram
Bu şirin ayrılığı...

Sən özün öz yuvanın
Çevrilirsən şamına...
Ata-ana duasın
Kölgəlik et damına!

Öz nəfəsin isitsin,
Sənin olan dünyani.
Allahımız çin etsin -
Xəyalını, röyanı!

Sənn bu toy-düyünün
Nur saçın günəş kimi.

Baxıb mən də öyünüm,
Unudum hər fikrimi...

Sənlə şirin ayrılıq
Bəxti olsun hər qızın!
Mən də baxıb öyünüm -
Parladıqca ulduzun!

* * *

Sən içimin, çölümün
Dərdinə gün ağlama...
Çevrəmdəki ölümün -
Gelişin günahlama...


Sən ağıñ qaradakı
İzlərini oxşa, bax!
Göz çəkir aradakı
Oxşarlığı oxşamaq!

Sən bir anlıq gəl unut
Olacaqla olanı!
Gözünə dolub bulud -
Yağ, qoy öpüm bəlani!

* * *

Niyə ağladığını
Soruşmuram.
Niyə susduğunu da...
Sakitcə izləyirəm.
Nədən küsdüyünü də...
Bilirəm
Ağlamağın, susmağın
Lap elə küsməyin də
Bir səbəbi var -
O da ayrılıqdi!
Dünyada ən çox
Ayrılıqdan ağlayır
Adamlar...





Qədir TƏRTƏRLİ **TORPAQ VƏ DƏNİZ**

Torpaqdan ayrılib uzaqlaşandan
Torpaqla görüşə can atır dəniz.
Daim narahatdır, vurnuxur hər an,
Yuxudan tez durur, gec yatır dəniz.

Dərdlilər heç zaman rahat yatmayıb,
Oynadıb yerindən aranı, dağı.
Arzuya çatmayıb, kama çatmayıb,
Qəlbləri qəm yüklü illər dustağı.

Dəniz də qovrular hicran odundan,
Kövrəkdir, kimsəni dindirə bilmir.
Gör necə yanırsa, bədbəxt o vaxtdan,
Öz suyu odunu söndürə bilmir.

Dənizdən güc alıb öz axarıyla,
Kükəyir dalğalar, köpür dalğalar.
Təşnəqəlib dənizin dodaqlarıyla
Sahili aramsız öpür dalğalar.

Deyirəm, sən eşqin gücünə bir bax,
Dəniz də sarsılır onun önündə.
Alqış qudrətinə, ey ana torpaq,
Varlığa söhrətdir adın bu gün də!

İSTƏMİRƏM

Əlim göydə, üzüm haqda,
Haqqə yönülü sözüm haqda.
Ağac olub yad torpaqda
Tənha bitmək istəmirəm.

Oxumaram özgə səsdə,
Olmamışam bu həvəsdə.
Bülbül kimi dar qəfəsdə
Qəmgin ötmək istəmirəm.

Bir xeyirim yoxsa elə,
Gərək nəsə görəm hələ.
Bu dünyadan elə belə
Köçüb getmək istəmirəm.

DÜNYA, QORU QADINLARI!

Dünya, sən qadınla şöhrətlənmisən,
Gözəllik tacındır onun xılqəti.
Onun qüdrətilə qüdrətlisən sən,
Sənə o bəxş edib əbədiyyəti.

Heyrətdir, hikmətdir onun ülfəti,
İlahi nəğməmiz qadın səsidir.
Qadın nəvazişi, qadın isməti
Allahın ən böyük möcüzəsidir.

Qönçəsiz budaqdır sevgisiz üzək,
Belə qəlb heç kəsə qismət olmasın.
Qadınlı cəhənnəm bəsimdi, fələk,
Qoy onsuz yerim də cənnət olmasın.

Həyat məhv olardı qadın olmasa,
Onun eşqi dəniz, nifrəti ümman.
Qadın nəfəsilə nəfəs almasa,
İnsan olduğunu danardı insan.

Gəl qoru qadını, dünyam, qoru sən,
Onunla şöhrətin birə min artar.
Əgər hörmətindən çıxmaq istəsən,
Ona borcunu ver, haqqını qaytar!

AĞACDƏLƏN

O budaqda nə gəzirsən,
Axtardığın söylə, nədi?
Səni narahat görürəm
Nə müddətdi, nə vədədi.
Deməsən də bilirəm ki,
Ağac qurdı axtarırsan -
Xəbərdaram məqsədindən.
Bilirsən ki, o qurdlardı
Barlı-barlı budaqları
Zay eləyən, ziyan verən
Ağacdələn!

Çox da belə cəhd eləyib,
 Nahaq yorma gəl özünü.
 O budaqda qurd nə gəzir,
 O ağacdan çək gözünü.
 Axtardığın o nadürüst
 Hiyləgərmiş hiyləgərdən.
 Gəldiyindən xəbər tutub,
 Uzaqlaşdı öz yerindən -
 Daha heç vaxt gəlməyəcək
 Bir də onu axtarma sən,
 Ağacdələn!

Yaxına gəl, yanına gəl,
 Gəl dost olaq, qorxma məndən.
 Sənə bir sərr açacağam
 Xəbərsizsən bu sirdən sən.
 Mən adamlar tanıyıram
 Ürəkləri qurd yuvası,
 Bir dərya da təmizləməz
 Qəlblərindən hisi-pası.
 Qoy onların ünvanını
 Deyim sənə, bılıb öyrən,
 Ağacdələn!

Bilirsənmi kimdi onlar?
 Ləkəsizə ləkə vuran,
 Ona, buna böhtan deyib
 Qarayaxan, hiylə quran,
 Ürəyində gecə - gündüz
 Özü kimi qurdlar gəzən,
 Paxılıqdan hər yetənə
 Rişxənd edib dodaq büzənə
 Adamcildi adamçıqlar -
 Kölğəsindən qorxub ürkən,
 Ağacdələn!

Ağacda qurdu gəzməkdənsə,
 Get onları ara, axtar.
 Hədər getməz bu zəhmətin,
 Hər zəhmətin bəhrəsi var.
 Neşər edib dimdiyini
 Sanc onların ürəyinə,
 O qurdları təmizlə sən,
 Təmizlənsin qoy havamız...
 Əgər bunu edə bilsən,
 Qarşında baş əyərəm mən,
 Ağacdələn!



◆ Dünya, səndən kimlər keçdi...



Neçə illər idi ki, ağır xəstə idi. Güclü iradəsi və sonsuz həyat eşqi hesabına yaşayır, yaradırdı, bir-birinin ardınca iri həcmli poemalar, ithaflar, məqalələr, saysız-hesabsız şeirlər yazar, toy-düyündə, el şənliklərində iştirak edidi. Hələ nə qədər vədəsi, görüləsi işlərivardı qarşıda. Amma ölüm aman vermədi. Bu ilin yanvar ayında jurnalımızın 1-ci sayı artıq çapda ikən onun yazıl-yaratmaq eşi ilə döyünen ürəyi dayandı. Xalqımız sevimli şairini, Zəlimxan Yaqubunu itirdi.

Allah rəhmət eləsin!

"Azərbaycan" jurnalı redaksiyası

ZƏLİMXAN YAQUB: SƏSDƏN ÜNƏ

Zəlimxan Yaqubun ölümü ilə şeirimizin ritual səslənişi - söylənişi tamamlandı. Söz - ozan şeirinin əski nüfuzu tədricən virtual məkanlara köçür. Şeirin virtual qavrama dövrü başlayıb.

V.Səmədoğlu onun adını "öz səsində üzə bilən şairlər" sırasında çəkirdi və deyirdi ki, "bu sənət dünyasında öz səsinə arxa çevirən, öz pərdəsində çıxan mənəvi ölümə məhkumdur... Təbiətimizdə gördüyüümüz qədərdir sinəmizdən çıxan səslərin rəngləri. Təki öz səsin olsun. Öz səsində üzə bilən şairlərin olsun, Zəlimxan Yaqub kimi!"

O, dünyaya xatirələrin gözü ilə baxındı. Xatirə iç dünyasını saxta, süni səslərdən qoruyurdu. Xatirə bu gəlimli-gedimli dünyaya nağıl kimi baxmağa imkan verirdi. Ömrünün hər hadisəsini xatirə sújetinə çevirmişdi.

Xalq şairi olandan sonra Paşa müəllimin mistik sözlerini həmişə xatırlayırdı. Yubileydə, Kəpənəkçiye gedəndə bizə də - mənə və Azər Turana danışmışdı. Sənədlə televiziya filmində də danışmışdı və qəhər basmışdı. "Kəndimizdə Paşa adlı müəllim var idi. Atama deyirdi ki, ay Yusif müəllim, sənin oğlun Bakıdan Kəpənəkçi kəndinə növbəti dəfə fəxri adla

gəlsin. İndi nə atam, nə Paşa müəllim həyatda yoxdur. Onların ruhunu şad etmək üçün kəndə əliboş getmək istəmirəm”.

Yaşamı, məişəti sahmana düşmüdü. Balalarını yerbəyer etmişdi. Keçmişilə bu gününü həmişə müqayisə edirdi. Keçmiş - uşaqlığını nağıl dünyası kimi qəbul edirdi və artıq biliirdi ki, “əli o günlərə çatası deyil”. Bu gün isə “dörd övladın atası”, ünlü, söhrətli, şair hörmətli bir insan olmuşdu.

Ritual - poetik nitqində üç rəqəminin mistik - simvolik üstünlüyü vardı. Şeirlərində sətirlərin qafiyələnməsi, sözlərin həmcins sıralanması bu düşüncənin təzahürü idi.

Çirkaba bax, palçığa bax, lılə bax.

Yaxud

Yaz kövrələr, payız ağlar, qış mələr

ya da

**Fələk ona nə saymışdı, nə sayar,
Yüz harayla, gələn deyil səsə yar.
Dərdə sırdaş, qəmə yoldaş, yaşa yar,
Hər üçünnən məzələnir bu kişi.**

“Dilin bünövrəsindən gələn” (Tofiq Hacıyev), mifoloji düşüncənin qatlarının- dan sözünlən sinonimlər şeirdə səs şəbəkəsi - mənzərəsi yaratmadı, həm də bir üslubi dəyər idi.

**Kimə bəxtəm, kimə qismət, yazıyam,
Özüm üçün yaşamadım, çox şükür...**

Yaxud

Taqısır mənim, günah mənim, suç mənim...

Ondan ötrü hər səsin, hər nəsnənin səsi vardı. Gözəl səsin gözəl əxlaqla əlaqəsinə inanırdı: “Tanrı verir mərdə səsi” Tanrıının varlığını da yalnız nur kimi deyil, ilahi səs kimi qəbul edirdi.

Sazın səsi onu sehirleyirdi. “ Sanitel”i dinləyəndə özünü unuduram” - deyirdi.

İsa Muğanna onun obrazını səs metaforası ilə təqdim edirdi. Hər zəngləşəndə: “Zəlimxan, mənə piçilti göndər, ün göndər” - deyirdi. İsa Muğannanın mistik mifologiyasında şaire yaxın olan da “ün” anlamı idi. Ona görə də böyük ustada həsr elədiyi sonuncu poemasını da “Ün” adlandırmışdı.

Ədəbiyyatımıza ozanların səsini gətirmişdi. Şeirin, sözün səslənməsi mifoloji düşüncədə dirilmək məqamı idi. Öz ustadlarını (Aşıq Ələsgər, Səməd Vurğun, Osman Sarıvelli, Hüseyin Arif...) şeirlərini səsləndirməklə onları “dirildirdi

Bu səs saz-ozan şeirinin dinləyicisini, oxuyucusunu bir yerə yiğirdi. Klassik aşiq yaddaşının inandığı və tanıya biləcəyi qafiyəni səsləndirirdi. Şairin yapışlı, şirin yüksək, gur səsi dədə-baba qafiyələri gündəmdə saxladı... Dəfələrlə şahidi olmuşam: hər şeirini yazanda hər sətri, hər qafiyəni bənddə, beytdə “oturana qədər” təkrar-təkrar, döñə - döñə səsləndirirdi, ondan sonra kağıza köçürürdü. Başqa şairlərin şeirləri də onun yaddaşının etibarlı, güvənlili hücrəsində saxlanırıdı və mütləq Zəlimxan Yaqub səsinə “otururdu”

Zəlimxan Yaqub üçün şeir mütləq səslənməliydi. Səslənməyən şeir ölüydü. Poeziyasında güclü ayin, mərasim ruhu, effekti də burdan gəlirdi.

O nəfəsinə, poetik təhkiyəsinə, repertuar yaddaşına görə ozanlar, aşıqlar dövründən virtual kommunikasiya dövrünə - total yazı zamanına gəlib çıxmışdı. Virtual texnologiyaların sürətli inkişaf etdiyi, sosial şəbəkələrin düşüncələri hörməcək toru kimi sardığı, vizuallaşdırıldığı bir vaxtda ozan -

aşiq söyləm poetikasını müasir topluma şövq və ehtirasla təqdim etməsi sırlı, maraqlı mədəni bir hadisəydi. Dədə ozanlar kimi, Zəlimxan Yaqub əski ədəb-ərkan, əxlaq - davranış dəyərlərini təbliğ edirdi, özü də bu dəyərlərə əməl edirdi.

Şeirlərini məclislərdə, bitib tükənməyən, davamı olan bir silsilə kimi sıraya düzürdü, bir dastanın qolları-boyları kimi, bütöv bir əsər kimi təqdim edirdi. Məclislərin, görüşlərin enerjisi həmin şeirlərin "zühuruna" və yaşanmasına səbəb olurdu.

Səsindəki kolorit və dastan gümrəhliyi ozan üslubundan gəlirdi. Hamımız onun səsinə, səsinin obrazına inanırıqdı. Səs epik ruhun güzgüsüydü.

*Göy biçənək, payız səni biçəllər,
Biçəni biz olmariq.
Yay gələndə göy yaylağa köçəllər,
Köçəni biz olmariq.
Dağ ətəyi, səndə süfrə sərəllər,
Sərəni biz olmariq.
Çəşməbaşı, sənə könül verəllər,
Verəni biz olmariq.
Ulu Göyçə! Səndə ömür sürəllər,
Sürəni biz olmariq.*

Bəzən bayatıları, laylaları elə həzin səslə oxuyardı ki, söyləmə intonasiyası şeirin məzmunundan və ideyasından asılı olaraq dəyişirdi. Gah coşurdu-daşırıdı, gah kövrəlirdi.

Sözlə səs arasında etnik səmimiyyət vardı. Hətta çıxışa başlamazdan önce dastan söyləyiciləri kimi, boğazını arıtlayırdı. İlk sözü, ilk səsi boğazında qaynadırdı, "bişirirdi". Sazla sözləri necə eydirdiyini görmüşəm.

Onun ömrə, həyata, zamana münasibətində bir folklor saflığı, bir kəndçi müdrikliyi vardı. Şair ömrünün dəyərini də "qeyrət" sözü ilə ölçürdü. Qeyrət yalnız iigidliyə, kişiliyə aid məsələ deyildi həm də vətəndaşlıq, ziyalılıq, şaire aid olan mənəvi dəyərlərin adı idi. Səsinin ehtirası bu dəyər üstündə köklənmişdi.

Dünyanın gedışatına, cəmiyyətdə mənəvi dəyərlərin itməsinə bir ağsaqqal ozan kimi qiymət verirdi:

*... Bəndə hər gün Allahlığa can atır,
Allah dönüb bəndə olmaq istəmir.*

Yaxud

*Yüyürürəm arxasından,
Sallanıram çuxasından
Yapışırəm yaxasından
Zamanı saxlamaq olmur -
Vaxt axar suymuş, sən demə!*

Zəlimxan Yaqub od-oçaq fəlsəfəsinə elə dərindən, köklü bağlıydı ki, şəhər həyatı uşaqlıq obrazlarını sıradan çıxara bilməmişdi. Ona görə də Bakıya yaxın bir yerdə - İsmayıllının Basqal kəndində qalırdı. Torpaqla və haqq ilə əlaqəni kəsməmək üçün!

"Ocaq" qutsal anlayış idti. Bir kitabının adı təsadüf olmasın gərək: "Od aldığım ocaqlar". O, ata yurduna, vətəninə, ustاد qapısına ocaq kimi baxırdı. "Mənim də sevgim var odda-oqaqdə" - deyirdi.

Dilində “ziyarət” sözü çox işlənirdi, Məkkəni, Mədinəni, Ərdəbildə Şeyx Səfi türbəsini ziyarət etmişdi, Ankarada M.Ə.Rəsulzadənin qəbrini müqəddəs ocaq - pir kimi qəbul etmişdi.

O, ata ocağına, dost evinə qonaq gedəndə də sanki ziyarətə gedirdi. Zəlimxan Yaqub üçün ziyarət Mövlənə Ruminin, Yunus Əmrənin, Ələsgərin ruhunu salamlamaq ziyarət şərəfi idi. Əgər yolçuluğun və səfərin son nöqtəsi müqəddəs niyyətlə tamamlanırdısa, deməli, ziyarətdir: “ O zamankı yolların yoldaşına, könüllərin sirdaşına dönəsən, enişlər enib, yoxuşlar çıxasan, zirvələrdən üfüqlərə boylanasan, əllərin günəşdən, ayaqların torpaqlardan qüvvət ala! Ziyarətə gedəsən - “yaxşı yol” - deyələr. Ziyarətdən gələsən - “ziyarətin qəbul olsun!” deyələr. Bu müqəddəs sözlərin şərəfini, böyüklüyünü ömrün boyu göz bəbəyi kimi qoruyasan, hikmətini dərk edəsən. Aylar-illər keçə, qocala-qocala getdiyin ziyarətin bir parçasına çevriləsən! ”.

*Bu səfərdə şərəf, zəhmət, yorulmaq var,
Bir inama min inamla vurulmaq var.
Bu səfərdə çalxalanıb durulmaq var,
Ziyarətin qəbul olsun, insan oğlu!*

Rəhmətlik dostum Məmməd Dəmirçioğlu şairgilə gedəndə “Ustادı ziyarət edək” - deyirdi. Zəlimxan Yaqubun öz evi Güneydən gələn aşıqların, şairlərin ziyarətinə çevrilmişdi. İndi sazi sevən, gəraylı, qoşma yazan şairlər çoxdur. Amma hər aşiq hər şairin qapısını döymür. Onun evində Güneyli və Quzeyli aşıqların səsi, havacatı kəsilmədi - bu səslərdə bölünmüş Vətən bütövləşirdi.

Elat etnoqrafiyası poeziyasının lügətini də təşkil edirdi. Etnoqrafik sözlər onun dilində magik mənalar kimi səslənirdi:

*Südü, dələməsi, bali, pətəyi,
Dəni, dəyirməni, unu, urvası,
Gülü, gülüstəni gedib əlindən!*

*Güyümü, səhəngi, teşti, dolçası,
Yumağı, kələfi, yunu, xalçası,
Alması, armudu, tutu, alçası,
Hər bağı, bostanı gedib əlindən!*

*İnəyi, camışı, iti, pişiyi,
Zəmisi, tarası, evi, eşiyi,
Çalası, çardağı, taxtı, beşiyi,
Otağı, eyvanı gedib əlindən!*

*Enişi, yoxuşu, dağı, dərəsi,
Cığırı, cəhlimi, bəndi, bərəsi,
Qatığı, qaymağı, yağı, kərəsi,
Qayıtmaz dövranı gedib əlindən!*

Zəlimxan Yaqub xalq şeirinin canlı səs və söyləmə obrazı idi. Xalq bu obrazda o qədər inanmışdı ki, uzun müddət bu səsin məclislərdən, efirlərdən və görüşlərdən çekilib getməsile barışmadı.

Beləcə, Zəlimxan Yaqubu əbədi səssizliyə, ilahi ünə yola saldı...

Rüstəm KAMAL

Yurd hekayəsi

Niyə insanlar dünyasını dəyişən kimi o saat xatirələr baş qaldırır? Heç bir dəqiqə də gecikmir. Böyük şairimiz Zəlimxan Yaqub dünyasını dəyişən kimi həyatında mühüm rol oynayan bu kiçik xatirəni yazmağı vacib bildim. Heç vaxt düşünməmişdim ki, belə bir yazını qələmə ala bilərəm. Adama xatirə yazdırın bütün ayrılıqlar Əli Kərim demiş “ölümün polyar qışı” kimi qəddardır.

Bəkiya təzə köçmüştük, Bayılda, “20-ci sahə” deyilən ərazidə kirayə qalırdıq. Böyük oğlum 5-ci sinifdə oxuyurdu. İpin ucundan tutan vaxtlarıydı. Bu məsələ atamdan qalmadı. Təkliyini həmişə belə izah edirdi; mən bir ağacı götürəndə o biri başından yapışan olmayıb. Yəni, tək olmuşam, hər işi təkbaşına görmüşəm. Atamın qardaşı yox idi. Mən anadan olanda atama deyiblər ki, ay Mirzə, gözün aydın, daha ağacın ucundan yapışanın var. Mən də tənbəl uşaq, ortalıqda veylər-veylər gəzənin biri. Nənəm tez-tez mənə deyirdi, ay bala, bir ağacın ucundan yapışsana. O vaxtlar ağacın ucu məsələsi əməlli-başlı bizim kəndə ştat idi. İndi böyüümüşəm, evim, ailəm, uşaqlarım. İşə bax, həmin ağacın ucu indi gəlib Bakıda ipin ucu ilə əvəzlənib. Yəni, ipin ucundan tutanım var: iki oğlum, bir qızım.

“20-ci sahə”dən, yəni kirayə qaldığım evdən hər gün Azərbaycan Yazıçılar Birliyinə gəlirdim. Elə belə. Bir-iki şair dostum vardi, onlarla görüşməyə. Yol boyu ətrafa baxırdım, kənardakı boş sahələri gördükcə xəyalimdə tikəcəyim evi canlandırırdım. “20-ci sahə” ilə Bakıl dairəsinə qədər yoluñ sağ və sol tərəfində, deyəsən, ev tikmək üçün adamlara pay torpaqları veriliirdi.

Günlərin bir günü 12 yaşılı oğlumla həmin boş sahəyə gəldim, evdən 25 metr ip də götürmüştüm. Gərgin iş gedirdi, kimi evin yerini qazdırır, kimi daş tökdür, kimi hasar çəkdirirdi.

Mən sürətlə və özü də mətin addımlarla tikililəri keçərək sonuncu evdən sonrakı boş bir ərazidə dayandım. İpi açdım, oğluma dedim, tut ipin ucundan. O da tutdu, 25 metr eninə, 20 metr də uzununa ölüdük, yəni 5 sot. Ölçüyümüz yer kvadrat şəklində idi. 5 sotun dord tərəfinə iri söyüd ağacları basdırıldıq, oraburasını o tərəf, bu tərəfə bellədik. Əslində, məqsədəmiz yerin sahibi kimi özümüzü ətrafdakılara göstərmək idi. Sən demə, adamlar bu yeri Səbail icra Hakimiyyətinin sərəncamı ilə alırlaşmış. Bu məsələdən az-çox xəbərim olsa da, heç üzə vurmurdum, adamları şübhələndirmək istəmirdim. Mənim sərəncamım ancaq 25 metr ip, 4 ağac və yerin üstündəki, bəlkə də, yüzlərlə ayaq izlərimiz idi. Çünkü oğlumla sahədə o qədər o yana, bu yana getmişdik ki, elə bil burada izdihamlı bir mitinq keçirilmişdi.

Qəribə burası idi ki, mənim iri ləpirlərimin arxasında düşən oğlumun ayaq izləri yaman sevincli idi. Nədənsə bu balaca ləpirlər məni çox kövrəldirdi.

Gəlib-keçənlər artıq bizə xeyir-dua verirdilər. Biz daha da ürəklənirdik. Xeyir-duaları yerimiz üçün verilən sərəncamın ilk cüməsinə bənzətmək olardı. Sənədlə gələn yeni adamlar bizdən o tərəfə adlayırdı. Sənəddə dəqiq ünvan yazılmırırdı. Sadəcə, ünvan belə göstərilirdi: Salyan şossesi, Bibiheybət küçəsi, vəssalam. Beləliklə, bizim tutduğumuz yer ortada qaldı. Getdikcə yerimiz



köhnəlməyə başlayırdı. Köhnəliyin özü də yerin məhz bize aid olmasına kömək edirdi. Burda köhnəlmək dadımıza çatırdı.

Bir dəfə günortaya yaxın güclü yağış yağdı. Əməlli-başlı islandıq. İslanmağın özü də yerin bize aid olduğunu göstəriirdi. Yoxsa biz yad yerdə niyə islanaq ki...?

Qonşuluqdakı ağsaqqal kişi bizi öyrədirdi ki, bala, hər gün yerinizin üstə olun, möhkəm durun. Yoxsa gəlib yerinizi əlinizdən ala bilərlər. Qoca atan, anan varsa, onlar gəlib yerin üstündə dayansınlar. Azdan-çoxdan qocalara hörmət edirlər. Elə bil kişi yerinizin sənədsiz olduğunu bilmiş. Səhəri yoldaşımı, 7 yaşlı qızımı, 5 yaşlı sonbeşik oğlumu da gətirdim. Onlar da yerin üstünə təzə ləpirlər saldılar.

Sanki biz o boş torpaq sahəsində artıq yaşamağa başlamışdıq. Xəyallar qurduq. Elə bilirdik, ev tikilib, hasar çəkilib və bəz də evin içindəyik.

Axşamlar kirayə evimizə gedir, gündüzlər səhər saat 9-dan axşam saat 8-ə kimi sahəmizdə olurduq. Ev tikdirən qonşularla mehriban idik. Salamlaşış hal-əhval tuturduq. Bir gün yenə oğluma dedim ki, gel bir tut bu ipin ucundan. O da tutdu, mən və ya o, sağa-sola fırlınır, guya tikcəcəyimiz evin özülünü qazmaq üçün plan çizirdiq. Özümüzü camaata iş görən adam kimi göstəriirdik. Balaca mübahisələrimiz də olurdu. Bunun da əsas səbəbkarı yoldaşım idi. Deyirdi, gərək mətbəximiz geniş olsun. Bir yandan da qızım, məhz dayandığı yerdə odasının (elə beləcə də deyir) tikilməyini israr edirdi. Ən ümdə məsələlərdən biri də qonaq otağı məsələsiydi. Hətta müəyyənləşdirmişdik ki, bəzə kimlər qonaq gələ bilər və ya mənim şair dostlarımın oturması, şeir deməsi və ədəbi müzakirələr aparmaq üçün xüsusi otağın ayrılması barədə götür-qoy edirdik. Kasıb adamların arzusu nə böyük olurmuş?

Qonşuların çoxu artıq öz həyətlərinə daş gətirdilər. Yeri qazır, beton qarışdırıb evin özülünü tökürdülər.

Bizim ancaq dörd ağacımız, 25 metr ipimiz, sapı laxlayan belimiz, bir də şirin xəyallarımız vardi.

Bir gün balaca oğlum ipin ucunu aparıb yerin arxa tərəfindəki ağaca bağlayarkən qəflətən qışkırdı:- Ata, ağaç yarpaqlayıb. Hamımız yüyürdük, doğrudan da ağaç yarpaq açmışdı. Dörd ağacdan üçü göyərmişdi. Bu da torpağın məhz bize aid olduğundan xəber verirdi. Artıq yerin özümüzün olmağına qətiyyətlə inanmağa başlamışdıq. Daha inamla evin neçə otaqdan ibarət olmayıni,

pəncərələrin hansı tərəfə düşməyini dəqiqləşdirirdik. Bir gün oğlum yenə ipin ucundan tutdu, kah sağa, gah sola firlandı, yenə mübahisələr başladı ki, pəncərə qonşunun həyəti tərəfdə qoyulmasın. Bu, yaxşı hal deyil. Amma onda otağın biri pəncərəsiz olacaq. O gecə səhərə qədər pəncərəsiz evin fikrini elədik. Çox məyus olmuşduq. Gecə kağız üzərində çəkdiklərimizi gündüzlər 5 sotun üstündə praktikadan keçirirdik. Termosu kiçik oğlum sindirdiğindən yerin ortasında ocaq qaladıq və üstünə dəmir çaydan qoyduq, çay qaynatdıq. Yerin ortasında qaralan ocaq yeri torpaq sahəsinin bizə aid olduğunu bir qəfər də qabardırdı. Ocaq yeri möhürə oxşayırdı. Sankı yerin bizə aid olmasını təsdiqləyirdi. Biz yüz ölçüb, bir biçsək də yer qazmağa, daş gətirməyə bir manat pulumuz yox idi. Hələ evin ötən aya olan kirayəsini verməmişdik. İşim də yox.

Hər gün səhər kirayə evimizdən çıxıb "öz evimizə" gəlirdik. Ocaq qalayırdıq, çaydanı su ilə doldurub qaynadırdıq. Hərəmizin iri bir stəkanımız vardi, çay içməkdən doymurduq. İtimiz də vardi, hardansa gəlib o da bizim gördüyüümüz işlərə tamaşa eləyirdi.

İtin kənardan keçənlərə hürməsi, sonra gəlib yaxınlığımızda çömelməsi təsdiq edirdi ki, bura bizim evimizdi, bu da qapımızın itidir.

Amma gözümü yol tərəfdən çəkmirdim. Bilirdim ki, nə vaxtsa, kimsə gələcək, bu yeri əlimizdən alacaq. Günlərin bir günü uzaqdan bir polis maşınının gəldiğini gördüm. Tez oğluma dedim: - İpin ucundan tut. Oğlumla evin yerini yenidən ölçüb-biçməyə başladıq. Guya heç nədən xəbərimiz yoxdur. Polis maşını düz bizim yerin ortasında dayandı. Arxasında daha bir polis maşını gəldi. 10 nəfər olardılar. İtimiz nə qədər hürdüsə, xeyri olmadı. Onu daşlamaqla ordan uzaqlaşdırıldılar. Sonra onlar oğlumla mənim əlimdən ipi alıb qırıq-qırıq elədilər. Ocağın üstündə qaynayan çaydanımıza təpik vurub bir kənara atdlar. Yarpaqlayan ağacları kökündən çıxarıb iki böldülər. Təkcə qızım otağı tikiləcək yerdən tərpənməmişdi. İri polis çəkmələri bizim ləpirlərimizin üzərinə ayrı bir iz saldı. Belimizi iki sindirdildi. Bizi torpaq sahəsindən çıxarıb sankı "evimizi" uçurdular. Bizdən yerin sənədini istəyirdilər. Uşaqlarımın yanında utanırdım. Çinkı 40 yaşına çatsam da, 15 kitabım işq üzü görə də, hələ bir sərəncam alacaq qədər şöhrətim yox idi. Oğlum ikiyə bölünmüş soyud ağacını əlinə götürüb başının üstə tutdu. Sanki o solmaqdə olan yarpaqların altında durmuş kimiyydi. Birdən-birə oğlum uca səslə dedi:

**Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdi.**

Misraları eşidən kimi o saat yadına Zəlimxan Yaqub düşdü. Hə, tez Zəlimxan Yaqubun yanına getməliyəm. Uşaqları qonşunun həyətinə yiğib getdim Milli Məclisə. Saat 12-yə 20 dəqiqə qalırıldı. İclas 12-də başlayacaqdı. Pilləkənləri çıxa bilmirdim. Anadangəlmə ürək qüsürü nəfəsimi kəsirdi. Oğlum da mənimlə gəlirdi. Biz tez çatmalyıdık. Oğlum sanki mənim yerimə nəfəs almaq istəyirdi. Nəbzimi saymağı öyrəşmişdi deyə, qəflətən biləyimdən tutdu və dedi:- Ata, aritmiyan tutub, dincəl. Pilləkəndə oturduq. Dilimin altına validol qoydum.

O vaxt Milli Məclisin binasına çatdım ki, Zəlimxan Yaqub artıq qəbul otağından çıxır. Ətrafında xeyli adam var. Salam verməmiş tövşüyə-tövşüyə ilk sözüm bu oldu:

- Uçurtdular.
- Nəyi?
- Evimi.
- Kim?
- Polislər.
- Mən qoymaram sənin evini uçurtsunlar, hələ ölməmişəm, gəl, gedək.

Sən demə, şairin ətrafındakıların çoxu jurnalistlər imiş. Səhəri əksər qəzetlər yazacaqdırlar: "Qəşəm Nəcəfzadənin evini uçurtular".

Zəlimxan Yaqub həmin gün içlasda iştirak etmədi. Məni də götürüb Səbail icra Hakimiyyətinə gəldi. Başçı, iki saat gözləsək də, bizi qəbul eləmədi. Zəlimxan Yaqub hirsə binadan çıxdı. Sürütüyə dedi ki, sür Qəşəmgilə. Guya sürücü bizim evin yerini bilir. Mən yol boyu hər şeyi başdan danışmağa başladım. Əvvəl ipi dedim... dedi, ipi heç qırmaq olmaz. Yarpaqlayan ağacı dedim, dedi, ağacı kökündən çıxarmaq elə ev uçurmaqdan da betərdir. Sonra ocağı, ocağın üstündə qaynayan çaydanı dedim, burda lap kövrəldi, dedi, bu lap 10 evi uçurmağa bərabərdir. Axır ki, çatdıq yurda. Gördüm, hələ də uşaqlarım qonşunun həyətindədirler, qorxularından yurda ayaq basmayıblar. Zəlimxan Yaqubun iri ayaqları torpaq sahəsinə dəyən kimi hamımız üzərkənib yenidən "evimizə" daxil olduq. İp yox idi. Şair yerin enini-uzununu addımları ilə ölçüdü. 25 belə, 20 də belə, demək, 5 sot - əllərini o tərəfə, bu tərəfə yelleşərək - Allah xeyir versin, toya-nışana gələk, - dedi. Qonşular şairlə ehtiramla görüşdülər. Bir az keçmişdi ki, yenidən bir maşın polis gəldi. İçindən rütbəcə böyüyünün biri maşından düşüb şairlə ikiəlli görüşdü. Sonra şaire dedi, rəisimiz bərk hirsənib, bu gün qəzetlər yazıb ki, guya biz cavan və istedadlı bir şairin (məni göstərərək) evini uçurmuşuq. Amma burda ev yox idi. Zəlimxan Yaqub lap uca səslə dedi: - var idi, özü də lap yekə ev var idi. Burda bir ana təbəssümü, bir ata arzusu, bir körpə sevinci var idi, onu uçurmusunuz. Ocaq var idi, onu söndürmüsünüz. Öy nəyən öy olar, ocağınan, onu da dağıtmışınız. Xeyir-bərəkəti, ata öyündü, şairin arzularını yerlə yeksan eləmisiniz.

Polislər heç nə demədi. Sakitcə ağacları aparıb həmin yerə basdırıldılar. Maşından bir yumaq ip, bir təzə bel, bir çaydan gətirdilər, ocaq qaladılar, çaydanı su ilə doldurub ocağın üstə qoydular və sonra çıxıb getdilər.

Şair axsam bizi evinə apardı. Cavan yaşlarında onun da başına belə bir iş gəldiyini dedi: - Mən də qanunsuz, yeni sənədi olmayan bir ev tikmişdim. Haqqımda cinayət işi qaldırdılar. Yenə səninkı yaxşı oldu. Tikdiyim evi mənim özümə sökürdülər. Bir yandan əsəb, bir yandan da hörgünün möhkəmliyi məni lap əldən saldı. Sementini o qədər çox eləmişdim ki, uçurmaq olmurdu. Səninkı kimi dörd ağac olsayıdı, nə vardı? O vaxtdan böyrəklərim ağrı tapdı. Sonra şair Xocalı haqqında yeni şeirlərini oxudu. Gecə onlarda qaldıq. O vaxt şair yeni Yasamalda bina evində yaşayırırdı. Səhər açılan kimi bizi maşınla yurdumuza gətirdi. Dedi, uşaqlar yerin üstə olsunlar, biz gedək icra hakimiyyətinə. Kimi gördü mənim haqqımda belə deyirdi, məndən də qəşəng, məndən də gözəl şair... Lap utanırdım. Şair ilk kitabımın redaktoru idi. 80-ci llərin əvvəlində "Yazıçı" nəşriyyatında işləyirdi. Kitabın da tematik plana düşməsinə o kömək eləmişdi.

Nəhayət, 4-5 gündən sonra Zəlimxan Yaqub çox əziyyətlə icra hakimiyyətindən sərəncam aldı. Məndən də çox sevinirdi. Gəldik yurdun üstünə. Balaca uşaqlarım polisin verdiyi iplə oynayırdılar. Nəsə ölçüb - biçirdilər. Yoldaşım yerin ortasında ocaq qalamışdı, üstündə də çaydan. Şair elə həmin gün mənə 1000 dənə daş aldı. 20 kisə sement. Maşınlar gurhagurla daşı yerin ortasında boşaltdılar. Qanad açıb uçmaq istəyirdim. Sonra Zəlimxan Yaqub ipi götürdü, mənə dedi ki, tut ucundan. Xeyli ölçüb-biçdik. Qızım üçün otağı, yoldaşım üçün mətbəxi lap geniş götürdü. 14 il sonra qızım həmin evdən gəlin köcdü. Sonra da həmin evə iki gəlin gətirdim.

◆ N e s r

Səhər ƏHMƏD

İLAHƏ



Universitetin bufetində oturduq. O, siqaret yandırıb qutusunu saymazyana stolun üstünə tulladı və mənim təəccüblü baxışlarımı fikir vermədən çay gətirməyə getdi.

Məndən bir boy hündür və ətli-canlıydı. Əynindəki "tiqrovı" kostyum mütənasib əndamının cizgilərini qabardırdı. Qapqara, qıvrım saçlarını "babetta" formasında yiğmişdi. Üzündə kəşf olunmaq üçün vaxt sərf olunan heç bir ştrix gizlənməmişdi. Bu, üzü yağlı boyayla çəkilmiş natürmort qədər tünd bir gözəlliyə malik idi; tunc rəngli dəri, ətli dodaqlar, qabarık almacıq sümükleri və dipdiri gözlər. Adətən, bu cür tünd və dərin baxan gözlər xırda olur, böyük gözlər daha çox sakit və təlatümsüz baxır, amma onun qaynar gözləri həm də iriyidi.

Bir sözlə, tanrı onu yaradanda klassik şairlərin təsvirində olduğu kimi ifrata varmışdı, - deyə bilərəm.

Aradan keçən illər ərzində yalnız bir dəfə İlahəyə oxşayan qız görmüşəm. Küçədə, təsadüfən.

Yaşıd olmağımıza baxmayaraq, o, məndən iki kurs yuxarıda oxuyurdu, həyatda isə, Allah bilir, məndən "neçə kurs yuxarıdaydı". Loru dillə desək, mənim getdiyim yolları artıq qayıdırı.

Bununla üçüncü dəfəydi ki, İlahə auditoriyaya girib, qızlarla topalaşıb dayandığımız yerden rəfiqələrimin tənəli baxışları altında məni "qaçırrırdı". Onun hərəkətlərindəki qətilik təkəbbürdən çox, özünü müdafiə xarakteri daşıyırdı, odur ki, bu qiza ürəyimin dərinliyində bir az acıyırdı. Həm də onunla aramızdakı söhbət oxucu-müəllif janrında olduğundan, qrup qızlarından daha cazibədar gəlirdi.

O, sinini masaya, fincanlardan birini mənim qabağıma qoyub, yenidən qarşısında oturdu, ikinci siqareti yandırdı:

*- Kövrələcəksən, amma qoymayacaqlar səni,
Mənasız bir qar çıçəyindən ötrü ağlamağa,-*

sonra da "Nəsimi" filmindəki kimi eyhamla soruşdu:

- Sənindi?

Mən - ədəbiyyat fakültəsinin şair qızı, tələbələrin sevimli hələ öz şeirimi heç kəsin dilindən belə ürəkdən səsləndiyini eşitməmişdim. Nəsə anlaşılmaz, sırlı bir şeydi, o şeiri yazanda ağlıma da gəlməzdi ki, bu misralar kiməsə bu qədər yaraşacaq. Bu şeiri mən sadəcə yazmışdım, o isə yaşamışdı, oxucuya müəllif arasındaki gizli bağın, doğmaliğin sırrı yeqin elə budu.

- Rasim Balayev kimi başımı yelləməliyəm?

Zarafatıma fikir vermədi:

- Rəfiqələrin tənbeh eləmir ki, mənimlə görüşdüyüünə görə?

Onun üzündəki ifadə kədər deyildi, təəssüf heç deyildi, daha çox ironiyaya uyğun gəlirdi, amma o, kimə ironiya edirdi, özünə, yoxsa rəfiqələrimə, bunu bilmirdim. Cavab vermədim, nə danmağın, nə təsdiqləməyin mənası yoxdu.

- Bilirsən nə var, əslində, dostların haqlıdırular, səni qorumaq istədiklərinə görə hətta xoşuma da gəlirlər, - cənəsini qaldırıb siqaretin tüstüsünü havaya üfürdü və üzümə xeyli diqqətlə baxdıqdan sonra sakit səslə, hər iki sözü ayrıca vurğulayaraq dedi:

- Mən fahişəyəm!

Onda mənim iyirmi iki yaşımvardı və ömrümdə ilk dəfəydi ki, özünə belə deyən həmcinsimi, yaşıdımı gördüm. Təbii ki, ona inanmadım, zarafat elədiyini sandım. İndi - üstündən düz iyirmi iki il keçəndən sonra yenə də inanmaq istəmirəm və o vaxt nə düşündüyümü dəqiq xatırlayıram: "Elə şeir deyən adam necə fahişə ola bilər, mənim oxucum, ədəbiyyat fakültəsinin tələbəsi... Ola bilməz, axı, ola bilməz!"

- Amma bu, sənin şeirlərini sevməyə mane olmur, eləmi? On azından olmamalı.

- Mane olacaq heç bir səbəb görmürəm,- dedim və səsimin necə qırıq-qırıq olduğunu nəinki eşitdim, sanki gördüm də.

- Danışdıq, onda de görüm, o şeirləri kimə yazmışan?

İlk dəfəydi bu sual qarşısında hırsınlıdım, "nəyinə lazımdır? - deyə çəmkirmədim. Səbəbini bilməsəm də, mənə elə gəlirdi ki, sevgi şeirlərimi müzakirə etməyə onun hansısa haqqı var. Bu imkani ona vermək üçün sualına sualla cavab verdim:

- Niye soruştursan?

- Çünkü heç bir kişi bu şeirlərə dəymir, çünkü bu dünyada fədakarlığa layiq kişi yoxdu,- yenə pauza. Yenə gözləri yol çekdi,- s...dirəcək hamısı.

İlahə bu sözləri səsinin tonunu azaltmadan, hətta hırslı olduğunu bir az da bərkdən dedi, amma ətraf stollarda oturmuş, çoxusu da oğlan olan tələbələrin heç biri çevrilib bizə baxmadı, yəqin, onun danişığına alışmışdilar.

Mən oturduğum yerdə qurcalandım:

- Dərsə getməliyəm.

- Kimin dərsidi?

- Validə müəllimənin.

- Hə, Afroditanın dərsinə girmək lazımdı, - əsəbi və inadkar dilçi qadını tələbələr kinayəylə öz aralarında gözəllik ilahəsinin adıyla çağırırdılar.

- Mən nə qədər İlahəyəmsə, o da bir o qədər Afroditadı. - Bu yerdə onun ilk dəfə mənə öz adını deyərkən niyə kinayəylə gülümsədiyini anladım. - Onun dərsinə gecikmə. Yəqin, səni çox istəyir, bəlkə, hələ əlaçışan da.

İlk dəfə olaraq əlaçı olduğumdan utanan kimi oldum, hətta xəfifcə qızardım:

- Sən cadugər deyilsən ki?
- Cadugərəm, Olesya kimi.

Diksindim. Kuprinin Olesyası mənim yaralı yerimdi, ən çox sevdiyim obrazdı, yəni. Ən böyük sevgi fədakarı, kənd sakinlərinin daş-qalaq edib, lənətləyib qovduğu qız.

Getməklə qalmaq arasında tərəddüd eləməyə başladım. Qarşımıda çəşqinqılığımdan zövq alırmış kimi oturmuş bu qızın istəyini, həyatına daxil olmaq inadını anlaya bilmirdim. Fakültədə qızların tənəylə baxdığı, oğlanların ərkələ danışlığı, özünü həm fahişə, həm də Kuprinin Olesyası adlandıran, mənim baş aça bilmədiyim, amma bütün həyatını danışmaq üçün bircə sualıma bənd olan bu “qaraçı gözəli”nə nə lazımdı?

Bəlkə, bu qızı qarşıma çıxardığına görə həyatı nahaq qınayırdım, bəlkə, o elə həqiqətən də Olesyaydı. Onu “Müasir Azərbaycan dili”nə satmaq olmazdı.

- Getməyəcəm dərsə.
- Əla! İstəyirsən gerçəkdən Olesya olduğuma inanasan?
- Hə.

O, əlimi əlinə alıb ovcumu diqqətlə baxdı.

- Bax ovçun içindəki bu xırda xətlər var ha, görürsən, nə çoxdur? Bu çox qarmaqarışlıq, keşməkeşli həyat deməkdir. Məndə də belədi, eynən,- o əlini açıb mənim əlimlə havada yanaşı saxladı, amma məndə bu keşməkeşlər keçib artıq, səndə isə hələ qabaqdadı. Sol əl keçmişdi, sağ əl isə gələcək. Bax, bu, ömür xəttidi, səndə uzundu, məndə isə yarida qırılır...

* * *

İndi özümə bağışlamıram və heç cür xatırlamıram, o görüşdən sonra başım nəyə qarışdı, onun yoxluğunu niyə hiss etmədim. Xəstələndiyini gec eşitdim, eşitdim deyəndə ki, dəhlizdə bir qız - qrup yoldaşlarından biri qabağımı kəsib mənə bir kağız parçası uzatdı:

- Səni görmək istəyir.
Kağızda İləhənin yatdığı xəstəxananın ünvanı yazılmışdı. Şəhərin mərkəzində yerləşən məşhur xəstəxananı tapmaq çətin olmadı, tələsik ikinci mərtəbəyə qalxıb, özümü on yeddinci palatanın qapısına atdım. Otaqda - pəncərənin qarşısındaki çarpayıda kimsə yatmışdı, yatağın yanındakı tumbanın qarşısında bir qadın çömbəlib qurdalanırdı. Bayıra çıxıb qapının nömrəsinə, sonra qayıdır çarpayıda yatan xəstənin üzünə bir də baxdım, bu an o, gözlərini acıb məni gördü və yalnız baxışlarımız rastlaşandan sonra İləhəni tanıdım.

Zorla gülümsünüb məni anasına təqdim etdi:

- Ana,- dedi, - sənə şeirlərini oxuduğum qızdı.

Anası bəstəboy, girdəsifət və ağıbənizdi, artıq sizin də anladığınız kimi, qızıyla ters mütənasib olan gözəlliyi xeyli solğun görünürdü.

Yaxınlaşış yataqdakı İləhənin üzündən öpdüm, gətirdiyim gülləri başının bərabərində olan tumbanın üstünə yerləşdirib, anasının çarpayının yanına qoyduğu stulda oturdum və əllərini əlime aldım.

Cəmi on-on beş gün önce dünyaya meydan oxuyan gözəllikdən əsər-əlamət qalmamışdı. Göz qapaqları qaralmış, gözləri çuxura düşmüş, dodaqları göyərməmişdi. Bu mənzərə ona aldığım rəngbərəng çiçəklərin fonunda çox kədərli görünürdü.

Mənim sual yağan baxışlarından gözlərini qaçırdı, axır ki, inad etdiyimi görüb izahat verdi:

- Qardaşımın yanına gedirəm!

Bir dəfə danışmışdı ki, yeganə qardaşı on üç yaşında iydə ağacından yixilib ölüb. İlahə kəndə gedəndə - bacısına iydə yiğarkən. Ağacın alçaqlığını əliylə göstərib yana-yana təkrar edirdi: "Bax, ağaç bu boydaydı, bu boyda".

Ona görə də indi "Qardaşımın yanına gedirəm"lə nə demək istədiyini anladım.

- Boş-boş danışma,- mən, gerçəkdən, yataqda halsiz uzanan qızə o sözləri dediyinə və özünü bu hala sallığına görə hirsələndim.

- Elə bilirsən, təəssüflənirəm? Heç vecimə də deyil. Mən yaşayıb doymuşam, əzizim. Bu dünyada məni təəccübləndirəcək heç nə qalmayıb. Bircə arzum var, istəyirəm, məndən yazasan.

Özünə "fahişə" deyəndə olduğu kimi indi də ona inanmadım, bu qədər gənc və gözəl bir qızın sakitcə ölüb gedəcəyi ağlıma siğmadı, onda mənə elə gəlirdi ki, ölümün mütləq ciddi bir səbəbi olmalıdır. Odur ki, öz aləmimdə guya zarafat elədim:

- Ölüb eləmə, yazıb da eləməyəcəm. Başqa vaxt, başqa şəraitdə ölürsən. Vətən uğrunda, heç olmasa sevgi qurbanı.

O, ədəbiyyat müəllimlərimizdən birini yamsıladı:

- Tipik şəraitdə tipik ölüm, eləmi?

Başımı təsdiq əlaməti olaraq yellədim.

- Gördüyün kimi, mən sənin şərəfinə çox adı şəkildə ölüb gedirəm. Səbəbini də bilmirəm. Sən də eləcə yazarsan,-gülümşədi, daha doğrusu, buna cəhd elədi,- sən yazmışan da onu, gərəksiz bir qarçıçıy়...

İçəri bir neçə həkim girdi, xəstədən aralandım, İlahə baxışlarıyla mənə "get"- dedi, diliylə: "Day gəlmə".

Qapının ağızında bir də çevrilib baxdım, o, güllərin arxasından göz vurdu, əllərini açıb ovcunu göstərdi, gülümşədi, kövrəldi və üzünü divara əvvıldı.

O gecə qəribə yuxu gördüm. Gördüm ki, İlahə həmin o "tiqrovıy" paltarda düzbucaqlı şəkildə qazılmış torpaqda uzanıb, üstü açıqdı, özü isə sağ. Səhər yuxumu qızlara danışdım, "xəstəxanaya gedirəm"- dedim. Bu dəfə etiraz eləyən olmadı, əksinə, Xədicə də mənə qoşuldu.

Ondan sonra olanları sanki kimsə beynimdə səhnələşdirib:

...Gözəl bir yaz səhəridi. Xəstəxananın həyətini iydə çıçeyinin ətri başına götürüb. İkinci mərtəbəyə qaça-qaça çıxırıq. On yeddinci palatanın qapıları açıqdı. Ağxalatlı bir qadın dünən İlahənin yatdığı çarpayının döşəkağılarını dəyişir. Heç nə ağlıma gətirmədən yaxınlaşıb İlahəni soruşuram. Qadın işindən ayrılmadan "Onu kəndə apardılar", - deyir. Xədicə qolumdan yapışib dartrı : "Gəl gedək". Onun üzündəki ifadə məni diksindirir. Nədənsə ağxalatlıdan deyil, yanımızdakı çarəsiz qızdan soruşuram, sanki məni belə inadla dardlığına və hər şeyi məndən tez anladığına görə o, günahkardı:

- Bu o deməkdi ki, İlahə ölüb?

Xədicə mənim hirsələ verdiyim sualın qarşısında müqəssirmiş kimi başını aşağı salır:

- Bilmirəm, yəqin, ağırlaşıb.

Sonra biz dəhlizdəki ağxalatlıların, xəstə ziyarətçilərinin yanından, foyedəki bədənnüma güzgünen qarşısından kölgə kimi keçirik. Xədicə

məni çəkə-çəkə xəstəxana binasından, həyət qapısından, metro girişindən, avtobus dayanacağından uzaqlaşdırır, adamların, ağacların, maşınların arasından ötüb harasa gedirik. Anlayıram ki, özümə gəlməyim üçün mənim piyada gəzməyimi isteyir.

"Bax, bu, ömür xətti, məndə yarımcıq qırılır". "Mənim haqqımda yazarsan". "Tipik şəraitdə tipik ölüm, eləmi?"

Ola bilməz, axı, ola bilməz...

İlahə elə həmin gecə ölübmüş, təxminən onu yuxuda gördüyüm vaxtlarda. Mən orda olanda içəri girən həkimlər onu kəndə aparmağı məsləhət görüblər. O, kənddəki evlərində yarımcı gün yaşayıb. Həmin axşam da canını tapşırıb.

Vəssalam. Bu yerdə mənim İlahə haqqımdakı nağılım bitməliydi. Amma mən yenice tanış olduğum, cəmi bir neçə dəfə görüşdüğüm bu qızla bağlı həyatımda qəribə bir boşluq hiss edirdim. Onun qaranlıq, müəmmalı həyatı ilə bağlı yenə nəsə öyrənmək, parçaları birləşdirmək, təəssüratımın ömrünü uzatmaq istəyirdim. Kəndə - anasının yanına getməyə gücüm çatmadı. Əvəzində axtarış şəhərin mərkəzində, "1 May" küçəsində kirayə qaldığı evi tapdım.

Ev sahibəsi - İlahəyə qızı kimi alışmış qoca qadın məni yaxşı qarşılıdı. Onun yaxın dostlarından, məclis rəfiqələrindən gileyləndi, sağlığında bu evdə çox olmuş qızları vəfəsizliqda günahlandırıb, məni heç tanımasa da, yaxşı dost kimi təriflədi.

Mən İlahənin dostuydummu? Heç özüm də bilmirdim. Amma onu dəqiq bilirdim ki, yeganə adamam ki, o, mənə bütün başına gələnləri, həyatını kabusa çevirən o düyun nöqtəsini danışmağa hazır idi. Dini ləmək istəmədiyimə görə indi dəhşətli dərəcədə peşman idim.

Qarı öz "qızından" xeyli danışdı.

Sən demə, İlahə ölüm ayağında hər kəsi otaqdan çıxarıb yalnız atasını yanında saxlayıbmış.

- Ata, mənim neçə yaşım var?

- İyirmi iki.

- Düz iyirmi iki ildir ki, mən səni sevirdim.

Yalnız İlahə belə deyə bilərdi, hamidan çox sevdiyi atasından hamidan çox qorxan qız! Bəlkə də, düyun nöqtəsi elə burda, bu qorxudaydı. Onun həyatını kabusa çevirən düyun nöqtəsi.

"Babulya"nın yanına bir həftə sonra yenə getdim, İlahədən yazdığını yazı çıxan qəzeti qadının öz xahişi ilə ona apardım.

Biz - bir-birini əvvəller tanımayan, yeganə ortaq tanışı artıq həyatda olmayan iki yad adam yenə də həmin ikimərtəbəli evin aynabəndində, həmin masanın arxasında oturub dərdləşdik. İlahənin qara lent bağlanmış şəkli hələ də masanın üstündəydi və bir neçə kitab-dəftəri. Qəzetləri həmin kitab-dəftərin üstünə qoyub, qarıyla sağollaşdım. O yenə məni aynabəndin qapısına qədər ötürdü. Hündür pilləkəni enib dördkünc balaca həyətə düşdüm. Cırıldayan köhnə taxta həyət qapısından mərkəzi "1 May" küçəsinə çıxdım. Qapının tinində zibil qabları qoyulmuşdu. Ətrafi şəhərin köhnə məhəllələrinə məxsus spesifik yay qoxusu - çürümüş meyvələrin, qarpız-yemiş qabıqlarının bir-birinə qarışmış ətri bürümüşdü.

Bilirdim ki, sürətlə uzaqlaşdığını bu küçə mənim İlahəylə bağlı son xatirəmdi. O, ölümündən bir az qabaq niyə həyatıma gəlmışdı, gerçəkdənmi ondan yazmağımı ürəklə istəyirdi?! Onun istədiyi universitet qəzetində çap etdirdiyim bu rekviyem ola bilməzdi, mən onun

obrazını yarada bilməmişdim. Yaza bilməmişdim ki, o elə ölmək üçün yaranıbmış. Elə adamlar var ki, məhz ölmək üçün yaranır. Çünkü bu dünyadanın ən çox yaşayan adamı belə, öz ölümünün səbəbini və mənasını bilmir. Çünkü deyirlər, ölüm adı şeydir. Onun haqqında nəinki yazmağa, heç düşünməyə də dəyməz.

Bəlkə də, mən nə vaxtsa onun istədiyi yazını - o həyat hekayəsini yazacaqdım. Həyatını kabusa çevirmiş o düyun nöqtəsi, onu sevgi əvəzinə qorxuya tərbiyə etmiş atasımı, həddindən artıq gözəl yaratmış tanrımlı, sevgisindən istifadə etmiş hansıa namərdmi, günahkar hər kim idisə, onun haqqında uzun-uzadı düşünəcəkdir. O hekayə də eynən İlahənin həyatı kimi müəmmalı olacaqdı. Çünkü elə hekayələr var ki, öz qəhrəmanının üzərindən sirlə pərdəni götürmək istəmir.

Yəqin ki, bizim bir-birimizin həyatındakı rolumuz da bundan ibarət idi. Həmişəlik mübhəm qalmasına baxmayaraq, o, gerçəkdən mənimcün Kuprinin Olesyası, özümün isə İlahəm idi. Həmin o "gərəksiz qarçıçayı..."



OXULARIN NƏZƏRİNƏ!

2016-cı İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı davam edir.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300

◆ P o e z i y a



Əvəz QURBANLI

XOCALI BAHARI

Zaman donubdu bu yerlərdə, vaxt ötüb keçməz,
Saatlar ömrü dalınca yedəkləməz bu bahar!
Yaşantı səsləri duymaz təbiətin qulağı,
Tumurcuq açmaz, ağaclar çiçəkləməz bu bahar...

Bu kənddə evlər adamsız keçindilər neçə il,
Soyuqda evsiz-eşiksiz qalan adamlaritək...
Qapandı pəncərəsi xəstələnmiş arzuların,
Ətirli mehlə otaqlar küləkləməz bu bahar.

İtirdi odlu ürəklər Günəş sıcaklığını,
Soyuq sabahları bəhs eyləməz məhəbbətdən.
Yubandı qaldı sabahlar ötən baharlarda,
Sevənlər ondakı istəklə bəkləməz bu bahar!

Cahan baxıb susar! Ancaq silahlar odlanıbor
Qar üstə körpələrin güllələnmiş izlərinə!
Can üstə bir qarının son sədasi "yavrum!" olar,
Gözündə körpə ümidiłr iməkləməz bu bahar!

Zaman donubdu bu yerlərdə, vaxt ötüb keçməz,
Saatlar ömrü dalınca yedəkləməz bu bahar!
Yaşantı səsləri duymaz təbiətin qulağı,
Tumurcuq açmaz, ağaclar çiçəkləməz bu bahar...

...Kimin batırsa əli bir günahsızın qanına,
Nə cür hesab verəcək, anlamır, Qiyamətdə?
Eheeyy! Bu gün harada türk ölü - günahsız ölü!
Əzəldə türk qanı yoğruldu çün ədalətdən!

Zaman durar - harada türk qanı tökülsə əgər,
Nədən cahanda yaşam, bəs, sürüb-sürüb gediyor?
İçimdə "Sur" səsítək bir nida qopur: "Əcəba,
Zaman mühərriki türkün qanıyla dövr ediyor"?!

YOLLARDA

Bir ömür qalsa da həsrətli gözüm yollarda,
İstərəm hər nə cəfan olsa, dözüm yollarda...

Gəzirkən yar sorağıyla səfil-sərgərdən:
Xəyalım - Yar məkanında, özüm - yollarda...

Nə olar, yağma yağış! Ah, nə olar, əsmə külək,
Bəlkə, yarım gələnə qaldı izim yollarda...

Hara ki yarım ayaq qoydu, ora baş qoydum -
Belə sürtüldü çarıqlartək üzüm yollarda...

Üzü dönsün fəleyin, çərxi dolaşın dövrün,
Dolaşır özgələri indi bizim yollarda...

Bunca hicrində, gülüm, tab eləmək müşkül idi,
Mənə vəslin həvəsi verdi dözüm yollarda.

Bu qədər yollara düşdüm, demədin, ay zalım,
Demədin heç, "nə gəzir, bəs, Əvəzim yollarda"...

MƏNİM GÖZÜMDƏ

Ümidləri oyat mənim gözümdə,
Məhəbbəti yaşat mənim gözümdə.

İtirmişəm zamanı sən gedəndən,
Düz işləmir saat mənim gözümdə.

Gülüm, gözümdə parlayan Günəşsən,
Çıx, həm də bat gəl sən mənim gözümdə.

Gözüm sənə məkandı, get dolan, gəz,
Yuxun gələndə yat mənim gözümdə.

Eşitmişəm rahatlıq axtarırsan,
Gəl olğınən rahat mənim gözümdə.

Həyat mənim gözümdə bir xəyaldi,
Xəyal da bir həyat mənim gözümdə.

Əvəz gözündən özgə göz yalandı,
Nə arzun olsa, çat mənim gözümdə!

QALMIŞAM

(aşıq şeirinə bənzətmə)

Qədər məni qaraladı, ağladım,
Ağı deyib qarasında qalmışam.
Gör kimlərin sırasından çıxmışam,
Gör kimlərin sırasında qalmışam.
Qurban olum, mən ölüyəm, sən diri:
Kim qaladı bu yandığım təndiri?!
Dartır məni ehtiyaclar kəndiri,
Gözü çörək parasında qalmışam...
Boğularam ac gözüümün yanında,
Gözüm olmaz acı, zəhər aşında.
Yaxşılارın ürəyinin başında,
Yamanların harasında qalmışam...
Gözlər yoran yol uzanır ikili,
İki çöçüq gözü mənə dikili.
Sixır məni bu xaraba tikili:
İki daşın arasında qalmışam.

ÇƏKİRƏM

(aşıq şeirinə bənzətmə)

Qismətimə hər nə düşüb, min şükür,
Nə yar dərdi, nə xar dərdi çəkirəm.
Ömür yolum daş-kəsəynən doludu -
Bax, beləcə hamar dərdi çəkirəm...

Gözlərimlə yol çəkirəm - çox rahat,
Dərd də gəlib "lenti kəsir" o saat.
Dərdə qarşı hasar çəkir camaat,
Mən də durub hasar dərdi çəkirəm.

Türkün sözü, necə gəlim kəndimə?

Ac qoyullar, deyillər ki, qəm yemə.
Sevinc mənnən inciyimmiş sən demə;
Heç nə - nə var, nə var ki, dərd çəkirəm.

Sixilram - ürək geniş, qəfəs dar,
Genişdiyin, darlığın da həddi var.
Dünya mənə belə olub dörd divar -
Dördcə dənə divar dərdi çəkirəm.

İLAHİ, BU ÖMÜR NƏ BAHĀ ÇIXDI

Hanı Məlikməmməd, gəlib çıxmadı,
Qarşıma neçə div, əjdaha çıxdı.
Məni qorxudurlar ucuz ölümlə,
İlahi, bu ömür nə baha çıxdı!
Bilmirəm, bilmirəm nə deyim Yara,
Hər iki aləmdə mən üzüqara.
Cismimi çəkdilər - pala-paltara,
Ruhumu çəkdilər - günaha çıxdı.
Çıxmadı ömrümün barı canıma,
Toyuqlar daraşdı dari canıma.
Siz Allah, dəyməyin yarı canıma,
Bəlkə də yaşadı, sabaha çıxdı...





Ruslan DOST ƏLİ

* * *

Hamı maşınlardan aşağı düşsün,
piyada gedənlər çətirlənməsin;
Qoy bu gün hamidan qar ətri gəlsin,
bu gün xanımlar da ətirlənməsin...

Yağır, elə yağır, adam lap deyir,
heç vaxt silinməyən bir izdi sanki...
Damlar bir-birinə yaman bənzəyir,
bütün ağaclar da əkizdi sanki...

İndi yuvalardan gələn cik-ciklər
Quşların ən böyük qayğılarıdı...
Bizə bəxş etdiyi bu dənəciklər
Tanrıının ən gözəl duyğularıdı.

Bu torpaq da duyur qulaqlarıyla,
nə boyda sevinc var saniyələrdə...
Sanki uşaqdılar, uşaqlarıyla
qartopu oynayan ailələr də...

Analar gözləyər, ax... bu uşaqlar,
nə zaman yorulub gələcək bəri;
Sonra da pürrəngi bir çay dəmləyər,
düzər soba üstə yaş əlcəkləri...

Bir sual yaranır hər dəfə məndə,
bu qar uşaqların görən nəyidi?
Məni sevindirən bu qarlı gündə
ən çox uşaqların sevinməyidi...

Küçə lampaları yanmasın barı,
bu qar küçələrə yaraşıq... yanır.
Bu gecə unudun işiqforları,
bu gecə hamiya ağ işiq yanır...

Bir də görərsiniz çekilib gedir,
daha göylər qədər uzaqdı bizə...
Üç-dörd yaşındakı körpə nə bilir,
bu qar üç-dörd günlük qonaqdı bizə...

Heyrətlə baxıram bu yağan qara,
ta donub qalmışam yolu yarıda...
Kaş bu qar özü ilə birgə apara,
anamın saçına yağmış qarı da...

Onu Tanrı çəkir bu yer üzünə,
bu qar ən təbii, ən saf boyadı...
Şair ürəyinə, şair sözünə
onun yağmağı da poeziyadı...

* * *

Bu həmən güzgündür - o vaxtdan qalan,
mən həmən adamam - hər keçən ilki...
Bu yeni bayramda yeni nə var ki,
yolka keçənilki, zər keçənilki...

Bütün şairlərin əzabı köhnə,
bütün əzabların sütunu yeni.
Varlı kişilərin şərabı köhnə,
kasib kişilərin tütünü yeni...

İnsanı bir az da dərdi köhnəldir,
dərdin təzəsini heç kim istəməz.
Baxırsan, görürsən təzə heç nə yox,
dərdin təzələnir, istər-istəməz...

Köhnə yer üzüdür, köhnə göy üzü,
ogunkü yağışdı, ogunkü qardı...
Sözümdən öncə də söz idi, düzü,
yenə söz olacaq sözümün ardi.

Dəyişən heç nə yox, neçə yüzildi
bir tərəfdə toydu, bir tərəfdə yas...
Yenə axşam olur, səhər açılır,
yenə "köhnə hamam", yenə "köhnə tas"...

Amma bəzi-bəzi təzəliklərin
elə "köhnə"sinə yaxşı deyərdim:

Məndən soruşsanız, mən yeni ili
"köhnə dost"lar ilə qeyd eləyərdim...

Adamlar qoy məni lap daşlaşınlar,
bunun da sehiri, sırrı başqadı,
İndiki kişilər bağışlaşınlar,
köhnə kişilərin yeri başqadı.

Yeni nələr varsa bu Yeni İldə,
o da köhnələcək, gün gələcəkdi...
Neynirəm, onsuz da bu Yeni İl də
bir il keçən kimi köhnələcəkdi...

* * *

Yenə başda durar yapdığı çörək,
bütün yeməklərin tamı yığışsa...
Ana var, dünyada hamı var demək,
bir ana düzəlməz hamı yığışsa...

Onu qapı-baca necə sıxmasın,
mənə dar gəlirsə bu boyda ölkə...
Deyirəm, başımdan böyük çıxməsin,
böymək ən böyük xatamdı, bəlkə...

Adicə suyu da elə hər zaman
anamın əlindən alıb içərdim.
Əlim kəsilsəydi, nə dəva-dərman? -
anam bircə dəfə öpsə, keçərdi...

İndi öpmək nədi, heç əlləri də
sinəmin ağrıyan yerinə çatmaz...
Gecələr gözünə yuxu zor gedər,
gündüzlər əlləri bir işə yatmaz...

Günorta məktəbdən evə gələndə,
anam olmasayı çörək yeməzdim.
Çörək olmayanda, utandığından
üzümə baxmazdı, heç nə deməzdi...

Qəbul eləməyib yoxu, yoxları,
üzümü nə zaman bozartmamışam.
İstəyim mümkünüsüz olan vaxtları
uzun saçlarını az dartmamışam...

İndi nə vermərəm, öpüb gözündən,
o yorğun saçları hörməkdən ötrü..?
Gözümü çəkmirəm göyün üzündən,
bircə yol üzünü görməkdən ötrü...

Nə gərək od çatıb, kabab çəkməyə,
səsini eşitsəm, həmən doyuram.
Çayı da qoymazdı özüm tökməyə,
indi paltarı da özüm yuyuram...

Orda bilərmışsən bircə sən yəni,
burda bişirdiyim yeməyin dadın...
İnan, böyümərəm, bir də sən məni
təzədən dünyaya gətirsən, qadın!..

Önündə diz çöküb, əyilmək gərək,
istəyim ruhuma qoy calaq olsun...
Ana qarışısında əyilmək, gərək,
oğulçün ən böyük ucalıq olsun!..

Yenə başda durar yapdığı çörək,
bütün yeməklərin tamı yiğışsa...
Anam var, mənimçün hamı var demək,
bir ana eyləməz hamı yiğışsa...

* * *

Daha sözlərimdə ləzzət gəzməyin,
daha sözlərimin tamı da yoxdu.
İndi dadlı yemək hər evdə bişmir,
indi dadlı söz də hamida yoxdu...

Nə gəzir gül ətri, çıçək qoxusu,
özün bil, istərsən oxuma daha...
Sözdən dəstə tutur baxma çoxusu,
bir ləçək də girmir yuxuma daha.

Sözləri nəzərə, gözə tez gəlir
Qəlb döyüntüsünü duyan kəslərin...
Sizin ağliniza təzə söz gəlir,
mənim qulağıma güllə səsləri...

O... "iyirmi faiz" nə boydadırsa,
Bu xalqın o boyda davası çatmır!..
Biz dağa qaçıraq hava almağa,
Şuşada dağların havası çatmır!..

Əli çənəsində qalan şairə
yurdunun tənəsi, gileyi gəlsin!..
Torpağı işğalda olan şairin
gərək sözlərindən qan iyi gəlsin!..

İndi təbim belə xoşuma gəlməz,
indi misralarım belə, zəlildi...

Mənim şeirlərim yeriyə bilməz,
hamısı "ikinci qrup əlil"di...

Tək adam adamlı yaşıd olmurmuş,
eyni yaşdakılar gör nə qədərdi;
Ay mən yaşdakılar, bir dövrdənik,
bizimlə yaşıddı Xocalı dərdi...

Daralan ürəyin darvazasına
hələ də əl boyda qara bağlıdı...
Oxucum, bilmirəm, sən haralısan,
mənim şeirlərim Qarabağlı!...



Elman SƏMƏDOĞLU

TAXTINDAN ENƏN ŞAİR

Daha öz taxtından enir bu şair,
Daha söz deməyə nəfəsi çatmır.
Abır-həyasına qışılır canı,
Qələmə, kağıza heç əli yatmır.

Yerin də, göyün də köməyi dəyməz
İlhəmi içində sönən şairə.
Tanrıının qəzəbi tutub, bəlkə də,
Sözün zirvəsindən enən şairə.

Gecələr qapısı açıqdır onun,
İlhəmi gözləyir əli uzalı.
Evində təknəsi çörəksiz qalıb,
Şeir uyduralı, şeir yazalı.

İşsizlər hər yanı dördəlli tutub,
İşindən el çəkmir, işə gedir o.
Özünü nə qədər şax aparsa da,
Evinin içində fikrə gedir o.

Dövran dəyişsə də, dəyişə bilmir,
Arvad da, uşaq da üzünə baxmır.
Adı bir Peyğəmbər adı olsa da,
Bu şair Allahın sözünə baxmır.

GÜNAH

Bizi özümüzdən ayrı salan var,
Axtarış tapmağa həvəsimiz yox!
Ürəyə talan var, cibə talan var,
"Çəkil", "itil" adlı qəfəsimiz yox!

Günah var, insanın qanına işlər,
Vətənə hörümçək toru toxuyur.
Günahın içində batan "kişilər"
Kiminsə üzünə günah oxuyur.

İndi qınayaqmı çıçayı, balı!
Arı tikanından biz ki, halıyıq.
Dünən deyiləsi sözümüz qalıb,
Sabah da bu gündən danışmalıyıq.

Məni bəyənməyən yadı, axmağı
İçimdə kəsməyim, asmağım günah.
Sənin dərd görəndə yana baxmağın,
Mənim köks ötürüb susmağım - günah.

Sözün baharı var, sözün payızı,
Yazan oxuyandan az olmalıdır.
Meşin qapılardan yazılan yazı
Meşin adamlardan yazılmalıdır.

Hələ ki, əyrinin hali dəyişmir,
Bilmir ki, yaddaşlar çəkib şəklini.
Kim ki sağlığında nəfslə döyüşmür,
Qəbrinə qismətdir tövbə əklili.

Yer üzü dinləməz son ahımızı,
Hamını sonuncu günahkar sayaq.
Öz doğma, halalca günahımızı
Dövrün ayağına gəlin yazmayaq.

ŞEİRİM

Mənim duyğularım şeirə gəlməyir.
Gəlsəydi, mən yaziq şair olardım.

Mən də bulud kimi baxardım göydən,
Mən də ağaç kimi kölgə salardım.

Düşünə-düşünə qalıram elə,
Qələmsiz-kağızsız şeir yazıram.
Hərdən öz boyumdan uca qalxanda
Lap dilsiz - ağızsız şeir yazıram.

Kənardan baxanlar elə bilir ki,
Özlərindən sonra mən də adamam.
Üstəlik bir damğa vururlar hələ:
"Hamidan aralı gəzən yad adam".

Deyirəm, görəsən, qələmim hanı,
Deyirəm, görəsən, kağızım varmı!
Ölçüsüz, vurğusuz hissərim üçün
Təzə qafiyələr tapmaq olarmı?!

Səni tanrı kimi tanıdım, şeirim,
Sənlə ömür sürüm, səndə durulum.
Bilmirəm, özümdən qoruyum səni,
Yoxsa yad baxışdan özüm qorunum.

KİMİ AXTARIRSAN BU GECƏ VAXTI!

Kimi axtarırsan bu gecə vaxtı,
Qarşından keçənlər səni tanımır.
Yuxulu çəkmənə, üzünə görə
Səni bu şəhərdə heç kəs qınamır.

Gəzirsən dünyani əl havasına,
Sifətin yağlı bir şilləyə möhtac.
Ömrün də səninçin cib xərcliyidir,
Nə qədər xərcləsən, yenə acsan, ac.

Gələnə-gedənə baxmaq hünərmi?
Yaxşı bax, tanışmı bu kürə sənə!
Bəlkə, bircə günlük xoşbəxtlik üçün
Səfərə çıxmışam yer kürəsinə?!

Sənə doğma gəlməz yol da, işiq da,
Ölümü bir qədəh şərab sanırsan.
Neçənci dəfədir baxırsan mənə,
Neçənci dəfədir doluxsunursan.

Kimdə axtarırsan itirdiyini?-
Hər kəsin öz ömrü, taleyi, baxtı...
Bu qədər qəmlənən, gülən içində
İnsanmı gəzirsən bu gecə vaxtı?!

SİZƏ QARIŞDIM

Solğun çiçəklərdən sordum sizi mən,
Gözümün öndə yoxluq boy atdı.
Necə təpindisə o qarı düşmən,
Bizim aramızda dağlar yaratdı.

Haraya getdimsə, mən sizi gəzdim,-
Dedilər: get ötən çağlardan soruş.
Ruhumu, qəlbimi bir soraq əzdi;
Meyvəsi tökülən bağlardan soruş.

Get, qara daşlardan soruş, - dedilər.
İkisi bir boyda,bir biçimdədi,
Mənim varlığımı sözlə yedilər;
Hələ bir səfər də öz içimdədi.

Üz tutdum o qara daşlara tərəf,
Qaldım ikinizin arasında mən.
Ay ata, sərt idin, ay bacı, zərif.
Paranız torpaqdı, paranız da mən.

Özüm öz içimə yiğildim, bacı.
Bala,- deyə-deyə canından keçdin.
Qeyrətin öndə sıxıldım, bacı.
Atamın yanını yurd yeri seçdin.

Quru cəsəd oldum bu yer üzündə,
Yoxluqla barışdım, köçlə barışdım.
Amandan usanıb, ahdan bezəndə,
Mən də torpaq olub sizə qarışdım.

ŞAİRLƏR

Bu dünya dəyişdi, astar-üz oldu,
Dedilər yolunu azıb şairlər!
Hamı görə-görə əyri-düz oldu,
Yenə kasıb qaldı, kasıb - şairlər!

Vətən sevgisini bayraq etmədi,
Təzə ad verdilər - maydan şairlər!
Yurdunu buraxıb, çıxıb getmədi,
Sinəsi gülləyə meydan şairlər!

Dərdini başına çəkməzmi məgər?
Bu ciddi şairlər, hallı şairlər.
Var-dövlət qeyrətlə ölçülsə əgər,
Dünyada ən varlı, karlı şairlər!

Ona ağız büzdü hər yetən alçaq,
 Belə naməndlərdən nə oğul, nə ər?!
 Varlılar varından keçmədi,ancaq
 Doğma övladından keçdi şairlər.

Nə millətini atdı, nə də dinini,
 Kim deyir gözünü qırpdı şairlər?!
 Qoşa nifrətini, qoşa kinini
 Düşmənin üzünə çırpdı şairlər!

Tarixdə izi var, adı silinməz,
 Millətin məbədi, piri şairlər!
 Dünyadan getməsə qədri bilinməz,
 Köçünü gözləyir diri şairlər!

MƏN NİYƏ BODRUMA GEDİM?!

Dəniz bizdə, günəş bizdə,
 Mən niyə Bodruma gedim?!
 Uçaqla getdiyim yolu
 Lap bircə otruma gedim!

Yurdu sevib-seçmək üçün
 Qeyrət lazımkı, a qardaşım!
 Yurda olan sevgisindən
 Heç bezmədi arkadaşım!

Xəzər üçün darixdım mən,
 Qışqırdım: ehey, dənizim!
 Məni görüb tanımadı,
 Mat qaldı Egey dənizi!

Antalyanın yolu uzaq,
 Yüyürüb çata bilmirəm.
 Göy-gölüm inciyib məndən,
 Gecələr yata bilmirəm!

Yurda dönük çıxanların
 Gözünü oyasan gərək!
 Vətəndə qazandığını
 Vətəndə qoyasan gərək!

QARABAĞ YARALARI

Bizi öldürəcək bu yuxu tanırım,
 Fürsəti elə hey bada veririk,
 De, necə gizlədim, de, necə danım?
 Torpağı bir ucdnan yada veririk.

Gündüzün işiği kar etmir bizə,
Yuxulu gözlərin mürgüsü çökür.
Bu necə ömürdü, taleyimizə
Aranın istisi, bürküsü çökür.

Sonu görünməyir zülmün,zillətin,
Əzabdan, ağrından bir çələng hörək.
Bu qədər şəhidi olan millətin
Bu qədər alçağı olmasın gərək!

Fikirlər, xeyallar qəddimi əyib,
Tarixin yolunu hallı gedirik.
Laçın da, Şuşa da bizimdi, - deyib
Nə üzlə toylarda "yallı" gedirik.

Gecə yuxumuzda dolaşır ruhlar,
Torpaq itirən də yatarmı, tanrımları?!
Çöküb havamıza amanlar, ahlar,
İnsan öz yurdunu atarmı, tanrımları?!

Baxır yolumuza Göycə, Zəngəzur,
Qeyrət bazarımız kasaddı hələ.
Təpəgöz yurdumu dolaşır, gəzir,
Ümidim, gümanım Basatdı hələ!

Başımız üstündən açılsın bu gün,
İgid oğulların qanlı köynəyi.
Düşmən tapdağına döndüyü üçün
Torpaq sizildayır, yaram göynəyir.

Yanır yurd yerimiz, ucalır tüstü,
Güçüm dirnəğima, dışımə çatır.
Qədim Qarabağın sinəsi üstə
Zəngəzur taleyi qıvrılıb yatır...





Naibə YUSİF

NƏ İSTƏYİRƏM?

Yayın qızmarında, dağlar başından
Təzəcə dərilən qar istəyirəm.
Susuz səhralarda ümidsiz qalan,
Quruyan ağaçdan bar istəyirəm.

Bəzən unuduram fəsilləri də,
Acılı-şirinli tərs illəri də.
Oxşayıb naz ilə tər gülləri də,
Zərif çiçəklərdən nar istəyirəm.

Hər çiçək qəlbimə bir arzu taxır,
Ziyası zülməti yandırıb-yaxır.
Ürəyim darıxır, arzum darıxır,
Sözümü deməyə tar istəyirəm.

AYRILIQ

Ömür dastanımın son varaqları
Ağaran saçımın telində itdi.
Bülbülün qəm dolu hicran nəgməsi
Bağların soluxan gülündə itdi.

Köç getdi, dağlarım düşdü dumana,
Ahı çıskın olub yağıdı ormana,
Kimsəsiz oylaqlar qaldı virana,
Göz yaşım dağların selində itdi.

Naibə, dağlardan əsən yel hanı?
Dağları oynadan coşqun sel hanı?
Mənə ilham verən obam, el hanı?

BOZUMTUL DÜNYA

Bir payız çiskini yuyur dünyamı,
Ruhum bu bozluğun içində əsir.
Qərib durnaların köç karvanıtək
Ötür günlər, aylar, illər tələsir.

Dumanlı, çiskinli xatirələri,
Sürüyür ardınca hey ağır-agır.
Keçmiş xatirələr sulu qar kimi
Ayaq izlərimin üstünə yağır.

Gizlənir izlərdə ötən duyğular,
Baxıram sabaha ümid yeritək,
Bozumtul dünyanın kor işığında
Bu şeiri açılan ağappaq çiçək.

Tuturam üzümü göylərə sarı,
Sirrimi nar kimi sıxıb gedirəm.
Dünənin əlindən düşüb qalmışam,
Mən də xatirəyəm, çıxıb gedirəm.

NƏFƏS

Gecə...Səssizlik...
Arabir qımıldanmaq istəyən külək...
Hardansa gələn boğuq
Ulartı...
Uyuya bilməyən səhranın
Soyuq nəfəsi...
Tükənib sabaha olan
Ümidi, həvəsi.
Uzaqda çäqqalların ulaşması-
Gecənin sayaqlaması.
İt hürüşməsi-
Qaranlığın rəng kimi
səmadan sürüşməsi.
Axtarıram, hardadı həyat,
Sorulub gedir dünyadan
Bir boşluq dolu nəfəs.
Dəvə ləngəriylə
Səhra səyriyir.
Yoxdur insana
Bənzəyən bir səs.
Birdən üfüq atəş açır,
Qırmızı
Atəşlə doğulur Günəş,

Dincəlir
Yorulan,
Təntiyən,
Didərgin
Nəfəs.

OVQAT

Ayaq açıb körpətək
Yürümək istəyir
insanlığa.
Dünyamıza hökm edən,
Heç yerdə yazılmayan
qanunlar ənənəsi...
Addım atmaq istəyir
üzü Günəşə sarı.
Tikanlı yoxuşlarda
yaman meydən sulayır
zülmətin təntənəsi.
Salınan naxışlarda,
qırpmıram gözlərimi.
Öyrənmək istəyirəm,
neçə sual asılıb
bu məsum baxışlarda?
Zamanın rəngi qara...
Yelləndikcə suallar
ağ, zərif varlıqlarda
xəyanət çiçək açır.

QARA SÜRMƏLİ GECƏLƏR

Göy üzünü pərdələr,
qara sərməli gecələr,
Külək oxşar tellərini,
ay saçında dincələr.
Varaqlanar yaddaşlarda xatırələr...
Gah doluxar, gah soluxar,
gah nazılər, gah incələr
qara sərməli gecələr.
Xatırələr beşiyində
layla çalar ötənlərə-
"gecə"nin kölgəsində itənlərə,
arzu-kamı gözündə bitənlərə...
Bəzən bağıri talan olar,
gözü dolar, nalan olar,
xoş günləri yalan olar...
Açmamış solan qönçələr-
qara sərməli gecələr...

YARIMHƏQİQƏT

Dünya ikiyə bölünüb,
Yarı işiq, yarı zülmət.
Yarı vüsal, yarı həsrət,
Yarı sevinc, yarı möhnət...
Bu yarımlar içində
Çaşbaş qalıb həqiqət.
Eşidilmir səsi,
Heç duyulmur nəfəsi.
Riyalar min don biçib
Həqiqətin boyuna.
Heç bilməyir,
Necə girib oyuna.
Yarım qalan xəyallar,
Yarım qalan suallar,
Yarı bölünən vətən
Sızlayır iç-in-için.
Dəndlər yiğilib çin-çin...
Yarım yaylaq
Gül çiçəklər-
Bitməyən arzu-diləklər.
Bir ah çəkər,
Yarım qalan həqiqəti
Göylərin bağrına çəkər.



♦ P u b l i s i s t i k a

Qənbər ŞƏMSİROĞLU

UCALIQDA KEÇƏN ÖMÜR

♦ **Kəndimiz və usaqlığımız**



Uzun illər müxtəlif vəzifelərdə işləmişəm, həmişə də əlimdə qələm olub. Ömür boyu gündəlik adlı xırda-para qeydlər eləmişəm. Hərdən iclaslarda da yazırdım, kənardan, yəqin, elə görünürmüştə ki, "cari məsələyə" dair qeydlər aparıram...

İndi isə 1953-cü ilə qədərki hadisələri yaddaşından köçürüürəm. Ondan sonrakı sənələrin bir qismi gündəlik vərəqlərindən məni geriye baxmağa çağırır. 1992-ci il aprelin 8-də ermənilər doğma kəndimiz Ağdabanı işgal edib odlara qalayanda o gündəliklərin də bəziləri yanıb kül oldu... Sən demə, əlyazmalar yanırmış... Amma, nə yaxşı ki, hamısı yox! Yerdə qalanların qanı bahasına bu xatirələri yazıram.

Vətən doğulduğun evdən, kənddən, rayondan başlayır. Yəni, aşiq Şəmsir ocağından, Ağdabandan, Kəlbəcərdən. Ağdaban Kəlbəcərlə Ağdərə rayonu arasında, hündür dağların əhatəsində bir obadır. Kəndin arxası zirvəsi göylərə bitişmiş kimi görünən Sarıdağ, Sarıdağın arxası isə Murova söykənən yayılardır.

Sağında Davudlu və Çöplü dağları çiyin-çiyinə dayanıb. Qarşı təref Buzluqdan başlayıb Şahban dağınınadək düzülən zirvələrdir. Solunda Ağdaban yəli, Kekilmeşə, Ünas zirvələrindən Tərtər çayına qədər uzanan təpələr. Yeddiqardaşlar, Davudlunun ayağı, Qaraşış, Yolçuboynu, Ardıclı, Aslanqazan, Aşırım və Binənin qabağı dağları kəndi iki hissəyə ayırrı. Kənddə iki kiçik çay və Rza bulağı, Hüseyn bulağı, Novlu bulaq, Adam bulağı, Qara bulaq, Dəre bulağı, Yuxarı və Aşağı bulaqlar, Göyrüş bulağı, Ağ bulaq, Öküz bulağı adlı bulaqlar var. Kəndin sahəsində yerləşən Ağbzulq və Buzluq dağının nəhəng kahalarında yayın ən isti günlərində tonlarla buz çıxarılması mümkün olan buzzxanalar mövcuddur.

Ərazidə qədim mineral yataqlarının olduğu bəlliidir.

Təbiet sarıdan İlahi bu yerlər üçün heç nəyi əsirgəməyib: palid, çökə, fistiq, qozqara, töləki (dəmirağac), ağcaqayın, görüs (vən), qarağac, armud, alma, alça, qoz, findiq, əzgil, atüzümü, zoğal, murdarça, yemişan (qara, qırmızı), xurmud (quşarmudu), meşə gilası (ayı gilası), qoz, quşəppəyi, çaytikanı, dağdağan, qızlarboxçası, gərməşov, tobpulğa (tivilqa), həmərsin (itburnu), şam (qara şam), dovşanalması, doqquzdon, zirinc, moruq, böyürtkən, qarağat, qoyungözü, ardıc, maralüzümü (keçi-keçi), göyəm və s.

Yeməli pencər və otlar: əvəlik, cincilim, gicitkan, yarpız, qıcı-qıcı (quşəppəyi), yolotu (qırxbuğum), pərpətöyüñ (xanımsalandı), qızılıçə, boz

pencər, boçça, sündürük, süddüyən, keçiməməsi, kengər (kortum), cacıq, baldırğan, su keşnişi, ağcabaş cacıq, banda, yemlik, quzuqlağı, süddüqanqal, yer qanqalı, çetən, kəlləbaş, sukələmi, qulançar, çölsoğanı, çölkeşnişi, yatan yemlik və s.

Çay üçün dərman bitkiləri: cökəçayı, yemişən çiçəyi, dağçiçəyi, meşə zirəsi, kəkklikotu, buxac, böyrəkçicəyi, merəmnnoxud, andız, qırmızıbənövşə, qayaçayı (qayaqapan), qantəpər, Şəmşir çiçəyi, çobanyastiği, qara yarpız, bağayarpağı, buğa çiçəyi, öskürəkotu (ceyrançayı) və s.

Kəndin özü son illərdə xeyli abadlaşmışdı: mədəniyyət evi, orta məktəb tikilmişdi, ictimai təşkilatlar fəaliyyət göstərirdi.

Ağdabandan çıxan saz-söz adamları respublikadan kənarlarda belə tanınırı. Ağdabanlı Qurban və onun oğlu Dədə Şəmşir, gözəl səsi, şux qaməti və ağayana məclis aparması ilə tanınan aşiq İmran, balabançı Aqil bu kəndin yetirmələridir. Şair Əlqəmə Əmrəhənoglù, Yetim Həbib, Baba, Haqverdi, Qəhrəman, Mator Cavad, Şəmşiroğlu Şabər, Vaqif, Məhyəddin, Salman, Fərəc, Rafiq, Ovçu Ələsgər, Cavid, Zamin, Nüshabə, Nüşəvan Küskün və başqa söz adamları Ağdaban kəndində dünyaya göz açıblar.

Kəndin əhalisi bibioğlu, dayioğlu olmaqla iki tayfadan: Məhərrəmlilər və Dəlləklilərdən ibarətdir. Kəndin vaxtilə, elə indi də sayılan mötəbər aşısaqqalları olub: Oruc, Qurban, Bayram, Qaraş... Kişiər. Müharibəyədək Qaraş kişiye məsləhət eləməmiş heç kəs bir toğlusunu satmazmış. Gəlin gətirən, qız köçürənlər onun xeyrxah məsləhətlərinə, ağıllı öyüdlərinə qulaq asarmışlar.

Kəndin adət-ənənələri bütün icma tərəfindən qorunub saxlanılır, xeyir-şər mərasimlərinde iş sahibi aşısaqqala gənəşir. Ağdabanın dilli-dilavər adamları, sözbilənləri, hikmət sahibləri çox olub. Onların içərisində şöhrət qazananlar da az olmayıb. Burada, demək olar ki, hər sahənin ustaları var: bəenna, dülger, dəmirçi, rəngsaz...

Türkəçarəni gözəl bilən, hər güldən, çiçəkdən dərmanlar hazırlayıb ağır xəstələrə şəfa verən danəndə babalar, nənələr insanların sağlamlığı keşiyində dayanırdılar.

* * *

Ağdabanda mal otarmaq yoxdur. Səhər-səhər güneylərə buraxar, axşam isə qabağına çıxıb gətirərlər. Bu qalın meşəli ərazidə mala-qoyuna hücum etmək üçün canavar görünərsə, ömrü iki-üç gün çəkər. Kəndin mahir ovçuları mütləq onu zərərsizləşdirərlər!

Hələ müharibədən əvvəl qab-qacaq az tapılan zaman ustalar su ilə işləyən elə bir qurğu düzəldiblər ki, çarx deyilən bu qurğunun vasitəsilə gözəl məişət əşyaları, xəmir təknələri, süd sağmaq üçün iri qablar və digər ev əşyaları düzəldilib, əhali təmin olunub və hətta bu əşyalar Göyçə mahalına və aran rayonlarına qədər gedib çıxıb!

Bu balaca dağ kəndinin məziyyətlərindən çox danışmaq olar. Uşaqlıq xatırələri qurdalandıqca çözələnir... Nələr yada gəlir, nələr, nələr!.. Kəndimizdə baş verən cürbəcür əhvalatlar. Ay Allah, bu əhvalatların çoxu nə şirinlikdədir?! Oturub yazmaq isteyirsən: bir-bir, dənər-dənər... Mirvari dənələri kimi düzümləməyə ehtiyac duyursan!

...10-12 yaşımız vardi. Bir dəstə oğlan uşağı "Buruc yaylağı" deyilən ərazidə cilikağacı oynayırdıq. Burada süni mayalama məntəqəsi olduğu üçün bura "Fermanın yani" da deyilirdi. Aşağıda bizlərdən yaşça xeyli böyük olan kənd qızları buzov otarırdılar. Yunis əminin qızı Bəsti, Hüseynqulu əminin qızı Gözəl, Sərəncam bibi və adını unutduğum bir nəfər. Daşarası çayı fermanın qurtaracağında yerleşən Çiçəklidüz adlı yurdı bizlərdən ayırrı. Daha

doğrusu, o taya heç kəsin malı, buzovu keçmirdi. Çiçəklidüzdən bir az yuxarıda aran rayonlarından yaylağa köçüb gəlmış obalar alaçiq tikmişdi. Onlardan Teymur deyilən qırımızısfət bir nəfər Ciçəkli düzün ayaq hissələrinə qarovulçuluq edir, heç kəsin heyvanını o əraziyə buraxmırıldı. Bir gün necə oldusa mozalaq sancan buzovlar - kəndlilər demiş, mozalığa qalxıb çayı o taya keçmişdilər. Qızlar çatanadək gözünə döndüyüm Teymur heyvanları qovub ağıla saldı. Qızlar itdən qorxduqları üçün Teymura yalvarmağa başladılar ki, qaşa, buzovları geri qovala, qoy aparaq! Teymur onların xahişini heç milçək viziltisi da saymadı və həterən-pətərən danişqlara başladı. Biz uşaqlar onlara tamaşa edirdik.

Mübahisə uzandi. İstər-istəməz biz də qızların yanına toplaşdıq. Teymur qışqıraraq: - İçərinizdən biriniz mənə gəlməsəniz, dünya dağilsa da, buzovları buraxan deyiləm, - deyirdi. Biz də səs-küy salır, qışqırır, onun bu hərəkətlərini gedib kənd camaatına xəber verəcəyimizi söyləyirdik.

Yunis əminin pəhləvan cüssəli qızı Bəsti dedi: - Ay oğlan, mən sənə gelməyə hazırlam, amma buzova görə yox, el adətiynən, elçilərinin gəlməsinə icazəni özüm verirəm!

Biz gülüşür, qışqırıq salındıq. Axır Bəsti Teymura müraciətə: - Yaxşı, itlərin qabağına dur, gəlim səninlə bir üz-üzə söhbət eləyim. Buzovlar bizə qurban olsun!

Teymur bu təklifə inandı və itlərə təpindi. Sonra əlindəki silməni çiyninə alıb, yavaş-yavaş Bəstiye sarı gəldi. Bəsti də ona doğru getdi. Amma Bəsti gedəndə yoldaşlarına dedi ki, siz ağaclarınızı hazır tutun. Bu köpəkoğlu məni itlərə yedirdər. Onlar zarafat eləyə-eləyə bir-birinə yaxınlaşdırıllar. Çatan kimi Bəsti Teymurun çiynindəki silməni (ağacı) qəfildən götürüb onun dizdən aşağı quru sümüyünə bir zərbə endirdi. Biçare bağırib yerə sərildi və adamlar gələnədək qız onu azca döşəvar yerdən iş kimi sürüməyə başladı. Teymuru döşün lap çaya enmiş hisəsile çayın qirağına saldılar. Bəstinin buzovçu yoldaşları da Teymurun leşinə təpiklə, ağacla döşəyirdilər. O obadan bir nəfər kişi belə tapılmadı ki, bu davaya müdaxilə eləsin.

Bu əhvalat o zaman bütün yaylağa yayıldı. Sonra eşitdik ki, ağsaqqallar hər şeyi qaydaya salıblar.

Maraqlı orasıdır ki, bir müddətdən sonra Teymurun qohumları Bəstiye bir neçə dəfə elçi gəldi, amma Bəsti qəti şəkildə etiraz eləyib bu izdivaca razı olmadı.

* * *

İndi bize meydan oxuyan ermənilərə uşaq vaxtı qan uddururduq. Bizim dəstənin - Cəlalın, Misginin, Misirin, Məhyəddinin, Sadığın, Həbibin və mənim - hərəmizin bir sapандı vardı. Usacıq kəndinin erməniləri "Ağdaban yolu" adlı yerdə dəstə-dəstə kərənti ilə ot biçirdilər. Bizim dəstə ermənilərin ot biçdiyi yerdən arxada - Sarıdağın ətəyində boz qayaların arxasında gizlənib erməniləri gözləyirdi. Onlar cərgə ilə düzülüb biçinə başlayarkən biz də Hilalın komandası ilə Sarıdağ yoldanın tədarük etdiyimiz aq daşları sapandırlara doldurub "atəş" açırdıq, ermənilər qışqıra-qışqıra qaçmağa başlayırdılar. Onların bu hərəkəti bize ləzzət verirdi. Axır iş o yerə çatdı ki, ermənilər bizim ağsaqqalların yanına minnətə gəldiler ki, sizinkilər bizi sapandla qovur, işləməyə qoymurlar! Dədəmgil bizi yiğib qulaqburmazı verdilər. Ondan sonra ermənilər gəlib otlarını biçdilər...

İçərimizdə ən dəcəlləri Cəlalnan Misir idi. Bu əhvalatdan sonra da haxcilərnən onların bir neçə sərgüzəsti oldu. Hətta Cəlal sonralar erməni qızı ilə evləndi də. Amma 5-6 ildən sonra ayrıldılar...

* * *

1948-ci il idi. Seyidlər kənd orta məktəbində oxuyurduq. Bir böyük otağı ya-taqxana kimi bize vermişdilər. Bizim sovetlikdən beş nəfər: Qabil (o, bizdən təxminən 5-6 yaş böyük idi), Nurəddin, Əhməd, Sadiq və mən burda qalırdıq. Məktəb direktoru tez-tez bize - xüsusən mənə deyirdi ki, Şəmşir əmi bir dəfə bize konsert versin. Biz də xahişləri Dədəyə dedik. O, Novruz bayramında mü-haribədən qayıdanın sonra aşılıq eləyən Haxverdi adlı bir nəfəri də götürüb Seyidlərə gəldi. Susuzluq kəndindən olan Haxverdi hündür, bir az yekəpər, qaraşın, sağ sıfətində iri qara xalı və gur danışığı olan bir adam idi. İstər Dədənin, istərsə də Haxverdinin sazları bəzəksiz-düzəksiz sayaca sazlar idi. Balabançıları isə Qamışlı kəndindən əvvəl Dədənin balabançısı olmuş, müharibədən qayıtmamış Qələndərin kiçik qardaşı Gəray idi. O, təzə-təzə balaban çalmağı öyrənirdi. Yadımdadır, Dədə ona deyirdi ki, sən qarışdırma. Çalış ki, bizim səsimizi müşayiət eləyib saxlayasan! Nə isə, konsert sədasına Seyidlər, Dəmirçi, Cəmili, Qanlıkənddən xeyli adam yiüşmişdi. Konsert 1936-ci ildə Kəlbəcərdə ispolkom (RİK sədri) olmuş Qazibəyovun tikdiridiyi, az qala indiki klublardan geniş, çox hündür və işıqlı məktəb binasında keçiriliirdi. Seyidlər kəndinin kolxoz sədri gözəl şeir bilicisi, ayrılmış ləhcəsində danişan İbrahim kişi sözə başladı:

- Yoldaşlar, əvvəl-əvvəl sizin iştirakınızla bu gün bura zəhmət çəkib gələn Şəmşir dayioğluna, onun yoldaşları Haxverdi mamaogluya və balabançı, müharibədən əvvəl, bax, bizim bu ayrım camaatının toyalarında həmişə Şəmşir dayioğluynan, ondan sonra Məmməd əmioğluynan iştirak etmiş Qələndərin kiçik qardaşı Gərayı deyeyrim ki, xoş gəlib, safə getirifsiniz! Sizin hər üçünüzə minnətdarlığımı bildirey və həm də burada toflaşan adamların dilinnən deyeyrim ki, Allah sizə kömək olsun! Bax, görüsünüzüm, bu gün təsadüfən öz yoldaşları ilə kəndimizə gələn rayonumuzun vayankomu Murtuzayev yoldaş da burada iştirak eley, elə bileyrim onun da burada olması bizim üçün çox yaxşıdı (o, sağ tərəfində o zaman mənim o qədər də dəqiq müəyyənləşdirə bilmədiyim, podpolkovnik rütbəli cavan, yaraşıqlı oğlanı göstərdi)! Hamı el çaldı. Sonra İbrahim kişi üzünü Dədəyə tutub: «Ay dayioğlu, hamı biley ki, sən Qurvan dayımın oğlusan. Hamı səni yaxşı tanıyey və onu sana demək isteyrəm ki, müharibədən əvvəl sən bütün toyalarımızı eleydin, bizi şənnəndireydin. Amma Allah Hitlerə nələt eləsin, aləmi qatdı. Çox şükürər ki, çox əziyyətlər çəksək də yenə əmin-amanlıqlar başlıdı! Sənin özünnən gətirdiyin bu mamaoğlu da deylər yaxşı oxuyandı, indi sözü size vereyim. Başdeyin görögüm ha!»

Aşıqlar öz aralarında kiçik söhbət edib başladılar. Dədə üzünü İbrahim kişiyə tutub dedi:

- Dayioğlu, deyirəm sözü siftə-siftə cavan uşağa verək. Qoy «Məclis divanisi» ilə başlasın. Məsləhətdirsə, bizim ustadlarımız Ələsgərin və Qurbanın «Dünyada» divaniləri deyilsin. Camaat etiraz eləmirsə, mən Ələsgər əminin, Haxverdi isə Qurban əmisinin sözlərini sizlərə çatdıracyjıq. Hamı xornan: «Sağ olun, var olun!» deyirdi.

Hündür boylu, sağlam bədənli, çevik hərəkətli Haxverdi sazı bir azca yuxarı qaldırıb əlini baş pərdəyə gətirdi. O, təzanəni simlərə elə vururdu ki, deyirdim simlər bu dəqiqə qırıq-qırıq olacaq. Qurban babanın «Dünyada» divanisi dinləyicilərdə bir həyəcan, xoş təbəssüm yaratmağa başladı:

**Səadətdi - kəskin ola, kimin baxtı dünyada,
Kani-səxa nəzər salsa - o xoşbaxtdı dünyada!
İbadətdən qafıl olma, səxavətdən həmçinin,
Əyər olsa əldə varın olan vaxtı dünyada!**

Haxverdi oxumur, guruldayır, tufan qoparır, haray salırdu. Sözün birinci bəndi bitən kimi gurultulu alqışlar, «Sağ ol, ay əmioğlu, var ol, var ol!» sədaları səsləndi. O, şeiri təhlilə keçdi, qurtardı. Dədə isə onu şirin təbəssümlə müşahidə eləyirdi. Dədə ayrı gediş eləyərək sazin zil pərdəsinə enib «Çoban bayatı»nın naləsini göylərə qaldırdı. Bu, bayatı sədası deyil, göyləri şirimşirim parçalayan şimşəklərin qulaqbatırıcı etirazydı. «Bala hay, bala hay. Ceyranım, gəl, sonam, gəl. Sənə qurban mənəm, gəl!» ifadəsi bitəndə hamı ayağa durdu. Dədə isə bunları eşitmır kimi Ələsgər babanın «Dünyada»sını əridirdi:

***Sual-cavab qabaqdadi, nə damaqdı dünyada?
Kəlmeyi-şəhadət lazımdı ölen vaxtı dünyada!
Tut orucu, qıl namazı, olma haxdan xəcalət,
Qul olma dünya malına, qalacaqdı dünyada!***

Məclis xeyli çekdi, adamlar doymurduru. Məni isə şirin bir yuxu elə yaxalamışdı ki, az qalırdım bu nəgmələrin orbitindən çıxmı. Səmimi etiraf edim ki, mən hələ Dədənin ayaqüstə bu qədər dayanıb oxuduğunu görməmişdim.

Qəribə dünyadır! Bu hadisədən xeyli keçmişdi. Azərbaycan Pedaqoji İnstytutunda (indiki Pedaqoji Universitet) oxuyurduq. O zaman Kəlbəcər rayonunun hərbi komissarı olmuş Murtuzayevi qiyyabiçilərin içərisində görüb tanıdım. Onda o, artıq polkovnik rütbəsində idi. Elə bil 1948-ci ildəki kimi həmin cavan, şivərək və gümrah adam idi. O, əlbəttə, məni tanımadı. Tanışlıq verdim. Xeyli söhbətdən sonra onu çaya dəvət elədim və Novruz bayramında Seyidlər kəndindəki olayları yada saldım. Şirin ləhcə ilə: - Hə, sən unda uradaydın. Vay dədəm, vay. Şəmşir əminin şikəstəsi bu gün də qulaqlarımızdadır, - deyərək səmimi hissələrini bildirdi. Hətta gözündən bir neçə damcı yaş da düşdүünü gördüm...

* * *

Dədənin şagirdlərindən biri də, əslində, Qurban babamın dayısı oğlu olan, lakin Dədənin də «Dayıoğlu» kimi müraciət etdiyi Aşıq İmran idi. İmran kişi uca boylu, enli kürəkli, qalın, sarışın saçlı, iri burunlu, qədd-qamətli bir kişi idi. Onun zil olmayan bariton səsi adama xoş təsir bağışlayırdı. Biz ona «İmran əmi» deyə müraciət edərdik. O, iri pəncəsi və uzun barmaqları ilə sazi elə məharətlə çalışdı ki, ona heyranlıqla qulaq asmağa məcbur olurduq. Mənim ən çox sevdiyim «Qaytarma» aşiq havasını o, çox gözəl ifa edirdi.

Kənddə toy məclisi olanda Dədə həmişə İmran kişi ilə birgə oxuyardı. İmran əminin sazi bəzəkli, Dədəninkin isə saya idi. Yəqin ki, usta onun sıfarişini nəzərə alaraq sazinin qolunu xeyli yoğun düzəltmişdi. Bir dəfə kənddə məclis keçiriləndə mən İmran əmidən «Qaytarma» havasını çalmağı xahiş etdim. O, bu havanı elə məharətlə oxudu ki, səsi, yəqin ki, kəndimizin söykəndiyi Sarıdağ və Qaraşış dağlarının da qulaqlarında qalıb. Dədə aşiq İmrana xüsusi hörmət bəsləyərdi. Qardaşım Ələsgərlə onun oğlu Zahir eyni gündə dünyaya gəlmışdı. Onların sünnet toyları da eyni gündə, eyni məclisde olmuşdu. Sonralar Zahir - müəllim, Ələsgər isə mühəndis oldular. Amma tale onların ömürlerini də eyniləşdirdi. Onlar eyni ildə cavan ikən vaxtsız dünyalarını dəyişdiler. Allah rəhmət eləsin!

Onu deyim ki, İmran kişi nəyə görəsə sonralar aşılıq sənətini işlətmədi. O, sənətdən erkən uzaqlaşdı. Doğrusu, o, sazinin ömrünün sonuna qədər özü ilə yaşatdı. Yəni, demək istəyirəm ki, Dədə və İmran 1940-50-ci illərdə kəndimizdə sənətin qoşa ulduzları kimi parlayırdılar. Yenə təkrar edirəm: İmran əminin oxuduğu "Qaytarma" havasının şirinliyi bu gün də yaddaşımda qalmaqdadır...

* * *

Kəlbəcər Allahın Azərbaycana bəxş etdiyi ən qiymətli hədiyyələrdən biridir. Bu diyara qələm çəkən eyibsiz gözəl yaratdığını yaxşı bilib.

Geniş əraziyə, əsrarəngiz gözəl relyefə malik olan bu diyarın təbii gözəlliklərini beyninə həkk edib, sonra da onu naxış üzərinə köçürmək hər kəsin hünəri deyil!

Vaxtile məşhur səyyah Abex yazıb ki, kim Tərtər vadisi ilə üzüyuxarı getməyibsə, İsvəçrəni ancaq o tərif edə bilər...

Mən İsvəçrədə olmamışam, ancaq bu böyük səyyahın hikmətləri önündə baş endirməyi özümə borc sayıram.

Sovet hakimiyyəti illərində müxtəlif vəzifələrdə olmuş və geniş ərazisi olan imperianın dünyada məşhur olan kurort-istirahət guşələrinin çoxunu gəzmiş bir adam kimi cəsarətlə deyə bilərem ki, Kəlbəcərin təbiəti dönyanın ən nadir möcüzələrindəndir.

Ölkəmizin qərbində yerləşən bu diyarın ərazisi qışlaqlarsız 1936 kv. km-dir. Ağdam, Ağdərə, Laçın, Göygöl, Daşkəsən, Goranboy, Qərbi Azərbaycandan isə Basarkeçər, Cermux, Qırmızıkənd (Krasnoselo) rayonları ilə həmsərhəd olan bu təbiət gözəlinin qoynunda Ağdaban kəndində olanlardan on qat çox sərvət vardi. Kəlbəcər bir yandan Murov, Kəpəz, bir tərəfdən Göyçə, bir tərəfdən Dəlidəğ və Cermux, bir tərəfdən də Laçın dağları ilə əhatə olunub. Bura Aran tərəfdən Ağdam və Ağdərəyə çıxışı olan bir bölgədir.

Yayda sağdan Xaçınçay vadisi ilə dağlara qalxan six meşələrlə örtülmüş dərin dərələrdən keçən Taxtabaşı Xallanlısına, oradan da Yelligəldiyə çıxıb üzüaşağı tamaşa edin və ya Murovdan Camışdağ, Bağırxan və Keyti zirvələrinə çıxıb, yenə də arana baxın: İləhinin yaratdığı mənzərələr siz əyrətə gətirməyə bilməz! Səhərlər, xüsusən də, yağışdan sonra dərin dərələrə çökən ağ duman yavaş-yavaş dağlara qalxıb sizə çatanadək yaranan gözəlliklərə diqqət yetirin!

Bu rayonun ərazisində, geoloji kəşfiyyatın aşkar etdiyi su mənbələrindən başqa, 116 mineral su sərbəst şəkildə axıb Tərtər çayına qarışır. Xaçın, Tutqu, Tərtər, Seyidlər, Yanşaq çaylarını əmələ gətirən sular da əsasən, Tuneldə - "Həcəris" deyilən yerde birləşərək ana Tərtəri əmələ gətirir.

Burada dönyanın nadir faydalı mineralları: Söyüdlü, Keyti qızıl yataqları, istisular, radon tərkibli nadir sular, Şorbulaq, Agyataq civəsi, Qılınclı listiviti, Nadirxanlı, Sarıdaş rəngli mərmər yataqları, Dəvəgözü, Keçəldəğ perliti və s. faydalı minerallar mövcuddur. Yuxarıda adları çəkilən Tutqu, Tərtər (orta), Qamişlı çayları rayonu üç böyük zonaya bölür:

I. Tutqu (Qoturlu) zonası. Bura aşağıdakı kəndlər daxildir: Mərcimək, Ağqaya, Laçın, Comərd, Almalıq, Qaragüney (birinci), Nəcəfli, Kilsəli, Pirilər, Quşyuvası, Alçalı, Almalıq, Qaragüney (ikinci), Zülfüqarlı, Keçiliqaya, Cormən, Abdullauşağı, Fətallar, Moz, Agyataq, Əsrik, Çobangərəkməz, Ağcakənd, Oruclu, Tırkeşəvənd, Qazixanlı, Qalaboynu, Zərqulu, Qaraxançallı, Əlirzalar, Çayxallanlı, Başlıbel, Çovdar, Şahkerəm, Ağcakənd Zağaları, Taxtabaşı Xallannısı, Alaqaya, Otaxlı, Gözlü bulaq, Ağzıbir, Kalafalıq.

II. Çay zonası. Bura aşağıdakı kəndlər daxildir: Bağlıpəyə, Şorbulaq, Mahrasa, Nadirxanlı, Çayqılıcli, Güneypəyə, Sarıdaş, Alçalı, Quzeyçirkin, Başkənd, Orta və Aşağı kəndlər, Çaykənd, Baş, Orta, Aşağı Millilər, Ağdaş, Kilsəkənd, Göydərə, İstibulaq, Mişni, Boyaxlı, Şapılar, Məmməduşağı, Tatlı, Xöləzək, Yu-xarı Qaraçanlı (Bayramlar), Orta və Aşağı Qaraçanlılar, Şurtan (aşağı, orta, yuxarı), Soyuqbulaq, Şam, Aşağı İstisu, Çıraq, Tövlədərəsi, Yuxarı İstisu, Bağarsaqdərə, Məmmədsəfi, Zivel, Molla Bayramlı, Zar, Bəzirxana, Zəylik, Hopurlu, Keşdək, Aşağı Keşdək, Yelice, Armudlu, Alolar, Təkdam, Kaha, Bayrambinə, Dalqılıcli, Otaxlı, Barmaqbinə, Kəlbəcər şəhəri, Aşağı və Yuxarı Ayırımlar, Ali-kənd, Böyük Alıkkənd, Böyürbinə.

III. Ayrım zonası. Bura aşağıdakı kəndlər daxildir:

Ağdaban, Çayqovuşan, Yellice (Köhnə Bağırlı), Bağırlı, Yeni Bağırlı, Bağarsaq, Talakənd, Qamışlı, Çəpli, Qanlıkənd (Mərdanlı), Seyidlər, Dəmirçidam, Çayçəpər, Qoşabulaq, Cəmili, İlyaslar, Qasımbinəsi, Yanşaq, Binəkənd, Zallar, Lev, Bozlu, Aşağı və Yuxarı Levler, Armudlu, Çopurlu, Təkəqayası, Babaşlar, Susuzluq.

Bu kəndlərdən başqa, rayonda onlarla binələr vardır. Kəndlərin yerləşdiyi ərazilər təbiət baxımından çox rəngarəngdir.

İstəyirəm, oxucuları özümlə bərabər gah piyada, gah vertolyotla, gah da məşinla Kəlbəcərin səyahətinə çıxaram. Amma bəri başdan Kəlbəcəri yaxşı tanıyan oxuculardan edəcəyim səhvərə görə üzr isteyir və məni bağışlamalarını xahiş edirəm. Onda çox uzunçuluğa varmadan səyahətə çıxaq. Atalar deyib ki, hər kəs közü öz qabağına çəkər! Qoy belə olsun! Közü öz qabağımıza çəkib səyahətə başlayaqq. Yuxarıda qısa da olsa Kəlbəcərin kənd və binələri barədə məlumat verilib. Amma bu məlumatı mən özüm qısa və ötəri saydığım üçün səyahətə, gəzintiyə çıxmaga üstünlük verdim. Ana Tərtərin Kəlbəcəri ayrdığı bölgələr üzrə səyahətə başlayaqq: Ağdaban kəndi - Murov dağının ətəyində Sarıdağ adlanan dağın sinəsinə söykənən bu kənd iki hissədən ibarətdir. Daha doğrusu, iki kənddir: Ağdaban və Çayqovuşan kəndləri. Ağdaban, Ağdərə rayonunun (ermənilər buranı Mardakert adlandırır) İmərat-Qərvənd (Kərəmli) və Çaraq (Usacıq) kəndləri ilə qonşudur. Ağdaban həmin kəndlərlə ərazicə bitişikdir, hətta vaxtilə erməni xislətlilər bu kənddən ərazi iddiasında da olublar. Yəni Ağdaban adlarını çəkdiyim kəndlərin qərbindədir. Buraya gəlmək üçün "Ağdaban yalı" deyilən ərazidən giririk (Bura Tərtər sahilindən maşın yolu ilə gəlmək daha asandır). Ağdabana Namaz qayasının dibindəki Qarabulağın üstündən Uzuntala yolu ilə Əsgər dərəsindən keçib, kəndin sağ-sol sahillərinə tamaşa edə-edə, oradan da "El yolu" ilə Ardıcılı boyundan aşib, Dar başdan keçərək Çayqovuşan kəndinə gəlirik. Burada Çay Çəpərdə atları saxlayıb Aşağı və Yuxarı Çayqovuşanı seyr edib qərara gəlirik ki, havalar yaxşı olduğu üçün qonşu Bağırlı kəndinə Zimli Şahban yolu ilə deyil, dağ yolu ilə gedək. Atları Damın dərəsi ilə sürüb Buzluğun boynundan aşaraq Taqqıldağın altından gölə, oradan da Çay aşağı Bağırlı, Çay Bağırlı kəndinə baş çəkirik. Alban abidəsinə baxıb Yellice Bağırlısına çıxaraq, Bəzirgah bulağından aşib Zallar kəndinin üstündəki Sac göldən adlayıb Meydan çayı vadisi ilə Murova doğru gedirik. Seyidin binəsinin ətəyindən yenə geri döñərək Meydan çayının sağ sahili ilə Böyük düzə çıxırıq. Yanşaqq kəndini seyr edirik və Yanşaqqın mərkəzinə - köhnə məktəbin yanına keçir, oradan isə qonşu Bağarsaq kəndinə yol alırıq. Bağarsaq kəndindən Köhnə Tala kəndini seyr edib oradan Çıçəkli dağının əzəmətinə baxaraq, yenidən Yanşaqq kəndinə dönür və Tək Əriyin yanındaki Aslan binəsinə, oradan isə Qasım binəsinə yol alırıq. Qasım binəsindən çay sahili ilə Qamışlı kəndinə enib, oradan Yuxarı Çəpli kəndinə gəlirik. Yuxarı və Aşağı Çəpli kəndlərinə səyahət edərək Aşağı Çəplidən qədim karvan yolu ilə Susuzluq kəndinə qalxırıq. Susuzluqdan dolayı yolla Babaşlar kəndinə gəlirik. Buradan dağ yolu ilə Qaradırnaq yaylağına gedib, Təkəqaya, Bozdu, Yuxarı və Aşağı Lev kəndlərini gəzir, dağlara nəzər salmaqdan ötrü göllərin və Qaraqayanın yanından geri dönürük. İlyaslar kəndindən və Qırmızı qayadan adlayaraq Aşiq Ələsgər dəyirmənin yanına gəlib Qanlı kəndə qalxır, oradan isə Seyidlər kəndinə qayıdırıq. Seyidlərin çay-çəpər evlərinin yanından Dəmirçidam kəndinin çayda ev tikən adamları ilə görüşüb Cəmili kəndinə keçirik. Geri dönüb təpənin yolu ilə Qoşabulaq kəndinə, Dəmirçidama - Qurbanın dədə yurdu - dədəmin quzu otardığı kəndə gəlirik. Hələ lap gənc ikən o yerlərdə hansı mədənin olduğunu belə təsəvvürüne gətirməyən, lakin "Qızıldır torpağın, daşın, a dağlar", - deyərək dədəmin kəşf etdiyi Söyüdü yaylağına baş çəkərək Seyid Əsədullanın müqəddəs qəbrini ziyarət edirik. Qızıl mədəninindən dağlarla Ala göllərdən keçib İstibulaq kəndinin üstündən sola adlayaraq Göydərə və Ağ-

qaya kendlərinə, oradan isə orta yolla İstibulaq kəndinə qayıdırıq. İstibulaqdan enərək Mişni kəndinə adlayırıq. Mişnidən sonra Çaykəndə enib şose yolu ilə Tərtərin sahil kendlərinin gəzintisinə başlayırıq. Yəni, şose yolu ilə arana doğru enib Bağlıpəyə kəndindən İstisu istiqamətində hərekətə gələrək Şorbulaq kəndinə, bu kənddə yerləşən Civə zavoduna və Xudavənd qəsrinə tamaşa edərək, Hapının suyundan keçib Bulanlıq su düşərgəsindən Tunel körpüsünə, oradan isə Həcəris düşərgəsinə dəyib yolumuzu davam etdiririk. Nadirxanlı kəndindən kəndin içərisi ilə qalxaraq Sarıdaş və Güneypəyəyə baş vurub geri - yəni şose yoluna qayıdaraq Qılınclı kəndinə, Qılınclını keçib Tərtərin sağ sahili ilə Quzeyçirkinə adlayıb dağa doğru irəliləyirik. Aşağı Kilsə kəndini keçərək Başkəndə qalxır, Başkənddən dağa - Yuxarı Milli binəsinə keçib, Yuxarı, Orta və Aşağı Milli kendlərini gəzib geri dönürük. Məşədinin binəsindən Boyaqlı kəndinə, Boyaqlı Turşsuyuna - Səməd Vurğunla Dədənin görüşdüyü suyun üstünə gedib oranı zi-yarət edərək aşağı yolla Kəlbəcər şəhərinə qayıdırıq.

Kəlbəcəri səyahət edəndən sonra rayonun sol tərəfindəki yollarla Allıkəndin altından Büyür binəyə, buradan isə Allıkəndə gəlib dağa qalxır, dağlarla Zeynalbulağının yanından adlayıb Yuxarı Ayrıma, oradan Aşağı Ayrıma geri döñərək Otaxlı, Dalqılıclı, Dərəqışlaq, Barmaqbinəyə dəyib Şirin bulağından Yellicəyə tərəf aşır, Gurbulağın yanından Yellicə kəndinə enirik. Yellicə kəndindən geri dönüb Həsənlər, Otqışlaq, Kaha, Əmrallar, Armudlu və Alolardan adlayıb yenidən Kəlbəcər şəhərinə dönürük. Atları dəyişib keçirik Şaplar kəndinə. Şaplardan dağlarla Məmməduşağına, oradan Tatlıra, Tatlıdan Baş Qaraçanlıya, Orta və Aşağı Qaraçanlıdan Soyuqbulağa, Soyuqbulaqdan Xöləzəyə, Xöləzəkdən Yuxarı, Orta və Aşağı Şurtanlara gelirik. Oradan da keçirik Tövlədərəsi Çıraqdan, Yuxarı İstisudan, Bağarsaq dərədən Seyranbulağına. Tatlar yurdundan - Sarıbulağın altından Zivel kəndinə, Ziveldən Zəyliyə, Zəylikdən Binəyə və oradan Hopurluya dəyib, Bəzrixana və Zara qayıdırıq. Zardan enirik Məmmədsəfiyə. Yolla Aşağı İstisu, Şam, Yuxarı və Aşağı Keşdən kendlərindən çıxb yuxarıdan Kəlbəcərə keçirik!

Kəlbəcər şəhərində yenidən atlanır, Qaraçanlı qalasının altı ilə Qaraçanlı kendlərinə qalxırıq. Gölün yanı ilə Ağcaqız yaylağından aşib Ağa bulağından Başlıbel kəndinə, Barlı çayının sahillərilə Yemişgelən yaylağına, oradan da Ağqaya yaylağına enib Şahkərəm və Çovdar kendlərinə düşürük. Çayın sahili ilə Xallanlı kəndinə, oradan da Alrzalara, Zərquluya, Tirkəşəvendə (Bəylik), Qara-xançallıya, Qalabyonuna, Qazıhan binəsinə gəlirik, buradan Keçiliqaya, Çoban-gərəkmez, Qaragüney, Çorman, Əsrik, Ağcakənd, Oruclu kendlərini keçərək, dağları aşib Moz, Fətallar, Ağyataq, Moz Qaraçanlı, Abdullauşağı kendlərini və İçqəsu binəsini adlayaraq Zülfüqarlıya gəlirik. Oradan da Almalıq, Quşuvası, Laçın, Nəcəfallar, Pirilər, Qaragüney, Kilsəli, Comərd kendlərindən keçərək Tu-nel yolu ilə (Günəşli) ilə Həcərisə gələrək Çərəkdardan dağlarla aşib Ağqaya, Mərcimək kendlərinə, oradan da Çıraqlı, Zağalar, Alaqaya, Taxtabaşı kendləri-nə gəlirik.

Bütün bunlardan başqa, Kəlbəcər yaylaqları barədə onu da deyə bilərəm ki, adı çəkilən hər bir kəndin ərazisində yaylaq yerləri var. Yenə də bütün istiqamətlərlə getsək, Çiliyalı, Daşarası, Həmzəcəmən, Ağbuzalar, Taqqıldağ, Qanlıgöl, Meydançayı, Qaradırnaq, Göl yeri, Ağçınqıl, Qonur, Söyüdüçay, Alagöllər, Qaraqaya, Dikyurd, Gurbulaq, Bağırxan, Keyti, Dəlidəğ ətrafında yerləşən yaylaqlar, Gəlinqaya, Taxtadüz, Qanqallamaz, Bozdağ, Əyriqar, Çilgəz, Nabatxanım, Meydandüzü, Yelligədik və s. yaylaqlar var ki, yay aylarında respublikanın 21 rayonunun heyvandarları və istirahət elemək istəyənlər bu yaylaqlara gəlirlər.

Beləcə, Kəlbəcəri - yerlə göy arasında qərar tutan yurdumuzu kənd-kənd, binə-binə, qarış-qarış gəzib bu İlahi yurdun gözəlliklərinə heyran kəsilirik...

Bunlar orda - ucalıqda ötən ömrün vur-tut birçə parçasıdır...



◆ Şairin arxivindən ◆


Ələkbər Salahzadənin ölümü də özünə oxşadı; sakit, səssiz - səmirsiz... Həyatı da, yaradıcılığı da haysiz - küysüz, reklamsız, göstərisiz...

Qəfil gedişi çeşidli təəccüb, təəssüf, qiymətləndirmə iddiaları və haqları ilə birgə, "gedənin" yerini göstərdi; dedilər haqqını almadı... Şairlik haqq deyilmi?

Dünyasını dəyişən Ələkbər Salahzadə, təbiətinə rəğmən, "gündəm adamı" oldu, "Qobustan" gözəl sənətlər toplusu adına mükafat təsis etdi - "Avanqard". Redaktor kürsüsündə gözəl şairimizi əvəz edən Vaqif Əlixanlının bu jesti ağayana ənənələrin hələ yoxa çıxmadığının əsintisiydi. Adına təsis olunan şeir müsabiqəsi ilə Ələkbər Salahzadə istedad sorağında yenidən yola çıxdı... Qalibsə, əslində, elə Ələkbər Salahzadə oldu...

Nə isə, təsəllinin bir qolu da "şairin arxiv"ı olar. Görən, deyilməmiş sözü qaldımı? Qaldı, əlbəttə, qaldı. Çoxu da tezis şəklində, eskiz kimi; yəni, hələ qayıdacaqdı, cılalayacaqdı, yenidən işləyəcəkdi, olsun ki, bəzilərini heç araya çıxarmayacaqdı. Amma şeir də həyat kimidir, həmişə ütülü - siğallı ola bilməz ki...

Arxivdəki şeirlər, "şair mətbəxi" tədqiqat üçün də maraqlı materialdır. Ələkbər Salahzadə ilə daha bir görüş olan bu misralar şairlə onun "emalatxanasında" qəfil görüş imkanına bənzəyir. Hərə öz zövqünçə olana yaxınlaşacaq, amma, hər bir halda, bu, Ələkbər Salahzadə ilə görüşdü...



Ələkbər SALAHZADƏ

Mən sinnışam...
Lap binədən
mən özümü nə şüşə, nə dəymədüşər
sanmışam.
Neyləyim ki - sinnışam
Nə toxunub,
nəyə dəyib,
hara dəyib sinnışam,
bəlkə, yerdən göyə dəyib sinnışam
sindirilmiş,
sınıb qalmış yurda dəyib sinnışam.
Bir az orda,
bir az burda sinnışam.
Bir kimsədən incimədən
hamidan da sinnışam.
Niyə, niyə sinnışam?

II.2011

HEYKƏLDİ ŞAM!

Gecə alışib şam
 Əriyir yana-yana,
 Göz yaşına
 boyana-boyana.
 Özü boyda bir heykəldi sanki,
 əridikcə
 enir
 taxtından yavaş-yavaş,
 üzüsağı diyirlənir
 yanlarından gildir-gildir yaş.
 Ayağında
 donub qalan, qalanan
 göz yaşları,
 pyedestal
 Ortasında bir xeyli pörtülənən
 nöqtə boyda
 qara xal...

31.XII.06

Yandırırsan,
 əridikcə ağlayır şam.
 Öz sonuna
 Yeridikcə ağlayır şam...

14.VII.13

DƏNİZ

Ləpələnir dəniz,
 dalgalanır,
 Şahə qalxır dəniz,
 az qala
 təpə aşır,
 dağa qalxır dəniz,
 İçində qayıq batırır.
 Sahilinə gəmi çırpır,
 Nə üzənir,
 nə göz qırır.
 Ah, bilsəniz,
 Necə güclü,
 necə gücsüzdü dəniz.
 Sarı dəniz, göy dəniz,
 Elə çalxalanır,
 Elə bulanır,
 qalmır özü boyda gözündə
 zərrə qədər göydən iz...

2012

Bir az bərbad olmasayı
Qonaqkəndin yolları,
Hər yerinə tor kimi
Atılmışdı qolları.

Nə qədər yer qamarlayıb
Kəndbəkənd tutmuşdular,
Cimini ayaqlayıb
Yerfiyə çatmışdilar.

Gündə kabab tüstüsü,
Çayda da çilpaq əimən,
Ayaqları altında
Xar olmuşdu çöl-çəmən.

Demə kara gələrmış
Yol-yolağın bərbadı.
Qoymur kamına çata
Niyəti bəd hər yadin.

2012

Bilmirsənmi,
duman arxasında dağ var,
bu dağın da ətəyində
canavar!
Divarın dalında da
Divar-divar və div var.
Bəs, bilmirdin-
divdi divar,
yolkəsən divdi divar...

Qulağını gen açıb
gözlərini yumursan,
bu günəşli, aylı göydən
sən daha nə umursan?
Buludu var göyün,
buludunun yağışı, qarı, dolusu var.
Gecələr
göz dikdiyimiz
topa-topa ulduzu var.
Astarı yoxdu göyün,
aylı-günəşli
vur-tut bircə üzü var...

19.IV.13

Bir acıyın bəndənizə,
yariyacan göz yaşıdı,
ağlamasın bu dənizə.
O, ağlasa,
aşib-daşar,
dünyani aşar.
Halınıza hönkürün,
ağlamayın bu dənizə...

20.IV.2013

Yanımdan keçirlər
piyadalar,
maşınlılar,
Dəndlilər keçir önumdən,
pərişanlar keçir,
taleyilə, qismətiylə barışanlar keçir.
Vaxt axıb gedir altdan-altdan,
Gün keçib gedir,
bir yerimə toxunmadan,
gözümə də dəymədən.
Mən də keçib gedirəm,
Yanımdan ötüb keçənlərin önündən,
Hardasa yeyib-içib gedənlərin önündən.
Bəlkə də ölümün yanından ötür,
üstündən adlayıb keçirəm...

XI.12

Qara rənginə göz
yumub
qaranlıqdan
sərinlik umuruq.

16.05.12

FİKRƏT SADIĞA

Səksən dağı aşmaq özü
Bir hünərdi.
Öz adın var,
Daha ayrı nə ad dərdi!
Nə gileyən, nə fikr elə.
Dağ ömrünü düz yaşadın,
Tez ağaran saçlarında
İşığını gur daşındın.

Səksəninə yüksəlmisən,
 Yaşına yük olmamışan,
 İnsafınla bir dolanıb
 Heç zaman tək olmamışan.
 Fəxr elə, Fikrət, fəxr elə,
 Öz adın var, öz adın var.
 Öz adınıla
 Fəxr elə, Fikrət, fəxr elə,
 Nə fikr elə, nə zikr elə,
 Fəxr elə ki
 Ömrünü bol, saz yaşadın,
 Tez ağaran saçlarının
 Işığını gur yaşadın.
 Səksənidə
 Yaşa uca günündəsən.
 Fikri-zikri boşla getsin,
 Fəxr elə, Fikrət, fəxr elə...

Qaranlığın içindədi səhər,
 Süzgəcdən keçir.
 Arınır, süzülür, təmizlənir,
 Gəlir səhər,
 Səhərə çıxır səhər,
 Kəndə, səhərə çıxır.
 Niyə açılmır səhər?!

YORĞUNLUQ

Az qala hər yerində
 dağılan, ya dağıdılan dünyanın
 təmirində
 qara qullar yorulub.
 Bizi guya gələcəyə daşıyan,
 gündən-günə tövşüyən
 aylar, illər yorulub.
 Maşınlı-arabalı
 ağırlıqlar altında,
 çox yüklənən at kimi
 yağırlıqlar altında
 yara yollar yorulub.
 Xoş soraqlardan çox-çox
 boş-boş xəbərlər daşımaqdan
 Fil feillər yorulub.

21.03.10

ŞƏRQ-QƏRB ARASI

... O zamandan bir araba gedib-gəlir,
 Şərqdən qərbə, dönüb gəlir qərbdən şərqə,

kimşə görmür arabanı, kimşə sürmür,
 maşınlar yol verir ona, arada siqnal da verir.
 Salamlayır, gedir-gəlir, gəlir-gedir Şərqdən Qərbə,
 qərbdən şərqə, niyə gedir, niyə gəlir, heç özü də,
 bəlkə, bilmir, bəlkə, bilir, nə gətirir, nə aparır
 bu araba, nə qazanır, nə itirir. Elə gedir,
 elə gəlir, elə gəlir, elə gedir, Şərqdən Qərbə,
 qərbdən şərqə
 Nə zamandır bu araba.
 Bəzən atlar yedəyinə alıb gedir,
 bəzən də yel itələyir...

2011

Yerdən qopa bilməzsən
 Onuncu qatda belə.
 Çörək deyil,
 Su istəyəcəksən
 Sonuncu qatda da.
 Özünü haracan yuxarı çəkəcəksən?
 Sonda enib
 Bir məzarlıq çökəcəksən...

11.01.2013

OXULARIN NƏZƏRİNƏ!

2016-cı İL ÜÇÜN

“AZƏRBAYCAN”

jurnalına abunə yazılışı davam edir.

“AZƏRBAYCAN”

jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,

illik abunə qiyməti 18 manatdır.

İNDEKS: 76300

◆ S ö z X ə z i n ə m i z ◆

Məhərrəm QASIMLI

Ata Qorquddan Dədə Qorquda



Tarix içindəki türk mənəvi mədəniyyətinin ana axarlarından biri Dədə (Ata) Qorqud və onun çevrəsindəki mifoloji və tarixi proseslərlə bağlıdır. Ümumən türk etnik- mədəni sisteminin, o cümlədən də babalarımız olan oğuzların mənəvi-ruhani hamisi, yol göstəricisi statusunda çıxış edən "Qorqud", şübhəsiz ki, yüzilliklərin dərinliklərindən gələn müdriklik, öncəgörməlik, ulusu-etnosu gələcəyə doğru istiqamətləndirmə düşüncəsinin ortaya çıxardığı rəmzi-mifoloji səciyyəyə malik bir obrazdır. Həm mifoloji, həm də linqvo-semantik yönündə Tanrı dünyasından gələn güclü, qüdrətli işıq-ilahi nur (sözaçımı kimi bax: "Qor", "Kor" - "İşıq", "od", "atəş", "nur"; "Kut" - "Qu" isə "ilahi güc", "müqəddəs, sakral qüvvət-qüdət") anlamı daşıyan "Qorqud" tarixi-mənəvi ehtiyaca qarşılıq olaraq etnomifik düşüncə və təxəyyül tərəfindən məqsədli şəkildə yaradılmışdır. Göründüyü kimi, dil və folklor səviyyəsində mühafizə olunan relikt-əlamətlər öz-özünə belə bir məntiqi qənaət hasıl edir ki, "Qorqud" və "Qorquduq" etnos içerisinde sakral səciyyəli mənəvi-ruhani status kimi mövcud olmuşdur. Əslində türk etnik düşüncəsinin ilkin-ibtidai çağlardan yol alıb gələn uzaqmənzilli məqsədinin strateji hədəfi Tanrı elçisi - peyğəmbər ortaya çıxarmaq idi.

Ortaq türk tarixinin islam-şərq kontekstində qədərki çeşidli dönenlərində, xüsusən də taleyülü məqamlarında ulus-etnos içerisinde çıxmış (zühur etmiş!) qeyri-adi istedad, müdrik düşüncə, bilici-görücü keyfiyyətlərinə malik unikal şəxsiyyətlər sözü gedən mənəvi statusu ("qorquduğu") öz üzərinə götürmiş, bu səbəbdən də toplumun sıravi üzvlərindən fərqli bir mərtəbəyə qaldırılaraq "Qorqud" adı ilə çağırılmışlar. Bu baxımdan "Qorqud" tarixi-mifoloji statusunun yüzillər boyundakı daşıyıcılarının sayı, yəqin ki, onlarladır. Türküstan, Qafqaz və Anadoluda çoxsaylı Qorqud qəbirlərinin müşahidə olunması və həmin qəbirlərin biri-birindən həm zamanca, həm də məkanca kifayət qədər aralı olmaları sözü gedən tarixi gerçəkliliyin günümüze daşınan izləridir.

"Qorqudlar" silsiləsi haradan və kimdən başlanır, hansı ardıcılıqla davam edir, kiminə qapanır? Bu suallara cavab vermək o qədər də asan deyildir. Hər halda folklor və tarix qaynaqlarından gələn bilgilərin tutuşdurulması belə bir təxminini sonucu söyləməyə imkan verir: "Qorqudlar" silsiləsi yüzilləri çevrələyən mürekkeb bir tarixi-mifoloji sistem ortaya getirmişdir. Çox olsun ki, "Kitabi-Dədə Qorqud" eposunda adı keçən "Dədə Qorqud" həmin "Qorqudlar" silsiləsinin sonuncularından biridir. Burada bir məqama qarşı olduqca diqqətli və həssas davranışmaq lazımdır. "Qorqudlar" silsiləsinə mənsub olan "sələf qorqudlar"ın barəsindəki əksər təsəvvür və düşüncələr, o cümlədən də sakrallıq-müqəd-

dəslik, ilahi aləmə - ruhlar dünyasına bağlılıq və s. kimi mifoloji keyfiyyətlər "xələf qorqudlar" a da ötürülmüşdür. Buna görə də qorqudlar çevrəsində yüzillər boyunca yaranmış rəvayət və hekayələr, o cümlədən də oğuznamələr hər növbəti Qorqudla yenidən etnik-mənəvi dövriyyəyə daxil olaraq bir az da zənginləşmiş və irəliyə daşınmışdır. Dədə Qorqud oğuznamələrində çox fərqli zamanların, bir-birindən irimiqyaslı hüdudlar səviyyəsində uzaq olan tarixi dövrlərə məxsus relikt - əlamətlərin inikas etməsi də, əsasən, bu səbəbə söykənir. Qorqudlar silsiləsinin sözü gedən səciyyəsi ən əsgİ çağdakı "Ata Qorqud"la nisbətən yaxın zamandakı "Dədə Qorqud" arasında kəskin ayrıntı yaratmaq imkanı vermir. Orasını da unutmamalı ki, türk etno-mədəniyyəti öz xarakterinə görə, yüzillər arxasına çəkilib uzaqlaşan tarixin gerçek cizgilərini mifik boyalara bürüməyə meyllidir. Ona görə də "Qorqud" statusunun daşıyıcıları zamanca bizdən uzaqlaşdıqca mifik, yaxınlaşdıqca isə daha çox tarixi və gerçek şəxsiyyətlər kimi görünürler. Bütün bunlarla yanaşı, "Qorqudluq" etnik-mənəvi statusu bir sistem kimi elə qurulmuşdur ki, xələf Qorqud bütün hallarda sələf Qorqudun davamçısı olduğu qədər həm də onun özüdür.

Tarixi qaynaqlara, folklor abidələrindəki bilgilərə və çağdaş türk folklor arealının mənzərəsinə əsasən "Qorqud" obrazının etnik düşüncədəki təşəkkül, evolyusiya və transformasiyasının aşağıdakı mərhələlərdən keçdiyini müəyyənləşdirmek olar:

1. Mifoloji mərhələ.
2. Epik mərhələ.
3. Deformasiya mərhələsi.

Mifoloji mərhələ: qam-şaman dünyagörüşünün ortaya çıxardığı mifik "Qorqud Ata" obrazı ilkin-ibtidai çağlardan başlayaraq qam-şamanların və qam-şaman kompleksinə daxil olan bütün sonraki daşıyıcılarının - baxşı, oyun, pərişan, yırçı və ozanların piri, ustası, ruhlar aləmindən onlara himayədarlıq edən Tanrı dünyasının elçisidir. Bu zaman o, "Ata qam" - qamlar qamı, ən ali mərtəbəyə sahib olan qam-şaman kimi düşünülür. Şaman mifologiyasında belə bir qənaət qəti şekilde təsbitlənmişdir ki, ata qam-şamanın sakral ruhundan xeyir-dua, razılıq alınmadan mərasim icrasına başlanıla bilmez. Bu səbəbdən də Qırğız və Qazax şamanları - baksılar indinin özündə də bir ənənə olaraq şaman mərasiminin icrasına başlayarkən ilk önce qopuz və ya davul çalaraq "Qorqud Ata"ya və onun mərtəbəsində olan müqəddəs övliyalara müraciət şəklində aşağıdakı səpkidə dualar oxuyurlar:

***Su başında Süleyman,
Su ayağı Er Korkut!
Belalardı sen korkut.
Aydağı bermen dev pirim,
Türkistanda tümen bab
Sayramdağı sansız bab
Otrardağı otur bab
En ülkeni Arstan Bab
Karahan Ata Evliya.***

***Su ayağı Er Korkut,
Felaketdi sen korkut,
Baskı piri emespin
Közindi sal kolum tut.
Sizden medet tileymen,
Sunak ata evliya.
Sizden medet tileymen,
Korkut Ata evliya***

(A. İnam. Kitab-i Dede Korkud hakkında, s. 168-169. - Bax: Abdülkadir İnan. Makaleler ve incelemeler. - Ankara, 1987, 712 s.)

Mifoloji mərhələ qədim türk etnocoğrafi arealını çevrələyir və obrazın arxetip qatını təşkil edir. Arxetip qat isə obrazın sonralar qazanacağı bütün mükəmməl keyfiyyətlərin ana rüşeymidir. Mifik təxəyyülün şəkilləndirdiyi ana rüşeymin evolyusion irəliləyişi mifoloji rəvayətlərə çevrilərək epik mərhələyə doğru yönəlmənin əsasını qoyur.

"Qorqud Ata" obrazı ilkin-ibtidaililiklə yanaşı başlanğıcdakı etnik kompaktlığın da təzahüründür. Əski mifoloji təsəvvürlerin daşıyıcısı olan "Qorqud" ünvanlı rəvayətlərə milli differensiasiyadan sonrakı mərhələdə (erkən orta çağlardan bu günədək) qırğız, qazax, turkmən, özbək, Azərbaycan, kumuk, qaqaуз, Türkiyə və Balkan türkləri də daxil olmaqla bütün türk etnocoğrafiyasında relikt-qalıntılar şəklində rast gəlinməsi hər hansı başqa bir əsasa söykənmir.

"Qorqud Ata" Qorqud obrazının islama qədərki şəklidir. "Qorquduq" mənəvi statusunun etnos-ulus daxilindəki sakral nüfuzu sonralar heç bir zaman bu mərhələdə olduğu qədər güclü avtoritet kimi çıxış etmir.

Epic mərhələ: epic mərhələnin təşəkkül tapması və fasılısız dövriyyə halına gəlməsi üçün etnocoğrafi məkanın genişliyi və hərəkət dinamizmi mühüm şərtidir. Bu səbəbdən də, bir qayda olaraq, məkan genişliyinə malik olmayan etnoslarda epos-dastan yaradıcılığına o qədər də güclü meyl müşahidə edilmir. Atlı həyat terzinin diktəsi ilə hərəkət dinamizminə köklənən qədim türklərin dar çevrəli statik həyat tərzindən imtina edərək irimiqyaslı hüdudlara yayılması, münbit torpaqlı, bol sulu böyük əraziləri vətən halına gətirməsi ("KDQ"-də: "Varib Gürcüstan ağızında özünə vətən tutdu" - ifadəsinə diqqət yetirməli!), fütuhat yürüşlərini, bahadır səfər və axınlarını (Beyrəgin, Əkrəyin, Qanturalının hərbi qənimət məqsədli axın-hücumları, "basıb qala almaları", Koroğlunun məşhur səfərləri) həyata keçirməsi və başqa bu sıradan olan tarixi proseslər epic düşüncəni hərəkətə gətirərək əski türk dastanlarını, o cümlədən də Dədə Qorqud oğuznamələrini ortaya qoymuşdur. Qorqud obrazının epic mərhələyə daxil olması və ozan-oğuznaməçi (bununla belə, həm də bütövlükde ozanlığın piri-ustadı, mənəvi-ruhani himayədarı) funksiyası yerinə yetirərək epos-dastan qurucusu kimi feallaşması, bahadırılıq, cəngavərlik, fütuhat ideyalarını təbliğ-təlqin edən siyasi-strateji məqsədli oğuznamələr düzüb-qoşması ("KDQ"-nun əksər boylarının sonunda boyun "Dədə Qorqud gəldi, bu oğuznaməyi düzdü-qoşdu" cümləsi ilə möhürlənməsi) yuxudakı tarixi proseslərlə birbaşa bağlıdır.

Qorqudun epic funksiyası, əsasən, oğuz etnocoğrafi mühitində inkişaf edir. Oğuznaməçi-ozan Qorqud mifoloji mərhələnin də ("Ata" - qam=şaman Qorqudun) bir çox əlamətlərini (alqış, dua, qopuzu magik qüvvə saymaq və s.), o cümlədən də Tanrı dünyası ilə əlaqəsini (Dədə Qorqud, onun adına bağlı dastanın verdiyi informasiyadan da göründüyü kimi, "vilayət issidir", Tanrıının vəlisidir, övliya keyfiyyətinə sahibdir) davam etdirir. Bu mənada Qorqud Atanın baksi-şaman dualarından bilinən:

*Ölü desəm ölü iməs,
Diri desəm diri iməs
Korkut Ata övliya -*

mifoloji atributu, yeni hami-ruh statusunu əks etdirməsi ilkin mərhələnin əlaməti kimi çox rahatlıqla Dədə Qorquda da (müqayisə et: "Korkut Ata övliya" və "vilayət issi" Dədə Qorqud) adlamışdır.

"Kitabi-Dədə Qorqud"un müqəddiməsində dastanı danışmağa hazırlaşan ozan bu sənətin piri, ustاد, mənəvi-ruhani himayəçisi saydığı Qorqudu heç də təsadüfən "Ata" qam=şaman statusunda (Qorqud Ata) təqdim etmir: "Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu" oğuznamələri söyləməyə hazırlaşan ozan dastan ifasına başlamazdan əvvəl sənətin mənəvi-ruhani himayəçisinin - Qorqud Atanın ruhuna sığınır. Oğuznamə söyləməyin, daha doğrusu,

oğuznaməni folklor aksiyası kimi icra etməyin özünün də bir mərasim (epik olduğu qədər də mifoloji bir mərasim!) olduğunu ənənədən qəbul edən ozan sözü gedən mərasimin icrasında şamanın - Ata Qorquduñ ruhunu məhz mifoloji mərhələnin keyfiyyət göstəricisi olaraq Köməyə çağırır. Müqəddimədə Qorquñ Ata alqış-dualarının silsilə şəklinde səslənişi də hamı ruhun nəzər-diqqətini çəkmək, onun xeyir-duasını almaq (bu mənada qazax-qırğız baksılarının mərasim öncəsi Qorquñ Ataya ünvanlıqları alqış-dualarla "KDQ" müqəddiməsi mahiyyətcə eyni funksional-semantik cərgədə dayanır) məqsədi daşıyır. Bütün bunlar həm də onun göstəricisidir ki, mifoloji mərhələ nə qədər sublimasiya - şəkildəyişmə prosesləri keçirmiş olsa da epik mərhələnin tərkibində müyyəyen səviyyədə yer almağı bacarıır.

Epic mərhələ mərkəzdə Qorquñ obrazının dayandığı oğuznamələri, o cümlədən də "Kitabi Dədə - Qorquñ" eposunu ortaya qoyur. Burada sadə-bəsit süjetlərdən, kiçik rəvayət və söyləmələrdən mükəmməl və mürəkkəb sistemə (rəvayətdən eposa) doğru irəliləyən epik inkişafı həm söyləyici-müəllif, həm də etnik-mənəvi sistem qurucusu olaraq Dədə Qorquñ müşayiət edir. İslam öncəsindən başlayan epik mərhələ oğuznamələrin meydandan çıxdığı dövrə qədər davam edir. Sözü gedən dövrün zaman hüdudu V-VII əsrlərdən XV-XVI əsrlərə qədərki dönəmi çevrələyir.

Deformasiya mərhələsi: - islamaqədərki dünyagörüşün daşıyıcısı olan Qorquñ orbaçı türklərin islami qəbulundan (X- XI əsrlər) sonra yeni tarixi-siyasi mühitə uyğunlaşma cəhdləri keçirir. "Ata" (qam=şaman) statusunun "Dədə" (sufi-dərviş) şəklindeki transformasiyası, yəni "Ata Qorquñ"dan "Dədə Qorquñ"a keçid bu dönəmdə baş verir. Dərbənd qəbristanlığında "İmam Qorquñ" məzarı (A.Olearinin qeydi) və Qorquduñ islam peyğəmbəri ilə münasibətlərindən söz açan çoxsaylı rəvayətlər də islamlaşmanın obrazına getdikcə daha dərindən nüfuz etməsinin əlamətidir. Bununla belə, uyğunlaşma cəhdləri irimiqyaslı millimənəvi statusa sahib olan tarixi Qorquñ obrazını, o cümlədən də onun adına bağlı epik ənənəni (oğuznaməçiliyi) və bu ənənənin daşıyıcıları olan ozan sənətini xilas edə bilmir. Orta çağ türk-islam mühiti Qorquduñla bağlı təsəvvürleri tədriclə arxaikləşdirir. Epic ənənədə onun tarixi funksiyasını müxtəlif istiqamətlər üzrə sufi-dərviş sisteminin ortaya çıxardığı Haqq aşığı, Həzrət Əli, Baba Dərviş və bəzən də Xızır obrazları yerinə yetirməyə başlayır.

Ozanların və baxşaların piri-ustadı, mənəvi-ruhani hamisi statusunda çıxış edən Qorquñ Ata yeni mühitdə - sufi-dərviş kontekstində öz yerini haqq aşılığı bəxş edən Həzrət Əliyə (Türkmen baxşı sənətində isə Həzrət Əlinin xidmətçisi Baba Qambara) təhvil verir. Beləcə türk etnomifik düşüncəsinin yüzillər boyunu adlayıb gələn uzaqmənzilli məqsədi - Qorquduñ Tanrı elçisi - peyğəmbər statusuna yüksəltmək strateji missiyası baş tuta bilmir. İslam ideoloji sistemi Ata və Dədə Qorquduñ Həzrət Əlinin kölgəsində itirməyə müvəffəq olur. Həzrət Əli kultu altına yerləşən əlevi-bəktaşı "dədə" və "baba"ları "Ata" və "Dədə" Qorquduñ parçalanmış, dağılıb-sökülərək kiçilmiş hissəcikləri şəklinde Türküstan, Qafqaz, İran və Anadoluya səpələnirlər. Əlevi "Dədə"ları və Bəktaşı "Baba"larının kəramətləri barədəki çoxsaylı rəvayətlər də mahiyyət etibarı ilə Ata-Dədə Qorquñ çevrəsindəki rəvayətlərin sufi-dərviş sisteminə transformasiya olunmuş yeni görüntüsü, başqa sözlə, yenidən zührudur. XV-XVI əsrlərdən sonra Qorquñ obrazı türk folklor arealında, demək olar ki, yalnız mifoloji və epic mərhələnin qalıntıları, habelə digər epic mətnlərə (nağıllara, "Alpamış", "Koroğlu", "Aşıq Qərib", "Əsli-Kərəm" və s. dastanlara) transformasiya olunan relikt əlamətlərlə təmsil oluna bilir.



◆ Tənqid və ədəbiyyatşünaslıq

«BİR UZUN KÜÇƏ»NİN SAKİNLƏRİ

Ədəbiyyata gələn yeni nəsilləri şərti olaraq «altmışincilər», «yetmişincilər», «səksənincilər», «doxsanincilər» deyə müəyyən bölgülərə, qruplara ayıırlar. Təbii ki, ədəbi nəsillər arasında əlaqə və bağlılıq heç vaxt qırılmamışdır, qırılı da bilməz. O ənənələr ki ədəbiyyatda öz varlığını hifz edir və hər yeni nəslin yaradıcılığında da inikas olunur, bunu inkişafın davamı kimi səciyyələndirmək olar. Lakin hər yeni nəsil ədəbiyyata özünün yeni nəfəsini, düşüncə tərzini, həyata, gerçekliyə yanaşma tərzində fərqli baxışını, orijinal və təravətlə bədii təsvir üsullarını getirməlidir. Bu baxımdan «səksənincilər»in (söhbət şairlərdən gedir-V.Y.) yaradıcılığı da istisna edilmir. Bu nəsil Azərbaycan poeziyası ənənələrinə sadıqlıylə seçilir, amma bu ənənələrə yeni çalarlar, cizgilər artıra bilirlər. Onların yaradıcılığında reallıqdan gələn notlar, həyata bağlılıq hissi güclü idi, daha çox öz taleləri, fərdi yaşantılarını ifadə edən, bir nəsil kimi həyatda, yaşadıqları mühitdə etiraf olunmağa can atıldılar. Əsasən, kənddən gələn, şəhərin mürəkkəb, bir qədər də xaotik ab-havasına uyğunlaşa bilməyen «səksənincilər» illər keçdikcə şikayət və siziltidən, darixmaq əhvalından xilas olmağa başladılar, həyatın və ədəbiyyatın gur axınına qoşuldular. Onların əksəriyyəti şeirə məhdud xatirələr dünyasından gəlməşdi, bu xatirələrdə doğulduğu kəndlə, yurdla bağlı duyğular, ata-ana sevgisi, ilk məhəbbət başlıca yer tuturdu. Çöl-çəmən həsreti, qoyub geldikləri təbiət qoynu, kənddə ayrıldıqları sevgililərin xiffəti onları yaxıb-yandırırdı. Əlbəttə, bu «məkan siziltiləri» labüb idi, amma «səksənincilər» çox keçmədən Zamana, onun mürəkkəb ab-havasına da öyrəşdilər. Onların bir çoxu elə səksəninci illərdə «gənc istedad» kimi etiraf olundu, bəziləri isə yaradıcılıq axtarışlarında çətinliklərlə üzləşdilər, bir qismi isə böyük poeziya meydanında duruş gətirə bilmədilər.

Adil Mirseyid, Akif Səməd, Paşa Qəlbinur, Əjdər Ol, Əlisəmid, Sabir Sarvan, Məmməd İlqar, Ramiz Qusarçaylı, Zahid Saritorpaq, Mahmud Vəli, Rauf Soltan, İbrahimxəlil, Səməd Qaraçöp, Avdı Qoşqar, Nisə Bəyim, Namızəd Xalidoğlu, Sabir Adil, Tofiq Nurəli, Zirəddin Qafarlı, Qəşəm Nəcəfzadə, Barat Vüsəl, Müzahim İsmayıllzadə, Kəmaleddin Qədim, Akif Əhmədgil, Əbülfət Mədətoğlu, Arif Fərzəli, Ağamir Cavad... əsasən, bu imzalarla temsil olunan «səksənincilər»in bir ədəbi nəsil kimi formallaşması heç də asan başa gəlmədi. Tədricən bu sıxlığını seyrləmə əvəz etdi, ədəbiyyatda görünmək iddiasından VAR OLMAQ mövcudluğuna aparan yol göründü.

İndi, XXI əsrin ikinci onilliyində «səksənincilər»in heç də hamısı poeziyada irəlici, aparıcı mövqedə görünə bilmirlər. Adil Mirseyid və Akif Səməd - «səksənincilər»in bu aparıcı şairləri ədəbiyyatda isə qoydular, Əjdər Ol, Sabir Sarvan, Məmməd İlqar, Əlisəmid, Nisə Bəyim, Ramiz Qusarçaylı, Zirəddin Qafarlı, Zahid Saritorpaq, İbrahimxəlil, Qəşəm Nəcəfzadə, Əbülfət Mədətoğlu, Barat Vüsəl isə bu gün həmin ədəbi nəslin üzdə olan, sözün əsl mənasında diqqəti cəlb edən və artıq poetik istedadlarını tam və dolğun şəkildə üzə çıxaran şairlərdir. Onların her biri öz fərdi poetik əslənləri ilə seçilirlər.

Bu ədəbi nəslin beş nümayəndəsi - Məmməd İlqar, Qoca Xalid (Namızəd Xalidoğlu), Sabir Sarvan, Əjdər Ol və Ramiz Qusarçaylı bir nəşrdə - «Bir uzun küçə»də oxucuların görüşünə gəliblər. «Səksənincilər»in son 35 ildə (əksəriyyətinin ilk şeirləri səksəninci illərin əvvəllərində dərc edilib) nəyə qadir olduqlarını və poeziya yollarında hansı çətinliklərlə üzləşdiklərini, ustalıqlarını necə artırdıqlarını və nədə axsadiqlarını (poetik geriləmələrini) hər birinin topluda cəm olunan otuza yaxın şeirləri qismən də olsa, aşkarlaya bilir.

Əgər səksəninci illərə qayıtsaydıq, poeziyada ilk addımlarını atan bu şairlər haqqında ümumi fikrimiz belə olardı: onlar bir-birinə necə də bənzeyirlər. Seçidləri, müraciət etdikləri mövzular da təxminən eynidir, düşüncə tərzlərində də yaxınlıq, oxşarlıq nəzərə çarpir. Şeirlərini forma baxımdan nəzərdən keçirdikdə də «doğma» şəkillər, ölçülər

dıqqətdən yayınmır. Lakin yaşı əlli ilə altmış arasında dövrə vuran bu «beşliyin» heç biri digərinə bənzəmir. Hətta müraciət etdikləri eyni mövzulara da diqqət yetirdikdə həmin o oxşarlığı hiss etmirik. Yaradıcılıqda fərdi ifadə tərzi deyilən bir anlayış var və bu o deməkdir ki, onların şeirlərində nəzərə çarpan məhz fərdi cəhətlər, özlərinə məxsus olan «intim» yaradıcılıq vərdişləri bu şairlərin dəst-xəttini, yazı manerasını üzə çıxarır.

Başlayaql Məmməd İlqardan.

Məmməd İlqar şeirinin ab-havası xalq bədii təfəkkürü, folklor, aşiq poeziyası üzərində köklənib, bu poeziyada nağıllardan, bayatılardan, el şərqilərindən gələn bir meh əsir. Qurbani, Tufarqanlı, Aşiq Ələsgər, Xəstə Qasım şeiri ilə Məmməd İlqar şeiri arasında çox doğma çalarlar axtarış tapmaq olar, axı, poeziyamızın yaşarı ənənələri hələ də öz varlığını tükətməmişdir. Lakin M. İlqarın bədii təfəkkürü ənənəyə passiv münasibət üzərində köklənməmişdir, o, hətta təcnislərində də yeni söz dəməyə, müasir şeirin bədii təsvir arsenalından orijinal seçimlər yapmağa qadırdır:

*İlahi, belə də gözəl olarmı?
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz-üzə, göz-gözə sehirlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir.*

*Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən,
Gör gülün nazını nə gözəl çəkir?..*

*Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl!..
Mən ölmüş neynim ki, gözündən gözəl,
Nə bir könül doyur, nə göz əl çəkir!*

Bu şeiri Məmməd İlqardan söz açan bütün müəlliflər onun ən yaxşı şeiri kimi misal götirirlər, onu eşqin tərənnümündə ən gözəl nümunə hesab edirlər, müasir təcnis yaradıcılığında ən parlaq seçim kimi qələmə verirlər, amma M. İlqarı tekçə bu təcnislə fərqləndirmək doğru olmazdı. Onun bir çox şeirlərində elə poetik tapıntılar var ki, bunların hamısını bir yere cəmləsən, sözü şeire, şeiri poeziyaya çevirməyin mənzərəsi ilə qarşılaşarsan. «Dəniz tanımırıam, göl tanımırıam-Bir körpə gözünün yaşından böyük»- bu iki misradə ifadə olunan fikrin necə poetik ustalıqla ifadə olunduğunun fərqinə varın. Azərbaycan poeziyasında kənd həsrətini, təbiətə sonsuz sevgini ifadə edən yüzlərlə şeirin içində Məmməd İlqarın «Mən həmin oğlanam» şeirinə də diqqət yetirin:

*Ömrün o başından dönüb gəlmışəm,
Mənəm,
Başınıza dönüm, gəlmışəm.
Almazdım eynimə çəni, çıskını,
Dolu da yağısaydı - qənd deyildim?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildim?
Gözümə çıxardı könlümün vari,
Mən həmin oğlanam, a dağ yolları.
Sinəmdə bir belə sevgi var ikən,
Bu səfəh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol tapardı ikən
Bir şəhər qəlbinə yol tapammadı...
Gəlmışəm - ətək boş, ömür-gün-yarı,
Mən həmin oğlanam, a dağ yolları.*

Məmməd İlqar «Qaratel» poema-dastanın müəllifidir və «səksənincilər» arasında bu cəhətdən fərqləndirilməlidir. «Səksənincilər»də əvvəldən epikliyə, şeirlə yanaşı,

poemaya meyl etmək cəhdinin az müşahidə olunur. Amma M. İlqar bu «sakitliyi» pozub Qarabağ müharibəsinin qəhrəmanı Qaratelin ömür yolunu, qəhrəmanlıq və şəhidlik səhnələrini lirik-epik səpgili bir poemada əks etdi.

Məmməd İlqara və eləcə də «səksənincilər»in əksəriyyətinə xas olan bir xüsusiyyəti də nəzərə çarpdırmaq istərdik. Onlar ədəbiyyata hədsiz dərəcədə sadiq insanlardır, «qələmimlə dolanıram» ədəbi əxlaqını heç vaxt intriqalara, avantüraya yönəltməmişlər, ustadlara, onları yetirən ədəbi mühitə arxa çevirməmişlər, şöhrət həvəsi ilə yaşamamışlar, əgər olubsa, şöhrət özü onları tapıb.

Ramiz Qusarçaylı bu «beşlik» içərisində ele ilk baxışdan fərqli şair «mən»ini ortaya qoya bildi. Bu gün sözə müxtəlif məna verib onu haldan-hala salan «söz oyunu» həvəskarları çoxalmadadır. «Ver sözə ehya ki...» kəlamını tərs-avand başa düşəndə çox zaman sözün şeirə yox, qafiyəli -qafiyəsiz mənzum parçalara çevirildiyinin şahidi olur. Ramiz Qusarçaylıda isə sözlər, ifadələr, misralar müəyyən bir obrazın yaranmasına xidmət edir. Məsələn, «Qurudub göndərmə bənövşələri» - bu, özü bir şeirin, o şeirdə ifadə olunan obrazın hasilə gəlməsini şərtləndirir. «Gözümdə dərd çiçəkləri» şeirində isə Dərdin insan ömrü ilə «sirdaşlığı» və ölümə meydan oxumaq istəyən insanın Tanrıya qovuşmaq istəyi öz əksini tapır. Ramiz bu «beşlik»də daha çox ovqat-hal şairi kimi diqqəti cəlb edir. Hətta «ictimai» şeirlərində də hər şey - məna da, söz düzümü də ovqatla bağlıdır.

*Düşməndən dərs yükü alıb
Dərdinə daldığım Vətən.
Qarabağda «2» alıb
Sinifdə qaldığım Vətən.*

*Oğul-oğul çiçəkləndi,
Şəhid-şəhid ləçəkləndi,
Xosalıda çilikləndi
Əlimdən saldığım Vətən.*

*Gedir, yad əldə san gedir,
Can-can Azərbaycan gedir,
Gör kimlərə qurban gedir
Bu qurban olduğum Vətən.*

Ramizin təbiətlə bağlılığı, yaşadığı Qurbanın bənövşələrini, çiçək axşamlarını, gilənarlarını, Çartəpə lövhələrini, qarını, küləyini, gecəsini şeirdə poetik lövhələrə çevirməsi onun təbiət duyumlu bir şair olduğunu sübut edir. Hətta belə bir təsəvvür yaranır ki, Ramizin bu şeirləri sözlə yox, rəssam firçası ilə qələmə alınıb. Amma o, duyğuların rəsmini çəkir. Bu misraları oxuyandan sonra təbiəti, yaz gullərini, Quba gözəlliklərini sevməmək mümkün durmaz?

*Dağı kəsə-kəsə axır dağ çayı,
Axır Qara çayı, axır Ağ çayı,
Suların üstündə xəzəl oynayır,
Suların özü də gözəl oynayır.*

*Sənə bu yerlərin yazı gəl deyir,
Şəhli nəvazişi, yazı gəl deyir.
Gəl as ürəyini bir gül boyundan,
Yarpız yarpağından, sünbül boyundan.*

Sabir Sarvanın «səksənincilər» sırasında poetik boy artımı son illərdə diqqəti daha çox çəkir. Arif Əmrəhoğlu onun son kitabına yazdığı müqəddimədə qeyd edir ki, Sabir Sarvan psixoloji yaşantılarını maraqlı poetik obrazlara çevirir, nağıl detalına daha çox müraciət edir, bu şeirlərdə reallılıqla xəyal və yaddaş arasında sərhədlər itmir, təki nağıl bitməsin. İşləq nağılı, sevgi nağılı, gözəllik nağılı, bənövşə nağılı (maraqlıdır ki, bu beş şairin dilindən düşmür bənövşə nağılı).

Sabir Sarvanın ən yaxşı şeirləri hansılardır, - deyə sorsanız, əziz sevgi şeirlərinin üzərində dayanarıq. Deyirlər ki, bu çağda sevgilər bayağılaşıb, daha məcnunvari, leylivari hissələr yoxa çıxıb. «Sevgilər tükənir bu yer üzündə» (Ramiz Rövşən). Azca həqiqət var bu fikirdə. Amma bir həqiqət də var ki, sevgi nə qədər tükənse belə, bu dünyada ləp iki sevgili qalsa belə, dünya o iki sevgilinin hissələri, saf duyğuları ilə nəfəs alacaq. Sabir Sarvanın şeirlərində de sevgi məhz tükənməzlik, bitməzlik, məhəbbətin əbədiliyi ideyası öz poetik ifadəsini tapır. Özü də Sabir Sarvan sevgi barədə ümumi, tərənnüm ruhlu şeirlər deyil, konkret münasibətlərdən doğan, yaşılan hissələri, duyğuları ifadə edən şeirlərlə diqqəti cəlb edir. «Gözəl xanımlarla gözəl şeirlər», onun fikrincə, birdir. Qız üzü, qız baxışı təkcə zahiri gözəllik əlaməti deyil, həm də sevgiyə pərəstiş nişanələridir. Sevdiyin gözəldən vüsal yox, sevgi istəyirsən və bu sevgi üçün yaşamağa dəyər. Burada Füzulidən gələn bir ruh görürsən.

*Olanım ürəkdi vermişəm sənə,
İstər ayaqla keç, istər tac eylə.
Gah görün gözümə, gah da uzaqlaş,
Məni həsrətinə yalavac eylə.*

*Varamsa, aldığım hər bir nəfəsdə,
Buyruğun-qulluğun gözlərim üstə.
Saxla bülbül kimi sarı qəfəsdə,
Ya da ki, kölgəlik qarağac eylə.*

*Səni udum-udum anım gizlicə,
Günahım, pənahım sanım gizlicə,
Qovrula-qovrula yanım gizlicə,
Məni bugda dəni, dərdi sac eylə.*

Bu şeirin məzmununu sadə bir həqiqət təşkil edir: sevən aşiq öz duyğularını, içindən keçən və artıq həyatının mənasına çevrilən sevgi hissələrini gizlətmir. Yalvarış deyil bu, sevginin əbədi olacağına inam gətirən bir qəlbin etirafıdır. Şeirdəki «yalavac», «qarağac», «sac» qafiyələri necə də dəqiq seçilib. «Rəqqasə» şeiri, fikrimizcə, Sabirin lirik-dramatik situasiyalara müraciət etməklə sanki bir teatr, səhnə fonunda sevgi tamaşasıdır. Bu tamaşaşa rejissor işi, qurulan mizanlar, rəqqasənin iztirablarını, sevgi həsrətini dəqiq ifadə edir. «Barmaqları ucunda səhnəyə gəldi o qız», «kəpənəkdən yüngüldür narın, məxmər yerişi»- hamının göz dikdiyi, dərdlərini unutduğu bu salonda bircə dərdli odur: «Bir çıçeyin, bir gülün adını unudantək oğlan onu unutdu». «Ayrılığın önünde Sevgi əliyalınmış. Həsrətdən özgə hər şey Bu dünyada yalanmış?!». Amma rəqqasə bu ayrıliga meydan oxuyur, alqış səsləri kəsilmək bilmir. Sənət eşqi qalib gəlir. Şeir bitir, amma o rəqqasə qızın taleyi düşüncəmizə hakim kəsilsər.

Sabir Sarvan şeir texnikasına mükəmməl yiylələnən şairlərdəndir. Onun şeirlərində bədii təsvir vasitələrinin bir silsilə təşkil etməsi, təşbihlərin, metaforaların, bədii təyinlərin məqsədə müvafiq, şeirdə obrazlılığın, poetikliyin canlanması hesablanması peşəkarlıq nümunəsidir. Məsələn, onun «Küçədə ağlayan qarı» şeirində sözlərin yaratdığı bitkin bir tablo nəzərə çarpar. Bu qarı kimdir? Şairi onun kimliyi maraqlandırırmır, oğulları tərəfindən atılan ana da ola bilər, bir kimsəsiz də... Söhbət onun ağlamağından gedir və bu mənzərəni şair ürək ağrısı ilə belə təsvir edir: «Küçədə ağlayan qarı, Açıq-açıq açan güllər Başını tovlayıb gedib, Əsim-əsim əsən yellər Ömrünü talayıb gedib Nənnilərdən gələn yolun Son ucu harda dayanır?!». «Küçədə ağlayan qarı, Baxdım könlümü göynətdin. Ağlamaq yaxşı şeydimi, Mənə ağlamaq öyrətdin?!».

Ümumiyyətlə, Sabir Sarvanın şeirlərində insan taleləri, bu talelərin ömür sınaqları, ən çox da yaşamaq yanıkları göz öünüə gəlir. Zamanın, çağdaş dönyanın bu gününü seyr etmək üçün publisistik səpkili şeirlər deyil, sadəcə insanın çağdaş durumunu, nələr düşündüyüni şeirdə canlandırmışdır. Sabirin şeirlərində işıqsızlıqla işıq arasında çırpınan, getdiyi yolu bəzən çəşbaş salan, uğuruna inanmayan insanların da düşüncələri öz əksini tapır, ya da sevinci bol, ürəyi geniş adamların nikbinliyi də gözdən qaçırır. Yəni, həyatın, dövranın, yaşadığımız mühitin rəngləri, təzadları, yaxşı-pis nə

varsı, diqqətdən yayılmır. Bir tərəfdən: «Kipriyim baş-başa gəlir, Sixıram, göz yaşı gəlir. Nə bir kəsə hırsım tutur, Nə bir kəsdən xoşum gəlir. Yaşaya bilmirəm daha» - etirafını eşidirik, bir tərəfdən: «Başımı yenə də salib aşağı Keçirəm ürekdən çörəkdən ötrü» siziltisıyla qarşılaşıraq, bir tərəfdə isə «Yaz günü torpağa düşən toxumtək Böyümək istəyim böyüyür yenə» nikbin not... Ya da: «Yeridim həsrət içində, Çürüdüm xiffət içində, Keçsə də zillət içində, Mən bu ömürdən doymadım».

Namizəd Xalidoğlu (Qoca Xalid) bu «beşlik»də, əgər belə demək mümkünsə, «retro şair»dır. Bu ifadəni işlətməyim yersiz deyil. Belə ki, topluda cəm olunan şeirləri Namizədin, əsasən, ötən illərdə yazdıqlarıdır. Amma məsələ burasındadır ki, o şeirlər qətiyyən köhnəlməmişdir, sanki bu gün yazılmışdır. Çünkü bu şeirlərin hamısı təbiətdən alınan təəssüratları ifadə edir.

Namizədin ən məşhur şeiri «Kövşən iyi»dır:

*Boyu balacadı sətrinə görə,
Bununçün kiməsə bir işi düşməz.
Mənim şeirlərim ətinə görə
Heç kəsin şeiriyle dəyişik düşməz;
Kövşən iyi gəlir şeirlərimdən.*

*Kəsir qabağını küləklər bəzən,
Saçimdən yapışır, dizimə döyür.
İş elə gətirib, sevdiyim gözəl,
Şeirimi oxuyub gözünü döyür,
Kövşən iyi gəlir şeirlərimdən.*

Doğrudan da Namizədin şeirlərindən kövşən ətri gəlir. O, bəlkə də öz yaşlıları arasında yeganə şairdir ki, ancaq bir mövzuya üz tutur, hətta çoxdan məşğul olduğu tərcüməciliyində də həmin yolu seçir - bu yol kövşən ətirli - küləkli, xəzəlli, yağışlı, meşəli, dərəli, təpeli kənd təbiətidir. Kənddən bir az aralanan kimi, «şöhrət ciğirləri» başlanan şəhərə üz tutanda böyük nigarançılıqla yazar ki: «Mən necə unudum arxin üstünü, mən necə unudum o duzlu gölü? Axşam ocaqlardan çıxan tüstünü, səhər şəhərində parlayan çölü?». İnsan öz ürəyinən təbiət arasında bir harmoniya hiss edəndə, o da təbiətin bir parçasına - canlı, danişan dilinə çevrilir və Namizədin təbiət sevgisi, əslində, iki ayrı-ayrı məfhumun bir-birinə qovuşub bir ahəngə, bir vurğuya köklənməsidir. Bu şeirlərdə nə Məmməd Arazın daşlı, qayalı, gur çaylar kimi coşqun təbiət mənzərələri, nə Nəbi Xəzrinin səsi, nəfəsi aydın duyulan dəniz, dağ gözəlliyi, nə də Musa Yaqubun mərhəm meşə, tala, Buynuz sevgisi duyulur, bunlar çox sakit, hətta piçiltili şeirlərdir. Namizəd Şəkinin Kiçik Dəhnə kəndinin təbiətini rəsm edir, çizgiler aydın, görümlüdür. Bu mənzərələr səksəninci illərin -iyirmi-iyirmi beş il əvvəlki kəndin tablolarıdır, bugünkü Kiçik Dəhnə isə Namizədin şeirlərində öz əksini tapmir və buna görə onu qınamaq da olmaz. Dəyişilən dünyamızda Kiçik Dəhnənin də bapbalaca kapitalist kəndinə çevrilməsi təbiidir. Nə yəzsin ki?

Nəhayət, bu «beşlik»də **Əjdər Olun** da bir şair kimi (hərçənd, şair dostlarından fərqli olaraq o, son illərdə nəşrlə də məşğul olur, və etiraf edək ki, bir sıra maraqlı hekayələrin də müəllifidir) inkişafı diqqəti cəlb edir. Səksəninci illərin Əjdəri bir kənd uşağıydı, şeirlərində də o kəndin həsrət cazibəsində idi, amma o, dostlarından fərqli olaraq şəhərə tez alışdı. Xiffət məkanı daraldı, yerini həyata geniş baxış əvəz etdi, şeirlərində də polifonizm gücləndi, hətta sakit, bir qədər də həzin lirikası get-gedə ciddi, publisistik lirika ilə növbələşdi. Onun «Gözaydındılığı», «Oxşama», «Azərbaycan», «İstiqlal» və s. bu qəbildən olan şeirlərində ənənəvi Vətən mövzusu fərqli bir rakursda nəzərə çarpır. Biz Vətəndən yazılın əksər şeirlərdə çılgın pafosa, tərənnümə, onun dağlarının, çaylarının, Xəzərinin, gözəl meşəlerinin, bir sözlə, elvan təbiet mənzərələrinin vəsfine alışmışıq. Ə.Olun Vətən şeirlərində isə bir başqa təəssürat yaşayırsan. Şair Vətən haqqında çox sadə, amma səmimi danışır. Onu tərifləyir də, onsuz yaşaya bilmədiyini, onunla nəfəs aldığıni da gizləmir. Şeir bitəndə, sonuncu misra tamamlananda hiss edirsən ki, Vətənə saysız sevgiləri şeirin sakit, həzin, hər cür patetikadan uzaq tonuyla da ifadə etmək olarmış.

*Kim nə deyir qoy desin, səni sevib seçmişəm,
aranına düşmüşəm, yaylağına köçmüşəm,
əlimə dəryaz alıb iki vər ot biçmişəm,
iyini alım, vətən!
bir az yumşalıım, vətən!*

*Məni çəkib aparar bircə ağız holavar,
köynəyimi işişirdər dəli xəzri, gilavar,
islənmişəm gur yağan yağışda, nə var-nə var
səsini duyum, vətən!
məst olum, uyum, vətən!*

Bu sadə sətirlər arasından bir Vətən övladının səsi gelir və bu səsdə sünilik duymursan. Kimsə deyib ki, insan öz sevgisini gərək qışqıra-qışqıra deməsin, bağırmasın, yersiz coşmasın.

Əjdər O! Şirvan torpağında dünyaya göz açıb. Bu yurdun öz gözəlliyi, öz hüsnü var. Amma Əjdər üçün təbiət gözəlliklerinin bölgəsi yoxdur. Əjdər təbiəti öz şair duyumunda dərk edir və həmişə buna can atrı ki, təbiətlə öz hissi, duyğusu arasındaki harmoniyani, vəhdəti poeziya dilinə çevirsin. O, Bakı küləyindən yazır və bu küləyin «qəzəbli, harayılı, döngəli, dolaylı, qoşunlu, alaylı» obrazını yaradır. O, günəbaxan zemisinə baxır və elə bir mənzərə təsvir edir ki, doğrudan da «Dalğalanır, çalxanır günəbaxan zəmisi, çatışır bu dənizin bircə bəyaz gəmisi».

Əjdərin şeirlərində publisistik bir ahəng, sözü açıq demək tərzi xüsusiələ diqqəti cəlb edir. Təbii ki, indi şeirdə publisistik ahəngin olması bir çoxlarında qıcıq oyadır, «söz bədii olmalıdır» fikrini tez-tez misal gətirirlər. Amma poeziyamızın tarixində bədii söz həmişə publisistik ahənglə yanaşı yaşamışdır, burada qorxulu heç nə yoxdur. Əsas odur ki, bədii sözün təsir gücü, obrazlılıq missiyası aradan qalxmasın. Əjdərin «Solaxay» adlı şeirinə diqqət yetirsiniz, bunun əyani şahidi ola bilərsiniz. Şeir Qarabağ müharibəsində sağ qolunu itirmiş bir döyüşçünün dilindən söylənilir:

Sağ qolumu itirdim Qarabağ savaşında,
qolum qırıldı qaldı yurdumun o başında.

Xoşlamıram hər şeyi əlli yerə yozmağı,
çalışıb öyrənmişəm sol əlimlə yazmağı.

Nə toyda oynayıram, nə də maşın sürürəm,
girəndə sol tərəfdən tabut altda girirəm.

Öyünməli nə var ki, nə itkintək itmişəm,
nə də vətən yolunda bütöv qurban demişəm.

Tək qol - təkcə qanaddır, yetməsə də uçmağa,
amma ki, bəs eləyir tək balımı qucmağa.

Bircə şeyə yanıram- Nə yara? Nə xəstəlik?-
Əsir getdi Qarabağ, sağ qolum də üstəlik.

...Bu yazıda biz «səksənincilər» ədəbi nəslindən olan beş şairin bir topluda cəm olunan şeirlərindən söz açdıq. Olsun ki, beş şairlə bir ədəbi nəslin yaradıcılığı tam təəssürat yaratmasın. Amma məqsədimiz bu deyildi. Eyni vaxtda titrək addımlarla ədəbiyyata gəlib indi tanınmış şair kimi diqqəti cəlb edən şairlərin bir-birinə bənzəməyən fərdi üslublarından söz açdıq. Amma «səksənincilər» haqqında söhbətimiz hələ davam edəcək...

Qaranlıqdan görünən dünya

Həyata qəlbinin gözüylə baxmağa alışan Əflatun Baxşəliyevin şeirlərindəki saflıq, təmizlik, varlığın ən kiçik detalından tutmuş böyüyünə qədər, bir sevgi, məhəbbət hissi aşılamaq istəyi onun şeirlərinin başlıca ruhunu təşkil edir. Bu şeirlərdə qeyri-adi mövzular yoxdur, hər biri min illər boyu poeziyamızın tarixi yaddaşına çevrilən əbədi mövzulardır: Dünya, sevgi, məhəbbət, təbiət, ictimai-siyasi məsələlər və s. Şairin bütün mövzularda yazılış şeirlərində insanlığa çağrış, həyatın bəxş etdiyi nemətlərə ləyaqətlə yiyələnmək hissi güclüdür. Bu poeziyada hətta ən tünd çalar və boyalarla eks olunmuş həyatın sərt üzünün ifadəsində də bir işarti, ümidi, sevgi var. "Özgəyə, yada əyilərək naşı ağızında dill olmağı" bacarmayan lirik qəhrəmanın başı uca gəzməsi, əyilməməsi, alçalmaması, sınmaması, insanların hansı şəraitə düşməsindən asılı olmayaraq, alnı açıq yaşamaq, qeyrətlə ömür surmək, həyatın eybəcerliklərini görüb, gözəlliliklərini təlqin etmək bu şeirlərin başlıca meyarıdır. Əflatun şeirinin qəhrəmanı həssasdır, kövrəkdir, duygulu və hissiyyatlıdır.

*Narin bahar yağışışam,
Göy çəmənin naxışışam,
Kövrək bir qız baxışışam,
Kobud nəzər əzər məni.*

Əflatun çoxəslik yaddaşı olan poeziyamızın həm xalq şeiri ənənələrinə, həm də klassik şeir üslubuna bağlı şairlərdəndir. O, əsasən xalq şeirinin qoşma, bayati, gəraylı şəkillərdə şeirlər yazılmış, lakin yaradıcılıq istədiyi özünü daha çox qoşma və gəraylı janrlarında yazdığını nümunələrdə bürüzə verir. Maraqlı məqamlardan biri de budur ki, artıq müasir poeziyamızda "vətəndaşlıq hüquq" qazanmış qoşma janrinin poetik imkanlarının tətbiqində şair xalq şeiri ilə yazılı ədəbiyyat, çağdaş poeziya arasında bir bağlılıq, ahəng yaradır. Burada həm xalq təfəkkürünün, aşiq sənətinin A.A.Tufarqanlı, M.P.Vaqif, Aşıq Ələsgər sənətinə xas ahəngi, ritmi, sadəliyi, derin felsefi mühakimə və ümumiləşdirmələri, həm də müasir poeziyada bu sənətdən yaradıcı şəkildə bəhrələnən S.Vurğun, H.Arif, O.Sarıvəlli, H.Kürdoğlu, M.Araz, M.Günər və b. ənənəyə müasir yanaşma tərzini, onu yaşatmaq, davam etdirmək ustalığını sezmək mümkündür. Şairin bu janrdaki yaradıcılıq özelliklərini onun bu yaradıcılığı haqqında dəyərli fikirlər söyləmiş ədəbiyyatşunas alımlarımız Q.Paşayev, M.Qasımlı və b. qeyd etmişlər.

Məlumdur ki, yaradıcı ənənəyə bağlılıq, əsasən, iki istiqamətdə olur. Birinci, ənənəni qorumaq, mənsub olduğun xalqın yaddaşı və şüuraltı qatda daim dırı qalan təfəkkür tərzini yaratmaq, təbliğ etmək, qorumaq, digəri isə, bu dönüşə, ruhi-psixoloji bağlılıqla ənənəni möhkəmləndirmək və yaradıcılığın poetik imkanlarını genişləndirmək. Bəs, Əflatunun şeirlərində ənənəyə bağlılığın özəl, fərqli cəhətləri özünü nədə bürüze verir? İlk növbədə, onu qeyd edək ki, şair, bir tərəfdən, janrin ənənəvi semantik-struktur özəlliklərini saxlayır, digər tərəfdən isə, janra yaradıcı şəkildə yanaşaraq forma dəyişiklikləri edir. Bu janrda yazılmış şeirlərde şair ümumiləşdirmələrə, felsefi mühakimələrin yüksəlciliyinə, ləkonikliyinə, fikrin sentensiya şəklində ifadəsinə meyllidir. Ədəbiyyatşunas alım Q.Paşayev yazır: "Əgər desələr ki, Əflatun poeziyasını səciyyələndirən əsas cəhət nədir, mən, birinci növbədə, onun şeirlərinə hər şeydən çox aid olan ümumiləşdirmə gücünü, şairin bu aləmdən aldığı təcrübənin yekunu kimi səslənən hikmet dolu misraları, bəndləri göstərərdim". Şairin bu janrda, həmçinin, gəraylılarında əsas məqamlardan biri bütün bəndlərin üçüncü və dördüncü misralarının tutumlu, dolğun, ümumiləşdirilmiş qənaətlərlə əsaslandırılması, fikrin ibretamız, hikmetamız kəlamlar şəklinde təqdim olunmasıdır. Şairin "Toxundu", "Tale", "Elə gözdü ki, ürək", "Dövlətdi ağıl", "Tükənməz", "Qorx", "Sığınib", "Dilin məhəbbəti", "Görüm", "Gəzər" və d. onlarla şeirləri üçün bu cəhət xarakterikdir. Onun şeirlərində istenilən qədər məsəllərə, həkiməne sözlərə, aforizmlərə, məsəllərə rast gəlmək mümkündür. "Vüqarlı olsa da, dağlar gəl danma, həmişə yükünü torpaq çəkibdir", "Kobud qayaları yaşıdan torpaq, qoynunda zərif gül yaşada bilmir", "Səmanın bu günki acı göz yaşı, torpağın sabahkı təbəssümüdür",

"Elə bil qordu ki, közdü ki, ürək, nə qədər yansa da, külə dönməyir, "Cavan kiçilərsə, eh, dərd yardımır, ağısaqqal kiçilsə bir dağ uçular", "Dilin bircə anda sökdükərini, yüz il də elləşə bir əl tikəmməz", "Mərdi çəkən bu dünyanın yükünü, namərd olan öz yükünü çəkəmməz", "Birce zəif həqiqətin qolunu, neçə güclü yalan gəlsə, bükəmməz, "Tülkiyə süd vermək şirə ar gələr, bilsə şir döşür, heç tülükü də əmməz", "Örpəksiz qadın var kişi hünerli, papaqlı kişi var şala sığınıb" ve s..."

Şairin şeirlərində ayrı-ayrı obrazlar deyil, şeirin bütöv strukturu, məzmunu poetik obrazlılığı ilə diqqət çəkir, yəni fikrin ümumiləşdirilməsi məzmunun öhdəsinə düşür. Söz birləşmələrə, cümlələrə çevrilərək fikrin konkretleşməsinə imkan yaradır.

Bəzən də qoşmada bayatının poetik imkanlarından bəhrələnərək birinci, ikinci misralarda fikrin sonrakı misralarda açılması üçün zəmin yaradılır və fikir orijinal obrazlarla, emosional, ekspressiv çalarlarla təqdim olunur.

*İlqar, vəfa eşqin şöhrət, şan yeri,
Məhəbbətmiş ürək yeri, can yeri
Sökülecek taleyimin dan yeri,
Gözlerin mənimçün bir sabah olsa.*

Əflatunun ənənəyə bağlılığında əsas özüllükldən biri də müasir mövzuları bu qəlibə sıqışdırı bilməsindədir. Şair çağdaş insanların düşüncələrini, dünyani, zamanın nəbzini bu janrin poetik imkanlarından istifadə edərək ənənə ilə müasirlək arasında bir bağlantı yaradır.

*Uca zirvə çoxdur başı qar olmaz,
Soyu zay insanda etibar olmaz.
Geyim nimdaşdırırsa olsun, ar olmaz,
Iraq nimdaş qəlbin xəcalətindən.*

Şairin şeirlərində qeyri-adilik adı, şeirimizin yaddaşında əsrlərle mövcud olan mövzulara yeni baxışdan irəli gəlir. Araz nisgili, Araz dərdi, Vətənin o tayı, bu tayı, ikiyə bölünmüş xalqın kədəri, iztirabları hər zaman şairlerimizin narahatlıqlarının, vətəndaş mövqelərinin poetik formada əksinə çevirilib. Poeziyamızda elə bir şair tapmaq çətindir ki, bu nisgili, kədəri yaşamamış olsun.

*Həsretim tüstüdü vətən közündə,
Sərhəd məftilləri tikan gözündə.
Qardaşlar bu halal süfrəmizin də,
Çörəyi o tayda, duzu o tayda.*

*Gözü kölgəlidir suçsuz Arazın,
Savalan həsrəti, qəmi Qafqazın.
Yurdumun bəzəyi gelinin, qızın,
Özü bu taydadi, nazi o tayda.*

Şeirin "çörəyi bu tayda, duzu o tayda", "Yurdumun bəzəyi gelinin, qızın, özü bu taydadi, nazi o tayda", "Qorxuram azala odu yurdumun, ocağı bu tayda, közü o tayda", "Ürəyimdə bitən arzularım, çıçəyi bu tayda, yazı o tayda" kimi misralarda ikiyə bölünmüş xalqın dramatik taleyi, milli-mənəvi sarsıntıları, bütövlükdə obrazı ümumiləşdirilir, əyanılık görümü qazanır.

Təzadlılıq, əks mənali sözlərin misra və bəndlər arasında yaratdığı orijinallıq və eləcə də, təkrarlar, eyni sözlərin iki misra daxilində təkrarlanması bədii effekt yaradır, fikrin, yaşantının orijinal ifadəsinə çevirilir. Şair "İkinci ad" şeirində ata olmaq sevincini, qazandığı ikinci adın nəşəsini iki misrada orijinal şəkilde ifadə etmişdir.

*Çiçəkdən ətirli, ciçəkdən incə
Sən özün həyata, həyat vermisən.
Mən sənə axtarıb bir ad verincə,
Sən mənə ikinci bir ad vermisən.*

Təzadlılıq, antonim sözlərin bədii effekt yaratması Əflatunun yaradıcılığının əsas üslubi cəhətlərindəndir.

*Dərə udmaز dumanını,
Yer, göy tutmaZ amanını
Sevinc əkən xırmənini,
Kədər ələb Qarabağın.*

Ziddiyət, misralar arasında söz və hiss təzadlığı onun şeirlərində maraqlı ahəng yaradır, tutumlu obrazə çevirilir. "Görsələr çekdiyim əziyyətimi, əyilər çinar da, sınar palid da", "Sevgi dünyamızı elə dar etdin, mən aça bilmədim qol da, qanad da, "Əylimez düşmənə ucadır başı, bəs, niyə əyilib beli Şuşanın" və s.

Əflatun Baxşeliyevin yaradıcılığında məhəbbət, sevgi şeirləri də xüsusi yer tutur.

*Özgə qızlar məndən üzsün əlini,
Sevdiyim qız ümidimi üzməsin.
Sevgisində görüb məntək delini,
Aləm güləsə, o qız dodaq büzməsin.*

Bu cür şeirlərdə M.P.Vaqif, A.A.Tufarqanının məhəbbət qoşmalarına xas ahəngi, şuxluğunu, sevdiyinə ünvanlanan mesajda səsləşməni duymaq mümkündür.

Bəzən bu poeziyada ilahi məhəbbətlə alışib yanın, sevgisinin odundan, hicrandan usanmayan lirik qəhrəman da görüntüyə getirilir. Həm xalq şeiri, həm də klassik şeir ənənələri sintezləşir.

*Açıqqabaq xoş xisletlə,
Qoy üzünü üzüm üstə,
Yansam əgər məhəbbətlə,
Su səpməyin közüm üstə.*

Şairin məhəbbət şeirlərində dəruni, saf, romantik hisslerin yaşantısı ilə yanaşı, ifadə məqamında yüksək əhvali-ruhiyyə, şirinlik, zarafat, baməzəlik, incə humor hissi də duyulmaqdadır.

*Sal boynuma bir kərə qol,
Saç sinəmdə salıbdı yol.
Leyli kimi vəfəli ol,
Məcnun olmaq gözüm üstə*

Ictimai-siyasi məzmunda yazdığı şeirləri də az deyildir. Bu şeirlərdə gənclik illərinə xas romantika, şuxluq, nikbinlik dərin düşüncəyə, fəlsəfi mühakimələrə yönəlir, düşüncə ovqatı yüksəlir. Qarabağ itkisi, şəhid olan vətən övladlarının ağrı-acısı, itirilmiş əxlaqi-mənəvi dəyərlərin yaşantısı və s. Onun şeirlərində yüksək vətəndaşlıq mövqeyindən əks olunub. "Dağlarını arxasında igid ər kimi görən, buz bulağı önünde güzgü olan" Vətən, məkanın estetik labirintində çıxıb, Vətənin, vətəndaşın qayğılarına, narahat düşüncələrinə yön alır. Şairin "Vətənə qurban olum" şeiri bu cəhətdən maraqlı nümunələrdəndir. Dünya, dünyanın bətnində cərəyan edən hadisələr, itmiş kələfin ucunu tapmayan insanın yaşadığı mənəvi-psixoloji sarsıntılar, daxili narahatlıq hissi "Görən hara gedir yolu dönyanın" kimi ilk baxışda ritorik səslenen sualın daxiliində dərin məsələlər qoyulur. "Günəşinə duman qarışan, sağ-solu bilinməyən, bali zəhərə qarışan, yaxşları qula çevrilən, pislikleri göbələk kimi çoxalan" dünyanın taleyi şairi narahat edir. Şeirdə qoyulan sual yalnız şairi düşündürən, narahat edən sual kimi diqqət çəkmir, cavabı müşgül olan, insanı düşünməyə sövq etdirən cavabsız suala döñür.

İnsan-təbiət əlaqələri, iki varlığın birləşməsi də bu müəllifin şeirində maraqlı ahəng yaradır. Burada təbiət insanla birlikdə canlandırılır, gözəllik təreflərin bir-birinə münasibətində, həməhənglikdə, oxşarlıqla tapılır, ümmümləşdirilir. Şair təbiətdə gördükələrini insanda axtarır, onun tətbiqinə çalışır, gözəl, orijinal obrazlar yaratmaya cəhd edir. Bu bənzərlikdə "yollar qıraqında dincini alan bənövşə bulaqdan dənən gözələ", "göbələk zirvəyə qalxan yolçunun başından düşən papağına", "lalələr çobanın çatlığı ocağın közünə", "çəməndə çicəklər xalı üstündə əl-ələ yapışib süzən gözəllər" i xatırladır. Təbiətlə insan arasında bir harmoniya yaranır. Şair çox zaman ovqatını açmaq, halını, yaşantısını, əhvali-ruhiyyəsini aydın ifadə etmək məqamında təbiətə üz tutur, öz obrazını təbiət elementləri vasitəsilə canlandırır.


*Həsrətdən üreyim oldu bürkülü,
Könlüm ayıq oldu, gözüm mürgülü.
Bir tər bənövşəyəm, boynu bükülü,
Bitmişəm sən keçən yolların üstə.*

Onun poeziyasında təbiət məqamlarından daha tez-tez xatırlananı payızdır. Burda payız yalnız fəsil kimi deyil, hetta "sevgi payızı", "payız bacım" kimi maraqlı fəsil ovqatı da yer alır.

Əflatun Baxşəliyev dünya işığına həsrət qalsa da, könlünün gözü ilə dünyani, kainati, həyatın gözəlliklərini görür, duyur və biz də o işıqlı ürəkdən qopan şeirlər haqqında təəssüratlarımızı ifadə etdik.

Günay QARAYEVA

◆ K i t a b r ə f i



BÖYÜK ƏDİB VƏ MÜTƏFƏKKİR ƏLİ BƏY HÜSEYNZADƏ BAKİ, «ELM» NƏŞRİYYATI, 2015

Bu məqalələr toplusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında» 21 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq hazırlanmışdır.

Topluya Əli bəy Hüseynzadə haqqında müstəqillik illərində yazılmış elmi-publisistik məqalələr daxil edilmişdir - müəlliflər: Əziz Mirəhmədov, Yaşar Qarayev, Nizami Cəfərov, Ofelya Bayramlı, Yavuz Akpınar, Şamil Vəliyev, Vilayət Quliyev, Azər Turan və b. böyük turançının yaradıcılığından müxtəlif yönlərdən söz açırlar.


Toplu akademik İsa Həbibbəylinin «Müstəqillik işığında Əli bəy Hüseynzadə» məqaləsi ilə açılır.



XACƏ NƏSİMİ TƏCRID ƏL-ETIQAD BAKİ, «ARAZ» NƏŞRİYYATI, 2015

Kitab XIII əsrə yaşamış böyük alim, filosof, dini və siyasi xadim Nəsim əd-Din Əbu Cəfər Mühəmməd ibn Mühəmməd ibn Həsən ət-Tusinin (1201-1274) fəlsəfi «Təcrid əl-etiqad» əsərinin ilahiyyat-kəlam hissəsinin tərcüməsi və onlara şərhlərdən ibarətdir. Bu əsərdə N.Tusi fəlsəfə və kəlama eyni məntiqi əsasdan yanaşmaqla ümumi fəlsəfi düşüncəyə böyük təsir göstərmişdir.

Əsəri riyaziyyat üzrə fəlsəfə doktoru Eminəğa Məmmədov ərəb dilindən tərcümə etmiş, giriş və şərhlərin müəllifi də odur. Elmi redaktor və rəyçi professor Hamlet İsaxanlıdır.



90 YAŞIN İŞİĞİNDƏ (PƏNAH XƏLİLOV - 90) BAKİ, «MÜTƏRCİM» NƏŞRİYYATI, 2015

Filologiya elmləri doktoru, professor, tanınmış tənqidçi, ədəbiyyatşunas Pənah Xəlilovun bu yaxınlarda 90 yaşı tamam olmuşdur. Bu kitab da elə Pənah müəllimin anadan olmasının 90 illiyinə həsr olunmuşdur. Kitabda (BDU-nun rektoru) akademik Abel Məhərrəmovun, Xalq şairləri Nəbi Xəzrinin və Zəlimxan Yaqubun, tənqidçi və ədəbiyyatşunaslardan N.Cəfərovun, Ş.Qurbanovun, Y.Akpınarın, V.Yusiflinin, Tofiq Hüseynoğlunun, Alxan Bayramoğlunun, X.Əliyevin və b.-nın məqalələri və ürək sözləri verilmişdir.

Kitabın tərtibçisi Şəhla Tahirqızı, redaktoru Sultan Seyidovadır.



**FİKRƏT QOCA (80). OD OĞLUYAM,
ALOVLARDAN DOĞULDUM
BAKİ, «GÜNƏŞ-B» NƏŞRİYYATI, 2015**

Bu kitab Xalq şairi Fikret Qocanın 80 illiyinə həsr olunub. Kitabda F.Qoca yaradıcılığından söz açan müxtəlif illərdə yazılmış məqalələr toplanıb. Yaziçi-dramaturq İlqar Fəhminin ön sözü ilə açılan kitabda Xalq yazıçıları Anarın, Elçinin, Xalq şairləri R.Rzanın, V.Səmədoğlunun, B.Vahabzadənin, Qabilin, N.Həsənzadənin, alim və tənqidçilərdən İ.Həbibbəylinin, N.Cəfərovun, A.Əmrəahoğlunun, Ş.Salmanovun, B.Nəbiyevin, V.Yusiflinin, S.Ağabalayevanın və b.-nın məqalələri, təəssüratları verilmişdir.

Kitabın tərtibçisi GÜlxani Pənahdır.



**SABİR RÜSTƏMXANLI
ŞAİR VƏ ŞƏR
BAKİ, «ELM VƏ TƏHSİL» NƏŞRİYYATI, 2015**

Xalq şairi Sabir Rüstəmxanlı bir çox nəşr əsərlərinin də müəllifidir. Onun «Xətai yurdu», «Göy tanrı», «Ölüm zirvəsi», «Qorxu», «Difai fədailəri», «Sunami» romanları oxucular tərəfindən maraqla qarşılanıb. «Şair və şər» romanı böyük şairimiz, XX əsr romantik Azərbaycan poeziyasının banisi, taleyi və ömür yolu məşəqqətlərdən, ağrı və əzablardan keçmiş Məhəmməd Hadiyə həsr olunub. Səkkiz bölmədən ibarət bu əsərdə müəllif Hadinin ömür yolunu, ziddiyətli həyatını, Şamaxıda, Kürdəmirdə, Bakıda, Türkiyədə, Balkanlarda keçirdiyi günləri, ayları, illəri düşüncələr şəklində izləməyə çalışmışdır.



**MAHİRƏ QULİYEVA
KLASSİK ƏRƏB-MÜSƏLMAN
ƏDƏBIYYATŞUNASLIĞINA GİRİŞ (RUS DİLINDƏ)
BAKİ, «ELM VƏ TƏHSİL» NƏŞRİYYATI, 2015**

Rus dilində yazılmış bu monoqrafiyada klassik ərəb-müsəlman ədəbiyyatşunaslığının əsas prinsipləri şərh olunur. Kitabda müxtəlif izahlar, şərhlərlə yanaşı qədim ərəb mədəniyyətinin başlıca xüsusiyyətləri, xüsusi şəhər «Quran»la bağlı problemlər də öz əksini tapıb.


Kitabın elmi redaktörleri filologiya elmləri doktorları H.Göyüşov və F.Əzizovadır.



**KAMIL ƏFSƏROĞLU
DAŞLI QALA
BAKİ, «NURLAR» NƏŞRİYYATI, 2015**

Kamil Əfsəroğlu ədəbi yaradıcılığa 1980-ci illərdə başlayıb. Bu vaxta kimi onun 10-a yaxın nəşr kitabı çap olunub. O, ədəbiyyatda realist nasır kimi tanınır, əsərlərində müasir həyatın problemlərindən söz açır. «Daşlı qala»


kitabında müəllifin eyni adlı romanı və «Sevgilim», «Qaratikan», «Mərc», «İlan öcü», «Ülgüt» və «Qaratoj» adlı hekayələri toplanmışdır. «Daşlı qala» romanının süjeti 70-ci illərdə baş vermiş və çoxlarının nəzərindən yayınmış bir hadisədən götürülmüşdür.



**DƏYANƏT OSMANLI
NƏFƏSİMİN QATİLİ
BAKİ, «ELM VƏ TƏHSİL» NƏŞRİYYATI, 2015**

Dəyanət Osmanlinın «Nəfəsimin qatili» kitabında onun son illərdə yazdığı poemaları və şeirləri cəm olunub. Özünəməxsus fərdi poetik üslubu ilə seçilən D.Osmanlı müasir şeirimizdə modernist şair kimi tanınır, yazılarında fərdin daxili dünyasını, subyektiv hissələrini diqqət mərkəzinə çəkir. Kitabdakı şeirlər «Ulu yolun sükütu», «Qaydasız yazı», «Öz canımı oxuyuram», «Səbirsiz anılar», «Qocaman şeirlər» rublikası ilə təqdim edilir.

Kitabın redaktoru professor Nizami Cəfərovudur.



**TƏRANƏ VAHİD
DOXSAN İMZA
BAKİ, «ŞƏRQ-QƏRB» NƏŞRİYYAT EVİ, 2015**

Kitabda yazıçı-publisist Təranə Vahidin son illərdə «Mədəniyyət» qəzetində çap olunmuş yazılarından bir qismi toplanıb. Mədəniyyətimizin müxtəlif sahələrini əks etdirən maraqlı müsahibələr, reportajlar, araşdırma yazıları əks olunan bu kitabda «Musiqinin işığı», «Teatr və kino», «İncəsənətin rəngləri», «Əbədi ucuş», «Ruhumuzun memarları» rubrikaları ilə verilir.


Telli Pənahqızı kitaba ön söz yazmışdır. Redaktoru Qulu Ağsəsdir.



**QAN TURALI
DOQQUZ HEKAYƏ
BAKİ, «ELGÜN» NƏŞRİYYATI, 2015**

Qan Turalı ədəbiyyata ikimininci illərdə gəlib. İndiyə kimi «Elektronik sevdalar», «Mustafa», «Polis qorxusuyla öpüşmək» kitabları işıq üzü görüb. «Doqquz hekayə» kitabı onun oxucularla növbəti görüşüdür. Bu kitabda toplanan hekayələr, əsasən, şəhər mühitində yaşayan insanların həyatından bəhs edir.

Kitabın redaktorları Şerif Ağayar və Şəmsad Ağadır.




**NİZAMI RƏHMANLI
TALELƏR ÇƏLƏNGİ
BAKİ, «ELM VƏ TƏHSİL» NƏŞRİYYATI, 2015**

«Bir budağın yarpaqları», «Dolaşdım kəndi, şəhəri», «Çıraqqala yurdunun övladları», «Udmurt respublikasında Azərbaycan dünyası» və s. kitabların müəllifi Nizami Rəhmanlı keçən əsrin 80-ci illərində ədəbiyyata gəlib. Əsasən, bədii-publisistik yazıları ilə tanınır. «Talelər

çələngi» oçerkələr toplusunda müəllifin «Yaşanmış ömrün davamı», «Ot kökü üstə bitər», «Bizim Şahalı», «Qarabağdan başlanan yol», «Hamımızın bir Vətəni var: Azərbaycan», «Əzizinəm, ey Qarabağ» və s. günün aktual məsələlərindən söz açan yazıları toplanmışdır.

Professor Ramiz Əkbər kitaba «Bir çələngin çiçəkləri» adlı ön söz yazmışdır. Redaktoru Ağacəfər Həsənlidir.



**SONA XƏYAL
MUSA ƏLƏKBƏRLİ
BAKİ, «ZƏRDABİ LTD» NƏŞRİYYATI, 2015**

Tədqiqatçı Sona Xeyalın bu monoqrafiyası tanınmış şair Musa Ələkbərlinin yaradıcılığına həsr olunmuşdur. Müəllif M.Ələkbərlinin ilk şeirlərindən tutmuş son illərdə qələmə aldığı şeirlərə, poemalara ümumi nəzər yetirir, onun yaradıcılığında nəzərə çarpan fərdi üslub keyfiyyətlərini, özünəməxsusluğunu təhlil edir.

Kitabın redaktoru və «Ön söz»ün müəllifi filologiya elmləri doktoru Vaqif Yusiflidir.



**FƏRİDƏ HİCRAN
MƏNİ GÖRMƏMİŞƏN...
BAKİ, «ASPOLIQRAF» NƏŞRİYYATI, 2015**

Filologiya üzrə felsəfə doktoru Fəridə Hicran yeddi elmi monoqrafiyanın, iyirmidən çox bədii əsərin müəllifidir. Bu kitabda isə onun şeirləri və poemaları təqdim edilir. Bu şeirlərdə Vətən sevgisi, Azərbaycana, onun təbiətinə, gözəl insanlarına məhəbbət duyğusu ifadə olunur. Şeirlərin bir qismi Qarabağ yanğını əks etdirir.

Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı kitaba «Ön söz» yazmışdır.



**ÖMÜRDƏN YARPAQLAR
BAKİ, «ŞİRVANNƏŞR» NƏŞRİYYATI, 2015**

«Ömürdən yarpaqlar» almanaxının ikinci kitabına Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında yaşayıb-yaradın yazarların əsərləri daxil edilmişdir. Topluda 100-ə yaxın şair və nasırın yaradıcılıqlarından seçmələr var.

Kitabın redaktoru, tərtibçisi, yazıçılar haqqında məlumatların müəllifi Azərbaycan YB Lənkəran bölməsinin rəhbəri, şair İltifat Saleh, «Ədəbiyyatımızın Cənub inciləri» adlı ön sözün müəllifi isə tənqidçi Vaqif Yusiflidir.

